

**XIX-XX ƏSR
GÜNEY
AZƏRBAYCAN
EL ŞAIRLƏRİ
ANTOLOGİYA**

**Qəndab Haqverdi Əliyevanın
təqdimində**

*Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adlına Ədəbiyyat İnstitutunun
Elmi Şurasının 15 yanvar 2024-cü il tarixli
1 saylı iclas qərarına əsasən çapçı təvsiyi olur.*

Elmi redaksiyon:

Maharram Qasımlı

Əməkdar incəsənət xadimi,
filologiya elmləri doktoru, professor

Tərtib edən, nəşrə hazırlayan

vo ənənəvi müəllifi: **Qəndab Haqverdi Əliyeva**
filologiya üzrə fəlsəfi doktoru, dosent

XIX-XX əsr Güney Azərbaycan el şairləri.

Bakı: "Elm", 2024. – 496 səh.

Kitabda XIX-XX əsr Güney Azərbaycanlı el şairlərinin şeir nümunələri onların həyat və yaradıcılıqlarının dair məlumatla birlikdə sistemli şəkildə ilk dəfə olaraq geniş oxucu kütləminə təqdim olunur.

Məqsəd Güney Azərbaycan ədəbi və folklor mühitində xüsusilə əhəmiyyət kəsb etmək el şairlərini tanıtmaq və onların el xəstəsinin, xalqın folklorunun, ədəbiyyatının və mədəniyyətinin inkişafında müstəsna rolunu oxuculara çatdırmaq. Bütöv Azərbaycanın zəngin xalq ədəbiyyatının ümumi manzərəsini canlandırmakdır.

ISBN 978-9952-569-38-4

© Qəndab Haqverdi Əliyeva, 2024

AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA "EL ŞAIRİ" MƏPHUMU VƏ GÜNEYLİ EL ŞAIROLRİMİZ

Artıq bir sərdən çədəd kıl xalqımızın tarixi qədər qədim olan Azərbaycan folkloru zamanın silzəcindən sizsizlərək dildən-dilə, nəsildən-nəsle keşib özünün yazılıya köçürüldüyü tarixini yaşayır. Bu tarix, yarı Azərbaycan folklorumun toplanması, naşri və fadqiqi tarixi üç mərhələyə ayrılır. Birinci mərhələyə Azərbaycan folklorumun ilk toplayıcıları və ilk naşr örnəkləri: 1721-ci ildə Təbrizdə tərtib olunmuş "Nəğmələr" əlyazması, 1804-cü ildə Güney Azərbaycanda şair Əndəlib Qaracادagi tərəfindən tərtib edilmiş əlyazması, "Kavkaz" qəzeti, "Əkinç" qəzeti, SMÖMPK məcmuəsi və dövrün başqa nəşrlərində milli folklor nümunələri niddir.

XIX aszin II yarısı - XX aszin evvəllərində milli maarifçi ziyalıların folklorik faaliyyətləri: Maarifçilik dövründə ilk çap olunan Azərbaycan nağılı (1825-ci ildə "Dərisənnat xəmsəsi") Mahmudboyovun toplamasında "Aşağı Qerib" dastanının nəğmələri, Kazım bayın "Firdovsiyə görə fars asatır" məqaləsi (1848), əfsano və rəvayət haqqında fikir və mülahizələri, Həsən bay Zərdabi, Mirza Fətəli Axundov, Eynali Sultanov, Hüseyn əfəndi Qaibzadə, Məhəmmədalı Tərbiyət, Əliabbas Müzənnəb, Rəşid bay Ələndiyev, Abdulla Şaiq və başqalarının bu sahədəki xidmətləri, "Molla Nəsrəddin" jurnalının naşrlərində folklor örnəkləri və s. də birinci mərhələyə daxildir.

Azərbaycan folklorşünaslığının ilkinə mərhələsi sovetlər dövründə (XX əsrin 20-30-cu illərində) dövlətin xüsusi göstəriyi, diqqət və qayğısı altında başlamışdır. Bu yeri mərhələ Azərbaycan folklorşünaslığının tətbiq prinsiplər esasında xüsusi formallaşması sistemli şəkildə dünya folklorşünaslığı kontekstində tədqiqinin atasının qeydlənməsi mərhələsidir. Bu illərdə Azərbaycan klassik ədəbiyyatının toplarub nəşr edilməsi və tanınılmasında işində 1923-cü ildə yaradılan "Azərbaycan tədqiq və tətbiq cəmiyyəti" ənənəvi rol oynamış. Aleksandr Baqri, Yusif Vəzir Cəmənzümlü, Bəktaş Çobanzadə, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Əmin Abid Gültəkin, Bəhlül Behcət, Vəli Xuluflu, Nəsəfi Zeynalı, Salman Mümtaz, Hümbət Əlizadə və bəzəklərinin böyük emayı olmuşdur. XX yüzilliyin bu görkəmli şəxsləri arasında məşhur folklorşünas Salman Mümtaz fədakarlığı ilə xüsusilə seçilir.

"El ədəbiyyatım, şifahi söz sənəti nümunələrini, taleyi qaralıq zamanın hürcələrinde itib-batan görkəmli yazıçı və şairlərin irtiməti toplamağı, özüne tale işi seçmiş Salman Mümtazın bu sahədə gördüyü iş misyasi və səməbalına görə həmdan fərqlənir."² Əlli dörd illik ömrünün otuz ilini Azərbaycan ədəbiyyatının, folklorumun toplanması, tədqiq-

¹ Salman Mümtaz (1884-1941) — görkəmli türkoloq, ədəbiyyatşünas, məməyenne və bibliograf, orta əsr əlyazmalarının kolleksiyəçəsi. Stalin reprezəntativlərin qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayının 11-də habe olurub və 10 il müddətində azadlıqdan məhrüm edilib. O, nebstən cənəkən 1941-ci ilin sentyabr ayında Orçul şəhərində pütləndə. Onun təsvirdən toplanmış 270 əlyazmasına habe zamanı məterə edilmişdir.

² Salman Mümtaz. El əsərləri. Bakı, 2005, səh. 7.

qlı çap işinə hər edən fədakar tədqiqatçı nainki, Azərbaycanın şəhər və kəndlərini, hətta qorğu ölkələri dəlaşmış, ev-ev garib əlyazmaları axtarmışdır. O, topladığı əsərləri 1927, 1928-ci illərdə "El şairləri" adıyla iki cilddə Azərbaycanda çap etdirmişdir. Ərob olıbəsəylə çap edilən həmin kitablar 1935, 1936-ci illərdə kəril və latın əlifbalarına translitəsiyya ədilərək təkrar iki cilddə nəşr olunmuşdur.

"Doğrudur, Salman Mümtaz bu əsəri tərtib edərkən Məmməd Molla Rza oğlunun³ Tiflisdə "Şərq" basməxanasında hicri 1338 (~1920)-ci ildə nəşr etdirdiyi "El şairləri" tophalarından da istifadə etmişdir. Lakin bu kitablar müəyyən dövrlərdə yaşamış şairlərin əsərlərindən ibarətdir. Salman Mümtazın tərtib etdiyi əsər isə həmin göstərilən çap mənbələrlə bərabər, müntəzif əlyazmalarдан, ham da şifali mənbələrdən toplanmışdır. Toplu bir neçə yüz ilin gairi əsərlərinin əsərlərindən minimumları abatsa edir.

300-dən artıq manzum parçadan ibarət olan bu kitab Azərbaycan el ədəbiyyatının, aşiq poeziyamızın zənginliklərini bariz şəkildə nümayiş etdirən avazsız mənbədir.⁴

1930-1950-ci illərdə Azərbaycan folklorşünaslıq nozariyyəsinin formallaşması və inkişafı, 1940-70-ci illərdə XX

³ Gürcüstanda həlliyyət güləşləriñ azərbaycanlı müdafiəzadəsi Məmməd Rza oğlu Rzəzədə 1890-ci ildə Borçalı mahalının Kələyir Kəndində döyüşü galib. Yeddi yaşında hərmiş əsüllə ipləyən məscibə gedib. 16 il ərzində ondan sonra sonra atası vəfat etdiyindən məscibə yanmışaq qoymaş məscibə myəallim ipləyən Hüseyn Ələndicin yanında dərə altı, sonrakı dərə evində hərmiş əsüllə ipləyən. Məmməd Rzəzədə Mithaqı 1942-ci ilə dək davam etdi.

⁴ Salman Mümtaz. Azərbaycan ədəbiyyatı (El şairlər, 2 cümlə). Bakı, Nurlar; 2005, səh.3

əst Azərbaycan matbuati və akademik naşrin yaranması: C.Hacıboylının Parisdə 1933-cü ildə nəşr etdirdiyi "Qarabağın dialekt və folkloru (Qırıqaz Azərbaycan)" əsəri, H.Arəslanlı: "Kitabi-Dəda Qorqud" nöşrləri (1939), "Aşıq yaradıcılığı" (1950) əsəri M.H.Təhmasibin Azərbaycan əposuna dair tədqiq, tərtib, nəşr işləri, "Azərbaycan xalq dastanları (orma şəhərlər)" əsəri və folklorumuzun müxtəlif nəzəri məsələlərinə aid əraçdirmələri. Mirali Seyidov, Bəhlül Abdulla, Ə.Axundov, P.Əliyev, V.Valiyev, İ.Abbasovun, M.Həkimovun, R.Rüstəmzadənin, S.Paşayevin və b. tədqiqatçıların folklorşınashığı fəaliyyətləri folklorşınashığın formallaşmasında böyük rol oynayır. Bu mərhələ milli-ətnik varlığımızın ədəbi tarixinin formallaşmasında olınuqca həllədici və əhəmiyyətlidir.

Üçüncü mərhələ Azərbaycan folklorşınashığının müasir dövrünü əhatə edir. El ədəbiyyatının, ozan-aşıq mədəniyyətinin müxtəlif müstəvildərdə, müxtəlif baxış bucaqlarında araşdırılıb öyrənilməsi işində Bakı Dövlət Universitetində Folklor kafedrasının fəaliyyəti: A.Nəbiyev, V.Valiyev, Ə.Cəfərzadə, Ç.Quliyev, N.Xəlilov, S.Orucova, E.Talibli, M.Məmmədov, Ü.Nəbiyeva, K.Islamzadə, K.Hosanova və başqalarının xidmətləri. AMEA Folklor İnstitutunun yaranması, Azərbaycan folklorunun toplanması və tədqiqində Institutun xidmətləri: M.Kazmoglu-İmanov, F.Bayat, Ə.Qşgar, S.Rzasoy, R.Qafazlı, S.Orucova, R.Xəlilov, Ə.Əliyev, və digər folklorşınashığının tədqiqatçıları, Azərbaycan folklorşınashığının nəzəri problemlərini əhatə edən sistemli dərcliklərin nəşri: Vaqif Valiyevin "Azərbaycan şifahi xalq ədəbiyyatı" (1970), "Azərbaycan folkloru" (1955), Pəna-

Əfəndiyevin "Azərbaycan şifahı xalq ədəbiyyatı" (1981), Azərbaycan Aşıqlar Birliyi⁴nin yaranması (1984) və birliyin yaradıcısı, xalq şairi Hüseyn Arif və oğlu xolozi tanınmış folklorşunası alim Məhərrəm Qasimlinin xidmətləri: "Aşıq sonot" (1996), "Ozan-aşıq sonot" (2007), "Aşıq şeiri-nin poetik biçimləri və qeydləri" (2015), "Ozan-aşıq sənəti və ədəbiyyatı" (2023), Müasir Azərbaycan folklorşunaslığında yeni bir metodun milli folklorşunaşığı dilişüncəmizə gətirilimində xüsusi xidmətləri olan, bir səra ilklərə imza atan Sərxan Xəvəri, Səfa Qarayev və Hikmət Quliyevin birgə yazdıqları "Folklorun funksional strukturu: multidisplinar kontekst" adlı kitabı və s. bu dövrdə addır.

XX. əsrin ovvallarından başlayaraq Azərbaycan el ədəbiyyatının toplanması, öyrənilmesi, yayımlanması və təbliği işi Güney Azərbaycanda da həyata keçirilirdi. Lakin Quzeydən fərqli olmaq orada bu iş hər hansı bir dövlətin göstərişi, qayğı və himayəsi olmadan, yalnız vətənpərvər şair, yazar və nəşirlərin kənfil istaklətilə baş vermişdir. Bu proses hələ də bu yolla davam etdirilir və toossiibkəş ziyanlılarımızın omayı sayəsində Güney Azərbaycan el ədəbiyyatı, el şairləri və el sənəti öz yazılı tarixini yaşayır. Bu sahədə onlarla folklorik kitablar nəşr edilmişdir: Ələsgər Müctəhidi, Əmsalü hekəm (*Türk dilində möcəddələr*), Təbriz Firdovsi, 1334/1955; Məhəmmədəli Forzana, Bəyatlılar. Tabriz: Forzana, 1343/1964; Behzad Behzadi, El dili və ədəbiyyatı;

⁴Azərbaycan Aşıqlar Birliyi ilk dəfə Hüseyn Arifin rəhbərliyi ilə 1982-ci ildə Ağcabədi rayonunda yaradılmışdır. Aşıqlar Birliyi 19 iyun 1991-ci ilən Mədəniyyət Nazirliyinin tərkibindən (~~təsdiyindən~~) çıxır və Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına mənsub hüquqi şəxsi kimli tətminməsiəvi tətqiqdən məxfiyyətli şəxslərə əsasında fəaliyyət göstərir.

(6 cild). Tehran: Naxətin, 1381/2002; Məhəmmədəli Niqabi. Azərbaycan bayatları. Tabriz: Müəllif, 1358/1979; Səməd Behrangı və Behruz Dəhəqanlı. Əhsanəmeye Azərbaycan (Azərbaycan nəşləri). Tehran: Nigah, 1347/1958; Məhərrəm Parizad. Qarapapaq folkloru. Urmıya: Ülkər, 1400/2021; Dr. Hüseyn Məhəmmədzadə Sadiq. Sayalar. Tabriz: İsləq, 1357/1978; Məhəmmədhəsən Yusefi. El sözleri. Tehran: Əndişeyi-no, 1377/1988; Əli Komalı. Divan həkim Telimxan (Sənə Aşıq adəbiyyatı). Tabriz: Əxtar, 1382/2003; Parviz Yekani Zare. Azərbaycan şəhəri el ədəbiyyatına bir baxış. Tehran: Əndişeyi-no, 1377/1988; Abdullah Kazimzade Qarabulag. Ata həbələr səsi. Tehran: Əndişə-nov, 1380/2001; Cavad Darbəndi. Aşıqlar dünyası. Tabriz: Füruqi-azadı, 1383/2004; Əbdüləli Mütəcəzi. Şəncan folkloru. Tehran: Əndişeyi-no, 1388/2009; Əli Rza Sərrablı. Əlli bilimi nəşriyyəti. Tabriz: 1388/2009 (halo da dəramdır); Hüseyn Məmmədəli Güneyli. Bilici Bahlulun Hekayələri. Tehran: Müəllif, 1366/1997; Sədyar Vəzifə Elioğlu "El ədəbiyyatı" folklor məcollası (6 saylı); Zəngan: "Bayram" məcollasının əlavəsi. 1388-1391/2009-2012; Əlirza Zihəq. Xoy nağılları. Xoy: Müəllif, 1382/2003; Aqşin Ağkəmərli. Bizi yaşadan tarix (İskəndər folkloru). Tehran: Müəllif, 1380/2001; Bahruz İmami və Əkbər Rahimzadə Fətəci. Çap olunmamış Nağıllar. Tabriz: Əxtar, 1392/2013; Qəmbər Seyfi. Azərbaycan nağılları (Qaradağ nağıylları). Tehran: Avaz, 2018 və s.

Bu gün qətiyyətə deyə bilsək ki, Azərbaycanın bu təyində el ədəbiyyatı kifayot qədər araşdırılıb. Azərbaycan ədəbiyyatlaşmışlığında "el şairi" məfhumunu isə ilk defə

Məmməd Molla Rza oğlunun 1920-ci ildə Tiflisdə çap etdirdiyi və S.Mümtazın da istifadə etdiyi həmin kitabında rast galırıq. Örəb əlifbasında çap edilen kitab Azərbaycan Milli Kitabxanasının arxivində saxlanılır. Kitabın adı ilk sözünün əvvəlində galan əlif "İ" hərfinin üzərindəki horəkə işarəsinin düşdürülməsindən sonra, kırılıcaya yarınış olaraq "u" (ü) kimi transliterasiya edildiyindən "El şairləri" deyil, "Из писателей" ("İl şairləri") kimi qeydə alınmışdır.¹ Hərfinin sözün əvvəlində ham "İ", ham da "e" kimi oxuna bilməsini və dilimizdə "il şairləri" ifadəsinin işlənmədiyini nəzərə alımaq sonralar mənbələrdə kitabın adı doğru olaraq "El şairlər" yazılmışdır. "Çox erkan yaşlarında şeir yazmaqla bəlli yaradıcılığına başlayan Məmməd Rzazadə özüne "Mühəqqər" taxallüsünü götürüb və bu adla tanumb (*Mühəqqər sözü - həqiqi, aciz, anımlı deməkdir*). 1920-ci ildə Mühaqqərin Tiflisdə arəb hərufatı ilə nəşr olunan "El şairləri" kitabı adının yaradıcılığının çox dəyarlı bir hissəsidir. 1920-1921-ci illərin arəb əlifbasıyla nəşr olunan "Vatan" dərgisində 20-ci illərdə Tiflisdə işq üzü görüb, "Əşər macmüssi" kitabında, örəb əlifbasi ilə "Yeni fikir", latın qrafikasıyla "İşq yolu" qəzetlərində Mühaqqərin xeyli əsərləri işq üzü görüb. Mühaqqərin "Molla Nəsrəddin" dərgisində az sayıda yazıçı dərc olunub. Şairin yazıları arasında "Yeni fikir", "Vatan", "Cənə nəsl", "İşq yolu", "Dan Ulduzu", "Qızıl Şəfəq", kimi o dövrun meşhur ərəfənlərində geniş yer alıb.²

¹ <https://az.wikipedia.org/w/index.php?title=İl%20şairləri&oldid=45220015>

Uzun illərdən bəri Azərbaycan ədəbiyyatşünaslığının ədəbi bir termini kimi daxil olan "el şairi" məfhumu, inid-yədək çap olunan o taylı bu taylı folklorik nəşriyyələrdə kitayat qədər işlədilmiş də (*bu taylı cəvənliliyi "aşıqlar və el şairləri" şəhərinə*), otun təzahürü tam manasıyla açıqlanmış, on yaxşı halda yarınçıq, ya da mübahisə doğuracaq bir şəkilde ala alınmışdır. Oduir ki, üzün illər boyu geriş sırtda çap olub yeyinləri anan çeşidli ədəbiyyat qaynaqlarında "aşıq" və "el şairi" sözlərinin hər biri el ədəbiyyatına aid iki ayrı konsept kimi işlədilmişdir. Oysa, çoxu aşıqlar çaldığı sazin havasında öz yazdığı və başqa el şairlərinin yazdığı şeirləri oxuyan, məclisi idarə edən el şairləridi. Lakin bütün el şairləri aşıqlıq bacarmadığı kimi, bütün aşıqlar da şair deyildir. Ümumiyyətə, daha çox el ədəbiyyatı, xüsusilə aşiq ədəbiyyatı janrlarında şeirlər yazan şairler el şairləridir. "El şairi" termininin daqiq izahı el şairlərinin təsnifini labüb edir və onları iki yero ayırrı:

1. Aşıq ədəbiyyatı janrlarında şeirlər yazan el şairləri;
2. Aşıq ədəbiyyatı janrlarında şeirlər yazan və yazdığı şeirləri saz havalarında oxuyan el şairləri (aşıq-şairlər, tr. saz şairləri).

Hazırda folklorşünaslığımızda aşıqlar da:

1. Yaradıcı-işaçı aşıqlar (ustad-şair aşıqlar);
2. Peşəkar itaç aşıqlar (el şairlərinin yazdığı şeirləri ifa edən aşıqlar), – olmaqla üç yero ayrılır.

"Ustad" aşıqlar yaxşı saz çalmaqla yanaşı, dövrünün qüdrətli şairi olmuş, hem də özünün "aşıq mədrəsəsi" ndə neçə-neçə gənci müstəqil aşiq kimi yetişdirmişdir. Peşəkar aşıqların taleyi isə bir qədər "qaranchı" olmuşdur. Onların

Üzərinə aşiq şənətini ağır yüksək düşmüsdür. Öz dövrünün ağır məclislerini aparan, gözəl səs, yaxşı saz çalmaq qabiliyyətinə malik olan, öz aşiq "modrasə"sində aşıqlar nəslini yetişdirən bu şənətkarların çoxunun adı "Aşıqlar tarixi" kitabına düşmənmişdir...

Azərbaycan aşiq şənətində realizm ünsürlərinin meydana gəlməsində həmisi ictimai qurluq qarşı mübarizəyə qalxan xalq qəhrəmanlarının mübarizəsinin tarixinin edilməsində ilk səs uşaldan el şairləri, dövrün görkəmli söz ustaları olmuşdur. El şairlərinin çoxu saz çalmayı bacarmış, öz dövründə müsəri olan ustad şair aşıqları yaradıcılıq əlaqəsi saxlamış, bir-birinin şeitlərinə qabaq (*nəzzir*) demisler. Cox hallarda bu nazirələr pəşəkar aşıqlar torəfından deyişmə şəklində salınmışdır. Bu üsul XVIII. asrdan başlayaraq yazılı poeziyamiza da daxil olmuşdur. Bu prosesin yazılı poeziyamza keçməsi şübhəsiz ki, aşıqların fəaliyyətlərinin nəticəsidir.¹¹

Burada qeyd etmək lazımdır ki, klassik və modern şeir formallarında da əsərlər yazan el şairləri olduğu kimi, aşiq ədəbiyyatı janrlarında az da olsa, şeirdər yazan klassik və modern şairlər vardır, lakin onlara el şairi deyilməz.

Qədim folklor ornoklarının el-əbanın içorisində yetişən liri poetik istedadlı insanlar (*şairlər*) torəfindən yaradılmış düşüncəsi məntiqi olaraq deməye asas verir, təqədimdən bəri el ədəbiyyatının sahibi el şairləridir.

Güney Azərbaycan el şairlərinin parlaq keçmişinə ötürü bir baxışımız olmasa, onların bu gününü düşünməkdə

¹¹ Aşıq Pəri (mədəli, aşiq), el şairləri. Kollektiv. Bakı, Yayıçı, 1991, On səz.

ve gelocaklarını görməkdə çətinlik çəkə bilsək. El şairlərinin ilkin sözəflərini ümumtürk xalq foşklor tarixində arayib-axtarmalı oluruz. Ona görə ki, onlar tarix boyu müxtalif adlarla xalq içində hünar və bacarıqlan ilə insanların rüahlannı qida mənbəyi olan və xalq həyatına təsir göstəran içimai qruplar olmuşlar. El şairlərinin ilkin sınıfı adları türk xalqlarının şifahi xalq ədəbiyyatı qaynaqlarında bəs qeydo alınımışdır: "Qarın-şamər", "Ozan", "Baxşı", "Yanşaq", "Varsaq", "Ağıq". Bu adların hər birinin öz tarixi dövrü və zamanı olubdur. Bu adların dəyişilməsi oraların sonut məhiyyətlərinin dəyişilməsi da olacaqdardır.

Tədqiqatçılarının qeydlərinə görə, el ədəbiyyatına aid olan 200 yaxın şeir növü vardır. İndi yazılı ədəbiyyat qaynaqlarında qeyd olunan o lki yüzdə yaxın şeir növü aşağıdəbiyyat: cədiyümüz şeirimizin tarixi inkişafını, geniş içimai gruplarının arasında yayılmasını göstərir. Eləcə də bu möhtəşəm şifahi xalq ədəbiyyatının yüzilliklər boyu xalq arasında aparıcı rol olsadığınu da göstərir. Cürcəcür formalarla və məzmunlularla yaranan bu janrlar isə təsnilər, bayatlılar, xoysatlılar, gərsənlər, qoşmalar, divanıllər, mülkməslər və s. ibarətdir.

Bu çeşidli ədəbiyyatın yaradıcıları isə, ancaq şairlər - adı-sənə belli olan və olmayan el şairleri olubdur. Müəllifləri belli olmayan bayati janrları dəqiqət edəndə, belə başa düşürük ki, bu təfsiz bədii misraların müəllifləri bəlkə yaratdıqlarını yazüb kitab halına salmadıqlarına görə, əsərlərinin sinolunda torpağa aparıblar. Hocməcə saysız-hesabsız bayatlılarımız göstərir ki, ne qədər adı belli olmayan el şairlərimiz vardır.

Bu gün artıq şifahi xalq ədəbiyyatı dedikdə, ancəq si-nədəftər el şairləri nəzərdə tuta bilmərik. Buna görə ki, sa-vadlanma dövrü uzun illərdir ki, özünü təsbit etmişdir. Və çağdaş ədəbiyyat məhz məktublaşmış bir dövrün məhsü-ludur.

Türk dilli əller (*wilqər*) arasında yaranan şifahi və ya-zılı ədəbiyyatında Güney Azərbaycan şeirlərin öz yeri, öz mahiyyəti var. Bu imzani Güneydə yaranan klassik aşiq dastanlarından, el həyatlarında, xoryatlıarda, qəfiyalı şəkil-də deyilən ata sözlerində və el arasıyla müəllifləri bəlli ol-mayan bir çox mahnılarda tapmaq olar.

Azərbaycan xalq poeziyasının həm mövzu, həm də-gəkli cəhatdən inkişafı və tokmillaşdırılmasındə el şairlərinin müstəsnə rolü olmuşdur. Onlar xalq şeirlərinin bütün formalarında şeirlər yazımaqla qalmamış, eyni zamanda bu aşurların yeni-yeni çətlərini yaratmışlar. Çətlərin yaradıcıqları ədəbi dilimizin formallaşmasında əsas qaynaqlardan olmuşdur.

Çağdaş illərimizdə rəngarəng mövzu və məzmunları əsərəyə gələn el ədəbiyyatının inkişafında güneyli el şairlərinin böyük rolu vardır. Bu gün Güney Azərbaycanda "El şairləri" adlanan bir ədəbi grup öz ədəbi ömrünün yazılışığı illərni yaşamaqdə olsa da, onların yaradıldığı ədəbiyyat yəni də şifahi xalq ədəbiyyatının aparıcı qollarından biridir. Həm də toylarda, el şənliklərində dəha çox el şairlərinin yaradıcıqlarından faydalananlar. Hər bolğanın özünəməxsus el şairləri var (məs.: Urmıya, Şəhərisar, Təcriz, Xoy, Qara-dağ, Marşag, Çarayımaq, Surab, Miyana, Kələybar, Zangül, Xu-

daşırın m.u.) və o el şairləri el məscidlərinə onu eşidən xalqı monavi zövq verir. Yaxın on illiklərdə el şairlərinin asərlərinə mətbuat səhifələrində, bölgələrə məxsus çap olan şeir antologiyalarında və eləcə də, onların şeir məcmümlərinde daha çox rast galmak olur. Daha çox xalqvari klassik aşiq şeirləri qəliblərində yazan el şairləri demək olar ki. Güney Azərbaycanın bütün rayon və şəhərlərində yaşayırlar. Bunu ləməxəlilik əsasən təbəqələrinde və məxxtəlilik işlərde çalışıran inşanlardır. Onların şeirlərində xalqın içtimal-siyasi durumunu və istəvini tapmaq mümkündür. "Xalq həmişə ideala hörmət edir, öz arzusunu, xoyalını gördüyü bir həqiqəti qaldırmağı, üfüqlərə ucaltmayı sevir. Xalqın qəhrəmanı həmişə romantikdir. Ən romantik müləllilər folklorun müəllifidir."⁴ El şairləri on zərif ruhlu insanlar olduğu üçün on lirik məstəkləri da yazan emlək olurlar.

Güney Azərbaycanın keçmiş aşiq ədəbiyyatına galincə, demək olar ki, divan ədəbiyyatı kimi Qızıley Azərbaycan ədəbiyyatından heç də fərqlənmir. Bildiyiniz kimi, mövcud aşiq mühitləri lokal, regional etnik-madani sistem hədisəsi kimi vahid bir madəni təmən - əməmət Türk madəniyyətini kontekstində götürülen aşiqlik sənəti - bir-biri ilə qatışlılıq təsir və əlaqədə olaraq, ayrı-ayrı keyfiyyət göstəriciləri baxımından spesifikasiyalı daşıyan sənət fenomenidir. Bu günədək ozan-aşiq sənətinin regional onomasi və əlaqələrini, ideya-bədii dayarını qoruyan Güney Azərbaycan el ədəbiyyatını ədəbi-madəni mühit kimi səciyyələndirən başlıca

⁴ Vəsət Qasımov, *Poetika və nəşr. Bakı, Yazar, 1, 1979.*

əlamət qədim adət-ənəslərimizə sadıqlılı. Bütün soy-köküne bağlılığı və azadlıqsevarlıyıdır.

17-18-yüzyillikdə qeydə alınan şair aşqların deyişmələri Qızıldan Güneyə və Güneydən Qızıla deyişmələr yaratmaq üçün sahərə çoxən aşiq şairlərimizin eyni əslubda və cinsi qılıqlarda yazdıqlarını isbat edir. Maraqlı burasıdır ki, deyisen aşqlar şeirlerinin qılıb və formalarında deyil, fəlsəfi düşüncələrinde bağlanımağa maruz qalırlar. O sonat ustadlarından qalan bağlaşma və deyişmələrdə o təy-bütayda şeir qılıblorına hər iki torəf bələd və ustad görünür. Hətta, axlaqi ictimai normalan bir görünür. Şeirləşəndə bir-birlərinə cinsi qılıbdə cavab qaytarırlar. Bu isə o illərdə o təy-bütayda təyin adəbi əmlılışının yanısı gedişini göstərir. Tikişmadaşı Xəsta Qəşim ilə dağstanlı Lazçı İhmadin, gür-cüstanlı Aşiq Nuri ilə Kaleybəlli Əlinin və başqalarının deyişmələrində olan poetiklik, axlaqi norm, milli ruh, inanc və etiqadlar Qızılyə Güneyin eyni əvvəliyyədə olduğunu göstərir.

Şifahi xalq adəbiyyatının inkişafında şair aşqlar önməli yer tutur. Biz şair aşqlarımızın yaradıcılıqlarına diqqət yetirdikdə aşiq adəbiyyatında yaranan "Cahannamə"ları, "Meracnama"ları, "Vücdənəma"ları, "Həqiqətnəmə"ları, "Nisihətnəmə"ları ancaq şair aşqların yaradıcılıq aləmində tapınq, bu janrları hər birinin xalq üçün yaraman inceşənətin formallaşmasında önməli rolü olmuşdur. Epik janrla möşğül olan ustad aşqlardan bəziləri məhabibət və qəhrəmanlıq mövzusunda dastarılar yaradmışlar. Məs.: "Qaçaq Kərim" dəstəsinin müallifi si şairi Qomlı Hüseyindir. Epik hal-haya yaradan Azərbaycan aşiq dəstərləri şair

aşıqlarımızın yaradıcılıq qabiliyyəstini göstərir. Prof. Qəzənifar Kazimov yazar: "Aşağı sözü 12-ci yüzillikdən işlənməyə başlansa da, tədqiqatçıların Əlkirincə 14-cü yüzillikdə tam hökmrərləq qazanmış və Qurbanı yaradıcılığıyla aşiq sənəti özəni sənətinin üstələməsidır. Şübhəsiz, el şairləri və el aşıqları bir böyük xətt Gəzə birləşir. Bu xətt "Dədə Qurqud"dan başlayır, Qurbanı, Abbas, Xəsta Qasım, Valeh, Ələskər zirvalarını yaradır, 18-ci yüzildə möjilə Fənah Vəqifi yetirir."⁴ Demək olar ki, həm o təydan, həm də bu təydan el şairləri kimi yetişən o uca zirvalar Azərbaycan mədəniyyətini və parlaq folklor nümunələrini orsaya yetibdir. Azərbaycanın Quzeyində da, Güneyində da el şairləri həmişə ifaçı aşıqların və xanəndələrin söz ehtiyaclarını təmin edibdirler. Ötan yüzillikdən bəri Güney Azərbaycanda hakim olan içtimayı-siyaset şərait onları milli düşüncədən və milli ruhdan ayırmak istəsə da, el şairləri milli düşüncənin yaranmasına qida mənbəyi olublar, insanların məməvi alətinin, bədii təfakkür və estetik zövqünün zənginlaşmasına xidmət ediblər. Çərvələrdəki insanların özüne qayğılış və özüñüdürkətme silsilə-rühiyyəsini yazdıqları xalqvari şeirlərlə xalqa aşılmışlar. Ana dilində məktəb görməyən güneyli şair soydaşlarının da dəqiqət edəndə kommunyətə daha çox el şairləri cərgəsində dayandıqlarını götürüb.

Güneyli el şairlərinin yaradıcılığı zəngin və çoxçəhəlli, əsərlərinin mövzu palitrası rəngarəngdir. Şeirlərdə mordlik, diürüslik, sədaqət, dostluq, qardaşlıq, insana və

⁴ Cəvvət Əliyevi, Aşağı deyir Təlibə, Füyuz-əsədi, 1587/2005, səh. 43

təbiata sevgi duyguları, xeyirxahiq, vətənpərvərlik kimi yüksək manəvi-səlaqı keyfiyyətləri tərənnüm edən güneyli el şairləri, cənbi zamanında xaintlik, xabislik, nəmətdilik, ac-gözlük, xəyanət, yaltaqlıq və s. manfi xüsusiyyətləri də da-im pişəlmışlar. Azad vətən, azad dil, azad insan uğrundə məlli müalicadilo onların an ümmdə həyat amalı, yaradıcılıq qap-yası olmuşdur.

Güney Azərbaycan el ədəbiyyatında el şair obrazı var ki, onu öyrənməklə bütün Azərbaycan haqqatını, tarixini və təleyini öyrənmək mümkündür. Bu obrazlar tekra-redilməz ədəbi priyomlar və müxtəlif badii təsvir vasitələri ilə reallaşdırılmışdır. Şeirləri dillərdə nəğmələşər, könlülərdə taxt quran belə el şairlərinin əbədi yaşarlılığının təm-natçısı isə el şalq oxudur.

Güney Azərbaycan el şairi haqqında ilk dəfə olaraq kompleks şəkildə tərtib etdiyimiz bu antologiyada 100 müellifin yaradıcılıq nümunələri onların avtobiografiik bilgililər bitlikdə tarixi xronoloji ardıcılıqla yer alır. Burada XIX asrda yaşavıb-yaradan 50-ye yaxın el şairlərinin adları yer almaz. Aşıq Dulu Əbzər, Dulu Mustafa, Balovlu Miskin, Aşıq Nəbi, Miskin Əsəd və Binisi Nəcəfin adları keçir. Qalan di-gar el şairləri haqqında bilgiliyi olda edə bilmədiyimizden, tarixi xronoloji ardıcılıq prinsipi undilik sadəcə kitabə daxil olan materiallara siddir.

Təqdim edilen el şairlərinin yaradıcılığı müstəvində ilk diqqəti çəkən olamat yəhudi noslin şeirlərində arəb, fars sözlerinin üzü beri gələ-gələ azalması və nəhayət, yox olmasıdır.

*Əbəzərəm, qulhu allah,
Qulməsen dillimdən zəfr iləlləh.
Bələ ağ görəmdim vallahi-brillah,
Sözün hər kəltəni və səriş göclər. (səh. 21)*

Onların xəlofərinin seir dili daha təmiz və metaforikdir:

*Görüşü bizer dönyada,
İldən qudus dönyada,
Bu adamsız dönyada.
De kimə dayanamın işə? (əh. 415)*

və ya

*Bu səs nadir dilsə dəmir,
Pərdələndi gülə dəmir,
Yanır, yanır külə dəmir,
Ak, bu sazın nə dəndi var? (səh. 478)*

Mürasir Güney Azərbaycan ədəbiyyat tarixinin yazılış qalan azəvərəqləri ənum yazılı sahifələrindən neçə qat artıqdır. Həla də çox sayda şair və yazıçılar əsərlərini çap etdiro bilmişdiklərinə görə, xalq arasında tarına bilməmişlər. "Folklorda bütövlük o zaman qorunur ki, millət xalqın yaratdığılarına və həmin ırsın daşıyıcılarına hemişə və hər yerdə yiya və sahib qoxa bilir. Başqa sözü dəsək, milli diriliyi tominat o zaman verilir ki, əcədaddan qalan miras gələcək nəsillərə zədəsiz və fəsadız çatır."¹⁷ İnanıñq, el şairi

¹⁷ Cəfər Qasımov, Azərbaycan folklorşünaslığı (1925-1950), Bakı, Elm, 28/15, 458 n.

ədini haqq edən bütün güneyli şənətkarlarımız diqqətin-
den kanarda qalmayacaq, əsərləri gec də olsa, işıq üzünə çı-
xacaqdır.

*Qəndab Haqverdi Əliyev
filologiya üzrə fəlsəfə doktoru, dosent*



AŞIQ DULLU ƏBZƏR (1805-?)

Aşıq Dullu Əbzər Urmiya aşiq mühitinin adlı-sənət ustadlarından olan el şairidir. Doğum illi 1805-ci il qeyd olunmazdır. O, Urmiya şəhərinin çevresində yerləşən Dul Dizəc kəndində akiñçi ailəsində anadan olmuş və orada boy-a-baça çatmışdır. Aşıqlıq sənətini tam bacarıqla maniqləmiş və sonra Arazın Qızılı tarafında da bir müddət aşıqlıq etmişdir. Sonra Borçalı mahalina getmiş və orada aşıqlıq etmişdir. Aşıq sənətinin inkişafında onomli rölu olmuşdur. "Dullu Əbzər" və "Əbzər" toxallılış ilə aşiq ədəbiyyatının müxtəlisf qəliblərindən ustadaro şeirlər yazımışdır.

El şairi Aşıq Dullu Əbzərin vəfat tarixi bu günədək belli olmamışdır. Şeirləri hələ də toyılarda çağdaş aşiqlar tərəfindən oxunur.

Yasini gözlar

İbtidə əlifdən dərsitnü aldum,
Ocudum, öyrəndim yasini gözər.
Dərsimi təməman eylədim azbor,
Aradı, avtardı yasını gözər.

Hər kəs sözərimə yetirsin diqqət,
O qadir Sübhəndən¹¹ almışam rüxsət.
Yüsəbbillah məfi əlsəməvət¹²,
Dilim kəlma deyit, yasını gözər.

Obzaram, qulhu allah¹³,
Qalmassın dilimden zikr illallah¹⁴.
Belə ağ görəmdim vallahi-billah,
Sizün hər kəlməsi yasını gözər.

¹¹ Sübhən - ar. tarif dərəndədir (Allahun epithetlərindən biridir).

¹² Yüsəbbillah məfi əlsəməvət - gəylərdə dianlar Allahı yad edirler

¹³ qulhu allah - demən Allah

¹⁴ zikr illallah - dilində Allahın anısqından bəsgə heç nə qalmaz

Garak

Hacı millatdan yar sevmorəm, mano müsəlman garak,
Altı ilə beşi seçib vaxtını bulan garak.
Sırz verməyə bir kimseyə, deyib-gillən can garak,
Yaşmışq altdan narm gülüb xətrini alan garak.

Evinde çörək olmayan süfrəye nənam¹⁵ deyir,
Atası naxırçı olan, sultanum, xanam deyir,
Bir para naşı alımlar elində monam deyir,
Emlardan fazıl olan şahı-Quran garak.

Gel biçərə Dullu Əbzər, satılındı matalun,
Xain qıxb sərafıllor, xurd etmedi pənahun,
Doosan min alım yığla, bağışlanmaz günahın.
Nakreino¹⁶ cavab veren şahı-şahidən garak.

¹⁵ nəm - f. çörək

¹⁶ Nakrein - dili inancıara gilə, vəfat etdən məsələmənin qəbr evinə getdiyi iş
peçə nakreviylər (Əziz-İmamlı) adlı məsləkələr gülüb vəfat etdəni bu döymədə
etdiyi emmələr üçün sergül-suvale çəkortar.



DULLU MUSTAFA (1806-1873)

Aşiq adəbiyyatı tədqiqatçlarının qeydlarına görə şeirlərində "Mustafa" toxallüs edən Mustafə Resul oğlu 1806-ci ildə Urmiyə yaxınlığında olan Dul mahalində yerləşən Şeytanava kəndində alıcı iləsində anadan olmuşdur. O, gənclikdə gördüyü bir yuxuya görə aşiqliq sonatının vurğunu olur və gənc yaşılarından aşiq adəbiyyatına məxsus olan şeirlər də yazır. O ham mahir aşiq, ham da istedadlı bir el şairi olur. Daha artıq sofizm məzmunlu şeirlər yazsa da, əksar şeirlərində "Mustafa" toxallüs edir və "Dullu Mustafa" adı ilə diller oxbarı olur. Onun irfanı və sevgi şeirləri hələ də aşıqlar torəfindən oxunur və xalq torəfindən sevilir. 22 il bundan öncə Təbrizdə "Əktor" nəşriyyat tərafından nəşr edilən "Dullu Mustafa" adlı şeir kitabında həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.

Adəm oğlu

Adəm oğlu, az sarsaqla, dövzəyə ver bir macal,
Sərraf üçün lət gərəkdi, salma burda qeyli-qal¹⁷,
Ağır otur, ağrı dolan, qulaq ver ustadına.
Bir manalla tacir olmaz, eylemə ayri xayal.

Har yerden bir ədəb övrən, sərmaya sal dəstini;
Qırıldar camin¹⁸ görməmişdən girmə, dərvish postunu,
Övvəldə bir güçün yoxla, varma ummian üstündə,
Körpə dama cüt şərənməz, kol qabağı kəldi, kal.

Mustafayıam, haqq Ağrı, panahum Heydər gərek,
Əli düldül¹⁹ müraciət yerdə, qabaqda qənbər²⁰ gərek,
Allahın min bir adam işərəm arbor gərok,
Sualuna cavab söylə, matəm tutub olma, la!

¹⁷ qeyli-qal - az mübahisə, cəfci-sədy, zər, dənizgə

¹⁸ Qırıldar camin - 40 dərviş bi yara toplandıb soft hərəkatları həngəndə mübahisələr edənmişdir; bildiklərimi crada olan dərvizlər byəndənmışlar və bilmədiklərinid da təsəkkütlərindən fyrar etmişlər.

¹⁹ düldül - Həq Ağının atının adı

²⁰ Qənbər - şayximiz 1-ci İmam Həsəni Əlimin sadıq nəsləri

Sənəm

Gördüm sahər bulaq lışta,
Sənəm səni, Sənəm səni.
Xoşq evləyib əcəb nəşənə²¹
Sənəm səni, Sənəm səni.

Doymaq olmaz qələm qaqdan,
Sənin kimi bağrı daşdan,
Seçənəndim yaşlı başdan
Sənəm səni, Sənəm səni.

Ağ üzədə xalı, bənövşə,
Könlü həsrət yumru döşə,
Axtarır gözüm həmişə
Sənəm səni, Sənəm səni.

Gül cananın bədirli Ay,
Qağlarındır qurulu yay,
Eyləmanam dünvəya tay
Sənəm səni, Sənəm səni.

Əskik olmaz gözəl, xatan,
Dul Məstafa sənin butan,
Verməz mənə zəlm atan
Sənəm səni, Sənəm səni.

Ağın alım

Nə durubsan astanada,
Qış qaytan ağın alım.
Şəhər-şəhər bağ içinde,
Güle batan ağın alım.

Bülhür buxaq, bayaz gərdən,
Ağlım əpanb sərdən.
Aşıqino hərdən-hərdən,
İşvə satan ağın alım.

Qoynundakı, acəb nosta,
Alım gömə olar xosta.
Əllərində dəstə-dəstə
Nərgiz tutan ağın alım.

Cılvalı siz, nazlı canan,
Cıl eyləmə, bağıru qan,
Qəşləndən qurub kaman,
Müjgan atan ağın alım.

Nə baxırsan yanı-yani,
Olum gölərin qurbəri.
Dərda salma, Mustafanı
Ağcaudan²², ağın alım.

²²Ağcaudan - Ümmiyyə evlətiində bir quis adıdır.

Vəfali yar

Bir vəfali yar tutgilər,
Qoy qədrini bilən olsun.
Dördün deynə o kimsaya,
Dərd başına gələn olsun.

O yarla oldum aşma,
Uroyimin sirdəsına
Dolan o yarlı başına.
Uroyına dolan olsun.

İlandı girma qoymuna,
Uyma fitnənin oynamuna.
Nexçəsin dola boynuruna,
Qoy yadlarla gülən olsun.

Men ne dedim bivafaya,
Yar məni saldı zafaya,
Neler etdi Mustafaya,
Bayis evin talan olsun.

Yaxşıları

Dedim kənənl yaxşı tarz yolunu.
Nəzələd yolları düşmə dəha, ha!
Təbiət biler xostaların dərmənur,
Hər galon yaranı deşmə dəha, ha!

Yaxşı səda qiymətinin gövherin.
Bilmayan yanında bazarın sərin,
Gözəlgilen, gəlsin əşli müştərin,
Sərraf gəlməyməcə açma dəha, ha!

Alçaq yaxğılığı hey çalar başa,
Misirdə bay olsun, Bağdadda pəsa,
Bel bağlama qolbi xayın yoldaşa,
Özgə qanadıla uçma dəha, ha!

Bir olmaz dünyada yoxşılən yaman,
Hər yefəm insana söyləmə yalan,
Qəzəbin daşanda sabr eylə, dayan,
Tez yerindən olub daşma dəha, ha!

Rasulun yetimi Dullu Mustafa,
Qulaq vermə hər həzyana, hər lafa,
Divanə dil¹⁹ bir lazıza gol inşafə,
Dedim hər galoni sancıma dəha, ha!

¹⁹ dil (şəfi) - f. Ərəb, kənən

Yetişdim

Ürəmə dýarından man düşdüm yola,
Gozo-gozo bu mokana yetişdim,
Feyz edib ustaddan aldım payımı,
Gövhər axtarırdım, kana yetişdim.

Uyandım qoşlaşdan, vardım ürfənə²⁸,
Aldım matləbimi oldum məstənə,
Südəq ilə nəğndim qadır Səbhəna,
Hüdhibüd²⁹ oldum, Süleymanə yetişdim.

Sədəf oldum daryaları dolandım,
Əyyub kimin hər bir dərda dayanırdım,
Musa kimin tur dağında inandım,
Qatra idim, bir umana yetişdim.

Həqiqətdən bir yol düşdü alıma,
Mərifətdən su bağlandı gölüma,
Mustafayam, yalan galmez dilimə,
Ədəb aldım, yol-ərkana yetişdim.

²⁸ Ürfənə - az, biliç, bılıç, kəmət, məarif

²⁹ Hüdhibüd - az, höp-hop, şərabob, şərisəpək (kiçən qız)



BALOVLU MİSKİN (1852-1917)

Ustad Aşıq Hüseyin Balovlu Miskin 1852-ci ildə Urmıya şəhərinin yaxınlığında Balov kəndində dünyaya galmışdır. Atası Molla Karim'in qassab dükəni olduğuna görə ona Qassaboğlu Hüseyin də deyirmişlər.

Hüseyin gənc yaşlarında doğma kəndlərində onunla boy-ağça çatan Əfruz adlı işir qızın sevgi macərasına düşür olur. İstədiyi qızı ona arə verməyinə baş götürürüb İstanbul şəhərinə gedir. Əfruzu işsə Hacı Cəfər adlı bir kişiye arə verirler. Sevgidə sumqılıq gəron Qassaboğlu Hüseyin İstanbulda şeir və aşiqhəq sonotla möşəkul olur. Başındakı sevgi macərası onu şairlik aləminə gətirib çıxarıır. Bir müddət İstanbulda qalandan sonra ilk sevgisi Əfruzun arının ölüm xəberini eşidir və yenə konlü-gəmi qaldığı Balov kəndinə dönmür. Bir daha Əfruza elçi düşür və onunla evlənir.

Balovlu Miskin bağbanlıq edir və tiitün ticarətli də möşəkul olurdu. O, Dullu Mustafa, Aşıq Xanbaba, Aşıq Mehdi və əvvələsində olan möşəkut aşiqlara görögür, onları

yaradıcılıq mübahiseleri edirdi. Onun Salmash Aşıq Qul Harturlu və Aşıq Cəpər Məmmədli bağışmaları olmuşdur. O, Türkiyə aşıqları ilə də çox görüşlər geçirmiş, onlara təsir etmişdir. Balovlu Miskin xalq arasında tarunan bir şair aşiq olmuşdur. Ömrünün son iki ilini o zaman Osmanlı torpağı olan Erbil şəhərində yaşamış və 1917-ci ildə ingilis ordusun Erbil şəhərini işğal etdiyi günlərdə dogma yurduna geri dönmüşdür. Dördüncü zamanı məqsədində qatmadan, Balakan dərəsi deviyan bir bölgənin Çəmurlu kəndində (66 yaşında) vəfat edir və çox ehtimal ki, məsəsi oradadır. O, zamanasında dob olan məlla məktəbində dars almış və Quran təcvidlərindən²⁷ bacardığı qədar şəirləndə nüks etdirmiştir. "Miskin", "Faqir Miskin", "Qəsəbəoğlu" təxəllüsü ilə yazdığı şeirlərlə xalq və aşıqlar arasında uğurlar qazanan çox bilikli bir el şairi olmuşdur.

Şifahi xalq adəbiyyatının yazılı fondaına keçə bilən dəyərli əsərlər yazılmışdır. Şeizlərində humanizm və təsəvvüf²⁸ güclü bir yönə çevrilmişdir. Mükəmməl bir şeir divarında Azərbaycan aşiq adəbiyyatında olan klassik qılıqların akseriyətini tapmaq mümkündür. Əsərləri ölümündən sonra tanınmış tədqiqatçı almlor: Doktor Çamal Ayrımlı və Homid Şafeyi təcəfindən toplanıb elmi metodla tədqiq edilmiş və 1999-cu ildə "Ədibən" nəşriyyatı tərəfindən Urmıya şəhərində naşr olunmuşdur.

²⁷ İacviid - Quranı diaqon tətbiqində okunus qayıtları

²⁸ Təsəvvüf - mər, praktika, sefli

Kecdi zümüstərim²⁹, gildi yaz pərl.
Bulud saya salmas bu dağə sənsiz.
Baş atmaz qonçalar, açılmaz güllər,
Şeyda bülbüll qotumaz budaga sənsiz.

Gönül çəşməsinin abi son gözəl,
Ver omim lobindən abi son gözəl,
Eşqin sahəsindən avisarı gözəl,
Marallar dolanmaz bu dağə sənsiz.

Əyyub tək suzladır biyara manı.
Ya Rabb, yetirən yox bu yara manı.
Qorxuram öldürə bu yara manı,
Löğman çara bulmaz budaga sənsiz.

Pəqir Miskin dərsin almış qarədən,
Siyah zülfə öyüd almış qara dən,
Məcmun dərgahını qutmuş qarədən,
Leyli mehman olmaz bu dağə sənsiz.

²⁹ zümüstəm (züməzəm) – l. yaş, qış fəsli.

İstədim

Bülbül kimi bir qəfəsə bağlıyam,
Keçdi fəslim, daha gülşən istəməm.
Dard əlində zino çarpez dağlıyam.
Ölsəm bivağadan dərman istəməm.

Didəm yar eşqidən giryano döndü,
Cadu qəməzələri bağram daldı.
Hər kim sonin öz sevdiyi gözəldi,
Gələcə yüz min abru kəmən istəməm.

Ərys üzündə gəzar Ayla nüdüz.
Sevdiyim hürridi, şəmsi qəmat üz.
Haerətin çökərən gecəbəgündüz
Məcmunum Leylisiz mən can istəməm.

Na düşmüsəni Fəqir Miskin qəsdinə,
Qurban olun gözlerinin mastına,
Həkim surətində gölsün üstüne,
Yaçın bil sağıllam, loğman istəməm.

Əcəm qızı

Şıta²⁹ getdi, budur gəldi novbahar³⁰, əcəm qızı.
Açılibdır süsan-süməlli, İaləzat, əcəm qızı.
Cənahını görən olar aşiq, düşər çəllərə,
Gecə-gündüz işi olar ahi-zar əcəm qızı.

Sənini alına yanaqların benzəyic gül rövnağına³¹
Qoyma xoryad alın vursum şamamannı tağına.
Bir gecə qonaq eyloşen ollam hüsriün bağına,
Dərədəm tər sinan üstüm bir cüt rur, əcəm qızı.

Qaşların tığı-almasdı³² aşiq bu dillərə
Ağlımı ahi zümərdən, saldı yaman hallara.
Daradın siyah telləri, tökdür ince bellərə,
Mən ki ovsuncu deyildim, zülfü mar³³, əcəm qızı.

Miskin deyiz, eşq oduna yanandır parvanadı,
Farhad tak Şirin yolunda çəkdiyim əfsanədi.
Görən deyir bu biçarə Məcnun tak divanadı,
Demə sirtin hər nadana ağıkar, əcəm qızı.

²⁹ şıta - ar. qış

³⁰ novbahar - ətək həftəsi, yozanı errvalı; qaynarca

³¹ gül rövnağı - müğəndəsi çox olan

³² tığı-almasdı - niməs tıysi, almas öküdü

³³ zülfü mar - saçları ilan



**AŞIQ NƏBİ
(1876-1936)**

Miyana vilayatının Meydan Dağı mahalində Pavaras kəndində anadan olan Aşıq Nəbi Əlipur Əli oğlu 1876-ci ildə zəlumatkeş əkinçi ailəsində anadan olmuşdur. Aşıq Müttallim adlı bir el aşığından aşaqlıq sənətini öyrənmiş və aşiqligə başlamışdır. Aşıq ədəbiyyatlı qəlibatında yazdığı şeirlər hələ də sənətkar aşqlor tərəfindən toylardada və el şənliklərində oxunur. O, şeirlərində "Aşıq Nəbi" toxollus edirmiş. O eldə obada sevilen, adlı-sənəli bir sənətkar və gair aşaq imiş. Qeydiyyata görə Aşıq Nəbi Əlipur 1936-ci ildə vafat etmişdir.

Ceyran

Melul-melul bulaq üsta,
Nə baxırsan bala ceyran?
Qara tellər sinan üsta,
Manı saldı hala ceyran.

Adın nadi, telli xanum,
Sənə qurban xanımamım.
Yolun üstü şirin canum
Ayaq altında qala ceyran.

Mina gərdən, qızıl yanaq,
Ağ hilaklı, səkkər dodaq.
Astə yeri, biz də baxaq
Ləbin üstə xala ceyran.

Gümüş kəmət beldən ağam,
Qır at kimi yerdən uçam,
İstərəm götürüb qaçam,
Qotxuram ki, sola ceyran.

Nar yetişə ola gölməz,
Yanım bila-bula gölməz,
Aşıq Nəbi dilo gölməz,
Gərək manım ola ceyran.



MİSKİN OSAD (1883-1943)

Ustad aşiq Molla Hüseyn oğlu Osad 1883-cü ildə Xiyav (məlik Məşkin) şəhərinin yaxınlığında Həsər kəndində ruhani bir ailədə anadan olmuşdur. İlk təhsilini atasının məktəbində alır, arəbca, farsca və türkçənin ilkin təlimlərini atasından dərs alaraq övyrənir. Cox gənc iki aña-amasını itirir, üç qardaşı ilə yetim qalır. 1903-cü ildə qardaşları ilə birlikdə yoxsulluğa uğrayırlar və Əslakətə düşürlər. O zaman iş üçün Bakı şəhərinə axın edən adamlara qoşulub yola düşürlər. Bakıda neft quyuşatunda fəhlə işləyir, sonra Şəmkir rayonumun Alabəş kəndində gedir və orada Aşıq Himmət ilə tanış olur. O, sonralar Aşıq Glasgerd və Aşıq Hüseyn Bozalqanlı ilə tanış olur və hər iki böyük sənətkarla sənimi dost olur. Gözəl şeirlər yazmış və inəharotlu aşığılardan olmuşdur. Aşıq Çoban, Aşıq Mayıs Gəncəli, Aşıq Hüseyn Cavan, Aşıq Əziz Şəhnazi, Aşıq Bayier, Aşıq Sulduz Kosah, Aşıq Həsən Qurutapa və Aşıq Qəşəm Güneyli Aşıq Osadın yetirmələrinindəndir. O bir zaman "Şair Osad" və "Tifil

Əsəd" toxallılışlı şeirlər yazsa da, sonralar yalnız "Miskin Əsəd" toxallılış edir.

Aşıq Miskin Əsəd 1938-ci ildə İranə qayıdır və doğma kəndi olan Hasarnda sakın olur. O təvdian qayıdanda İki uşağı da onunla qayıdır. Böyük ustəd 1943-cü ildə vəfat edir və Hasar kəndində torpağa tapşırılır. Onun divanları və cəgah təcnisleri hələ də Azərbaycan aşqlarının dilinin əzberidir.

Onun əsərlərində yurd-yuva eşqi, insanseverlik, hərəkət-ayrıqlıq və içtimai-adəti məzmumular diqqətsizliyi yet tutur. Şeirləri hələ də ioy-bayram möcdislərində ilkin başlanğıclarda oxunan Miskin Əsədin yaradıcılığı və sənət məktəbi aşıq adabiyatımızın inkişafında mihiüm rol oynamışdır. Divanları və təcnisleri gənc aşqlarımızın əzber şeirləridir.

Hasarbaba

Çatışmam şələm, gedirəm daha,
Su çəsə dalımcən day, Hasarbaba.
Qoy öpüüm torpağın bir Koba sayaq,
Aynlıq günlərin say, Hasarbaba.

Anam ocağında ay qara daşlar,
Təxçada gəfəym⁴⁴, həyatda xışlar⁴⁵.
Atamın yurdündə banlar bayquşlar,
Desənlər virana day, Hasarbaba.

⁴⁴ gəfəyin - ekim yerlərində okçuluq yer olğan xəzinəcənə taxılın demir vasat

⁴⁵ xış - yetərmək üçün ağacdan düzüldükən vəsət

Qorunram ah çökəm, ahşər dağlar,
Üsdikcə qara yel məzələmlər ağlar.
Qurusun çay-qəmən, virdənə bağlar,
Yaranımañ Əsədə təy, Hasarbabə.

Az qocalmışam

Deyirsan ay dostum, ağarıb saçın,
Deyim səbəbinə yaz, qocalmışam.
Dağlar eriyəndi man çəkən dərddən,
Hala man dözmüşəm, az qocalmışam.

Həyat baxçasında barsız deyiləm,
Sinəm xəzinədir, varsız deyiləm.
Təmalər götürən araz deyiləm,
Salib türayıma, tez qocalmışam.

Əsadəm, alıma düşəcə cavatlıq,
Qatam qocalığa, edəm yavanhıq.
Ədalət odur ki, odur divanlıq
Qatub ipoyimo bez, qocalmışam.

İndi

Məndan salam olsun qohum-qardaş,
Bu yurdan o yurda köçürəm indi.
Kimiñ naqisi var, gəlsin dərs alıñ
Sinəmin daftərin açıram indi.

Köñül quşu qabib göydə dolana,
Qohum-qardaş yoxdur, gañ salama.
Bu gecədən yastıq dörnüb ilara,
Yerğanın əlindən qaçırıram indi.

Görülmüşüb kakılık goza balasız,
Görülmüşüb dağlar ola lalasız.
Man gedirəm, siz sağlıqla qalnsız,
Qızınanın odunda yanırıram indi.

Qaldı

Əziz dostum, qeybat etdin yoldaşdan
Kəsdin haqq-salamı, harası qaldı?
Söz yetişdi sahibinə, utandın,
Axır sono üzün qarazı qaldı.

Pislikdən nə çıxar, eşit ay nadan,
Çıxmaz yaddan, illor keçərə aradan.
Deyə ki bir yoldaş çəndi stradan,
Kimsə zor libəni, parası qaldı?

Mışkin Əsəd, dala bəndi bu qədər,
Bulbul nəğmə deyər bayquşlar ötər,
Xançardən, nizəden gülləden betər,
Sinəndə pis sözün yarası qaldı.

Elmdir

İşlət qalamını, qoyma yuxlaşın,
Göyün dalgaların yaran elmdir.
İşlətse qalamın yarıları dağılar,
Qabaqda şir klini duran elmdir.

Elm bir daryadır gərək tuzasın,
Dars oxuyub zəlimətinə dözasın.
Kainatın hesabını yazasın,
Zülmətlərdən xəber verən elmdir.

Mışkinli Əsədem, azzır səvəndim,
Əlli ömür hənsi kitabə uzadı?
Qanadlı quşudum, sindi qanadım,
Zirvalara bayraq vuran elmdir.

Olmaz

Zamanın fars işi, qəzənün quşu,
Qondaq divarına köçməsem olmaz.
Dünya bir zülmətdir, man da bir Gürəş,
Üzbiüz dayanıb saçmasam olmaz.

Dünyaya ləl satan sərralıyam man,
Hikmat, dürr çıxta, lap kamışım man,
Zəbərcəd müllkinin Allahriyam man,
Yaqtı-yınnadan seçməsem olmaz.

Şair Əsəd, qoslar sonu sunadı,
Meydanumda hanı keller dənədi.
Allahdan aşağı atı-avadı,
Ananın zəhmətin çəkməsem olmaz.



BİNİSLİ NƏCƏF (1891-1917)

Şair Aşağı Binislı Nəcəf 1891-ci ildə Şəhəristan mahalının Binis kəndində anadan olmuşdur. O, gənclik illarında qəlayeqılıqla məşğul olur. Yaxşı səsi olduğuna görə gənc ikən parlayır. Binislı Nəcəf nəşr ədəbiyyatı amanalarından olan deyişmələr də yazır, qaynaqlarda onun türkisiyalı şair Aşağı Şənlükə və şair Aşağı Sümməni ilə deyişmələri mövcuddur. Təssəüflər olsun ki, onun əsirlər toplusu hala də çapa verilməmiş qalır. O, gənc ikən 26 yaşında vefat edir və məzarı doğma kəndi Binis qəsəbəsindədir.

Xublar məclisinə güzərəm düşdü,
Gördüm şah Mərdan orda var idi.
Qəbəğünca yeriyində Qənbəri,
Mübarek dəstində zülfüqar idi.

Məhəmməd peyğəmbər mehri-nübüvvət²¹,
Məhsərdə yaradar ədlü-ədalət.
Hərə bir tərəfdə edirdi səhəbet.
Tak Mövlətin zikri Kirdkar²² idi.

Əli Heydar idi Qaşqışam adı,
Şah Taqi, Şah Naqı şah övliyadı.
Özü həqdir, on bir nəfər evladı.
Malik Əşdar onun bilərdarı idi.

Binisi Nacəlin elmi günəm,
Olardı dünyada dini imanı,
İçərində bir Karbəla Sultani,
Ağam Abbas onun ələmdarı idi.

²¹ İmət-nübüvvət - Allah tərəfindən bəyən olunmuş sevgi, mənəbbət
²² Kirdkar - sr. Allah, Tanrı



**AŞIQ MƏHƏMMƏD QƏNİZADƏ
(MƏRƏNDLİ MAMED)
(1901-?)**

Mərəndli Mamed adı ilə ölkədə məşhurlaşan Aşıq Məhəmməd Qənizadə 1901-ci ilde Mərənd yaxlığında yerləşən Mahbaba kəndində anadan olmuşdur. O, bir zamanlar Arazın şimalında yaşamış, yaxşı səsə malik olduğu üçün aşiq sənətini öyrənib doğma mahalina dönmüş və ömrünün sonuna dok Mahbaba kəndində yaşayıb orada da vəfat etmişdir. Onun vəfat tarixi ballı deyildir.

Haqq gələndə nəhaq gedər,
Haqq yerində qalar axır.
Nakəsləri qəhri-qoza
Aynqlara salar axır.

Elin qəddin ayırdarır,
Ağə qara deyanları,
Xalqın haqqını yeyanları
Əcəl canır alır axır.

Ey insan gal ağıl qazanı,
Zərər çəkar dindən azan,
Mamed takın haqqı yazan
Hicran suzan çalar axır.

Cəbrail

Ibtida çaldı şahpsırın⁹,
Qaixdi havaya Cəbrail.
Təmmadı öz ustadın,
Düşdü dətyaya Cəbrail.

Şahpsırı yandı düşdül,
Motol qaldı, na işdi?
Əli dadına yetişdi,
Getdi səmaya Cəbrail

⁹ İbtidə çaldı şahpsırın - Cəbrail quradı qaldı

Tə müdki Allahunu,
Əxəudu bismillahunu,
Behiştin seyrongahunu,
Yazdı Zəhraya Cabrail.

Musa əzəmən götürdü,
Özünü Nilo yetirdi.
Əlində Tovrat götürdü,
Turi-Sinaya Cabrail.

Aqlı behiştin gülü,
Əxəudu şeyda bülbülli.
Ahıb götürdi İncili,
Verdi Isaya Cabrail.

Quran gəldi aya-aya,
Xudam özü saldı aya.
Məhammed Əlimustafaya
Götürdi aya Cabrail.

Məhammed söylər sözləmə,
Çoxardar rəqib gözümi.
İməyilə qoç qızunu
Gətdi Minaya Cabrail.



AŞIQ QƏŞƏM GÜNEYLİ (1901-1990)

Aşıq Qəşəm Cəfəri Məhəmmədəli oğlu 1901-ci ildə Şəhərəzər mahalının Kündür kəndində anadan olmuşdur. Atası, babaşı, ulu babaları da aşiqlik etmişlər. O 11 yaşında ikan atasını, 12 yaşında ikan da anasını itirdiyindən çox çətin günlər yaşamışdır. Ağır həyat şəraitini ucbatından Quzey Azərbaycana gedir və orada fahaliik elməkla yanaşı aşiqlara görüşür, onlarla birlikdə möclislər aparır. 1938-ci ildə İran qayıdır və doğma kəndində skin-biçinlə müşğul olur, hamçinin aşiqlik da edir. Aşıq Qəşəminin Quzey Azərbaycana gəlisi, aşığın Quzey Azərbaycanda haradə yaşadığı və haradə işlədiyi haqqında əlimizdə rəsmi bir qaynaq yoxdur. Şeirlərindən aydın olur ki; o Gence-Tiflis bölgəsində yaşayır və Tiflisi Aşıq Sadıqla, Şəmkirli Aşıq Teymurla, İrəvanlı Aşıq Mustafəla və başqaları ilə görüşüb, onlarla birgə möclislər aparır. Tabrizli tədqiqatçı ustəd Yahya Şeydənin yazdığını görə iti hafızası, güclü müsiqi yaddaşı olan Güneyli Qəşəm Quzey Azərbaycana köçdükdən sonra

Gancoda göycəli Aşıq İslam Yusifova şagirdlik edib. Aşıq Qəşəmin atası Aşıq Məmmədəlirin atası, yəni Aşıq Qəşəmin babası Aşıq Cəfərqulu da, ulu babası Aşıq Məmmədqulu da, Məmmədqulunun atası Aşıq Əhmədqulu da öz dövrünün adlı-sənli aşığılarından olmuşlar. Rəvayətlərə görə bu ailənin kökü Tikməndəli Xəsta Qəsimə bağlanır. Yenə də rəvayətə görə Xəsta Qəsimin oğlu Əhmədin qəbri Tikməndəşadır. Güney mahalina gəlib burada yaşayan Aşıq Əhmədin oğlu Əhmədqulu olub. Əhmədqulunun Sufyan qəsəbəsi yaxınlığında Sərkənzə kəndində köçməsi haqqında, nə də bölgədə, nə də ailədə ehtiva bir bilgi yoxdur. Söyləmənlərə görə Əhmədqulunun kəndxudə və torpaq sahibləri ilə "suyu bir arxa getmədiyi üçün" oradan Kündürə köyməli olub. Beləcə Xəsta Qəsimin övladlarından bir nəsil də Kündürəde yaşamlı olub. Aşıq Qəşəmin nə qədər ustad sənətkar olduğunu onun Aşıq Hüseyn Cavanla, Aşıq Həsən İsgandəri ilə, Aşıq Əbdüləli Nuri ilə, Aşıq Yedulla ilə, və Aşıq Əziz Səhbəzi ilə deyişmələrində ziyin görmək olur. Məclislərdə "Koroglu", "Qaçaq Xərəm" dastanlarını danışmağa daha çox iştirakçı veren Aşıq Qəşəm ham də "Abbas-Gülgez", "Əli-Kərəm", "Leyli-Məcnun" və b. neçə-neçə lirik ovqatlı mahabbət dastanlarını da bilmiş. O mübariz bir el şairi olaraq Azərbaycanda Milli Hökumət yaranandan sonra ölkənin hər tərəfində adı-zaru çəkilən bir aşqdır. Aşıq Qəşəm uzun illər süron xostolik üzündən 1990-ci ilde doğulduğu Kündür kəndində vəfat etmişdir. Onun məzarı doğma kəndindədir.

Güneyli Qəşəm aşığıq sonatında dədəlik möqamına-dək yüksəlmış və xalqın sevgisini qazana bilməmişdir. Ustad

aşıqlar arasında ona "Dadaş Qəşəm" də deyirdilər. O, Azərbaycanın yaronarı Milli Hökumət dövründən sonra, zindanlarda çox qalan fədailərdən biri idi. Deyilənə görə, manifur şahin jandarmalazının biri Aşıq Qəşəmin evinə yürüş edəndə, ocon doqquz yaşında olan balaca qızının sınaşına həfəng süngüsünü taur və vəhşicəsinə göye qaldırır. O xalq qatilləri vəhşət yaratmaq üçün kəndlərin gəzü önləndə, balaca şəhidinən cənazəsini o halda kənd straiginde dolandırırlar. İnqilabdan sonra Dadaş Qəşəminin "El manı atınaz" adlı bir şeir kitabı da çapdan çıxmışdır. Derin düşüncəli el şairi Aşıq Qəşəm bir çox şairlər tərəfindən şeirlər iştiraf edilmiş və haqqında xalq ədəbiyyatını araşdırınlar tərəfindən ənəmlili elm məqalələr yazılmışdır. Örnək olaraq 1982-ci ildə Azərbaycanın o tayında və bu tayında dadaş ozanları qədər sevilmə xalq şairi Hüseyn Arifin ustası Aşıq Qəşəmə yazdığı "Yaşığın yüngül olsun" başlıqlı səjəlli şeirini təqdim edirik:

**Yaşığın yüngül olsun
(Aşıq Qəşəm üçün)**

Kla çal telli sazı
Qəlbimiz tel-tel olsun.
Fikrimiz dalğa-dalğa.
Duyğumuz sel-sel olsun.
Orda son manə hasrat,
Burda manə sona hasrat,
Qalmışq intizarda.
Sino qam, sino hasrat.

Göz-gözün farağında
Gözün güranlı nədir?
Yaxşı ki, əra-əra
Gelib çatır sözlerin
Okuyur ağır-agır.
Düşünür dörin-darin
Müsibət, na müsibət,
Harayma getmediim
Sazlar sindirnilanda,
San gördün, man eşitdim.
"Şəza toxunma" yazdim,
Başından aşdı dərdim.
Qol yandı, çanaq yandı,
San gördün, man eşitdim.
Birçə arun içində
Qopdu imix, aridi sim,
O dəhşətli çağları
Ara bağlı, qapı yox,
Necə yeriyim-yetim?
O külü, o tüstünlü
San gördün, man eşitdim.
Qalxb yayılır alov
Havada dilim-dilim,
O ahu, o fəryadı
San gördün, man eşitdim.
Söylə eli-obam,
Kim inanar buna kim
Boynu bükük apığı
San gördün, man eşitdim.

Torpaq üstündə görün
Na boyda tufan oldu,
Torpaq altında uyuyan
Abbasə əyan oldu.
Necə gəlirim yada
Tikmədaşlı Qasım
Belo halda yazığın
Goru çəfləməsirimi?!
Bu na bir kəndin, na da
Bir şəhərin yaşadır,
Saz dilli, saz qururu
Ölkələrin yaşadır.
Bu na beş-on nəfərin,
Yüz nəfərin yaşadır.
Alınur, Şəhriyəzin,
Əlaşgərin yaşadır.
Cavab istəyacəklər
Bit-bir qalxıb ayaga.
Cavab istəyacəklər
Bu sətənə, bu dağə.
Hökəmə bax, qərara bax,
Qatilin qara varmı?
Saz da atılıb oda,
Saz da yandırılırmı?
Kim saza hücum çökib
Kim saza nanköt oldu,
Saz qaldı saz yerində
Özü gorbagor oldu.
Yandırılıdı, susmadı

Dəğmə eli səsləyir,
Koroğlunu oxşayır,
Çənlibeli səsləyir.
Yataqdasan o gündən,
Yataqdasan o vaxtdan.
No qara görəməm idə
Özünü bu yaşımda,
Sənsən Güneyli Qoşam
Menim bir qardaşım da.
Neçə sözün, dəstənün
Niskiliarə yadigar
Gəzir dildə-dodaqdə
Garaylılar, qoşmalar
Toylar, nişanlar gorub
Məclisler yola saldım.
Ana dilində ötdürv,
Ata hökündə çaidın.
Kimlorı xatırlayıb
Kimlorı soraqladın.
Qurbanını, İmrani,
Əmrəni varaqladın.
Bir aşağınəsində
Bir ömrün hikayəti.
Yarıq Kərəm nüsgəli,
Qoşaq Korem cüreti.
Şora-böhtəna düzdüm,
Hədə-qorxu bilmədin.
Nəmli zindana düzdün,
Zindana ayılmədin.

Ürək vətənə bağlı
Yanmaq pəşəmdir yənə
Haməm Hüseyn Arif
Haməm Qoşemdir yənə.
Torpaq ətri ilə dolu
Cinarlar çətir-çətir
Başı qarlı Qoşqardan
Mışovə ssələm yetir.
Salam yetir dəstlərə.
De ki, dərinəsinilər.
Uzansı da aynıhq.
Bir şirin görüş də var.
Inanıram o vaxtla,
Inanıram dərindən
Tabrizdə Eloglunu
Bağrmına basacan mən.
Şohriyətin qəbrinə
Inandım hər kəsi
Əlimlə aparacam
Bakıdan gül dəstəsi.
Nəvəmlə gedəcəyəm,
Salmasa da, Xoya da
Zal babanın qızı ağıb
Boy atlığı o yurda.
Inanıram hamisəna,
Inanı vermə bedə.
Inanı itəndə itir
Nə varsa bu dünyada.
Inanımla zino gərdik.

Milyon yağıva, vada.
Qarşılıq inamla qordu
Yuvasını qayada.
Inamla yel tək uçdu
Ərəb at da, Qirat da,
Əshdiyyata dördü
Qoç Koroğlu həyatda.
Inamla çiçək açıb,
Gülür arzu da, kam da,
Inam itəndə itir
Böyüya ehtiram da.
Babalar dövranın sürdü
Arazında, dağında,
Sərəkatı inamdır
Bir qarış torpağın da.
Çal sazını, elə çal
Qalbimiz tel-tel olsun,
Duygular dalğa-dalğa,
Fikrlər sel-sel olsun,
Boğaq möhnəti, yası
Yera daymaz arxan,
O şəxsin ki, arkası
Vəton olsun, el olsun,
Inamını bəsilə sen,
Həmişə göz üşüsen,
Eşitmışam xəstəsen,
Yastığın yüngül olsun⁴⁹.

⁴⁹ Həsənyət Arfi, Dönya-Bölük dövrisində. Bakı, Yanı, 1992, səh. 225.

Bir çox el şairlərinə ilham qaynağı olan Aşıq Qəşəmin çəngəç Azərbaycan şifahı el adəbiyyatının yayılmasında və inkişafında böyük xidmətləri olmuşdur. O bir milli şair kimi ham xalqın, ham da ziyahların diqqət markazında qalan şənədkarlardandır. Aşıq Qəşəmin həyatı və yaradıcılığı mühitine olan təsiri o qədər güclü və əhamiyyətli olmuşdur ki, həla sağlığında el adamları və el adəbiyyatı ilə məşğul olanlar ustadı diqqətli izləmİŞLƏR. Hüseyn Arifin ona yazdığı tarixi poema da bunu təsdiq edir. Dada Qəşəm şeitlərini "Qəşəm", "Güneyli Qəşəm" təxəllüslerilə yazardı.

Durma, gal

Hiz daşıqım bir il keçir, nazlı yarıml durma, gal.
Koçub gal, san bizim elə vəfadaram, durma, gal.
Məriz oldum qohum-qardaş, aşınalar yad oldu,
Dağlıbdur xanımınan, dar-nadaram durma, gal.

Məenün kimi divanayıam, mən də düşdüm çöllər,
Bülbül kimi qəfəsdayam, tamarzıyam gullər,
Aqlamaqdan gözüm yaşı dönüb coşqun sellər,
Qoyma hastəl baxım yola, gülüzənm durma, gal.

Zəmanədən gileyliyim, getdi cahii-colalim,
Soruşalar, yerim kündür, Güneyistan mahalim,
Adım Qəşəm Məmməd oğlu, pərişəndür ahyalim,
Aman verər mənə böyük kirdikarım durma, gal.

Dünya

Öldən gedib cavan bəxtim,
Başım dəydi daşa, dünya.
Ah çəkərəm, qan ağlaram,
Çatdım doşun yasa, dünya.

Tor tutubdur gözərimi,
Eşidən vox sözərimi.
Qucuqlaram dizərimi,
De, qolum-qardaşa dünya.

Farhad kimi dağ çaparam,
Sımq könüllər yaparam,
Şir ağzından ov qapşaram,
Əmirüm çatdı başa dağıar.

Dünya sınaq meydanıdır,
İnsanlarm cövləndir.
Qoşəm voton bağbanıdır,
Qalbin dönüb daşa dünya.

Dağlar

Anam öldü, yetim qaldım,
Gen düşdü yoldaşım dağlar.
Dört qardaşdan, üç bacıdan,
Qalmadı sirdaşım dağlar.

Qaravalla daşı uca
Heç bilməzdim gündüz-gecə.
Sınnım keçdi, oldum qoca,
Ağarıbdır bağım dağlar.

Bostançı baslayar taqlar,
Ola düşməz cavan çağlar,
Qoşem sizo baxıb ağlar,
Altıncı olub yağım dağlar.

Xəbər gətir

Badi-saba xəbər gətir vətəndən
Ağır eliar, xanii-manlar dururmu?
Sinasi naxışlı qardaş baxış,
Mən gördüyüm türkə canlar dururmu?

Mənim aħwälma qızı ağlar sirdəş,
Hicrətin odu ilə yanırıam qardaş,
Mənə namə yazsun oxuz vətəndəş,
At oynadan növ cavanlar dururmu?

Mən Qaşəni görən halima ağlar,
Dərdlərim çox olub sinəmi dağlar,
Göy çəmənli dağlar, çıçaldı bağlar,
Göst etdiyim biyabanlar dururmu?



AŞIQ ƏLİ FEYZULLAHİ VAHİD (1902-1992)

Aşıq Əli taxallüs edən ustəd aşıq Əli Feyzullahi Vahid 1902- il Tabrizin Çorondab mahallesində anadan olmuşdur. Onun atası Səttarxan ordusunda döyüşən Məşrutə mücahidlərdən olmuş. O aşığı şəhərin ulu babasından və Təbrizli Aşıq Əmosor Marandlıdan və Aşıq Hacıalidən öyrənmişdir. Dərviş məslək, saf və sədəqətli, inqilabçı şəhərkar idi. O heç vaxt pul və galır üçün alına səz almamış, xalq və könlü üçün məclislərdə zəvq verənmiş. Aşıq Əli 90 il yaşamış və 1992-ci ildə Təbrizdə vəfat etmişdir. Məzarı Təbrizdədir. Oğlu Hüseyn Feyzullahi ədəbiyyat xadimlərinindəndir. Aşıq Əlinin bir neçə şeiri dövrü matbuatda və antologiyalarda çap olunub.

Qanadlı səs

Qanadlı səs çatdı bizə,
Göydən sapdı gill Təbrizo.
İşq saldı qəlbimizə,
Telli sazı aldum ala.
Nəğmələrim gəldi dilo.

Səsin gəldi Dəda Qorqud,
Oldun manə arxa, umud,
Sinəm üstəm ölübü bulud,
Gözlerimden sel atlandı,
Arzularım qanadlandı.

Zindanlarda çəkdim nəfəs,
Dünya oldu manə qəfəs,
Gur səsiniz verdi həvəs,
Sinəm üstə aldum saza,
Eqinizi çəkdim saza.

Nisgilim var geləm qonaq,
Cavaların toyun tutaq,
Dard dağıdaq qəm unudaq,
Nohibdu bəs Hüseyn Cavan,
Kim ölübdür, kimdir qalan?

Qoroum budur düşəm xəsta,
Arzum qala dəsta-dəsta,
Ağ kipriklor ola bostu,

Qonaq evim məzar ola,
Torpaq məndən bezar ola.

Bizdən qabaq bu dünyadan,
Nəşə-neçə keçib karvan,
Aşağı Əli sizə qurban,
O günləri man görməsem,
Balalarım görsün nə qom.



ASLAN TALİBİ (1908-2002)

Aslan Talibi Xoy bülğəsində XX yüzilliyin tanınmış aşığılarından biridir. Aslan Talibi Nəcəf oğlu 1908-ci il dö Xoy şəhərinin yaxınlığında olan Həmzəyan kəndində anadan olmuş və 91 il almış açıq üzü ağ həyat sürəndən sonra 1999-cu ilde yaşadığı Xoy şəhərində vəfat etmişdir. Məzarı doğmusa kəndindədir. Ağsaqqal bir aşiq kimi el icində saygı və sevgi ilə qarşılıqlıdır. Şeirlərindən kitab çap olunmasa da, təskirlərdə və aşiq adəbiyyatından bahs edən kitablar da örnək olaraq əsərləri dərc olunub yayılmışdır. Aşiq Aslan bacarıqlı saz ustası olduğu kimi, duygulu şeirlər də yazırırdı. O, məşhur Aşıq Əkədin şagirdlarından olubdur. Çox gözəl və məharətli saz çaldığını görə tez-tez toyulara davət olunardı. Yarıçı dəstənlər bilən ustad aşiq bir çox gəncdərə aşılıq öyrəndirdi. Vətənpərvər bir sənətkar idi.

Təbrizim

Azər eli coşar-daşar,
Dünya varkan azad yaşar,
Qarşılık kimli dağlar aşar.
El Təbrizim, gül Təbrizim,
Gel dərdimi bil, Təbrizim.

Gozəl olar yayım-qışın,
Səfəlidir dağın-daşın,
Düşmən əlin didər düşin.
El Təbrizim, gül Təbrizim,
Gel dərdimi bil, Təbrizim.

Azərbaycan bir vaxt olar,
El darya tək coşub dular,
Yağlıların rəngi solaz.
El Təbrizim, gül Təbrizim,
Gel dərdimi bil, Təbrizim.

Yad canına ed salarsan,
Düşmənlardan bac alarsan,
Azad olub şən qalarsan,
El Təbrizim, gül Təbrizim,
Gel dərdimi bil, Təbrizim.

Aşıq Aslan gal imansı,
Sicqı bağla o subhanıza,
El yolunda ölü mərdarı,
El Təbrizim, gül Təbrizim,
Gel dərdimi bil, Təbrizim.

Boğaz

Boğaz səni xar qısan,
Boy almamış tez solasan.
Görmədim birçə doyasan,
Oxşayırsan mara⁴⁴, boğaz.
Çoxsun sənə yara, boğaz.

Yolum düşərkən bəttərə,
Salırsan meni azara.
Nəfisim düşür alma-tura,
Gəldin meni zara, boğaz.
Çoxsun sənə yara, boğaz.

Edəndə meyvələr nazi,
Yeyəndo varlılar qazı;
Sızlavır Aslanın səzi,
Qarçış deyir nara, boğaz.
Çoxsun sənə yara, boğaz.

Baş oymazdım namərd yada,
Güymərdim yaşlı ada,
Ad-sanımı verdin bada,
Sənsən üzü qara, boğaz.
Çoxsun sənə yara, boğaz.

Boğaz səri doyurnıağā,
Kül başıva sovurnıağā,

Qaçdım sola, qaçdım sağa.
Minnət çəkdirim yada, boğaz.
Çoxsun səmə yara, boğaz.

Qal beçaro aşiq Aslan.
Etmiş nəfəsə canı qurban.
Çəkmiş manı dara, boğaz.
Çoxsun səmə yara, boğa.



AŞIQ HÜSEYN CAVAN (1916-1985)

Aşıq Hüseyin Cavan Mikayıł oğlu 1916-ci ildə Qaradağ mahalının Gərmənduz bölgəsində yerləşən Ütükondı adlı bir kənddə okınıç ailəsində anadan olmuşdur. Hələ uşaq ikən atası vafat edir və körpə Hüseyinin ailəsi bir tika çorok üçün Arazın şimalına köçüb, Goranboy rayonunun Dəltənəməddi kəndində məskunlaşır. O ilk gəndlik illarında Göygəlli Aşıq Musətin şagirdi olur və ondan aşıqlıq sənətinin incəlüklərini öyrənir. Cavan yaşılımdan el arasında tanınan aşıqlardan olur, möcridlərdə aşıqlıq edir, yazdığı seirləri təylarda oxuyur və xalq arasında seviliir.

1938-ci ildə yenə Qaradaşa qayıdır. Və az bir müddət-dən sonra Təbriz şəhərində məskunlaşır. Aşıq Hüseyin Cavan o vaxtlar Güney Azərbaycanda yaranan milli-demokratik hərakata qatılaraq onun fədailərindən olur. 1945-ci ildə Milli Hökumət yaranandan sonra onu təbliğ edən Hüseyin Cavan 1945-ci ildə "21 Azər" medalı ilə təltif olunur. 1946-ci ildə Milli Hökumət siyasetçi edir. Aşıq Hüseyin Cavan yenə də Arazın

şimaldırı gedir. 1947-ci ildən sonra M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fealiyyət göstərir. Böyük sahnədə çap怀haradə qarşılalarur. Respublika Əzfealiyyət İncəsanat Festivalının Laureati olur, bərinci dərəcəli diplom alır. 1953-cü ildə "Şəhər nişanı" ordeni, daha sonra Əməkdar İncəsanatçıdırı fərzi adına layiq görülür. Hüseyn Cəvər 1985-ci ildə 69 yaşında vafat edir. Goranboy rayonunda torpağı təqdimilər. O, sağlığında Azərbaycan ensiklopediyasına adı yazılıan el şairi və ustad aşığıdır. Yaratıcılığının əsərləri: vətən, azadlıq, insansevarlıq mövzularında yazdığı hicrət, ayrılıq motivli şeirləri təşkil edir.

Şeirləri dillər azberi olan casarəlli, xoş axlaşlı ustad aşığın şeir kitabları o taylı, bu taylı Azərbaycanda dəfələrlə çap olunmuşdur: "Seçilmiş şeirləri", "Azərnəş", Bakı, 1950; "Azadlıq mahnıları", "Gəndlik" nəşriyyatı, Bakı, 1950; "Aşığın arzuları", "Gəndlik" nəşriyyatı, Bakı, 1953; "Şeiriər", "Azərnəş", Bakı, 1956; "Sədəlli səz", "Azərnəş", Bakı, 1959; "Qəşmələr", "Azərnəş", Bakı, 1962; "Şeirlər", "Azərnəş", Bakı, 1966; "Dəmir telli səzim", "Azərnəş", Bakı, 1975; "El aşığı", "Yazıçı" Bakı, 1979.

Nakam ölmərəm

Döyüşlərdə berkmişəm, bışmışəm,
Qorxu nadir, ölüm nadir, bilməram.
Anəmin südfinə mən and içmişəm,
Vətən adan ürəyimdən silməram.

Azadlıq uğrunda qanum tökülsa,
Mazarımın üstündən yollar çəkilsə,
Saçlarım ağarsa, belim bükülsə,
Düşmənə baş oyib sadə qılımaram.

Şirin arzularım yerin alməsa,
Vətənim zilləndən azad olməsa,
Xalqım sevinməsa, elim gülməsa,
Uraklıdan sad olub man də gülməram.

Şəfaq olub ürəklərə tökülləm,
Çınar olub yollar üstində əkiliam,
Budaq olub yarpaqlara bükülləm,
Söhrət cübbəsinə man bükülməram.

Çixıb Savaşana yurduma baxsam,
Tabrizin köksünə ulduzlar taxsam,
Zəfər nəğməsinə zildən oxusam,
Man Cavan Hüseynəm, nakam ölməram.

El məhabbəti

Bulbulun qalbindən siliñib getməz
Gülşən məhabbəti, gül məhabbəti.
Aşığın heç zaman düşməz dilindən,
Vətən məhabbəti, el məhabbəti!

Vurğunuymam sakit axan rularını,
Azad diləklerin, saf duygularını,
Dostlar qalbindəki eşqin, ilqarını,
Getməz ürəyimdən bil, məhabbəti!

Man özülm Fərhadam, vətanım Şirin,
Qoynumda bəsiədim nənə şirin-şirin,
Qənddən də şirindir, baldan də şirin,
Ana məhabbəti, dil məhabbəti!

Kənül ağlasa da, yada baş aymaz,
Yad verən atası, xanını geyməz,
Məhabbat aşiq heç zaman deməz,
Hüseyn, ürəyindən sil məhabbəti!

Çırpinma ürəyim

Çırpinma ürəyim, döyünmə qəlbim,
Kicilmə düşmənə, aylımcə yada!
Odlar ölkəsinin ucalıb bağı,
Deyilir şəhəri bütün dünyada.

Ah çəkmiş, qəm yemə, çox baxma yola,
Ağlama, sizləmə, eyləmə nala,
Çox çəkməz, yetərsən yena vüsalə.
Dərdin artub olmaz həddən ziyada!

Parçalanıma iirok, yaralarıma sər,
Toza bütövləndir, parçalanıra sər,
Vəfəli dostundan aralanıma sər,
Dolan arcsınca, dolan piyada!

Çətindir ölümdən, yaman ayrılıq,
Eylidi qədidiyi kaman ayrılıq,
Səssə da Hüseyni zaman, ayrılıq,
Dostundan el çəkməz, dönməz nəbadə!

Gülərmış

Taleyi xos insan gülə dünyaya,
Onun gətirdiyi dövran gülərmış.
Loğman galsə bir xəstənin yanına,
Xəsto sağalarmış, loğman gülərmış.

Hər kimin dünyada taleyi güləsə,
Sinoşından ləlü-gövhər süzülsə,
Azad günlərinin qədrini bilsə,
Dövran sevinərmiş, zamanı güzermiş.

Son beş vaxt dünyada gülmə bir kəsə,
Namərdər istəyər basdırıñ kəsə,
Zamana bəd golib mordlar büdrəso,
Namərdər al çalib yaman gülərmış.

Qafıl olma, künül, xoş günlər arası!
Eşqini verginən doğma diyara,
Bir ox düzgün gedib döysə şikara,
Sayyad sevinərmış, kamarı gülərmış.

Hüseyn, son dağların zirvəsinəm aş
Döyüş meydanına hünarələ yanmış
Kömək eləməsa qardaşa-qardaş,
Kenardan al çalib düşman gülərmış.

Bilməmişəm

Əğyrları, alçaqları, yadları
Həç vəda özülmə yar bilməmişəm,
Sultanlara olmamışəm sadığa,
Ağlamاق, sızlamaq, zar bilməmişəm.

Düşmüsəm tufanı, qara, boranı,
Öyiymoyib başını qarı düşmənə.
Demisəm rəzəməni mordi-mordana,
Na qorxu, nə ölüm, dar bilməmişəm.

Sınamdan tökmüşəm zəbərcəd^a, inzi,
Olmamışəm nəmərdilərə yavinci^b,
Vətən eşqi olub könüm sevinci,
Bundan böyük arzu var bilməmişəm.

El dördini ürəyimdə çəkmışəm,
Ağırmdarı təz, gözümüzdən nur tökmüşəm,
Xəzən görəzər bərli bağlar əkrışəm,
Zəhməti özləmərəx bilməmişəm.

Hüseynəm, şöhrətli, büsətli, adlı,
Qalbim bəzəratlı, ürəyim odlu,
İnfiqamdan şirin, vüsalдан dadlı
Həyat bağlarında bar bilməmişəm.

Ağrin alım

Ay qabaqlı, hilai qasıltı,
Qumral gözlü, ağrin alım!
Ceyran kimi şux baxışlı,
İşə-nazlı, ağrin alım!

Gözel keçən illər kimi,
Rangi solmaz güllər kimi,
Öcuyan bülbüllər kimi,
Xoş avazlı, ağrin alım!

^a zəbərcəd - qızılaltı daş
^b yavinci - mədətəc

Ey şəraflı, namuslu qız,
Üzvə pak, qalbi tamiz,
Min çiçəyin birini üz,
Solmaz yazılı, ağrin alım!

Nə gələrsə, vara alçal,
Sevgilinlə qoşa qocal!
Öz yarına min nəğmə çal,
Telli sazlı, ağrin alım!

Cavan Hüseyn edir dilak,
Sızsız həyat naya gətək,
Şəni görən tamiz türək,
Coşub vəzdi, ağrin alım!

Olur

Vətənin sevmeyən vaxtsız qocalır,
Köñül rübabında "vay" nofso çalır.
Xalqın sevən, xalq-əlia ucahr,
Qolunda qüdrətli el gücü olur.

Güzgündür insana sənəf dünyası,
O ayna göstərir ləkəni, pəsi.
Sökülmür, dağılmur hünar qalası,
Hər təmiz türəkdə bir bürkü olur.

Cavan Hüseyn, sözü türəkdə bisir,
Çiy söz yaşanmayıır, qiymətdən düşür.
Şənin də beynindən gövhər yetişir,
Dodağından düşən söz inci olur.



ABBAS BARİZ
(1919-2011)

Şairler bəşiyi Qaradağın sevilen el şairlerindən biri olan Abbas Bariz Mirzə Cəfər Şeyxüllislam oğlu 1919-cu ildə Qaradağ mahalının İslami mərkəzi sayılan Əher şəhərinin şimal sahilində, hündür qayalıqlı Şeyxər dağının ataklarında yerləşən Aypurzə kəndində ziyalı hir ruhani ailəstində anadan olmuşdur. Ustad şairin atası mərhum Mirzə Cəfər Şeyxüllislam öz dövründə açıq fikirli, aydın düşüncəli bir ruhəntiymiş. Maşrutə İmqlabının tərəfdarı olan Şeyxüllislam, oğlu Abbas da tətbiyyə edib ona bilik və casarot dörsi öyrodır. Abbas Bariz bütün ömrünü başdan-başa Qaradağ mahalında yaşamış və yetmiş ildən artıq bir zaman müdəttində ana dilimizdə "Bariz" toxallılışı ilə yüksək soviyyəli şeirlər yazırmışdır.

Abbas Bariz vətənpərvər və insansevar bir şair idi. O, Milli Hökumət dövrü Azərbaycanda yaranan möşhur "Şairlər məclisi"nin təsiri təzəyərləndən olmuşdur. Sonralar da hamisə gənc şairlərin və ədəbi təxəyyütçilərin görüşdükləri

ağsaqqal şairlerindən olmuş və laviqli evladlar təbiya etmişdir. Evladları da – oğlu Məsud İslami və Babək İslami bu günlerin istedadlı şairlerindəndir.

Ustad Abbas Bariz "Heydərbabaya salam" folklorik mənzum əsərinə nüzər yunan ilk şair olmuşdur. "El dayağına salam" adlanan haçın kitabda Barizin dünyagördiliyi, saflı duyğuları, poetik və məzmunlu misraları onu ümumkültülə arasında sevdiro bilmüşdür. Ustad Abbas Bariz poetik duyğularını klassik seir qəliblərində mahir bir rəssam kimi öks etdirən şairdir. Şeirlərində kültəvi düşüncələrə daha da artıq yer verən Bariz elimizin, obamızın dərddəri ilə tamış bir şairdir.

Əhar şəhərinin Amuzes və Pervətis²⁵ idarəsində 30 il müəllimlik pəşəsində məşgul olub, təqənid məqamına çatmış olan qocaman şairimiz Bariz sevgilər şairidir. O fars dilində də mahirana şeitər və qazallar yazmışdır. Uzun illar boyu keçmiş şair rejimində qadağan olun ana dilimizdə yazdığı şeirlərini adəti möcislərdə yaya biliirdi. Fordi nüfuzuna görə hakim dairələrdən çəkinimlədən etirazlı şeirlərini adəti möcislərdə oxuyurdur. O, həqiqətan Azadlıq poetistiklərlərdən idi. Qaradəğ şairlerinin əksəriyyəti kimi, daha artıq aşiq adəbiyyatı qəliblərində yazan Abbas Barizin yüksək səviyyəli qəzəlləri də vardır. Adı həmisi adəti möcislərdə ehramla çəkicən qüdrətli şair Bariz, həmisi zirvaları, ağ cunalara bürünməş, köksü sis dumansı olan Şeyvədağının sort qayaları kimi həqiqizülərlə qarşılarında sort mövqeyli və mübariz, ruhlu, barışmazlıq istiqamətində görünən

²⁵ Amuzes və Pervətis - Tərcümə həzərətinin təlimi və tətbiyi bölməsi.

şairdir. Yenilmezlik, mübarizlik, inam və cəsət onun xalq dili ilə yazılan mənzum əsərlərinin qabarıq xüsusiyyətidir. Şairin yaşadığı mühiti dövreləyan çopur qayabçıların qabaqlığı onun ədalətsizliyi, nadanlığa və ruzalatlara mötoriz olduğunu sebəbkəndir desək, insan ətrafında olan tabiatın etdiyi təsira inanmış olarıq. Səmərəlli ömürünü şeirlə, sənotoloşuren şairi uzun ömrür yaşamış və 2011-ci ilin qış gütürünün birində Əhər şəhərində vəfat etmiş və öz dogma kəndində tərpaşa tapşırılmışdır. Ustadın ilk kitabı "El dağlarına salam" 1965-ci ildə Əhərde çap olunmuşdur. "Qızıl Quş" adlı ikinci şeir kitabı inqilab günlərində - 1978-ci ildə və "Yashı Savalan" adlı üçüncü şeir kitabı isə 1990-ci ildə çap olunmuşdur. Mətbuatın yazdıǵına görə işin üzü görənən bir çox şeirləri var. Çap olunmuş həqiqi əsərləri: "Gülhəy rəngin" ("Örən cığır", farsca-türkçə şeirlər), "Tənz cürvələr" (III cild), "Nisgilli duygular".

A qardaşlar

Səzli, sözlü ölkəmizə,
Söz yayıram, a qardaşlar,
Yerdən göyün ulduzlarının
Məm sayıram, a qardaşlar.

Güvəm ağları, gümüşüm qara,
Həsrət qaldım gözəl yara,
Gözü yaşlı möcrundlara
Çöl-bayıram, a qardaşlar.

Hicran çəkdi göza parda,
Canun düşdü yaman dərda,
Öz yolumu gedən yerdə
Yol-çayıram, a qardaşlar.

Baş öymadım sultandara,
Sincə gördim tufanlara!
Haqqı batmış insanlara
Öxşayıram, a qardaşlar.

Könül qəmi dəsto-dəstə,
Xoyal yorğun könül xəstə,
Həsrətləri həsrət üstü
Hey yayıram, a qardaşlar.

Xoyal ulduzu

Zəmər-zəmən addım anı hərdən bir,
Xoyal səmasında, xoyal ulduzu.
Bilmirəm fırlanır hansı mədəndə,
Hal ulduzu tək o hal ulduzu.

Məchul teori tək qaliba siğmir,
Yığılmaz qayıruğun uzadır, yığdır,
Zarbalar altında qahır, qığdır,
Mahal fərzliyinin, mahal ulduzu.


Noya bənzədilsəm, bənzəmir ona,
Dənündən sıyrılır özgə bir dona.
Varlığın ömrü tək yetişmir sona,
Əfsun-əfsanənin final ulduzu.

İncə təfakkürün parlaq ayrınsı.
Bir döndə göstərir toy ilə yaşı.
Fizik gurasında⁴⁴ dərtən olması,
Qoymaz saçın biza susal ulduzu.

Qulağım səsdədir, göz intizarda,
Qalmadı amarum, nazlı nigarda.
Qararlıq devrile bizim diyarda
Bəs haçın nuz saşar vüsal ulduzu?

Salınmaz könümü sal saya, Barz,
Güneş bacısından bax aya, Barz,
Haçın kl tuş gəldi tay-taya Barz,
Ufquqdan baş vurər kamal ulduzu.

⁴⁴ qutlu - su şırı, su bəzəkləri rəv



HÜRZAD XANIM BEHBUDİ (1920-1959)

Güney Azərbaycan adəbi mühitinin 1946-cı ildən sonra milli fəlakətlərinin biri də fildər və qalam sahiblərinin müsibətlərə uğramasıdır. Milli Hökumətin bir illik hakimiyyətindən sonra səqutu bir çox şair və yazarlarımıza müsibətlərə uğramasına səbəb olmuşdur. Qəlamahlına üz verən can sarsıcı fəlakətlər təsəssüf ki, bir yerdə kitab kimi hədədə toplanmayıb və yalnız şifahi tarix möhafələri kimi sinəsədə həbs olunmuş şəkildə yaşamaqdadır.

Milli Hökumət şah rejimi tərəfindən basqınla dağıdılandan sonra, onun colladları tərafından həbs edilərək ağılla golmaz işgəncələrə moruz qalan vətən evladlarının biri də Qaradəğ mahalının Germaduz bölgəsində yerləşən Başav kəndində yaşamaqdır. Hürzad Xanumdur.

1920-ci ilə Başav kəndində zəhmətkeş okincı ailəsinə dünəyaya gələn Hürzad xanımın atası Behbudalı kişi əkinçiliklə yanaşı dəyirmən ustasıymış. Həsən kişi kənddən dəyirmənlərinin daşlarını yonar və istehsal edirdi.

Gəndlik illorında Qarabağda işləməyə gedən Bəhbuli kişi Qaradağa qayıtdan sonra boy-a-başa çatmaqdır olan qızı Hürzadə az da olsa, yazı-pozu öyrətmədi. İstedadlı Hürzad iso atasının Qarabağdan gətirdiyi kitabları oxuyub Azərbaycan aşiq şeiri ilə imkani qədər tanış olmuşdur. O, Milli Hökumətin təcəddüllərindən olaraq yaşadığı bolğoda ədəbi-ictimai yığıncaqlarda və el şəhəliklərində oxuduğu şeirləri ilə ətraf kəndlərdə yaşayan xalqın maraqları qazanıb zəvqunu oxşamış və bir el şairi kimi orada ad-sən qazanmışdır.

1946-cı il dekabr ayının son günündə şah rejiminin silahlı məmurları Başqəv kəndində Hürzad Xanının yaşadığı evə hücum edib onu zərlə evindən bayına çıxarı, ayaq yalan-baş açıq at qəmçəsi ilə döya-döyo o bölgənin sahibkarı olan xərin hüzuruna apanırlar. Hürzad Xanım bir neçə ay habsxanada saxlanıldıqları sonra azad buraxılıb evinə döñür. Atası və həyat yoldaşı rejim tərəfindən təqib olunduqlarına görə dağlara süqinirlər və illər boyu gözdən itirilər.

Milli Hökumət zamanı Təbrizdə yaranan Aşıqlar Birliyinin södrü möşhur şəhərçi Aşıq Hüseyin Cavanın farığı və qonşu kəndlisi olan Hürzad Xanım 1946-cı ilden sonra da onunla məktublaşır və onunla deyişmələr yazmışdır. Bir çox qoşma və goraylılan sinodəstor insanların sinosunda qalan şairinən şeir möcmuası hələ də toplanmamış qahir.

Aşıq Hüseyin Cavanın "Bahar sərəğində" adlı kitabındakı ilkidinən bir-birilə dərc olunan deyişməsi Hürzad xanının el içində sayılan bir el şairi olduğunu göstərir. Altı eviad - dörd oğul və iki qız sahibi olan şairə 1900-cü ilde 50 yaşında vəfat etmişdir, məzəri anadan olduğu doğma Başqəv kəndindədir.

Telli Məmə

O tay zəmi, bu tay zəmi,
Onu akən "Telli məmə",
Oxladılar ürəyimi
Yeyin gəlsin, yeyin gəlsin,
Nazlı yara deyin gəlsin.

Atax üstə bir cüt gəmə,
Onu sürür "Telli məmə",
Göylər tutmadı ahəmə,
Yeyin gəlsin, yeyin gəlsin,
Nazlı yara deyin gəlsin.

Dağların uca qalası
İlməz ayrılıq yarası.
Mələyir ahu balası,
Yeyin gəlsin, yeyin gəlsin,
Nazlı yara deyin gəlsin.

Aşıq Hüseyn Cavan ilə Hürzad xanımın deyişması

Hürzad xanım:

Arzularım ürəyimdə solanır,
Bir qılıq vurublar dilimə, qardaş
Man azadlıq həsrətildə yanırıam,
Tez yetir, alını olma qardaş.

Aşıq Hüseyn Cavan:

Azadlıq eşqılı vursun ürəyin,
Sen ol voteninə bir sirdəş, bacı.

Yayılsın sözün elə-obaya,
Eşitsin irşanın başa-baş, bacı.

Hürzad xanım:

Hürmat yoxdur söhbətima, sözülmə
Geoğündüz yuxarı gelmir gözüma,
Söylə, Güməş doğacaqmı üzümə?
Sofaq düşəcəkmi könülümə, qardaş?

Aşıq Hüseyn Cavan:

Yaz! Sözün silzülüsün, qalandan keçsin,
Hamı manasını oxuyub seçsin,
Xan düşənarunu qılınc tok biçsin,
Olsun adnalara⁴⁸ bir atəş, bacı.

Hürzad xanım:

Hürzədam, istərəm qaynayıb rəğüm,
Elima, obama malınlardır qoşum,
Oxusun nağməni hər vəstəndəğim,
Xətar toxunmasın elima, qardaş.

Aşıq Hüseyn Cavan:

Cavan Hüseyn səni bacı tarıldı.
Onun da sırası gövhər kanıcı,
Vətən irşanın girin tarıldı,
Doğsun haqiqətdən bir Gənaş bacı⁴⁹.

⁴⁸ adna - dəşənen

⁴⁹ Aşıq Hüseyn Cavan, "Bahar sərəğində", Təhrir, "Bridgely-Həv", 2014, səh. 218



OLIQULU KATİBİ (1920-2001)

Azərbaycanın şəhəri və medeni şəxsiyyətlərinən biri da "Ağqış" tədlük edən el şairi ustad Oliqulu Katibidir. Oliqulu Katibi 1920-ci ilde Marağa şəhərində anadan olmuşdur. Onun atasının adı Məmmədrəza (Behçətül Məməlik) və anası şahzadə Əxdar xanım Rzaqulu Mirzə qızıdır. Rzaqulu Mirzə isə Malik Qasim Mirzənin oğludur. Malik Qasim Mirzə da Qacar imperiyasının ikinci padışığı Fətəli Şahın oğludur. Oliqulu Katibi Azərbaycanda yaranan Milli Hökumət dövri mətbuatımızın inkişafı uğrunda zəhmətlər qatlaşan ziyyətlərinənəndən idi. O, 1947-ci ildən sonra Pehlevilər dövrü gizli mübarizə aparan elçəcə də gizli nəşr olan mətbuatımızın səməlizəməməkdaşlarından biridir. O həmin illərdə ustad Behzad Behzadı ilə sıx əlaqədə olub gizli yayımlanan mətbuatın qorucularından olmuşdur.

Gonclik illərində jurnalist kimi təaliyyət göstərən Katibi "Azərbaycan Nohzatı"nın gənc iştirakçılarından olmuşdur. O sonralar "Azərbaycan", "Başar Ayando", "Egəriyyət", "Fəryad", "Xəvri-nov", "Yeni şəhər", "Azad millət"

əlli mötbuat orqanları ilə əməkdaşlıq etmiş və İran İslam İncilabından sonra "Azərbaycan əscüməni"nin idarə heyətində fəaliyyət göstərmışdır. Əliqulu Katibinin Azərbaycan dilində yazdığı bir çox məqalo, şeir və həkayələri dövrü mötbuatda dərc olunmuş. "Təzə bayatılar" adlı şeir macməsi isə 2001-ci ildə "Əmdiqə Nov" nəşriyyatın tərəfindən kitab şəklində çap edilmişdir. Onun ana dilimizdə yazdığı "Vulkan" adlı həkayəsi ilçə dəfə olaraq 1941-ci ildə nəşr edilmişdir. Bu həkayə ilə birəbirə Katibinin 1945-ci ildə nəşr olunan "Gənc Fədai" həkayəsi də müasir həkaya tariximizin parlaq nümunələrinindəndir. Fars dilində isə bir neçə tərcüməsi olmuşdur.

Gözel əxlaq və davranışına sahib olan Katibi zəf ürəkli və dərin biliqliki bir müəllim idi. O ömür boyu öyrənib-öyrətməkə məşğül olmuşdur. 81 il şərofla ömür səron el şairi Əliqulu Katibi vətənsevər, istiqamətli, aydın düşüncəli bir insan idi. Yaşayışının bütün anlarında şəffaflıq, ioplumsalıq, adalotsevərlik, həqiqətpərvənlilik və humanizm görünürdü. Çağdaş düşüncələri ilə həyatını sevə-sevə yaşıdı. Katibi 2000-ci ildə Tehranda vəfat etdi.

Fədakar Əliqulu Katibi ömrünün 60 ilini adəbiyyat və mədəniyyət hadisələrinə həsr etmişdir. Ustad Behzad Behzadi onun vələfatından sonra çap olan "Təzə bayatılar" kitabına yazdığı "Urnuşulmaz dost" başlıqlı yazısında yazar: "... Katibi barəsində danışmaq bir cəhətdən çox asandır. Hər kəfi Katibi ilə görüşmüş olsa, onun nə qədər böyük insaçı olduğunu, nə qədər Azərbaycana bağlı olduğunu, nə qədər ana dilinə xidmət etdiyinə inanacaq və ona hörmət bəsiyəcəkdir. Bu bir cəhətdən isə çox çatındır. Buna görə

ki, Əliqulu Kətibî xalqın yolunda ana dilinin, mədəniyyətin inkişafında hər cəhətlər və çox cəhətlər çalışıbdır. Onun "Gənc Fadim" bekayası çap olubdur. Şeirləri gözəl, məzmunlu galaceye ümidi verən, mübarizə yoluunu göstərəndir. Kətibî Azərbaycanın folklor və şifahi adəbiyyatının toplamaqda zəhmətlər çəkib, "Dəlxudə Liğətnamə"sinin müqəddiməsində onun komak etdiyi qeyd olubdur. Mənim sizləyümde "Şəpar" adlısı altında etdiyi köməklərini qeyd etmişəm, yonulmuş bir adam idi. Müallim idi. "Başir Ayində" ruznaməsində ardıcıl məqalə yezərdi. "Azərbaycan" ruznamasının yazılıclar heyatının sabit və fəal üzvü idi. Başqa ruznaməlarda eməkdaşlığı edərdi. Əliqulu yazıçılıq, şəhərlik, dilçilikdən əlavə qüdrətli bir rəssam idi.

Ağır şəraitlərdə fədakarcağına Azərbaycan mədəniyyəti və folklorunun inkişafı və qorunmasıdır çalışarı şairin "Təzə bayatılar" kitabıının ön sözünü yazdım.

"Bayatı min illor boyu Azərbaycan xalqının söz atı olubdur. Elbərimiz bu atı arzular, həsrətlər, sevgilər, nifrotlar, qariblik acıları, yoxsulluq, aqəq, zülmlər almışda tapdalanma, zıraklıq və basqınbgə qarşı mübarizə meydandaında çapdırıblar. Gör hansı at, bayan tek çıçəkli bağlardı, gümüşüd rəngli yaşıl çəmənlidə, döşələndən süd kimi bulaqlar avan, sahər yellərlə yellenən budaqlarla bəzənən dağlarda, anuların şirin lavlalarında, uşaqların güzilər yanaqlarında, sevincələr bağlarının oyuncalarında, qalçağılı toylardada. Hansı at, bayatı tek, herden bir yerlər döyişib dardlı sözlərlə dolu ağırlardan sıçrayıb və qəmili könüllərdə dincələr? Hansı at bayatı tek, herden bir buyağə buyantıb⁴⁷ gözəlliklə baxarıları uydura bilir?..."

⁴⁷ buya - buyantı - tərəzə boyanmaq, neçə dəfə ölmək

Manım bayatılarım da pis yə yaşı, xoşa gaları, xoşa
galmayan uzun illər boyu deyiib və yaddınş dəftərimdə ya-
zılıb qalmışlar. Onları yenidən oxuduqda mono xor bənb
və dila galırlar ki, nə üçün bizi doftorlarda düşəq etmiş, nə
üçün bizi kəgəzərlər zəncirləmişsan? Bizi əzad burax, qoy
bizdə sevənlərimizin alına çataq, onlara damışlı sözlərimi-
zi yetirək, biz söz quşlarıyız və ahar bir ürəye qurmaq istə-
yink; bizi sevənlərin üraklarında yuva salarıq, sevmayışla-
cın üraklarından uçub gedərik.

Bu sözler manı çox ağır gəldi. Haqq söz qabağında na-
deməli idim. Ona görə bayatılarımı sof-şürlük edib bir neçə-
sini çap etmək qərarına gəldim. İndi bu siz bu da manım
bayatılarım...¹¹

Əzizim vətəm dördü
Edərgi¹² öton dördü.
Mən ekdim yağı biçdi,
Barımı yetən dördü.

Qarabağ torpağınsan,
Sen mərim yarağınsan,
Yad eli sənə deysə,
Kəsərli orəğınsan.

Əzizim Qarabağım,
Solub gülşənim bağım.
Bostarıq yanqın düşüb,
Od tuttur yanır tağım.

¹¹ Əsərinin Kürdli "Təzəj boyabalar", Təhrir, 2001, "Əndiqiyi-nov", səh. 9

¹² Edərgi - ləz-ləz edəmək

Əzizim Qarabağda
Solub gül, solub tağda.
Orda bir yanqın düşüb
Od tutub yanır dağ da.

Gezelim hərəlisan,
Qarabağ maralısan.
Ovşular güllə vurub
Urakdan yaralısan.

Əzizim, ay bayati,
Ürəyimin söz ahi.
Çapirdıram hər yarla
Açılan könlük qatı.

Sevimli yarım harda,
Ürəyim qabb darda.
Ela getdi tələsil
Yoxumuş bu diyarda.

Maralıñ gözal bala,
Arzum budur çox qala.
Xoş günlər qucağında
Yaşayışdan dad ala.

Sevgilim bağda yatıb,
Gül lətərə alçac atıb.
Bənzəyir qızıl güzəla
O çıxıbdır, ay hanib.

Ağışam qanadsızam,
Çəparam mən alşısam.
Sevgi də alver olub
Pulsuzam, baratsızam.

Özizim yaralyam,
Elimdən aralyam.
Qurbat manı azdırıb,
Bilmirəm haralyam.

Özizim saqqal qoydum,
Şeytanın gözüñ oydum.
Zahirdə namaz qıldıム,
Başında xalqı soydum.

Özizim zələm getdi
Millat inqilab etdi.
Yoxsullar can verdilər,
Varlılar kəmə yetdi.

Ağ qaşam qanahım yox,
Səncəldi qəlbimə ox.
Daş ürək zələm ovğu
Olmaðı ətimdən ox.



AŞIQ HÜSEYN NAMVƏRİ (1922-?)

Aşıq Hüseyin Namvəri Aşıq Mütalib oğlu 1922-ci ilde Tabrizin yaxınlığında olan Bustanlıva mahalimənətəminabəd kəndində bir sənətkar ailəsində işçili dönyaya göz açmışdır. İlk ustası atası və böyük qardaşı olmuşdur. O aşiqılıq sanatının bütün incəliklərini moniməsəmək üçün Aşıq Əlos-gar Gümüşkəmər, Aşıq Hacıbə Ərəndli, Aşıq Mamed, Aşıq Qəşəm və Aşıq Cavad Mehdiyəzadə kimi səz və söz ustadlarından aşiqılıq rəmzlərini öyrənib ustad bir aşiq olmuşdur. Ömrünün gənclik illərni doğma kəndində yaşamış və sonra Tabrizdə maskunlaşmışdır. Qaynaqlarda orun 100 aşiq dastanını azhar bildiyi və o dastanları toy macislarında xalqa oxuduğu qeyd olunur. O aşiq ədəbiyyatına məxsus qəliblərdə ehsaslı şeirlər yazırırdı. Bir şeir kitabı Tebrizdə çap olunubdur. Aşıq Hüseyin Namvəri şeirlərində "Hüseyin" və "Namvəri" toxollüs edirdi.

Dalbadal

Gecə-gündüz yalvarram bir Allaha dalbadal,
Özün bizi qismat elə doğru raha dallıdal.
Na müddətdi arzumandım şəş guşə qəbrin görəm.
Göz yaşına dördüm deyəm məzlum şahı dalbadal.

Əlekber aşiqiyəm, ürəkdiən qarı eğləram,
Ol Xudamı bir bilmisəm, ona itmid bağlaram.
Hərdə golca, Əşqə adı sinəm üstün daqlaram,
Cigatım məskən olubdur odlu aha dalbadal.

Hüseynəm, əlif bey yazdım ağtan-qaradən,
Bizi yoxdan var edibdir arşı-faşı yaradən.
Məhammədə (peygamber) aynı əfi gedib tapın
haradan?
Namvari bu cahana gəlməz daha dalbadal.



MİR HASIM HƏSƏNZADƏ TƏRLAN (1923-2014)

Mir Hasim (Çəym Alas) Həsənzadə (Hasim Tərlan) 1923-cü ildə Bakıda işiglı dünyaya göz açır. Orta təhsilini Bakıda oxuyarkən 1938-ci ildə başqa iranlılar kimi o da məcburi halda nüasılıq birlikdə İran'a köçməli olur. Orta məktəbdə oxuduğu günlərdə şeirə-sənətə maraq göstərir, pioner olur və yazdığı bir şeirini çap olmaq üçün "Pioneer" jurnaluna göndərir. Şeirini çap edirlər. O, birgün "Pioneer" jurnalının ofisində gedir və orada xalq şairi Səməd Vurğunla yaxından tanış olur. O, böyük şairin təşviqlərlərə gənclik illərindən ədəbiyyatda və şeirlə qızılaz bir ünsiyyətdə olur. İran'a gəldikdə Şərab bölgəsindəki ata-baba yurdunu olan Zangilabad kəndində gedir. Zangilabadın İki-Üç il çobançılığı edir, sonra Tehrana gəlir və keçimini saxlamaq üçün orada çalışmalı olur. Hasim Tərlan Tehranda bir müddət dülögər işləyir və yens-işini buraxıb köynək tikməyi öyrənir,

dərzi olur. Haman illərdə Cəmubi Azərbaycanda Milli Hökumət yaranır.

O Tehran'da ikən, ana dilimizdə yazılıb Tabrizdə nəşr olan "Vətən yolunda" naşriyyəsilə tamış olur və redaksiyası ilə əlaqə yaradır. Həşim Tərlan Təbrizə gəlir və Milli Hökumət iş üstüne galəndən sonra Tabrizdə təşkil edilən "Şairlər məclisi"na üzv olur və orada ədəbi fəaliyyətinə qızılqılıqla davam edir. Milli Hökumət devriləndən sonra, Həşim Tərlan bir müddət həbsə alınır və Tabrizdən Tehrana sürgün olunur. Həşim Tərlan doktor Salamullah Cavidin Tehran da yaratdığı məşhur "Dostlar görüşü" adlı ədəbi məclisə tanış olur və məclisin iclaslarında iştirak edərkən bir çox azərbaycanlı yazıçı və şairlərlə tanış olur. Haman illərdə gərila-sənətə dəha çox məşğul olur. 1979-cu il baş verən inqilab nübü azadlıq gətirir. Tehranda yaşayan azərbaycanlıların cəmiyyəti yaranır ədəbi dərnəklər qurulur. Həşim Tərlan qədim dostlarına qatılır və inqilabi isterik atmosferada ədəbi fəaliyyətlərə başlayır. Onun Tabriz, Tehran və başqa sahərlərdə çap olunan əsərləri günç ədəbi mövzul ilham qaynağı olur. Onun beynəlmiləçi ruhunda milli vəzifən sevgisi yazılışı şeirlərdə və nəşr əsərində inanılmaz surətdə özünü göstərməkdədir. İran İnqilabından sonra bir dəha dustaqlı və sonra azad olub evlərdə yaranan ədəbi cəmiyyatlara qatıldı. O, ehsaslı şeirlərlə həmişə şeirsevərlərin diqqət mərkəzində oldu. Yeniyetməlik illərində başlayıb İran İnqilabına qədər yazdıq "Gümüşü pencək" adlı memuar xarakterli nəşr əsərini ilk dofo olaraq Tehran'da yayımlanmaqdə olan məşhur "Xudafərin" əyləq ədəbi, mədəni elmi məccəlesiində ardıcıl saylarda nəşr etdi. Onun

əsərləri türkdilli naşriyyələrin əksəriyyətində dərc olunardı. 2014-cü ildə vəfat etmiş və Tehranın Behşti-Zâhra məzarlığında dafn edilmişdir.

Çap edilmiş əsərləri: "Alovlu şeirlər", "Araz gülür", "Durnalar galəndə", "Yolcu yolda gərək", "Gümüşü pençək", "Uşaqlar dünyası".

Dilimi qayıtarın manə

Qurban eldə qaribəsədim,
Elini qayıtarın manə!
Dərələrim köz bağlayıb
Selimi qayıtarın manə!

Axtarışım hazır-hazır,
İtirdiyim gülün izin,
Dünyada hər nö var, sizin,
Gülümü qayıtarın manə!

Dil deyirəm, manı anmir,
Soslayıram, o dayanır,
Nayelerim manı qanmir,
Dilimi qayıtarın manə!

Bax Urmudan göy Xəzərə,
Qışar soni hər manzara,
Bu Azərdən o Azərə.
Elini qayıtarın manə!

Azəriyəm elim, varım,
Haray salır söz qatarım,
Suzuz qalib sonalarım
Göllümü qayıtarın mənə!

Şair də var söz oynadan,
Günbəz üstə qoz oynadan,
Fəqir mənə gürz oynadan
Əlini qayıtarın mənə!

Dilim getsə, qalar nayım?
Necə bu dərđə bel eyim?
Nəsimidən öyrəndiyim
Təlimi qayıtarın mənə.

Uçun şeirlərim!

Düzülün sah çokin çin divarı tök,
Lalədən, reyhandan tər şeirlərim!
Ülümə xor baxan diz çoxsun garok -
Sizin qarşınızda, tər şeirlərim!

Sizi polad kimi man suvaranda
Dedim - Düşməniyəm möhnətin, yasan,
Döyüş meydanında soflar yaranda,
Yağı pəncətəndən uzaqlaşmasın.

Haydi, şeirlərin, parvaz çağıdır,
Yenə nəsərə çakır qılıncılar, baxın!
İraq şəhərlərin öz torpağıdır,
Uçun, qətiud çalın, şiməgək tak çaxın!

Saraylar uçulur, daxmalar yanır
Diri bir millətin boğulur səsi.
Şəhərlər, qırından baxır, boylanır,
Yağır düşmənlərin topu, gülləsi.

Horbin müqəddəsdir sonin, ey orəb!
Tüfəngin, nəməsusun, ox şəfiindir.
Sonu zirvələrə qaldıran qəzəb
Bir da haqq döyüşün, düz hadəfindir.

Düşmanın, manimdə düşmənimdi bil!
Dilimiz ayrısa, yer kürəmiz bir.

Canavar cildinə giran İsrail,
Bilsin, dünya belə getməyəcəkdir!

Evin dağlılsa, ey afqanh göl,
Öz könlül evi ndə yet verim sənə!
Qanadım, ağrından etməsə eməl,
Göl, öz qanadımdan por verim sənə!

Fironlar titrər, tək bir qalamım var,
Bir də top dağıtmaz şəir karvanum.
Durna qatarı tək söz alamım var,
Sənin tək sənqədə ötüb har anım,


Hayatın sırrını oxuyan insan,
Nur aüz zülmətin gözündən yaqın.
Özmini eşqina toxuyan insan,
Çırğın səndülər mütləqiyətin.

Alıqış e; Fəlastın sandəki azılı
Bir xalqın dördi var yaralarında.
Hər şeirim zərbədir imperializm,
Məni köntülli yaz sıralarına.

Bax, budur soyqatım Fəlastın sənə,
Mərd olan, vəzni verən utanmaz.
Şəhərət qalası doğma vətənə,
Mənim gözlerimə yuxarı dolanmaz.

Vatan

Vatan, vatanı, can vatanı,
Can sənə qurban vatanı!
Ayrılmaram elimdən,
Adı dilişəz dilişədən,
Savalarum, Şəhərdim
Döşələndən süd üzəndim.
Onlar menim pənahum,
Çöləti seyrangahum,
Zirvələri həyranım,
Buluşları yerganım,
Çayları dəmənimdir,
Şərvatımdır, varımdır.
Ərdəbilim, Mərəndim,
Tabrizimə güvəndim.
Urmum, Zənganım var,
Min bir həyəcanım var.
Ana dilim, şax dilim,
Candan öziz sevgilim.
Şəhərəmdir, şəhərəmdir,
Dilim öz lənvanımdır.
Vətən menim öz carım,
Doğma Azərbaycanım.



ƏLİ MEYSƏMİ TƏBRİZİ (1923-2016)

Əli Meysəmi Təbrizi 1923-cü ilda Təbriz şəhərində asıl Təbrizi ailedə dünyaya göz açmışdır. Əli Meysəmi Təbrizi fars və türk dilində utuquşmaz əsərlər yaradı bacarıqlı şairlerimizdəndir. Yarım asrdan artıqdır ki, hər iki dildə təsirli şeirlər yazmışdır. Seirleri sənət zirvələrində qopan rəylələrə bənzəyir. Duygular əsərlərin şairidir. Oz əsərlərində həmişə yaşama, topluma və bütün beşəriyyət üçün qayğısını göstərir.

O hayatı sevə-sevə yaşayıbdu, yarımçıq üçün yaşayışın bir bacıqi şair insandır. Onun şeirlərində olan yançı elə, o yanarıldan törənən eheashı misralandır. Şeir haqqında köşgin nazır sahiblərindəndir. Klassik və sorbəst formalarда və daha artıq iqazə jətrində şeirlər yazarı ustad Meysəminin şeirlər toplusunun çap olunması zəkkəsiz olaraq ədəbiyyat xəzinəmizə yenilikdən artıracaqdır. İmperializm üçüncü dünya adlanan millətlərə qarşı herbi-zorbalarına

ve o zaman üçüncü dünya savağının seksənindən asılı olaraq yazdığı sülh şeiri vaxtılıq İranda olan sülhsevarlar tərafından siyqlarla qarşılır, sülh pərtişkarları tərəfindən yığıncaqlar və mitinqlərdə sülh məşə kimi oxunur. Meysəmirin 70 il öncə yazdığı sülh şeirinin haçın oxumaq isə son tapşırıdır. Əlbatta, başqa şeirləri da belədir; onun əsərlərində bir yaşlı bahar həmişə göyərməkdədir. Gənclik illərində Azərbaycan demokratlarına qoşulub Bulud Qaraçorlu, Məmməd Əli Fərzani, Əliqulu Kəlibin sirdəsi olur Azərbaycan sülh comiyystini yaradan demokrat qüvvələrə qatıldı. Daha çox satrık şeirlər yazmışdır. Əsərləri hələ kitab kimi heç bir yerde çap edilməyib. Ömrünün 75 ilini Tehrannda yaşasa da, Azərbaycansevarların biri idi. 2016-ci ilində 93 yaşında vəfat etmişdir, məzarı Tehranadadır.

Sülhün nəgħməsi

Qoy, aqz gəyərcinlər üçün gövlərdə
Qoy, sülhə səs versin elliñ her yerdə.
Qoy, haqqın üzündən açılm pərdə,
Çalınsın elliñ şən toranəsi.

Hitler məktəbindən dars alanları,
Vuroşma odunu yandırınları,
Uğursuz bayquş tek bənhyanları
Bütün ölkələrdən kəsilsin səsi.

Parlaşın hər yerde sülhün ülkəsi,
Açılışın əllərin aydın sahəsi,
Qalmاسın zülmətin, cəhlin əsəri,
Ucalanı göylərə sülhün nağməsi.

Sülhə səs verilsin bütün cahanda,
Bəşiklər bombadan qalın amanda,
Qızıl güllər açıqtı Azərbaycanda,
Bozənsin amakdan hayat sahnəsi.

Sevigliima

Man şəhərin eşicini etdim ixtiyar,
Bütün gözəllərin hüsnü sənədə var.
Lala tok qəlbimi edir dağıdat,
Laləyo bənzəyan yanğıın sənəti.

Səidi manı min azara gözərin,
Qəlbimə çox vurdı yarı gözərin.
Ağ günümü etdi qara gözərin,
Sinəni dağladı forağın sənəti.

Vəfali aşiqəni el bür - hamı,
Şeirim məhabibatdım ahr illəmə.
Qarənlıq bürüyür fikir dünyamı,
Qəlbimdə yanmasa çrağın sənəti.

Vəfali aşiqəm, ellər aşığı,
Həqiqətdən deyan dillər aşığı.
Bir bülbülmən qızıl gullar aşığı
Uçup qonarı yerim budağın sənini.

Şartlı eşq

Man səni sevirdəm nazlı dilbarım.
Gel sən də bu eli, bu vətonu sev.
Sən məni eşqində imtahana çək.
Dürgün aşiq olsam, sən də məni sev.

Sevgilimi aşiqəm gül yanağına,
Şəkər sözlerinə, bal dödəğinə.
Qoy qadəm şövq ilə arzu bağına,
Man bir şeyda bülbüllə, sən cəməni sev.

Bu eli, bu dili, bu vətonu sev,
Mən səni sevirdəm, sən də məni sev.



SEYİD SÖLMAN HÜSEYNİ (1924-?)

"Hüseyni" isxəlliş edən şair Seyid Sölmən Hüseyni Mir Ağa oğlu 1924-ci ilde Təbrizdə dindar bir ailədə anadan olmuşdur. O, ruhaniyyət libasını geyinmiş, sada və yoxsul bir hayat sürmüştür. Şeir dili olduqca somumi və xalqvarıdır, sözün əsl mənasında bir el şairidir. Pəhləviler dövründə içtimai və tanqidi şeirlər da yazımışdır. Doğulduğu şəhərdə vəfat etmişdir. Əsərləri hələ da kitab kimi çap olunmayıb, yalnız iki şeirini ustad Yahya Seyda "Ədəbiyat ocağı" adlı antologiyasının birinci cildində dərc etdirmişdir.

Dağlar

Nə gəzəl səf çəkib dərəli dağlar,
Qoyunlu-qurzu lu bərəli dağlar.
Qışda ağ köynəgin gey-ir synıra,
Yazda gül-çiməkla qaralı dağlar.

Suları qaynağıb cuşqın qatışar,
Qartalla, laçınlar sendə yataşar,
İlithatla⁴⁹ bir-birinə çatışar,
Öz yoldaşın gözlər, havalı dağlar.

Bir zamanı gün tutar, bir zamanı duman,
Doşunda gül-çiçək açmış al-sivan,
Qurdıların olrudarı çəkməz al-amən,
Bülbülli, kaklıldı, fərəli dağlar.

Əkinçi yamacda xuşın sürüyüüb,
Dora-topaları bulud bürüyüüb,
Yağış yağmaz üçbulaqlar quruyub,
Nefəsin gümbezjin dərəli, dağlar.

Qocalıb hər kimse həqqa çatacaq,
Ulduz tək parlayıb birdən batacaq,
Hüseyni da torpaq içəro yatacaq,
Düşəcək ellərdən arəbi, dağlar.

⁴⁹ İlithat - hərəkətlik, yüksəllik, frəngşəlik, silsilə.

Avara köklik

Daşların üstündə qəmğın durursan,
Göziñ volda qıqac boyrunı burursan,
Qaşqılıtru nalo ilə vurursan,
Yoxsa tək qahbsan, biçara köklik?

Balaların yumurtada yatıblar,
Şikarçılar sanın bağın qatıblar.
Tutublar ciftivi yoxsa satıblar?
Odur ki olubsan avara köklik.

Yaralı oşşamaq qəlbini dağlayaz,
İnsafçılar sanın ciftin bağılayaz.
Arıllar bu poşğun haldən ağlayaz,
İşiq günün oldu çox qara köklik.

Qeymazlar san öz yurdunda qalasan,
Gözəl fərəhli yara salısan,
Xoyalsız ömrü edib, qomsız olasان,
Yoldaşın satdılar dırına kalkik.

Na gözəl xəlq edib yaradan lərin,
Yaqtıa bənzədib qırmızı minqan,
Al yağlı bir torof, bir torof san,
Qəlam tək qasılmı zil qara köklik.

Durma, qaz şikarçılar tutarlar,
Aparular yoldaşın tok satırjar.

Sərin otin yar atına qatarlar,
Baş alıb get, ayrı diyara keklilik.

Ocuduqca çox baxırsan yuvaya,
Qanadlanıb qeyzanişsan havaya,
Oğlu ölmə kimi galma novaya,
Körülü tutqun baxma gülzara keklilik.

Yarın aldan gedib gəzənə bu dağı,
Daha tutanmazsan yerdən sorağı,
Səni ağlar qoyub dil bilməz yağı,
Glimda yox edən bir çara keklilik.

O qədər çırpmıb darda dolarsan,
Xəzən vurmuş qızıl gül tək solarsan,
Bündən sonra yarsız, yalqız olarsan,
Gözə, arxalanma egyptə, keklilik.

Hət kiməddə ola bir az həqiqət,
Olsız-ayaqşıza elməz naiyat.
Zülm edənlər köçə dünyanın əlbət,
Orda verəcəldər kəffarə³¹ keklilik.

Qısač bu dünyanın görə qalmayıb,
Hər ne etsa görər, ora qaimayıb.

³¹ Kəffarə - müsəlmanlıarda idz günahlarını bağışlatmaq üçün ilə vəsiyyəci sedaya, tutuşubər oruc və s.

Yaradan Xalıq var zora qalmayıb,
Əməl və bəstədir kerdara¹² kəklik.

Hüseyni halıva baxır, odlamır,
Gözleri yaş tökürlər, üzəyi yaşur,
İnsanın, heyvanın nüsgilin qanır,
Arifo bösdür bir işara, kəklik¹³.

¹² bəstədir kerdara - əldiyi əmələrinə bağlıdır.

¹³ Yehyə Seyda, 'Ədəbiyyat ocağı'. Tərtiz, 'Nobel kitabxanası', 1995.



ABBAS ABBASZADƏ (ŞAIR MİSKİN³⁴)
(1925-1991)

Miskin taxallusu ilə şeir yazan Hacı Əhməd oğlu Abbas Abbaszadə 1925-ci ildə Güney mahalının Meşin kəndində anadan olmuşdur. O, ibtidai təhsilini kəndlərinin qədim məktəbxanası olan Karbalayı Rüstam Qoffarının məktəbində bitirib "Quram-Kərimi" də mükəmməl öyrənir. Gənc çağlarmında milyonlarla Azərbaycanlı kimi bir tığa çörok qazanmaq üçün o da öz ata-ana yurdunu buraxıb. Tehranda köçür. Şəxsi müttəfiq nüfəsində adəbiyyatı yaxşı öyrənir və bildiklərini də qeyrsinə toplanan həmyerlillərinə öyrədir. O, gənc yaşılarından şeir deməyə başlayır. O, Tehranda bir mağaza açıb onu idarə edərək ailəsilə birlikdə qurbanət hayatı yaşayır. O, "Quram-Kərimi" türkcəyə tərcü-

³⁴ Hüseyn İbrahimnədoxani Güneyli. Tehran, "Güney, mədəniyyət ocağı" dəməzi (1 cümlə, 1914, səh.33).

ma edib yaratdığı dini-adəbi dönmədə iştirak edənlərə bürədi. Miskin 1991-ci ildə dünyasını döyişir. Miskin gancı-Hər illərini qöymənda yaşadığı Mişov dağını həmişə xəyalında dolaşır və ona sevgi dolu şeirlər yazmışdır. Təy-düyündərə şeirlərini aşiqlar oxuyardı.

Mişov dağı

Mişov dağı neler gördün yaşunda.
Kimlər gəldi oba saldı başında.
Kimlər emdi şirin sular döşündə,
Susuzundan yana-yana qalmadı.
Heç birindən bir nişanı qalmadı.

Mişov dağı, gördün kimlər vuruşdu,
Qenlər axıb çəşmələrə qarışdı.
Ağ üzü ilə bir parası harüşdi,
Bir parası *laç*²⁵ eylədi, yad oldu,
Dostları ağlatdı, düşman qad oldu.

Ağlı olan nadan ilə durusmaz,
Aqibatın fikr eylayan vuruşmaz,
Ciger qanı göz yaşına qarışmaz,
Neylamalı şeytan girib araya,
Baxan yoxdur sualtıya, yaraya.

Mışov dağı, el qadırın biləndər,
Ötəgində xoş darüşəb-gülənlər,
Söylə görüm xətrirə galənlər,
Kimlər idi, el əlindən tutardı.
Dəjdəsində binəvələr yatardı.

Mışov dağı, folak metu azdırıb,
Ağ alıuma qara yazı yazdırıb.
Otuz bir il qurbat eldə gəzdirib,
Həsrət qoyub torpağıva, daşına
Əlim çatınır bir dolanım başıva.

Mışov dağı qar şəposi axanda,
Marallar ırkışub ona baxanda,
"Uşqundarın" qar altındam çıxanda,
Na olardı sənla yoldaş olaydım,
Dünya boyu zəndə bir daş olaydım.

Mışov dağı, quzeylərin var buzu?
Normosərin^{**} adam boyda yarpuzu
Küzakünənin sən içli qarpuz,
Deyirom bəs dad; damağimdədə,
Yarpuzm dəstəsi qucağimdədə.

Səfəlidi Normosərin yolları,
Çəmanlıları şirin bayan kolları,
Yorulmasın biçincinin qolları,

^{**}Normosərin - kiçik bir dağ adıdır.

Kondilaların ali-qolu var olsun,
Narndılara ayıb olsun, ar olsun.

Mışov dağı sənla keçən günərim,
Bulaqların suyun işən gündərim,
Yorqun-yorqun qanqal¹⁷ biçən günərim.
Heyif olsun, dəha getdi əlimdən,
Ağdaşın da adı düşdü dilimden.



ƏBDÜLRƏHMAN TOYYAR (DƏDƏ KƏTİB)
(1925-2008)

Qulunculu Hacı Abdülrəhman Təyyar Cəfər oğlu 1925-ci ildə Urmiya şəhərinin yaxınlığında olan Quluncu kəndində dünyaya gənə aqılmış və vafat edənədək orada yaşımışdır. "Dədə Kətib" toxallılış ilə öz el-əbasında və xarici ölkələrdə tanınan, çox sayılan el şairi, arif bir insan olmuşdur. Dədə Kətibin şeirləri öyündərəcisi, sevgi və insansəvərlilikdən aşlayan xalqınə asərlərdir. Bir çox ölkələri görüb dolaşmış, dəyətli həyat təcrübələri qazanmış Dədə Kətib o təcrübələrinə şeirlərlə əvvərsində olan insanlara ötürməyi bacarmışdır. Yaşadığı bölgədə olañ aşıqlar ağır toylardə və şanlılıkdə onun hikmatlı şeirlərindən oxuyar və məclislərinin zövq vermişlər. O, Mlez, Saudiyyə, Özbəkistanı, İraq, Türkiyə, Kibrit, Livan, Suriya, Jordaniya və b. ölkələrdə olmuşdur.

Dədə Kətibin şeirlərinin osas məzmunlarını irfan və şifshı xalq ədəbiyyatı ahəsən edir. Onun şeirləri atı sözləri və məsəllələrimizdə zəngindir. "İncili sədəf", "Urmu gölü", "Gülməməz aydır" adlı şeir kitabları çap olunmuşdur. Bir el şairi olaraq yaşadığını bölgədə yaranan ədəbi möcüzələrdə ümumişalq tərəfindən saygılarla dırdaşılır. Urmıyanın Sürnə Məzhab şairlərindəndir. O dörd dildə (*türkçə, arbcə, hərcə, və farsca*) şeirlər yazmış da, bir el şairi kimi Azərbaycan türkçəsində yazdığı şeirlərlə tanınmışdır. Ustad şair 2008-ci ilənən anadan olduğu Qulurculu kəndində vəfat etmiş və orada dafn edilmişdir.

Dilbar

Bir dilbara selam verdim,
Tor toxuyur, olinedədir.
Bir yaşıl baş sona kimi
Üzər, eşqin gölündədir.

Gözleri var ceytan kimi,
Qaş qurulu kaman kimi.
Qara saçlar ilan kimi
Buruq vurur, belindədir.

Dedim dilbar, naz eyləmə
Aşıqlara etmə şılamı.
Gel man ilə olaq həmdəm.
Bağım atəş milindədir.

Dədə Katib, ucalmışam,
Çoxlardan bac almışam.
Daha sən də qocalmışam,
Neyin varsa dilindədir.

Mənim

Istaram soy tanıtdıram,
Türkicədir mərim dilim.
Müslimənam, imanlıyam,
Azərbaycan elim mənim.

Uzunluşuyam, örizəlliyyam,
Düğməndərin ongaliyyam.
Halqaların çəngəliyyam,
Çoxdur fəndi-felim mərim.

Şəfali uca dağlarım,
Gözal meyvalı bağlarım,
Mərsusən bahar çağlarım
Açar qönçə gülüm mərim.

İgidlərə arxalarum,
Nohang təki çalsalarum.
Sularında yayxalarum,
Gözəl Urmu gölüüm mərim.

Şairlərim, ozanlarım,
Sörimoz qaynar qazanlarım,
Vurub düşman pozanlarım,
Sarsılmayan qolum manım.

Əsəs soyurn oğuz nəstli
Dədə Qorqud tək həvesli.
Aşıqlarım gux nafası,
Mizrab çahr telim manım.

Urmuyalı ər aslanlar,
Tabrizi tək qəhrəmarlar,
Geri dönməz qoç oğular,
Dolub sağlam-solum manım.

Dədə Kətib elə qurban,
Xoş damşan dilə qurban,
Yerə galmaç belə qurban,
Haqqı bağlı belim manım.

Xəbarın varmı?

Gecə-gündüz xalqa irad edənlər,
Heç özün özündən xəbarın varmı?
Qonşunun gözündə qılı gərenlər
Bir bax öz gözündən xəberin varmı?

Məmən qardaş heç bilirsən nədir sen?
İşin budur xalqın eybin güdürsən.

Bəş qadərində dördün ayrı gedirsin,
Bir dən bax, izindəni xəberin varmı?

Haram maldan faxır hibas geyirsin,
Ağız silmək nədir; murdar yevirsin
Aşığın saxına haram deyirsin,
Öz saxta sazından xəborin varmı?

Dadi! Katılıt, son da bir bil hesabın
Düz emalın azdır, çoxdur xərabın,
Qurx o gündən oxuracaq kitabın,
Dediyiñ sözündən xəberin varmı?

Mənə neylər?

Hükmət aləminindən dörd söz öyrəndim,
Artıq dərdə dəyməz söz mənə neylər?
Birdən başlamışam birda durmuşam,
Yetmiş, sekisen, doxsan, yüz mənə neylər?

Hoyatda çarpaşıq yollar keçmişəm,
Əvvəl extarmışam, avval seçmişəm.
Eşçin atəşinə yanılıb bışmışəm,
Od odu yandırmaz, kör mənə neylər?

Batıl beş gün oynar düşər əsərdən,
Həqiqət şəmşəri düşməz kəsərdən,
Yaradan salmasam meni nozərdən,
Qoy baxım bed nozər, göz mənə neylər?

Dədə Kətib İlhamın ələr üzəqdan,
Yoldaş olmam, məni qorxarıram qorxaqdən,
Dərbəzilər qorxar tozdan, torpaqdan,
Əkinçi oğluymam toz manə neylər?

Yalan dünya

Çox oyvular şəhər yarat,
Yalan dünya deyilmisən?
Dün boşalıb bu gün təkrar
Dölan dünya deyilmisən?

Dayırmansan insanlara
Qiysarsan dadlı canlara,
Əcal bombasını xanlara
Çalan dünya deyilmisən?

Dədə Kətibin səsini
Çulğaladın qəm səsini.
Sonda ölüm qəfəsinə
Salan dünya deyilmisən?

Vətənə doğru

Qadir Allah her nə axır nəfəsədə,
Üzünü döndərər vətənə doğru.
Bülbül çohçəh vurur bağlı qafəsədə
Üzünü döndərər vətənə doğru.

Həsrət aqıq dördi-dilin açəndə,
Azığın maral dağdan dağın qaçəndə,
Koçmən quşlar qanad çalıb uçəndə
Üzünü döndərər vətənə doğru.

Yerli qarğı qarıldayıb güləndə,
Qərib tərəfən bağın başın bələndə,
Qərib şahlar taxt üstündə ölümdə
Üzünü döndərər vətənə doğru.

Dədə Katib ömrünün günü batanda,
Qohum-qardaş, el daşım atanda,
Qərib aslan yatağında yatanda
Üzünü döndərər vətənə doğru.



QULAMRZA MƏCDƏFƏR
(1927-2001)

1927-ci ildə Təbriz şəhərində dünyaya gələn Qulamrza Məcdəfov Hacı Zeynal oğlu Azərbaycanın sevilen şairlərindən biridir. Onun mübariz atası Hacı Zeynal Təbrizdə baş verən Maşrutə Hərəkatında Səttarçan atlılarından olmuş və Moğruto İncilabının songəslerində gedən döyüşlərdə yaralanmış, diñyasını dayışanədək hamən yaraların ağrılaraına dözarək həyat sürmüştür. Qulamrza Məcdəfov atasının mübarizə yolu tutaraq ömür boyu davam etdirmişdir. Gəndlik illərindən başlayaraq xalqın xeyrinə olan hər bir ictimai-siyasi hərəkatın ön sıralarında dayanmışdır. Onun mübarizə ilə keçən həyatının təmirilmiş yazılıçı Said Müsəri romanlarının birində yüz sahifədən artıq yez vermişdir. Demək olar ki, hər bir əsərində xalqın ürkək sözüni tapmaq mümkündür. Sada və samimi şeir dili var. Daha çox satirik və siyasi-ictimai şeirlərdə xalqunuzın oyanma-

sında testirli olan şairlerimizdəndir. Dünyanın isti-soyuğunu görmüş, xalqımızın saatəti yolunda acılı-şirinli günləri olan şərəflə ömür sümlüş bir içtimai şəxsiyyətdir. Hamişi xalqın dərdini etirazlı, istek və arzularını vaxan şairlərden idi. Diqqatçıl, aydın və keşkin qoşamlı şair Təbrizin qapalı adəbi mühitinin fədakar yetirməsi idi. O, eavanlıq ilə rində Təbrizdə ata-baba peşələri olan qassablıq işinə gərə tanmışdır. İngilabdən sonra şeirləri "Ulduz", "Azadlıq", "Koroglu", "Güney", "Yoldaş", "Dadaş Qoquq", "Varlıq" "İngilab yolunda", "Yeni yol", "Fürugi-azadı" və s. mətbuat orqanlarında çap olardı. Qulamrza Macidfar Milli Hökumət zamanı Təbrizdə yaranan şairlər məclisi adlı adəbi dərnəkde "Novruz" toxallüsü ilə çıxışlar etmişdir. İngilabdən sonra da Təbriz və Tehran'da yaranan bir neçə adəbi dərnəklərdə iştirak edərək adəbi-icimai fəaliyyətini davam etdirmişdir. Qulamrza Macidfarın Azərbaycan adəbiyyat karvanına çox güclü işan qoşulan oğlu doktor Murtaza Möcidfar da o adəblı və məhabbatlı insanın yetirməsidir.

Qulamrza Macidfar 2001-ci ildə Tehran'da vafat etmiş və Tehranın Behiştə-Zehra məzarlığında dəfn edilmişdir.

Gəlir

Çökəl kənara Araz, qoy vətandaşım gelir,
 Vətan zərəgına həsrətlə qardaşım gelir.
 Başım qucağıma illor boyu itən gülümü,
 Öpüm, sıxım döşümə kor diđa bülbülümü.
 Xəzən orağı biçənməz da bərəh sunbüñümü,

Sevincində şəhən gör nə göz yaşım gəlir,
Çəkili kənara Araz, qoy vətəndaşım gəlir.

Çəm vüqar ilə alıqış edək, galon elima,
Bunlar köməkçidi, yardımçı, həqiqanın dilimə,
Yanan gündə bunlar güc yerətənən belimə,
Da indi tək deyiləm, yoldaşım gəlir.
Çəkili kənara Araz, qoy vətəndaşım gəlir.

Daşlığı düşmən onun kəsəyl-i rücabatını,
Bırizo verdi nəhayətde öz şəhamətinin,
Qırıbdı qüdrətılı halqeyi-sarətinin,
Aesqli şəir kimi cövlana sirdaşım gəlir,
Çəkili kənara Araz, qoy vətəndaşım gəlir.

Necə sürü yayılanda çobandan ayrılmaz,
Nə qədər ayrı düşsə, ot ki qandan ayrılmaz,
Ölünce ruh da zəkitidə candan ayrılmaz,
Şah İsmayııl dırıldı, Qızılbaşım gəlir,
Çəkili kənara Araz, qoy vətəndaşım gəlir.

Qoyun, doyunca olub qo-boyun-qucaqlaşım,
Yüzhaştad ildir dolub bağrı qoy, bir ağlaşım,
Vüsala doğru işiq bir deşik dəlib açın,
Cavan çağımızdakı tək indi huş-başım gəlir,
Çəkili kənara Araz, qoy vətəndaşım gəlir.

Qoyun-quzu maləşin kim görüb manzorəsin,
Quzu öpər ananı, eşqile omor məmosin,
Bizim da qorn boyu görməyib bala nənəsin

Bu dördlü sahnələrə sut³³ çəkir başım galır,
Çəkil kənara Araz, qoy vətəndəşim galır.

01.14.1990/ Tələvət

Aşıq

Aşıq, aşiq çal səzim, o səzimin xəxəməsi
Urayımin kehən dərdin təzəleyib gəymədir.
Xərab qalmış vətənimin təhrif ulmuş tarixi,
Xatirimdə nəqş bağlayır, qulağında dinlənir.

Aşıq oxu, işid səsin xatırlayıır keçmişİ,
Qaçaq Nabi, Korogluular təzədan düşür yada.
Aşıq oxu, sakit olma, səsin düşsün dağları
Qoy səzindən hala gəlinin dağda, daşda, dörvəda.

Gecə-gündüz, isti-soyuq, yay-qış daimi çevirilər,
Zaman donar, dövrən keçir, eldən ancaq dil qalar.
Caras səsi qafıda³⁴ cümar dərin sükütə,
Karvandan düşərgədə zənmüş olan kül qalar.

Aşıq oxu, qoy sızlaşın balabanın nəlosi,
Mezhum xalqın fəğanılıcə acını³⁵ olub qərisin.
Baksa, bu səs sabab ola itdihində³⁶, ittihaqa.
Bütün elliñ bir-birinə qucaqlaşır bərişin.

³³ sut - ucu, fırıldak.

³⁴ qafı - karvan.

³⁵ acını - yoğunlaşmış.

³⁶ itdihində - hədik, ərək bir olsun.

Yerə sonin sazin vardır, güc gəltsən sazın,
Boşaldırsan, içəridə dərdin qəmin qalmazın.
Men dərdimi kimə deym, manım çazan kimədədir?
Diri gözlli durub baxın, dördli qəlbim partlasın?

Can getdi

Gedəndə Murtuzum evdən özüm gördüm ki, can getdi,
Kəsildi çaram hər verdən, məni saldı yaman getdi.
Çıxanda can bədəndən hər kimin ehsası bir cürdür,
Vəli mən öz gözümlə görnüşəm, canım syan getdi.

Yaşayış Murtuz ilə bir şirini rövaya bənzərdi,
Açılmış gözərim, röva haşan geldi, haşan getdi.
Bədən qan ilə işlər, qanın bədəndə nəqsi çox-qoxdur,
Bu döşgün canımı Murtuz qan idi, axdı qan getdi.

Zəməri sevdicim tok fırıldardı, idealdi,
Xozanım təz yetişdi, güllənim soldı, zaman getdi.
Men ilə Murtuzun yurdu əgərci yüz qədəm olmaz,
Gözümde hər qədəm, bir qən¹² yoldur, çox kalan getdi.

Əlimdə mal, o pulsən, o sey ki zindəganlıqdır,
Uduzdum pis qumarbaz tok, manı hər nə qalan getdi.
Vəli arzum budur o dünyada sad, kamışab olsun,
Bu dünya rəsmidir, hər gün satan goldı, alan getdi.

¹² qən - yoldur

Yeqin çəndi-falak, bir yolkəsan tək fürsəti gözər,
Güdüb fırsat tapıq, çapdı mənə, verdi talar getdi.
Hərə beş gün bu fənə dünyada çırpında tor saldı.
Zamana kəstisi düşdü yola bə kişibən⁴⁰ getdi.

⁴⁰ Kəstisi bə kişibən - yəmisi qəmicişər getdi



CƏMŞİD ŞEYBANI (1927-2012)

Azərbaycan adəbiyyatı tarixində öz yaradıcılığında ardıcıl olaraq bayan yazarı şairlerimizin sayı çox olmamışdır. Lakin XX əsrin ortalarından sonra Təbrizdə nəqər olan qəzetlərdə bir bayati şairinin adına tez-tez rast gəlmək olurdu. Əlbəttə, bu, dərin hiss və duygularını, düşüncə və isteklərini bayatılarla ifadə etmən Cəmşid Şeybanidən başqa deyildir.

Cəmşid Mehdi Şeybani oğlu Şeybani 1927-ci ildə Təbrizin məşhur Rəstə küçəsində Molla Əhməd Məsalədan küçəsində ziyalı, mədəni və əsil Şeybani ailəsində dünyaya göz açmışdır. Cəmşid Şeybanının atası Mehdi Şeybani o illər Təbriz şəhərinin "Mədarsəyi-növin" adılan mədərasələrinin baş müdürü və müəllimi olmuşdur. Atası mevhib Mehdi Şeybani Maarif İdarəsində işlədiyinə görə, idarənin

təvinti ilə başqa şəhərlərde da yaşamasıdır. Cəmşid Seybanının kiçik qardaşı Fərhad Seybani isə çağdaş dövrümüzə yeni üslublarda fars dilində da görəl əsərlər yarımışdır.

Poetik düşürvə və duygularını əsərin bayatları ilə ifadə edən Cəmşid Seybani romantizminin və lirizminin qaynağı daha çox şəxsi hayatında bəz verən hadisələrlə bağlı olmuşdur. Xürrəm şəhəri azad edilərkən (Xürrəm şəhər azad olun gəl) qəhrəman oğlu Xostrov Seybanını şəhid verəndən sonra onun ürsyində hamışalık yanmaqdə olan bir ocaq alovlanır. Yarıqlı duyguların ocağı olan bir tırak o gündən sonra daha çox alışır, sönməz olur və sanki bayati yazmaq ömrünün çox yarısını həq vurdugdan sonra iğid oğlunu dəyüş meydandasında şəhid verən Seybanının boyuna biçilir, bayatida olan yaxşıçı Cəmşid Seybani təpiz. Oğul itkisi onun hayatındə çox ənənəli yet alır. O öz cavablı illərində başqa şeir qəliblərində təcrübələr eisə də, bayati onun atası yaradıcılıq çərçivəsini təqəllüd edir. Bayati şairi kimi tanınan Seybani çağdaş dövrümüzün rəyətli bayatları m yazmaqla odəbiyyatımız qarşısında öz borcunu layiqinco ödəmişdir. Ürayı sevgi ilə dolu olan insansıvar şair, semi-mi insan, zəhmətkəş işçi olmuşdur; o, qaz zonayesində nsta kimi işləmişdir. Ömrünün 70 ilini Təhranda yaşayan Seybani 2012-ci ildə vəfat etmiş və Təhranın Behisti-Zəhra məzarlığının "Şəhid Atası" bölümündə dəfn olunmuşdur.

Cəmşid Seybanının "Bayati bulağı" adlı şeir kitabı Təhranda "Əmidişeyi-nov" nəşriyyatı tərəfindən üç cilddə çap edilmişdir.

Piyada qəçdim gəldim,
Şəblidən⁴⁴ aşdim gəldim.
Tabriz yədumna düşdüm.
Qoş elüb uğdum gəldim.

Bostanın tağı qaldı.
Kövsəndə ağı qaldı.
Qızılan igidişərin
Yerində yağı qaldı.

Öxuyan qəlam qasdı,
Sevgilim qələmqaşdı.
Yardım şəkil çəkirdim,
Huş getdi, qəlam qasdı.

Güzgüdə yan gördüm,
Əlində təri gördüm,
Güzgünün da eni az,
Yanrı yan gördüm.

Xoş geldin gözüm üstə,
Durmuşam sözüm üstə,
Yanmışam qurtarmışam,
Golibsem közüm üstə.

Görəmir Qaraçəmən,
Göy çəmən, qara çəmən.

⁴⁴ Əlli - Tabriz Bostanına aynısında meşhur bir şəhəkdir.

Sevgimi extarınaqdan
Olmuşam qaracı mən.

Ay gedər batar indi,
Karvarum çatac indi.
Mənzil-mənzil yol kasılık,
Nazlı yar çatar indi.

Şəhadət²² toyun oldu,
Ruzgar oyun oldu.
Mənim yaralı sinəm,
Qəmlə qol-boyun oldu.

Xostova gözler ağlar,
Kəzərmış közler ağlar.
Evi yoxulan canum,
Ölüncə gözler, ağlar.

Dağlar, dağlar, a dağlar,
Buluddan uca dağlar,
Urudulmaz dərdimə,
Tənis ağlar, yad ağlar.

Görürsen Aladag²³
Alibdir lala dağı,
Dağ-dağı çapmaq olar,
Çapılmaz bala dağı.

²² Şəhadət - şahidlik

²³ Aladag - turmada xayıllı bərdaş, qəlyan üçün yaradılmış.

Gedirəm gøy çəmano,
Göy dərib göyçü mano.
Gözünün yaşın tökür.
Ağ bulud, gøy çəmano.

Görəsen haçan gələr,
Gönliimü açan gələr.
Bulaq üstən evnizə
Gözümüzden qaçan gələr.

Tökülün haya galın,
Çəmanə-çaya galın,
Yar suda Aya baxır,
Ay baxır, Aya galın.

Yashığım yahor oldu,
Gün qədi sahor oldu,
Dört yam düğmən aldı,
Halim bir təhər oldu.



MƏHƏMMƏD HÜSEYN MÜBƏYİN ŞİMŞƏK (1927-2015)

Şeirdə "Şimşək" tavallüs edən Doktor Seyid Məhaməmməd Hüseyn Mübəyin 1927-ci ildə Təbrizin Çarəndab məhəlləsində asıl Təbrizi bir ailədə işiqli dünyaya göz aqmışdır. İbtidai və orta təhsilin Təbriz və Kirmən şəhərlərində bitirib, 1949-ci ildə Təbriz şəhərində Milli Hökumət zamanı təməli qurulan Azərbaycan Universitetinin tibb fakultəsinə daxil olub, orası "dəri və tük" xəstəlikləri istisna üzərə bitmişdir. O, berəkətli ömrünün 55 ilindən artıq bir müddətini cüzam xəstəliyinə düşür olaraq müalicə edərək Təbrizdə an olmuşdur. Ən məşhur təbiblərdən biri kimi tanınmışdır. İranda cüzam xəstəliyinin aradan qaldırılmasında onun o qədər rolü olub ki, ölkədə onu "cüzamlılar atası" adlandırdılar.

Humanist fikirli bu ziyah həkim gəndlik illərindən bəri seir yazımağa da muraq göstərir. Təbrizdə yaranan Azərbaycan yazıçıları və şairlər dörməklərində ehsaslı seurlərini oxuyardı. Onun qulluq etdiyi xəstəxana yəhərdən 15 kilometr uzaqda yerləşirdi. Ömür boyu ev-əsik, ailə və şəhərdən-

kənddən qovulan cüzam xəstələrini müalicə edən Doktor Seyid Məhəmməd Hüseyn 2015-ci ilədən vəfat etdi. məzən Təbriz şəhərindədir. O, həmişə xalqın saygısını qazanan bir həkim və şair idil. O, el fədalsı və Azərbaycan vurğunlarından biri idi. Gəndliyin ilk illərində farsca şəirlər yazsa da, trülli Hökumətdən sonra ana dilimizdə şəirlər yazıb adəbi kitabları nəşr etdi. Şimali Azərbaycan şairlərinin şəirlərindən oski əlifbaya çevirib həmin kitabları çap etdirirdi. Ustad Şəhryarın ömürlük dostu və etimadlı həkimli iddi. Ana dilimizdə nəşr etdirdiyi kitablar: "Aql çətrim, aql" (اَقْلُ اَذْبِيَّةٍ, کَچُورُمُ), "Gal baharım gal" (اَغْلُ اَذْبِيَّةٍ, کَچُورُمُ), "Laylay manalum laylay" (اَلَّاَلُ اَذْبِيَّةٍ, کَچُورُمُ), "Cüzamlı Sara" (تُرْكَى سَارَى), şəirlərinin bir məcməsi). Və fars dilində nəşr etdirdiyi kitablar: "Be yade-Səhriyar", "Göncəhayə xunin", "Səxanən arifəsi və rəsəyəli-höküməne-Nizami Göncəvi", "Şeytan dar şere şahıyar", "Təbriz gəndcəyi dar bastarcə tarix".

Cüzamlı Sara

On dörd bahar görən Sara,
Qönçə kimi gülən Sara.
Çiçeklənib yanaqları
Ulduz töküb suratlara.

Qan bürüyüb lotif üzün,
Əl danalar^{#7} töküb üza,

^{#7} əl danası - əlinde xallar qırınmaq daşı.

Qaşlarının tüklü atıb⁸⁸,

Malahəti vurur göza.

Uca deyib-gülən Sara

Dörin qəmə cunub batib,

Zəmanonin xoş günlərin

Bir gün alıb, bir gün satıb,

Nazın çakan yoldaşları

Tək qoyublar Sara qızı,

Sara, sara deyan dəstlər

Unudublar Sara qızı.

Elm qızı gəzəl Sara

Batib nəhaq qızıl qara.

Cüzam tutub yaxıq Sara

Adı gəmir dila-sana.

Bundan sonra denən görüm

Kim çəkəcək nazın sonin.

Bulut kimə gözün dohu,

Dorya kimə qəmin darin.

Kimse ölüb, gedən zaman

El olini üzüb gedər.

Sən hələlik duran zaman,

Tayfa-tifaq suzub gedər.

⁸⁸ qaynarlıq türkətib - qeyd türkətildiğinde deyərlər

Dan səkülüb sahər çığı,
Batur sanını dan ulduzum.
Gündüzlərin qara kədər,
Gecələrin uzun-uzun.

Karvan köçü qoyub gedir,
Yolda qalibdi gözlərin.
Dodaqların açılmayırlar,
Buzda qalibdi aşıklärin.

Bir baxışında dünyalar,
Niyáz yanıb, dilək yanıb.
Aç tırayıñ görüm, bala
Necə tükəri qana batıb.

Dünya unutsa da, soni.
Men səni atmaram bala.
Yuxulasa dünyanın gözü,
Bir gecə yatrıram bola.

Uldızları saya-saya.
Gözleyirəm sənin yolun.
Alan galır ziyarətə,
Aç bala can olin-qolun.

Cüzam səni ayırsa da,
Urak səni avırmayırlar.
Dilim kosılsa, düşənə da,
Başqasını çağırımayır.

Cənum gözüm, balaş Sara,
Cənum qurban sənə Sara.
Dünyanı loğman eylərem
Dərdinə eylərem çara.

Mərəz qara bulut ola,
Mən tufan ollam asaram.
Mərəz axar əl olsa da,
Dağ kimi yolun kassaram.

Qorxma bala, tak deyiləm,
Bir el manim arxamdadır.
El güclü - sej güclü deya,
Hala manim yadımdadır.

Dünya veribdir al-əla,
Sizlərə imdad eleyir.
Xeyir adamıların güclü
Gör nəcə bidad eleyir,

Allahı istəyan smi,
Kəba edir ibadəta,
Kobarı arzu eyləyen
Gəlir bura ibadəta,

Məbədi-eşqdir bura,
"Dost-i Mina" ü Turdur¹⁰.

¹⁰ "Dost-i Mina" ü Turdur - Məlikəddə Mina gölünün işgəsində İacubın qurbanı
kəndlikləri yox. Tüfəjib Mina peyğəmbəri Allah ilə intiqat qurduğu dağ adıdır.

Burkū nevay-i şövqdür⁷⁷,
Sovtū saln-i surdur⁷⁸.

Qalbi-şikastə burdadır,
Rahmatı-haqqa vasil ol.
Qalbi şikastədən çakib
Cənnətə zülccələl yol.

Mən kiməm?

Qayalar döşündə buzlayan qarəm
Bulağam, dağlardan coşub aşaram.
Qoşulub cayırlara dəriz olaram,
Dağalar yapadıb dağdan aşaram.

Daşların bəzəyi inca bir güləm,
Yarpağım qayadır, çıçayım bulud.
Həsretdə qorvulan xəstə bulbülməm,
Orçiyim yaradıb, dərməcum umud.

Şiməşəyəm, şaxaram qara gecədə,
Dələrom bağımı qara gecənən.
Yoçuyam, gəzəram itqın yolları,
Tularəm elini yoldan keçənən.

⁷⁷ burkū nevay-i şövqdür - şövqə getmən üçə osurmadı sesidit
⁷⁸ sovtū saln-i surdur - azadı ve xələvel səslə şadlıdır



KƏRİM MƏŞRUTƏÇİ SÖNMƏZ (1928)

Sənməz taxellüs edən ustad şair Kərim Məşrutəçi 1928-ci ildə Təbrizdə anadan olmuşdur. İlk təhsilini Təbrizdə alıb, ikinci dünya müharibəsində təhsilini bursaob "Şoms" adlı toxucu fabrikasında işa başlayır və yeddi il orada işləyir. Gənc işçi kimi Təbrizdə siyasi mübarizələrə qatılır və bir il müddətində şah rəjimi terroründən həbs edilir. 1953-cü ildə Tehrana köçür, toxuculuqla məşğul olmağa başlayır və təhsilinə davam edir. Sonra evlənir və beynol-xaqq bankdarlıq üzrə hüquq faktültetini bitirib Azərbaycanda bankın müdürü müavini olur. Gənclik illərindən maraqlandığı şeir sonutunu də çevrəsində olan ədəbi yığıncaqlarda monimşayır. Sənməz şairin toxollusudur.

Yaradıcılığı ilə gənc şairlərə ömük olan Sənməzin əsərləri ilə ana dilli mətbəti orqanlarında tez-tez yayımlanır.

Onun "Ağır illər", "İşarənin son şanrı", "Şeh muncuğu", "Qaranquş yanın gözələr" və "Amanı dağlar" adlı şeir kitabları və "Həsrat çalangı" adlı şirin xatirələrini və həyat təcrübələrini özündə eks etdirən nəşr əsərindən ibarət kitabı çap olunmuşdur. Ustad Şəhriyazın "Xidirbabaya salam" əsərini şeir formasında fars dilinə tərcümə etmişdir. Sönməz iki dildə möharətli ədəbi fəaliyyət göstərmişdir. Boxtiyar Vohabzadənin "Atılmışlar" kitabı və Üzeyir Hacıboylının "Azerbaijan xalq müziqisinin əsərləri" kitabı əski əlifbada həzirişib çap etdirilmişdir. Dr.C.Heyatın nəşr etdiyi "Varlıq" məcəlləsilə müntəzəm surətdə omokdaşlığı etmişdir. 95 yaşlı qəcəman şair Tehranda həyat sürür.

Sənsizləmişəm

Bir göverçin kimi dənsizləmişəm,
Bülbüləm, yazılı çəmənsizləmişəm.

Əski dən qəhl şərəfli el idim,
Düşmənə qurşı amansız selidim,
Zirvəti çənli dumanhı belidim,
İndi müddətsədi ki, ənsizləmişəm.

Məndə ardıcılı əmlər varıruş
Səttara, Babəka taylar yaşamış,
O qədər elcəbiliklər yaşamış,
İndi mən ərsiz, ənsizləmişəm.

Dərdimin yox adı ünvani desəm,
Heyrətə qaldırır insanı desəm.
Başqa bir sözle bu mənəni desəm,
Üz diyarında vətənsizləmişəm.

Dərd müni yandırır, amma odu yox,
Onla ağzında hayatın dadi yox,
Demiram dərdlər içində adı yox,
Deyirəm, man belə təvəsişləmişəm.

Ey mənim mənhiyim, imdadımə yet,
Dur, ga bir mənə qovuş dadımə yet,
Məni bəs bağruva faryadıma yet,
Bilmirən ki, necə təvəsişləmişəm.

Qaləmin zələmi

Bu axşam yatdığını xəstəxanada
Görüşə galənim Əzraıl oldu.
Carımı almağa alındı fərman,
Qəfiati qarşısında o nəzil oldu.

Əzraıl alımda qaləm görəcədə,
Utandı, alınından təz axtı getdi.
Qaləmin hərəmatın saxlaşın deya,
Mənə öz halima buraxdı, gəldi.

Yox! Bolka ölüm də qəlamdan qorxur,
Necə ki, bir zaman Napoleon qorxdı.
Hakimlər içində qəlamdan qorxan,
Ölüm dən qorxandan yüz kərə çoxdur.

Hayatda heç nədən qorxmadım – dedi
Bunu qeyd etməsam, mona eyibdi;
Qələm salıbları bir çox gecələr
Gözümüz yuxuya həsrət qoyubdi.

Həm də göl, qələmin məqamına bax,
Quranda ona and içibdir Tanrı.
Saysız-hesabız yaratıldımdan
Na üçün qəlamı seçibdir Tanrı?

Istəyib desin kū; bu kainatda.
Bütün hər qəvvəyə faiqdir qəlam.
Həq sözü yazmaqdən çıxır qarınmaz,
Tanrının andına layiqdir qəlam.

Bavatlar

Bu qasid hərədən golib,
Hansı diyardan galib?
Məktubları iyla, gör
Hərkisi yerdən golib?

Yaz gələ, gülə bağlar,
Sarına gülə bağlar.
Şəhədin qəbri üsta
Səpilən güləb ağlar.

Su dağlar ostan dağlar,
Uzəğə goran dağlar,
Xoyda bir işid ölsə,
Yasanda Məratnd ağlar.



AŞIQ ÖZİZ RAMES ŞÖHNAZİ (1929-1995)

Atası Qaradağ mahalından Gəncəyə köçüb, orada fikhlilik ədib, sonra yənə Əhər şəhərinə qayıdır. Doğmə yurdundan sakın olan Aşıq Öziz Şöhnazi 1929-cü ildə Gəncədə anadan olmuş və səkkiz il orada yaşamışdır. Öziz uşaqlıq illerini keşirdiyi Gəncəyə vurğun bir sənətkar idi. "Şuri-Şəhnaz" havasının yaxşı ocağından görə ona "Öziz Şəhnazi" deyirdilər. Ustad bir sənətkar idi. Ömrünün ikinci yarısını Təbrizdə yaşamış və Təbrizdə vafat etmişdir. Onun ilk ustadı Məşkinli ustad Aşıq Əhsəf (Miskin Əhsəf) olmuşdur. Aşıq Öziz Şöhnazi Təbriz mühitində aşiq ədəbiyyatının təbliğində və öyrənilməsində təsirədici sənətkar şəxslərdən idi. Onun şeir kitabı Təbrizdə çap olunubdur. Milli-ictimai şeirlərini bir çox aşıqlar oxbor bilirdilər.

Yaxşıdı

Səhər-səhər namərd çıxsa qarşına,
Əl uzadıb görüşməsen yaxşıdı.
Namərd olsa, dostun, hatta qardaşın,
Əhvalını soruğməsan yaxşıdı.

Nakəs adam dərişqdan saz olar,
Dostla xain, səxavatdan az olar,
Olmaç sadaişti, rüdərvəzⁿ olar,
Zərər gələr danışmasan yaxşıdır.

Şöhnazinin əhvalini soruğma,
Har yetənə kəmili verma, sırr aşma,
Bivəfayla kədər bağla, barışma,
Şimin üçün bəşməsan yaxşıdı.

Bilməz

Eşqin çəşməsinə dalib dadmayan,
Əfsanə söyləyər, çəşləyə bilməz.
Qurbanlı hicrana ortaqlıq olmayan,
Ağlayıb ürəgin dağlaya bilməz.

Iğid darda qalmaz qəlbini düz olsa,
Yalnızçı xar olar əzbañır olsa.
Bir ata saxlayar, oğul yüz olsa,
Yüz oğul bir ata saxlaya bilməz.

Qəm yemə Şəhriyəzi, burraq səhbəti,
Hərdə olsan gələr haqqını qismati.
Təbiat yaradıb nuri, zülməti,
Zülmət nuri qabağın bağlaya bilməz.



MƏXMƏL NƏCƏFI İŞİQ
(1932-2015)

Şeirdə "İşıq" taxəlliş edən Maxməl xatun Nəcəfi 1932-ci ildə Xoy şəhərində anadan olmuş, orada boyra-başa çatmış və tanınmış alim, tədqiqatçı şair və yaxşıçı Əliməd Şaya "Alav" la evlənmış və beş evlad böyütmiləşdir. İncə duygulu şairə ömrünün yarısını Karac şəhərində yaşadı və orada vəfat etdi. Şeirləri Təbrizdə nəşr olunan mətbuatda çap olardı. Azadlıq parastışkarlarından, dil və adəbiyyatımızın vurğularından idи. 2011-ci ildə vəfat etdi. O, əsniq adəbiyyatının qolublarda şeirlər yazdı. Kitabı işiq üzü görməmiş qahr.

Manimdi

Sünbüllor dona dolanda,
Məhsulumuz bol olanda,
Düşmanın rangı solanda;
Sanaram dünya monimdi.

Bahar galendo ellər;
Şular döndəndə sellər;
Çiçək dolanda çöllər;
Sanaram dünya monimdi.

Çiçəklər otır saçanda,
Bülbüller bağda uçanda;
Qızı-kodır eldən qaçanda;
Sanaram dünya monimdi.

Elin keyfi sazalandı,
Bülbül gülə baz olanda;
Qam-kedərlər az olanda;
Sanaram dünya monimdi.

Qara zindan boş olanda,
Elin həli xoş olanda;
Pis-yaxşıda tuş olanda;
Sanaram dünya monimdi.

Axar aular durulanda,
Gözəl hayat qurulanda,

Düşman eldən qovulanda,
Şənəram dünya mənimdi.

Saz çalanda elə aşiq,
Aşıq vətəne yaraşıq
Vətona qurbanıdır işiq,
Şənəram dünya mənimdi.

Tabriz

Qaratal takın sına gərib,
Savalamın elə, Tabriz,
Ətəğində çiçəklərm,
Əfir saçır çələ, Tabriz.


Meyvəli güllər bağlarının,
Gözəl, sarın yaylaqlarının,
Marçan teklin bulaqların,
Axib dörür zela, Tabriz.

Səttar xərin, Bağır xərin,
Koroğlutək mərd asiarın,
Nəbitəki qəhrəmanın,
Düşman başqazı daşı, Tabriz.

Hər igidin bir aslandı,
Ətrafın bağlı, hostandı,
Çiçəkli bir gülüstəndi,
Dol hamıço gälə, Tabriz.

Sən odlardan yaramımsan,
Alavılımın nurlarınmısan,
Döyüşlarda dayanımsan,
İllor yaşa belə Təbriz.

İşıq sevər sən Təbriz,
Ürogında salıbsan iz,
Arzusudur gecə-gündüz
İşıq saçə Elə, Təbriz.



MURADOLİ QÜREYŞİ QAFLANTı (1933-2006)

Muradoli Qulam oğlu Qüreysi Qafantı 1933-cü ildə Güney Azərbaycanın Çarayımaq mahalminin Heydarabad kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. "Qafantı" adı şairin oðəbi taxallüsüdür.

Qafantının uşaqlıq illeri, Azərbaycan xalqının ançıtin günlerinə fəsadılıf edir. O, yeddi yaşında olarkən kəndlərindəki Mirzə Məmmədin məktəbinə göndərilir. 1942-ci ildə məktəbi burzub ailəsinə kömək etmək üçün atası ilə birlikdə işləməyə başlayır. Yeniyetməlik illeri həranda ailəsinin də qoşuluğu xalq hərakəti dövründə (1947-1948) dəngə geldiyindən Qafantıyan romantik təfəkkurunu bəzindirən bəxtavor uşaqlıq illeri də Milli Hökumətin faciəli süqutu ilə sona rızmış olur. Odur ki, yeniyetmə Muradolının həyatın sərt, amansız üzü ilə üzlağdiyi bu illər onun sonrakı bütün ömrü yolumu ballamıqdır.

1946-ci ilin dekabrından sonra Muradolinin fədaləti amisi da titulur, hərəkətin düşmənləri tərofindən kəndin küçələrində vəhşicəsinə əldürülür, ziləsi təlanur və komandan çıxır. Milli Hökumətin devrilməsi ilə başlanan İttifaq illəri yeni-yeni pəhrələnib boy atan Muradolinin əmründə qara günləri – didargin illəri (1947-1952) kimi qalır. Muradeli bir tərəfdən quduşlaşmış ağa və ərbəblərin əziyyətindən, jandarmlarını təqib və təhdidlərindən uzaqlaşmaq, digər tərəfdən da iş tapıb çorak pulu qazanmaq üçün 1947-ci ildə ölkənin paytaxtı Tehran şəhərinə gedir və bu şəhərdə onun taleyi vətəndən didargin düşmənş miriliatla azərbaycanlıların taleclarına qovuşur.

Böyük əziyyətlər bahasına Tehran'da iş tapıb məskunlaşan Muradeli əmrünün axırında bu şəhərdə qalib fəhlə kimi çıxılmışdır. O fəhlələrə bilməsə də, işləyə-işləyə, ham də ədəbiyyatla məğbul olmuş, bütün əmrünün ədəbiyyatın mübarizə bir qoluna hasar etmişdir.

Şifahi xalq ədəbiyyatından maharətli bəhralənən Qaflantı aşiq şeirinin müxtəllif şəkillərində bayati, qəməz, gərəyli, mürəmməs, müsəddəs, tacnis, müşairə, vəsəgə və s. yazılmışdır. Lakin o, eksər gümeyli şairələr kimi qəzallar da yazılmışdır.

1978-ci ilin əvvəlində, boranlı qışında İran xalqlarının üzüntüyə inqilab güməşinin şəffəfləri düşür. İngilab arəfəsində Qaflantının şeirləri bir mübarizə silahı kimi kaset şəklində yayılır. Demək olar ki, M.Q.Qaflantı Güney Azərbaycan ədəbiyyatının kasəthi şeir mübarizəsinin¹¹ ilk nümayəndəsi

¹¹ Kasəthi şeir mübarizəsi - 1976-1978-ci illərdə Cənubi Azərbaycanda bir mübarizə silahı kimi şeirənə kasetə yaxılıb, kasət şəklinde paylılmış.

olmuşdur. Qaflantunun şeirlərindən ibarət ilk kaseti yaxın dəstə Əlirzə Miyanlı tərəfindən və şairin öz səsiyle yazılmışdır.

İnqilabın qələbəsi tərəf illər bağlı qalmış dilləri açır. Ölkənin hər bir yerində ədəbi-modəni dəməklər baş qaldırır və dərgilər yayılmışınmaga başlayır. Yaranan alverişli şəraitdə Qaflanturun şeirləri xalqın və zəhmətkeş küləklərin mənəviyyatını aks etdirən ədəbiyyat nümunəsinə çevrilir. Qaflantı Tehranda yaşayan Azərbaycan şairləri ilə tanış oluz və onlarla əlaqə yaradır. Tehranda yaranan "Azərbaycan Yazuçular və Şairlər Cəmiyyəti" dərnəyinin qurucularından olur. Əsərlərinin dövri matbuatda, şairlər məclislərində və yaranan hər bir münasib şəraitdə yayılır. Tehranda Hüseyn Dizgümən başçılığı ilə naşr olunan "Yoldaş" jurnalının yazıçıları heynəti ilə sax atımkəndəşliq edir.

"M.Q Qaflantının "Seçilmiş əsərləri" adlı ilk şeir kitabı 1978-ci ildə Təbrizdə "Eldar" nəşriyyatı tərəfindən, "Moçmuş" adlı kitabı 1979-cu ildə Tehranda "Sərtab" nəşriyyat tərəfindən, məşhur "Ömür aynası" kitabı isə 1990-ci ildə görkəmli ədəbiyyatşünas-alim Həsən İldırımın redaktorluğu və ön sözü ilə Tehranda "Naşrə Mina" tərəfindən naşr edilmişdir. Şairin "Ulu Çınar" adlı çoxxuluqla alyazmalarından ibarət olan son kitabı 2020-ci ildə, hayat və yaradıcılığından bəhs edən "Fadai şair Qaflanturun hayatı və şəhəti" adlı monografiyası isə 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, dr. Qəndəh Həqverdi Əliyeva tərəfindən çap edilmişdir.

İnqilabın ilk illərində Azərbaycan dilində yayılan dərgilər çoxaltı, qurulan ədəbi yığıncaqlar genişlənir. Qaflantı

da ömürü boyu hasrətini çəkdiyi azadlıqdan olduqca faydalanağa çalışır. Şeirləri mətbuatda yayılır, yığıncaqlarda oxunur, Baki radiosundan seslənir və kitab şəkilində çap olur. Ancaq bu azadlıq çox çökür. Yenə də müxtəlif yollarla Azərbaycan ədəbiyyatının nəşrinə ciddi mənəsələr qoyulur. Ana dilində yayılan dərgilər bir-bir bağlanır, sənəzura qurulur və kitabların nəşr edilməsinə yordama şərti həkim kosalır. Bütün ölkədə olduğu kimi Tehran və Təbrizdə olan Azərbaycanlıların da ədəbi dərnəkləri və mətbuat orqanlarının qəpadıldığını ağır bir şəraitdə azadlıq carçısı Qaflantı şair Türkoğlu ilə barabər bir dərnək qurmaq qararına gəlirlər. Başqa yoldaşlarının da yardımıyla "Arzu karvanı" adında bir ədəbi dərnək yaradır. Çox zamanlar şeir gecələrini öz evində təşkil edən Qaflantı olduqca qonaq sevər və çörəkli kişi idi. Bu illarda Azərbaycan ədəbiyyatının müxtəlif sahələrində çalışan şair və yazıçılar, müxtəlif yerlərdə fəaliyyət göstərən bir sıra ədəbi möcləslər arasında olnqı yaranan dəyərli ədəbi dərnəklərdən hesab olunur. Bu dərnək üç il fəaliyyət göstərə bilir.

Ancaq Qaflantının demokratik ədəbiyyatın inkişafı uğrundakı fəaliyyəti dayanır. 1977-ci ildə Təhranda təşkil edilən "Cənubi Azərbaycan şairlərinin bir qrupu" adlı ədəbi dərnəyin qurucularından və fəal iştirakçılarından olur.

İran inqilabı örfəsi və ondan sonra iler Qaflantı yaradıcılığının çiçəklənmə dövrü olmuşdur. Lirik şairin epik təfakkürü bir-birinin ardınca çap olunan: "Bizim kəndim bir illik tarixi" və "El peşəsi" poemaları ilə üzə çıxır.

*Anam burday dolu qeyrədi hədlik
Mən cəhət gəzədim gədidi bəgədik
Təpəyin dağından dərədəm sadık
Verməzdəm dənasın ləti-mərcanı,
Xayalım boylanır Azərbaycana!*

Ümumiyyətlə, Qaflantının bütün əsərlərində olduğu kimi çap edilməyen digər: "Danışgahın qabığında", "Qaflantı" və "Qanlı xatira" adlı poemaları da içtimai-siyasi mövzuda yazılmışdır.

Qaflantının əsərləri Təhranda və Təbrizdə nəşr olan "Furuğı Azadı", "Əsri Azadı", "Körpü", "Dədə Qorqud", "Bohare Zəncan" "Araz", "Yoldaş", "İnqilab Yolunda", "Yeni Yol", "Azəri Sahifəsi", "Azəri", "İşq" və "Xudafərin" kimi dörgi və qəzetlərdə mütamadı olaraq dərc olunur və bu gino kimi davam edir. Təhranda yaranan "Azərbaycan Şairlər və Yazarlar Cəmiyyəti"nin çalışqan üzvlərindən olur (1980-1984). Həmən illerde "Yoldaş" məcajlosının redaksiya heyəti ilə səx olaqə saxlayır və bu heyətin bir üzü kimi ciddi fealiyyət göstərir.

1991-ci ildə Təhran şəhərində dəstələr ilə birlikdə "Həbib Səhir adını Ədəbi Əməkəmə" dərnəyini qurur və sonralar "Səhir Ədəbi-Mədəni Dərnəyi" adı ilə tanınan bu ədəbi dərnəkədə ömrünün sonuna kimi fealiyyət göstərir.

İllerde bu təyda yaşayışın hamvətərillərinin həsrəti ilə yaşayışın şairin 1991-ci ildə Bakıya səfəri orun dünyagörüşüne və yaradıcılığına dərin təsir edir. Həmin vaxt Azərbaycan Yazıçılar İttifaqı"nın qonağı olan şair Yazıçılar İttifaqına fəxri üzv seçilir.

Ömrünün sonuna dek qələmili döyüşən şair ikiliyə zəyin olyazma əsərlərini, nəşr şəklində yazdığı məktub və xatirələrini mənzərələrdə ilərində yazmışdır.

Zəhmətkəş şair 2006-ci ildə keçirdiyi beyin infarkti nəticəsində vəfat edir və Təhranın güney hissəsində yerləşən Yaftabad məzarlığında dafn olunur. Olduqca çotin, məşəq-qətlə hayat və yaradıcılıq yolu keçən, bütün ömrünü doğma xalqının səsədatı və milli kürəyi uğrunda mübarizəyə həst edən zəhmətkəş şair önləndən sonra dəyarlı bir təs-qoyub getmişdir.

Başına dolandığım

Dordlörimi deyim bir-bir,
Bil, başına dolandığım.
Bağlanıhdır allı ildir -
Dil başına dolandığım.

Gecim qara, gümüm condır,
Açı qıçıdır soyuq tandır.
Som deyirəm, qədogondır -
Zil başına dolandığım.

Qəm badoşın içə-icə,
Günüm olub qara gecə.
Həsrət cəkdim necə-neco -
İl başına dolandığım.

Aylar, illar qan ağlayır,
Dizlərini queaqlayır,
Şair oğlun soragliyır -
El, başına dolandığım.

Dinlə qohum-qardaşımı;
Qaflantısun yaddaşımı.
Sən, ağlama, göz yaşını -
Sil, başına dolandığım.

Həsrətam

Qaranchıq gecədir, göz-gozu görmür,
Güneşə, ulduza, aya həsrətam.
Boğazimdə səsim qalib boğalır,
Haraya həsrətom, haya həsrətam.

Coxdan xamanı carxi tərsə dolarur,
Öslimi-kökümü quduzlar darur,
Ürayım icimdə susuzdan yanır,
Denizə həsrətem, caya həsrətem.

Namorda deyiram yoxdur müşküllim,
Güntü-gündən artır qəmim, nisgilim,
Dənur acı qışda dodağım-dilim,
Bahara hasrotam, yaya hasrotam

El bilir

Gözərin baraldır qarı daş tırak
Elassın qoddımı kaman; el bilir.
Dahimca sümsünür qan somuran tək,
Inanmir keçmişəm cəndən; el bilir.

İllərdir çalşır susdursun məni.
Deyiram; "İtil get, tanıram seni".
Olmaز ki unudam xalqı, vatanı,
Mondədir düz ilqar, peyman; el bilir.

Elin qanadıyla ucuram indi,
Üzüyimi xalqa acıram indi.
Arzu yollarında qacıram indi,
Tükənməz dizimdə təvan; el bilir.

Sohret dahisəcə qacınlar bu gün,
Ozga qanadıyla ucanlar bu gün.
Əlin yaltaqlara acınlar bu gün,
Olubdur it kimi peşman; el bilir.

Azadlıq yoluñdan azadara bax!
Elin qurqusunu pozardara bax!
Özu öz qəbrini qazanlara bax!
Olub öz xalqına düşman; el bili.

Səsli fəsbeh kimni düzənlər də var,
Göziñün lıhğm⁴ süzenlər də var,
İnsanlıqdan olin üzənlər də var,
Coxdan astılıhdır, coxdur; el bili.

Coxları də şair qoyubdır adın,
Qulağı eşitmır xalqın fəryadını,
Satır qara pula votan evladını,
Bağlayır gündə bir divan; el bili.

Bazilar car cəkir: "Şairəm mən də",
Xoyalı seyir edir cayda, cimondo,
Bir anlıq ayağı borko düşəndə,
Clur içi üzülu ayan; el bili.

Olmasa şairin üməyi kövrək,
Olmaz türk sevən, olammasız gercək.
Şairlikdən avvalı insanlıq gorak,
Bu bir həqiqətdir, qaranın el bili.

Olsa bir şairdə qeyrat damarı,
Olmaz alcaqların yoldaşı, yari.

⁴ lıhğ - gec və turun yəfi

Tutsa da alçığın beş gün bazarı,
Olınmış o olar yalan; el bilir.

Şair tamamalı sağ İla solur,
Həqiqət söztürmədər, aixayın olur.
Mahaldur, ölüncə dəyişməz yohun
Olسا da sınosı şarı-şarı; el bilir.

Şairlik yaraşar iyid şanına,
Döyüş paliarını gıyət öyrinə.
Elin dərd yükünü alar ciyinə
Qopsa da başına tutar; el bilir.

Qəflantiyam, elin dərdin qanıram,
Iyid şairləri yaxşı tanırıam,
Sanmayın özümü şair sanırıam,
Şair olmaq deyil asan; el bilir.

Qan olar

Men saxımı zil calsam da,
Telsə qan olar, qan olar.
Toy-duyundan ayrı düşən
Eldə qan olar, qan olar.

Baxçalara duman çıkar,
Bənovşalar boyunun bukar,
Bullud ağclar, qarı yaş tokar,
Gulda qan olar, qan olar.

Korpa maral daş carında,
Uzun gormaz baharın da.
Yemək tapmaz bir qarın da,
Coldə qan olar, qan olar.

Qera dustaq olar vətən,
Men ağlarım, gular düşmən.
Gozlomindən axıb gedən,
Sel də qan olar, qan olar.

Qəflantıda tufan qopar,
Hərəmiler⁷⁸ fursət tapar;
Yurdumuzu calıb capar,
Eldə qan olar, qan olar.

⁷⁸ Hərəmili (həremli) - oğlu, qızılar



ALLAHVERDİ AHƏNİ (1933-2013)

Ürək oxşayan ana təbiətin sehrləyici gözallılıklarını özündə cəmləşdirən Qaradağ bölgəsinin müxtəlif mahallələr təşkil edir. O bölgəni təşkil edən 15 mahalın biri da Garmaduz mahalıdır. Allahverdi Ahəni 1933-cü ilde Garmaduz mahalının məşhur kəndlərindən olan Məvlian kəndində dünyaya gəlməmişdir. Yeniyətməlik illarında atasının yanında domircilik öyrənən Allahverdi sonralar ham əkinçiliklə məşğul olur, həm də bəqşal dükkanı işlədir. "Ahəni" təxəlliüsü ilə yazdığı şeirlərə təmammış və öz mahalində müdrik ata kimi dərin hörmət qazanmış şair, ömrünün başdan-başa həmin kənddə da yaşamışdır. Ahəni sadə xalq dilində yazdığı şeirlərində öz istiqanlılığını, öz şəfəqətini aydın göstərə bilir. Şair və ifaçı aşiqlarımızın tarix boyu adəbatımızı elden-ela, mahaldan-mahala yaymış və onun inkişafında mühüm rol oynamışdır. Ahəninin şeirləri klassik qəliblərde olur, daha çox qoşma, gəraylı və müxəmməsləri vardır. O öz şeirlərində xalqın, xüsusi ilə öz cəvrosunda

yaşayan insanların istek və arzularından, hayat və məişətindən söz açır. Onun şeirlərində dərin müşahidə qabiliyyəti oları şirin yaşayışa və hayata diqqət yetirən ulusal bir insanın dünyagörüşünü tapmaq mümkündür.

Aşıqlarımız təsəffürdən ustadnamə kimi qəbul olunub toy-düyününlərdə və şəhər mərasimlərində oxurulan bir şeiri onun şeirlərində olan eszibənin nişanasıdır. Bildiyimiz ki-mi, ustadnamalar, aşaq ədəbiyyatı və şifahi xalq ədəbiyyatında hayat dərslikləri kimi olan zəngin məzmunlu asarlara deyillir. Şeirləri ustadnamə kimi qəbul olan şairlərimiz həmişə az olub. Ahəni 2013-cü ilde doğma kəndlərində vəfat etmiş, orada da terpağa tapşırılmışdır.

Heçzad-heçzad

Dəli kənlüüm içmə epiqin camını.
Bir zaman deyərsən day, heçzad-heçzad,
Gözədə işq qalmaz, bədəndə taqat.
Ah çöküb deyərsən vay, heçzad-heçzad.

Əziz şirincələr dövri-borindo
Dəmişb gülətlər öz keflorında,
Çağırısan hər biri durar yerində,
Verinəzlər hayuna hay, heçzad-heçzad.

Xəzan olaş bulbüllərin yan geçər,
Xeyalından qam geçər, aığan geçər,

Gürlor-aylar qabığından san geçər,
Bir günü sayarsan, ay heçzad-heçzad.

Görən deyar can-can, sənə can olmaz,
Fayda verməz xəsta canın can olmaz,
Versələr da, bəllişənde man olmaz,
Heç sənə verməzələr pay heçzad-heçzad.

Olmasa gülşəndə bir bülbüll heçzad,
Çəmən heçzad, çiçək heçzad, gül heçzad.
Ayn düşür əllər sandan bıl heçzad,
Verməzələr hayına hay, heçzad-heçzad.

Yaxşı-yaman bu dünyada gedəndi,
Görmüşəm dünyada çox dördməndi,
Aheni heç bilənmirəm nədəndi,
Eləm deyir dünya, vay, heçzad-heçzad.



BƏXTİYAR NÜSRƏT

(1934-2006)

İncə xeyallı, şirin duygulu qair Bəxtiyar Nüsrot Azərbaycanın Sarab bölgəsində yaşlı yamaçlı, şərin quzeyli Baf-tan kəndində bir əkinçi ailəsində anadan olmuşdur. El-oba-nuzun qayğısına çəkən, ürəyi təperli şair Bəxtiyar Nüsrot 18-20 yaşılarından sonra Tehranda sakin olmuş və bacarıqlı işçisi vəzifəsinində təqaüd ilərini yaşaması 2006-ci ildə 72 yaşında ikon Tehranda vafat etmişdir. Məzarı Tehrandadır.

İlk yaradıcılığında yazmış olduğu "Qızıl qan" adlı kitabını 1981-ci ildə çapa vermişdir. Onun sonralar yazdığı şeirləri ilk şeirlerindən fərqlənir. Vətənsevər və humanist ruhlu şairdir. Daha çox simvolik şeirlər yazan şairin şeir dili olduqca axıcıdır. Bəxtiyar Nüsrot öz şeirlərində mühüttinin gözəlliliyini, eybocurlıklarını müxtalif şeir formalarда qələmə almışdır. Onun lirik məsralarında sevdalı bir ürovun hərəkəti hiss olunur. Xeyallın yumruqşaq və İlhamlı qə-

nadları ilə insan ömrünün enişli-yoxusuğu yollarını şeirlərin-
de ols etdiren şair hayatı həmigə sevgilə basmışdır. İkinci
şerit kitabı isə 2001-ci ildə "Öndişeyi-nov" nəşriyyatında
çap olunmuşdur.

Tehranda yaranan şeir ocaqlarında və ədəbi möcdislərdə
faal iştirak etmişdir. Ədəbi-ictimai mühitinin ağır illərində
Tehranda yaranan "Arzu karvəni" ədəbi dərnəyin bənilişin-
dan və daimi iştirakçılarından olmuşdur. Şairənin davramıştu-
da özünəməxsus qaydaları olan, yazdıqları şeirləri anlatırı
yaşayan bir insan idi. Yumşaq olval-ruhiyəli bir şair olduğunu
görsə hamisə qəlamdaşları tərəfindən ehtiramlarla xatırla-
nır. Yazdıqları isə xalqımızın çağdaş arzu və istəklərindən ira-
li gələn poetik duygular və düşüncələr idi. Bəxtiyar Nüsrətin
ipək duygularından sizlilik kövrok müraciətlərə çevrilən şeirlə-
rindən böyük milli ruh, azadlıq həvəsi hamisə eyni qaynarlıq-
da idi. Şeirləri dövrün mətbuatında tez-tez çap olardı.

Qızıl telli gün

Ey sülhün nur saçan qızıl bayraqı,
Səç manım ölkəmə qızıl tellərin!
Ey manım xalqımı uymış çıraqı,
Sevirəm, sevirəm gözallıkların!

Günaşlı bayraqsan, aylı-aldıduzu,
Sən salan kəlgədə yaşayır ellsər.
Boy atır qoynunda hər şirin sözü,
Gül açır camalın göründə dillər.

İşqlan, işqlan qızıl telli gün,
Qoy inam verilsin sabahlı günsü
Sonin Gunaşındır varlıq göstərən
Körpə nəsillərin galacayına.

Dovşedir faşistlər, Hitler astırın
Yarat yeni günler beşarıyyətə
Aç inci yarından danişçıların
Ver sənət dərsini insaniyyatə!

Sən baş qaldıranda qazılır qabri
Cəngi sevən satqın sovinistlərin.
Tük salır adından azğın faşistlər,
Öd düşür camına gövinistlərin.

Tellərin darayıls parlayanda sən,
Səngərdən zəngərə qaçır yağlılar
Ölkələr qeynunda ucalanda sən,
Ürsyin kədəri, qəmə dağlılar.

Sənin zamanında gözəl gelinlər
Güvanır elinin son qüdrətinə.
Doğduğu körpəyə lay-lay çalarlər
Yüksəlir köklünən pak əməlinə.

Sən verir akdiyi göy sunbülləri,
Sənin zamanında qoca bağbanlar.
Bağlar sehnəsiadə güllər sunbüllər,
Al sətin geyinir yamaclar, dağlar.

Həls


Bahar həls yol ustası.
Ses ucalır daralardan.
Bağım soyır yaşıl budaq
Bizim evə pəncəradan.

Günəbakan divar fışton
Qənşumuzu dönüb baxır.
Samışığın damarından
Şəfəqlərin nuru axır.

Gövərçinlər uyqudaykən
Şənlük qurur eyvanımız.
Boylu çiçək indiyadək
Açılmamışdır eyvanımız.

Ay şəfəqi çökilmədən
Bağçamızın yanagından.
Dən ulduzu salamlayır
Nilüferin budağından.

Şəhnam gəzir yarpaq işti
O əfsunlu gözlər kimi.
Qörəqə yarır dudaqların
Kökşümdeki sözler kimi.



ƏBDÜLƏLİ MÜCAZİ (1934)

Şeirlerində "Aslan" taxallüs edən Əbdüleli Mücazi Yusif oğlu 1934-cü ildə Şəhəristər mahalının adlı-sənət qəsəbələrindən olan Şəncan kəndində bir okinçi ailəsində dünyaya gəlib. O, 11 yaşındanək savadsız qahr və Azərbaycanda Milli Hökumət qurulan illi təhsilin icbari və pulsuz olduğunu görə o da milyordar işsan kimi təhsilə başlamaq imkanı tapır və ana dilində ilk təhsili ala bilsənlərdən olur. 12 yaşındada Milli Hökumət dağıdılan zamarı aylaklıda Tehrana köçür və orada fars dilində təhsil almış olur və orta məktəbi bitirdikdən sonra mənzər təmin etmək üçün bir şirkətdə işə başlayır. 1967-ci ildə Tehranda ailə qurur. O, ana dilimizi sevdiyinə görə dilimizdə olan kitabların mütaləsilə məşqül olur, dilimizi öyrərir, ədəbi möcdislərde və dərməklərde fealyış göstərir. Gözəl qoşma, garaylı və bayatılar yazır.

Ədəbiyyatımız və folklorumuzun vürgünlərindən olan bu el şairi "Şəncan Folkloru və ədəbiyyatı" adlı bir monografiya kitab yazmış və kitabı 2009-cu ildə Təhranda çap etdirir. Şeirləri ötən 40 ildən beri ar-sızı mətbuatda çap olunur və in-di Təhranda yaşayır.

Azərbaycanım

Qızıl qaynağıdır o Mışov dağı,
Dağları laləli, almazı bağı.
Tabiat yaradıb onu xoşəyi.
Şöhrəti ucalan Azərbaycanım.

Gecəsi olduzlu, günüzü işiq,
Evleri səfah, toyları Ağrıq,
Xalqının da arması barışiq,
Şahlardan bac alan Azərbaycanım.

Qohşıman oğulu, qohşıman qızı,
Qohşıman elisi, bükülməz dizisi.
Ela dayaq olsun Urmu, Tabrizi,
Üçyordan xaç alan Azərbaycanım.

Foxr etdim dilinə Azərbaycanım,
Qurbanam elinə Azərbaycanım,
Aslan arzulayar özü Şəncanım,
Zalimdən bac alan Azərbaycanım.

Vətən

Bayram axşamında il dönmündə,
Gəldim şən baharın görməyə vətən.
Vurıldım yayluğun gül-çiçögini,
Yam-yaslı çəməni hərməyə vətən.

Məni Azərbaycana – ləli-mərcanı,
Vurğunam çoxdandır, ey ana vətən.
İlxar eylərən mən sənə ana,
Galınaz senin vəstin heç sənə, vətən.

Döyüñür Üzayım hər zəmanə sənə,
İstərəm dünyalar boyunca vətən.
Durum biz dolarım başına sonın,
Galım, qalım səndə doyunca vətən.

Xırımanın döyüla rəşbarın gülə⁹,
Rəziyam çoxunu-azdır, vətən.
Toylarım başlanca-xonçalar gələ,
Qurbanam toyuna, səzina vətən.

Güney mahalının, hemi də Şancanın,
Qurbanam adına-səminə, vətən.
Həmişə Aslanın arzusu budur,
Gələ ilk baharda yanına, vətən.

⁹Şaybər - yox, akınsı, akiñçi

Bayatlılar

Qəm-kadar sözə galmaz,
Ürək söz üzə gəlməz.
Hadisə tiz verəndə,
Üz verər, gözə gəlməz.

Özizim necə getdi,
Bir axşam gecə gəndi,
Manım qırx öziz balam,
Bilmədim necə getdi.

Bülbülüm xara getdi,
Sellərdə sara getdi,
Şəncanum qan ağlasın,
Qız oğul hara getdi,

Qəmliyam, ay qəmliyam,
Göñü yaşı, nəmliyam,
Qan ağla ana yurdum,
Ürək dağlı, qəmliyam.



AŞIQ RƏSUL QURBANI (1935-2015)

Güney Aşıq ədəbiyyatının mühümüntin yetirməsiindən və çox sevilən şənəkardan biri Aşıq Rəsul Qurbanı 1935-ci ilədə Əhər yaxınlığında olan Abbasabad kəndində zəhmətkeş okınıcı ailəsində anadan olmuşdur. O, yoxsulluq nüvabından töhsil ala bilmir, gənclik illərindən aşiqlıq şənətinə öytənir və mahir aşaq olur. Gözəl səsə və oxumaq məhərətinə malik idi, ham da gözəl şeirlər yazardı və oxuyardı. "Sınamda səslənən sazım var manım" adlı şeir kitabı çap olunubdur.

Olmaz

Lavaş hissirmäge yuxa salmağa,
Buğda unu istar, məkədən olmaz.
Öküz gorsk çin verə, yer seka.
Keçidən, çapışdan, təkədən olmaz.

Əlinən uçurtına, səxla quşunu,
Cəm eylə bağına ağıl huşunu.
Axtarsan taparsan öz tay-iuşunu,
Ayna durudandır, ləkədən olmaz.

Həqiqi həqiqəti sevan yorulmaz.
Boyaq düz vurulsə, heç zaman solmaz.
Hər bir nərə çəkan Koroğlu olmaz,
Həzəmlik bir loxma tikadən olmaz.

Aşıq Rıssul sözün bayan eylesin
İgidilər İlqatın ayan eylesin,
Haqq özü haqlını Sultan eylesin,
Böyükük heykəlli - yekədən olmaz.



RƏCƏB İBRAHİMİ FƏRHAD (1935-2019)

Rəcəb İbrahim Fərhad Həsən oğlu 1935-ci ildə Ordubadın Yurdçu mahalının Kerabazlı kəndində anadan olmuşdur. On yaşında ikan ailəsi ilə birlikdə Təhranə köçmüştür. Fərhad Təhranda yaşarken o dövriin qızılşın içtimai mübarizəsinin canlı şahidi olur. Rza şah rojiminin qabqlarının - azərbaycanlıların milli varlığıni lağça qoyanların çırkınları onda vələn və el məhabbitini daha da gücləndirir. Fərhadın o dövr mühüm fəaliyyətlərinən biri de mərhüm bəstəkarımız ustاد Əli Salimi ilə İran radiosunda işbirliyiidir. O, sədə dildə mahnılar yazır, ustاد Salimi isə onlara müsiqi bəstələyir və radyodan yayılır. Fərhadın ürəyindən qopan sevgi nağıması "Ayrihq" mahnısı; o illərdə diller özbəri olur. O mahnının məraqlı yaranma və yayılma tarixi var. Fərhadın "Ayrihq" mahnısını ilk dəfə ustاد Əli Salimi-nin həyat yoldaşı Vartuş xanım oxuyur və bir az müddət sonra İrana sefər edən Azərbaycanın dünya şöhrəti müğənnisi Rəşid Behbudov mahnını bayanır və özü ilə Bakuya

aparır. Rəşid Behbudov İrana üçüncü dəfə qayıdırkən "Ayrilıq" məlumu Rəşid Behbudovun ifasında ölməz bir noğma kimi səslənir. Azərbaycanın hər yanında bir milli mahnı kimi özüllənir və oxunur. Sonra da müğənni Ququş xanının və Yaqub Ziyufçunun ecazkər ifasında yayılır. Yəzenən asır-dan çoxdur ki, bu mahnı dillərdən düşmür.

Fərhad inqilabdən sonra Tehran şəhərində yaranan "Azərbaycan Şairlər və Yazarlar Cəmiyyəti"nin idarə heyətinin üzvü kimi çalışır. "Azərbaycan Şairlər və Yazarlar Cəmiyyəti"nin daxili orqanı olan "Günəş" məclisinin yayılmasında yaxından iştirak edir.

Gəndlik illərinin ortalarında Təhranda yaşayan məşhur yazıçı və ədəbiyyatşunas Əli Təbrizi ilə tanış olur və o tanışlıq onu ana dilimizdə olan adəbi məclislərə sövq edir. Doktor Salamullah Cavidin yaratdığı "Dostlar görüşü" adəbi dərnəyində iştirak edir və adəbi faaliyyətləri nəticəsində məlumat yazımaqə calb edilir və bir milli mahnı şairi kimi dəyərləndirilir. Onun sözlərinə yüzdən artıq mahnı bestələməmişdir. O 2019-cu ildə Təhranda vəfat edib və məzarı doğma kəndi Kürabazlıdadır.

Ayrılıq

Fikrindən gecələr yata bilmirəm,
Bu fikri başından ata bilmirəm.
Deyirəm çün sənə çətə bilmirəm,
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərdən olar yaman ayrılıq.

Uzundur hərçində qara gecələr,
Bilmirəm man gedim hərəkət gecələr.
Vurubdur qəlbimə yata gecələr,
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərdən olar yaman ayrılıq.

Yadına düşəndə aks gözlerin,
Göyda ulduzlardan allam xəbərin,
Neyləyim kosibdir məndən nozətin,
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərdən olar yaman ayrılıq.

Ayrılıq dərdini çekməyan bilməz,
Yardan ayı düşən göz yaşın silməz,
Deyirler intizar xəstəsi ölməz,
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərdən olar yaman ayrılıq.

Necə ki elimdən ayı düşəndən,
Sorar bir-birini görüb biləndən,
Hasretde üzlayar daim bu qarndan

Ayrılıq, ayrılmış, aman, ayrılmış,
Hər bir dərdən olar yaman ayrılmış.

Olubdur biganə yarım-yoldaşım,
Qəribə sayılır sevgim-sirdaşım,
Bu cavan çağında ugardıb başım.
Ayrılıq, ayrılmış, aman, ayrılmış,
Hər bir dərdən olar yaman ayrılmış.

Mari ağladandan gültüş istəram,
Ayri düşənmələ görüs istəram,
Hasarı vixmağa yürlüş istəram,
Ayrılıq, ayrılmış, aman, ayrılmış,
Hər bir dərdən olar yaman ayrılmış.

Sevgilik olağdur şəhər Fərhadın,
Sevgisi hardadır, hanı Fərhadın?
Deyarək çəxacəq canı Fərhadın,
Ayrılıq, ayrılmış, aman, ayrılmış,
Hər bir dərdən olar yaman ayrılmış.



NURULLA HAQQPORƏST MƏRDOĞLU (1936)

Şeirlərində "Mərdoğlu" taxəlliş edən Hacı Nurulla Haqqporası 1936-ci ildə Koleybar şəhərinin yaxınlığında olan Çaykəndi kəndində anadan olmuşdur⁷⁷. O qədim molla məktəbində oxumuş və ədabiyyata maraq göstərmmişdir. Açıq fikirli dindar bir adamdır. O, heca vəznində dərin ehsaslı ve səda şeirlər yazar. Bölgədə olan adəbi dəməyin üzvüdür. İndiyədək "El başına dolarum", "Daha arzum başa geldi" və "Gözel nəğmələr" adlı üç şeir kitabı işq üzü görübdür.

⁷⁷ İmamzadı Səmən: Qızadəğ idarəetmə Təbər, Bakı, 2014.

Bir gün görməyənənə göz yaşı tökən,
İndi toran çalmış gecəsan deyir.
Dəqiqələr yollarına göz tikən,
Özün yama çəkir necəsan deyir.

Sən mənim sevgili canımsan deyən,
Şirin zəban arzurunumsan deyən,
Ürok məhəbbətim, canımsan deyən,
Sevgiye göz garək, seçəsan deyər.

Tabiətdir, qışlı, boran-qarı var,
Baharın çiçayı, şirin həri var.
Vəfəli dostların etibarı var,
Soruşar shvalı, necəsan, deyər.

Kim çatıb vüsala, cövr-cafasız
Təbih üstə gedən olmaz şəfasız,
Nütfəsi¹⁴ pak olan olmaz vəlasız,
Mərdöglu da sonetikara can deyər.

¹⁴ nütfəsi - türəməsi, zəhi, mayəni

Vətənim

Gəlim gəzim dağlarında,
Gül-çəçəklər bağlarında,
Ay manım gözəl vətonim.

Aynılmışam men də sandan,
Həq vaxt düşmənən dilindən,
Hər zaman tutdun alımdar,
Ay manım gözəl vətonim.

Gül-çəçəkdir yaylaqların,
Durna gözülü bulaqların,
Şələ saçır çitraqların,
Ay manım gözəl vətonim.

Azərbaycan şairləri,
Olar vətən iftixarı,
Mərdəğlumun etibarı,
Ay manım gözəl vətonim.



BÜRCÖLİ QÜREYŞİ TÜRKOĞLU (1938-2016)

Bürçülü Qureyşi 1938-ci ilda Həstəri bülğasında yerləşən Çaroxmaq mahalının Şorqara kənd adlı kəndində zəhmətkeş bir ekinçi ailəsində işqli dönyuya göz açmışdır. Gəndliyinin ilkin illərindən milyonlarla iş axıtan azərbaycanlı kimi dogma yurdunu tərk edib bir tək yavan çıraq üçün Tehran şəhərinə köçməmişdir. Tehranın cənub tərəfində ailəliklə illər boyu kiraya evdə qalıb fəhla islamışdır. Sonra bir ayna saz ustası yanında ayna sazinə öyrənib özü üçün bir dükən açıb oradı islamışdır. Zəhmətli halal çorok qazanıb həyatın ağrı-acılmasına dözmüşdür. Üzüyində daim vətan eşıqi alovlanan Bürçülü elə gəndlik illərindən milli düşüncəyə malik olmuşdur. Cavanlıqda madrasaya getmədən savadlı dostlarından oxuyub-yazmaq öyrənmışdır. Ürək sözlerini 30 yaşından sonra klassik şeir formalarında "Türkoglu" imzası ilə qələmə alımağa başlamışdır. Zəhmətkeşlərin qayğıyası olub, omur boyu haqşəzliqlərlə mübarizə apardı. Bibisi oğlu şair M.Q.Qafşanlı ilə yoldaş və sirdaş idi.

1968-ci ildə Qaflanlı ilə birlikdə doktor Salamullah Cavidin təklifiylə Tehranda yaranan "Dostlar görüşü" adlı ədəbi dərnəyə yol tapmış və orada bir çox şair və yazarlarımızla tanış olmuşdurlar. Həmin günlərdən Azərbaycan ədəbiyyatı ilə maraqlanmağa, oxumağa və yazımağa başlamışdır.

Türkoglu'nun 3 cild şeir kitabı onun yaşadığı illərdə çap olmuşdur. İlk şeir kitabı 1979-cu ildə "Tapeyin dağı" adı ilə çap edilmiş. 1982-ci ildə "Çörək dördü" adlı şeir kitabı çapdan buraxılmış və "Ana, gözüm qan ağlayır" şeir kitabı isə 2008-ci ildə "Əndige nov" nəşriyyat tərafından yayımlanmışdır. O, inqilabdan sonra Tehranda yaranan "Azərbaycan ədəbi encümanı" adlı ədəbi dərnəyə tizv olaraq onun yaranmasında fəaliyyət göstərmisdir. Şeirləri arası "Dədə Qorqud", "Yoldaş", "İnqilab yolunda", "Fruğ-i-azzadı", "Dilməc", "Xudafərin" və s. kimi mətbuat orqanlarında çap olurdu. 1983-cü ildə Tehranda imudulmaz şair M.Q.Qaflanlı ilə birlikdə Tehranda yaşayan başqa şairlərlə "Arzu; karvant" adlı şeir dərnəyi yaradarılarından oldu.

Türkoglu axın, sədə və səmimi şeirlərini klassik şeir qəliblərdə yazmış vətənsever, insansevar bir şair kimi oxucularının saygısını qazanmışdır. Onun şirin ehsasları yazılmış şeirləri içtimai məzmunlar daşıyır. Uzun illər ürok xəstəliyindən aziyiyət çəkan Türkoglu 2016-ci ildə Tehranda, vəfat etmiş və orada dəfn edilmişdir.

Yavaş-yavaş

Aşıqam, öldürmə, irsafın olsun,
Altında, caruru al, yavaş-yavaş.
Gel otur yanurunda, yanır ürəyim,
Qolunu boynuma sal, yavaş-yavaş.

Gel çıxaq çəməni seyr edək qoşa,
Əğyarın ürəyi çırplıan daşa.
Men sərv qəddinə ədim tanışa,
Sən də öz suzun çal, yavaş-yavaş.

Dodaqların qonça, yanaqların gül,
Gel çəkim nazını ay nəçə stribül.
Şirin-şirin danış, şirin-şirin gül,
Tökülsün dodaqdən bal, yavaş-yavaş.

Sevmişən galəndə səni bulaqdan,
Əfrini alaramı görsəni tiznəqdan.
Gel basum bağrına, öpüm yanağıdan,
Sürüssün başından şal, yavaş-yavaş.

Türkoğlu söyləyir düşdüm dillərə,
Manı Macnun edib səldin çöllərə.
Sevgilim qalaq as bu nisgillərə,
Düşdü ürəyime şal, yavaş-yavaş.

Ana

Ana gözüm qan ağlayır,
Sınırı hicran dağlayır.
Mən goluram yollarımı
Duman tutur, çən bağlayır

Doğma eldan getdin hara,
Sınıq sazum gəlmir "Şur" a.
Foluk bizi ayrı saldı
Hara düşdün para-para.

Çağırıram döna-döna,
Ana dur gal, rəhm et məmə.
Gözərinənən çox istərem,
Canım qurban olsun sənə.

Çədən Həçər tək meydana,
Oldum mənə yüksər ana,
Döyüşdün bir aslan kimi,
Baş aymədin qıduz xana.

Yola iləmigəm gözümü,
Üzüyimin yax dökümu.
Mən da sənin tek qoribəm,
Kimsə qanmayırt zəxümü.

Söz vermişdin toy edəsan,
Sevgimə ciçi gedəsan.

Zalim qoymadı ay arı,
Toy paltarını geyəsan.

Sondan ayrı mən arı,
Həyatım döndü rindana.
Deyir Türkoglu qurbətdə,
Laylay çalar kim Rəhmanə?

Çaldım apardım

Ala göz sevgimi bir qartal kimi
Raqibin əlindən çaldım, apardım.
Qoymadım yanrı gözdən yayın.
Hərfin ömündə qaldım, apardım.

Sət aćdim esqimden mən yaşaş-yavaş,
Sevgimə dost oldum, sevgimə yoldaş.
Ögyarın başına özü boyda daş
Nifretlə, qozəbələ saldım, apardım.

Qoymadım yaramaz el vura yara,
Dağlaya sinəni eyloya yara.
Acılı şəponu mən yara-yara,
Yarm xoyalına daldım apardım.

Türkoglu deyir ki, qoçaq el kimi,
Kükredim, dağlandırm daş sel kimi,
Atım cövlən etdi asan yel kimi.
Sevgimi türkimsə aldım apardım.

Qocaldı

Ana yurdum oldu talan,
Məri dərda-qəmə salan
Gördüm deyr tülək-lərlən
Başım yaman qalma-qaldı,
Yazlıq şair tez qocaldı.

Yurdumu verdilər sara,
Qəlbim oldu para-para.
Yox eyloyan dərde-çara:
Sar da məndən qısaş aldı,
Yazlıq şair tez qocaldı.

Gördüm bağda bir qızıl gül,
Dövrəsində süsan-süməbüll.
Oxuyurdu qəmli bulbul
Bağ niya yeyəsiz qaldı.
Yazlıq şair tez qocalıd.

Bağlı gəzib dolanmadım,
Hərça gülün yolannmadım,
Xalqa qurban olanmadım.
Oran sazı qəmli çaldı;
Yazlıq şair tez qocaldı.

Hey ağladım gülə-gülə,
Dərdimi Türkoglu bila;
Sala manı dildən-dila.

Gecə-gündüz qələm çaldı,
Yazıçı şair tez qocaldı.

Ana yurdum

Ana yurdum tapdalandı,
Varlığını düşman dandı,
Gələcəyim nə tufandı,
Ömrüm boyu qəmis doldum,
Yazıçı oldum, yazıçı oldum.

Bir havarun ayazında
Qarş olimuşam dayazında
Küründə yox, Arazında
Şənəd kimi man buguldum,
Yazıçı oldum, Yazıçı oldum.

Bu torpağa nafas galdım,
Harayına nafas galdım,
Bayquşlara qafas galdım,
Man nə üçün bas doğuldum,
Yazıçı oldum, Yazıçı oldum.

Turkoğluym, yatanmadım,
El dərdini atanmadım,
Məfiəbimə qatarmadım,
Sərəhib gül tokı soldum,
Yazıçı oldum, Yazıçı oldum.



BÖHRÜZ DÖVLƏTABADI ÇAYOĞLU (1938-2020)

"Çayoğlu" taxallüsü ilə yazan şair Böhrüz Dövlətəbadi 1938-ci ildə Təbrizin məşhur Çayqıraqı mahallesində, zəhmətkeş bir ailədə anadan olmuşdur. Uşaqlıq çağları Milli Hökumət illarına tosadüf etdiyi üçün öz ana dilində tiki il oxuya bilir. Təhsilini bitirdikdən sonra müəllim olur və Kağızkünum bölgəsinde yerləşən Qarabulaq kəndində, sonra Mamağana köçür. 1962-ci ildən Təbrizə qayıdır və orada yaşayır. Müsiqilə maraqlanır, tar çalmağı tam məharətli öyrənir. 1968-ci ildə Səməd, Oxtay və həsqa yoldaşları ilə birlikdə ictimai-siyasi fəaliyyətə başlayır. Onun çaldığı müziqi havalarının bəziləri müxtəlif filmlərdə main müsiqisi kimi istifadə olunmuşdur. Çayoğlu 1962-ci ildə ustad Şəhriyarın bibirovəsi ilə evlenir.

İnqilab erafesində Çayoğlunun şeirləti Tehranda "Sor-tab" nəşriyyatı tərafından "Məcmə" adlı kitabda çap olunur. Bu kitabda Çayoğlunu ilə hərəkət, tanınmış Azərbaycan

şairlərindən H.Sahir, M.Q.Qaflantı, H.Düzgün və İ.Solahi-nin dəşəirləri daxil edilmişdir.

1982-ci ildən sonra Tehrana köçüb orada fəaliyyət göstərən ədəbi dəməklərlə yaxından amakdaşlıq edir. Şairin böyük qardaşı Əziz Dövlətabadı də adəbiyyatşurası, sair və təzkirəçi olmuşdur. Behruz Dövlətabadı Çayoğlu şeirlərini ana dilimizdə, sədə və səmimi xalq dilində yazmışdır. Onun ilk şeirlər töplüsü "Bayatı bayat olmaz" 1990-ci ildə "Əsparak" nəşriyyatı tərəfindən yayılmışdır. Kitabda xalqın arzu və istəkləri aks etdirilmişdir.

Çayoğlu 2020-ci ildə Tehranda vafat etmiş və orada da dafn olunmuşdur.

Yad et

Hər yerde ki qarənfil çiçəyi, lala görəndə,
Zülhət gecədə, göydə Ayı hələ görəndə,
Şəmili-səhər nrxanda gülüm, səya göründə,
Yad et məni, ey sevgili canan, məni yad et!

Af rəngə boyanmış şəfaqı-sübh açılındə,
Dan ulduzu surğa kimi aydan asıləndə,
Mən hərdə olam, şəhərdə ya dağda, aranda,
Yad et məni ey sevgili canan məni yad et!

Hər yerde ki gördün bir osır qolları bağlı,
Surgun düşən eller üroysi, yolları bağlı,

Bir ömür yaşıb eşq oduna sinəsi dağlı,
Yad et manı, ey sevgili canan, manı yad et!

Har yerde ki bülbü'l gülə həsrat qalib ağız,
Gül qonçesini şaxta vurub bağımı dağlı,
Asıqları zənciri-canum⁷⁷ boynunu bağız,
Yad et manı, ey sevgili canan, manı yad et!

On dördüncü gecəlik, gəyidə gözəl Ayı görəndə,
Qar-şaxta, külək pəncəremi qışda döyündə,
Bayram qabağı kənd qızı saçların hörcəndə,
Yad et manı, ey sevgili canan, manı yad et!

Har yerde ki həsratla gözü yolda qalan var,
Hiczində vatan eşqinə qalbində talan var,
"Bijən" İri⁷⁸, "Xosrov"ları sazlarda qalan var,
"Yad et manı, ey sevgili canan, manı yad et!"

⁷⁷ Zənciri-canum - deñilik zəncəl

⁷⁸ Bijən - qılı zərərini adam olunmuş fəzai



AŞIQ MÜSLÜM ƏSGƏRİ (1938)

Müslüm Əsgəri Söhrab oğlu 1938-ci ildə İran İslam Respublikasının şimal-qərbində yerləşən Türk əshərlərinin biri olan Zəngan (Zəngən) şəhəri yaxlığında, Sədəməstən kəndində anadan olmuşdur. Hal-hazırda Zənganda yaşayır. Aşıqlıq sənətini Atası Aşıq Söhrabdən öyrənməlidir. 1967-ci ildən müxtalif şəhər və kəndlərdə (Tərəf, Zəngən, Xələd, Təhrən, Qum, Qərbi Azərbaycan) toyular çalır və sənəti ilə xalqımızın qulluğundadır.

Müslüm Əsgəri iyirmidən artıq aşıq dastanı bilir və onların çoxunu kasetlərə oxuyub. Onun kaset arxivini zənganlı Məhəmməd Rəzzəq toplaşdır. 2005-ci ildə həcc seferi üçün Məkkə ziyarətinə gedib qayıtdıqdan sonra daha toylardı və mərasimlərdə oxurur, ancaq şeir yazmağa davam edir. 2021-ci ildə şeirlərini bir kitab şəklində çap etdi.

Qoca Zənganum

Ay qoca Zənganum səndə yağıram,
Ümükdən demirəm sən qocalmışsan.
Sənin ürəyində asarlar⁴ yatıb,
Zalimlərdən sən çoxlu bac almışan.

Ay Zənganum sən qoçqılar yuvazı,
Səndə vardır geçmişlərin bənəsi.
Hamitüyi vəx Sultaniya qafası,
Adınıla dünvaya günəş salmışan.

Bir üzün dayanıb Azərbaycana
Bəls billəm soni salım dəstana.
Yeddi yoldağın var mərdi-mərdana,
Buiaqlarla göy Xəzərə dolmuşan.

Tarif yazım səniti qəxdur kamalıq,
Şöhrətin var əsəb Xəmiso məhalini.
Çoxlar iştir görsün sətin vüsalını,
Günəş tek ölkəyə işiq salmışan.

Misilim Əsgərisəm, qızılıq galib,
O, sənin avaxın elindən alıb.
Qıxıyan dastanlar evlarda qalib,
Qam yemə, şöhrətin eldən almışan.

⁴ asarlar - əsərlər, yaradıcılıq

Söz gəzdiran

Qadir Allah, kərəmivə min şükür,
Xalın göyçöymü ilana verib;
Çəngoli bəbirə, sıra, palanga,
Bütün mozlumluğu ceyrana verib.

Qızılıgülü dağda, lajanı düzda;
İki buynuz yaradıbdı öküzda;
Gövleri yaradıb derin denizdə
Carun şame qurban pərvanə yazıb.

Söz gəzdiran insan tutsun min bala,
Na lazım xainlər döriyada qala.
Düşmanın min dərdə ola mülbtəla,
Satib öz vücudun yalana verib.

Gəgəri sözlerin monasın bila,
Gətir telli sazı sinədə dila;
Oxunağı verib seyda bülbüla,
Şikar eyleməyi tarlana verib.

El aşığıyam

İller boyu ömür azaldı, qocaldım.
Yenə də ömür var el aşığıyam.
Sayıtsız ölkələr gözdim, dolandım,
Büləbül aşığıyam, gül aşığıyam.

İnsanlar taradımsı elde, obada,
Könlük quşu qanad çalar havada.
İnsan nolar qocalmaya dünyada,
Şirin şöhbət, şirin dil aşığıyam.

Qarlıarmışam, başa çatıb günlərim
Yaddan çıxınır keçən ayın, günlərim.
Dünyanı gözləmə Müslüm Əsgəri,
Laləli, çiçəkli çıl aşığıyam.



BEHMƏN ZƏMANİ
(1939)

Behman Zəmani 1939-cu ildə Qaradağ bəlgəsinin Xudafərin nahiyyəsinin Şüreylı kəndində əkinçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini doğma kəndində, orta təhsilini isə Əhar və Təbrizdə başa vurmuşdur. 1959-cu ildə öz doğma kəndi olan Şüreylı kəndində müallimliklə məşğul olmuşdur. Qəlamahlı olduğuna görə Azərbaycanın dünyasöhrətli yazarı, fədakar insan Samad Behrəngi ilə yaxın dost olmuş və o dəstliq Samad Behrənginin ömrünün son gününə qədər davam etmişdir. O İran İnqilabından öncə keçmiş rejim zamanında adəbi və mədəni fəaliyyətinə görə bir müddət həbs edilmiş və sonra işdən azad edilmişdir. O, İran İnqilabından əvvəl şeir yazmağa başlamış və şeirlərində daha çox sərmaya sahiblərinin işçilərə etdikləri zulümələri təqid atəşinə tutmuşdur. 1980-ci ildə çap olan İştəbmədan sonra yazdığı şeirlər hələlik lışq üzü görməyibdir. Qeyd emalıyik ki, İslam İnqilabı ərafaosunda Qaradağ məhalələrin çox yerlərində oyun hayacan dolu inqilabi, təqidi:

şəirləri adəbi-ictimai möslislərdə və ictimai-siyasi domaklarda ağızdan-ağıza gəzib dolanardı. Şəirləri o zamanki xalqın etirazlı ruhunun inikası olardı. Xalqvari şeirlərində dərin mənşələr olardı. Məzmun və mövzusu təhəddən zəngin şeirlərində həmisi inqilabi olival-rəsiyyə hakim olsa da, təbiat və xalq folkloru şeirlərinin sabit ünsütlərindəndir.

Kor duman

Üçqardaş dağından qalxdı canbaza,
Atın yalmarınia yaddı kor dumanı!
Dincəldim demədi qanadı sıruş,
Odur, bəzim kəndə çatdı kor dumanı!

Sırıq kəla kimü tapıldı kanda,
Bəş-on gün burdayam, dedi galonda.
Yağış kürəyində, çışkin alında
Uzadıb qılann yaddı kor dumanı!

Kənd təstə bardaşın qurub oturdu,
Əlinə geyəni suya batırdu.
O qədər dayandı, qış gətirdi,
Payız çilləye qatdı kor dumanı!

Əlindən qurtaran şahərə qasdı,
Telzara, Tabrizə, Əhərə qasdı,
Hərkəsin üzüne üzü sataşdı,
Döyerin daymaza saldı kor dumanı!

Bölmən, yax dumandan, çəndən allıxazıl
Ömürdən hədərə getdi o günlər;
Hər aşam, hər nəhəz, hər gün, hər sehər,
Şiş kimi gözümə batdı kor dumani!

Qaradağ

Ellərin uledüzsan sun gözəlim, ay Qaradağ,
Yox gözəllikdə təbiətə sənə tay, Qaradağ.
Nizkilin çıxdur özizim sənə qurban ürsyim,
Qoy balan şeirilə çalan, sənə lay·lay Qaradağ.

Həmliar şərini vəzzmiş Qaradağ ölkəsinə,
Nə qoşulmuş Qaradağ kəlməsi aşiq səsini.
Sır natər vurmayıb el folklorik xəzənasına
Ola bilməz o gözəl şöhratına səy Qaradağ,
Qoy balan şeir ilə çalın, sənə laylay Qaradağ.

Osmannı köynəyi olmuş Qaradağda nobilər
Bir qoçaq şəxər görün ki, neca fərzi deyilər.
Qaradağda var iğidər ki, salar tük Nabilər
Qaradağ milti² saldı Nabiya hay Qaradağ.

Qoy balan şeir ilə çalın, sənə lay·lay Qaradağ.
Nə kitab qaldı mən aparmamış, axır nə aşiq
Qaradağ kolmosunu yoxdu qərz qəşmə, yazılıq.

Özgələr yurduna şairlerimiz verdi mənq,
İçilir buzlu suyun yox deyən, oxxay Qaradağ.
Qoy balan şeirlə çələn, sənə lay-lay Qaradağ.

Göyəcobel, Səhraşma, Ağdag, Uçuram, Yeldərəsi
Məzgərin pöhərə bəh, Mərzulunun yağ-kardəf
Buyduzum qara turacı, Tatarın mal-qətəsi,
Topxanada yaşayan görmür üzü yay, Qaradağ.
Qoy balan şeir ilə çələn, sənə lay-lay Qaradağ.

Ürəyindən nə gəvəl çaylar axır ölkəmizə,
Dərəyurd, Açı⁴⁴ Kaleyber çayı, bənzir dənizə,
Səndə bırgün yaşamaq xeyli sadətdi biza,
Damalayıb səf sularından içərik çay, Qaradağ.
Qoy balan şeir ilə çələn, sənə lay-lay Qaradağ.

⁴⁴ Açı - Təbəkrəv çay adıdır



HƏSƏN MƏCIDZADƏ SAVALAN (1940)

Həsən Məcidzadə (*Savalan*) 1940-cı ildə Ərdabilin yaxınlığında Savalan dağının otoklorunda yerləşən "Nir" qəsəbəsində anadan olub. Savalan dünyaya gələndə atası, dünyasını dəyişmişdi. Aileti yoxşulluq dərdindən Tehran şəhərinə köçür. Sekkiz yaşından şeir yazüb-qaralamağa mərəğə artıb və cavunlığının ilk üç illərində doktor Salamullah cavidlə tanış olur. Doctor Salamullah Cavid onu "Dostlar görüşü" adlı ədəbi möcüzədə dovot edir. Savalan yazdığı şeirləri o ədəbi möcüzələrdə oxuyur və yazüb-yaratmağa daha çox meyl göstərir. Ana dilimizə və milli kimliyimizə tükənməz sevgisi o ədəbi möcüzədə daha da cihalır. İran Inqilabındarı sonra doktor Cavad Heyvətə "Varlıq" jurnalının nəşrində çox yardım etdilərden biri olur. Savalan ilhamını "Apardı sellor Saranı" xalq mahnısı asərindən alıb yazdığı poemasını 1959-cu ildə ziraks givətiə naşr edir. Həsən Məcidzadə Savalanın tərtib etdiyi və çap olunan kitabları: "Əliaga Vahidin divanı", "Divani-həbibə", "Apardı sellor Saranı", "Xalq mahnıları", "Hədiqətüş-süda".

Savalan qocaman bir şair və adəbiyyat xadimi kimi həmçə adəbi yığıncaqlara, dilimizə aid olan seminarlara və şəhər gecələrinə dəvət olunur və iştirak edir. Onun "Apardı sellər Saranı" (xalq oğuzunun aşasında) yazdığı poemasını ilk çapını bir adəbi aşor kimi oxuculara təqdim edirdi. O, o təy və bu təy Azərbaycanda "Apardı sellər Saranı" oğuzunun aşasında üzün bir poema yaranı ilk şairdir. Həmin poemanın bir hissəsini təqdim edirik.

Apardı sellər Saranı

Gülnar ilə Sultan - sevgili ar-arvad
fətakla yaşardı ürəkləri şad.
Məhabbatdan özgə yox idi bəzəd,
Ancaq ki bir dilək nüxdi Gülnarı,
Həsret çekdi oda baladan səri:

Çox zaman çəkmədi Gülnarın oşağı
Anladı boyuna düşüb dür uşaq.
Sevindi, təlasdi taqəti ləp taq
Ki, haçaq bu balañ gələr dunyaya,
İşıqığa, insan səsiniñ haya.

Doqquz ay, doqquz gün, bir neçə saat
Keçdi, Gülnar çətin haldə heyhat.
Dogdu bir gözəl qız, kim yeni hoyal
Başlandı dünyada yeni insana
Qara saç, qara göz qızı: ceyrana.

El-tayfa eşidib gəldilər hamı,
Sevinib, şükr edib güldülər hamı.
Körpə na olduğun bildilər hamı.
Sultan uşaqları bütün hayladı,
Sevinc ilə onlara şirrin payladı.

Uşaq ki bizlərdə goldi dünyaya
El-tayla gərekdir onu yoxluya.
Uşaqla anasım çox aziz sayı
Doğru istəyini galib yetir.
Gözləz aydın deyib təhfə gotıra.

Bir neçə soş günlər galib keçdilər
Dostlar galib az-çox yeyilib içdilər.
Sevinəkən yaxşı adalar seçdilər
Ki, körpanın adı çox yubanımıya,
Sultan bir ad seçib dedi hamıya.

Galin qızın adı qoyağın Sarayı
Sara sözü bizim aşkı diido Ay.
İşqlidir, gözəl, bu ada yox tay.
Balam göy galının adını alırm,
Gözəl olsun Ay tək işqlar salırm.

Hamiləq bu adı boyandılar gün,
Dedilər, gözəldir bə ad, çox fıştum.
Körpə adın Saray qoydular o gün.
Hanudan ucaldı şəhər sevincə səsi
Sara ad qoydusuydi gecəsi.

Gülnarın Sultanın o gündən həli
Ləp saz oldu, qaçıdı qəmi məsləhi.
Sarayı burların on şirin bah,
Sevinirdi çox-çox ürəkdən Gülnar,
Atalarдан qalma belə məsol var:
"Məni aşiqəm ceyran bal dadi
Sevdicoyımı, bala dadi bal dadi.
Bala elə şirin olar dünyada
Şanarsan ki ləp acısı bal dadi,"
Ata-anarun balasıdır hətzadı.

Saray ağlaması, Saray gülməsi,
Evda körpə gözəl bir insan səsi
Olmusdur Anaya hayatı nəğməsi,
Sanki o güləndə çiçək açırdı,
Ev içində bütün qəmlər qaçırdı.

Bələdir qəmənini qoca dünyamın,
Əzaldım astarib görsən həc yanım;
Eliniş-yoxusluqdur ömrü ınsanın,
Bir dövra sevən, qatınlık olar,
Aci günün sonu sevincə dolar.

Pis günlərin ömrü az olan kimi
Xoş günün de ömrü az oldu, himi
Soruşub deşməyin məməm dərdimi,
Ana xəstə yorğan doşuya düşdü,
Şirin günlər daha bütün ölüsdü.

Bir-birilə qomla sevinc dalaşdı,
Getdi sevinc ona qam bork sataşdı.
Gülünarın da hələ çox yavalaşdı,
Ölüm üstüne doğ gardiyıl zaman
Orını çağırdu, gəl bəri Sultan.

Ey manım azizim, həyat yoldaşım,
İstəkli sevgilim, ürək sundaşım,
Çətin vaxtdır ağrır ürəyim, başım
Əlin öpüb sonra vidas edirəm
Son çağrındır Sultan, əlüb gedirəm.

Məndən sonra heç qəm ömrüne qərima,
Hər zədə atsan da, Saranı atma,
Necə deyim, Saram yatmasa yatma.
Yalvarıram ham ata ol, ham ana
Öz wiz balana, öz evladına.

Man yaşı bilirem bunu, ey Sultan
Tərəvətli gözəl, ham də cavansan
Eldə bir məsol var: "Belo hər insan
Yoldaşsz ömr edib tak ola bilməz,
İlk istəyi kimssə tərkidən silməz".

Evlənəcəksən baxıram devrana
Körül ver istəkli, qananı insana.
Saram üçün olsun istəkli ana,
Kim Sarama pis nənəlik olmasın,
Saram da yanmasın, rəngi solmasın.

Bir sözümüz var bələm haqqında yena,
Gəlin onun xoşbəxtliyinə.
Bu bir dileyimdir deyirəm sənə,
Bu kim xoşbəxt olsa bələməz ceynən,
Gəlib qəbrizm üstə məris deyarsın.

Sultan dedi: - Gəlmiş Gülnar, xəməndi,
Sözlərindən könlük alıbdi yandı,
Lakin Gülnarın da qalbi dayandı.
Çünkü o demişdi ürək sözlərin,
Odur həmşəlik yumdu gözlərin.

Bir anlıq Sultanın lap fikri gaşdı,
Qəm onu bürüyüb başından aşdı,
Sanki hər gündə on il qocalaşdı.
Qəm qüssədən düşdü dən saçlatına,
Axır həsrət oldu o, öz yarına.

Saraya çox çətin oldu yaşamaq,
Sinixidi, qurudu hamı dil-dədaq.
Çünkü deyil idil anasıda sağ.
Çox çətinlik ilə ayaq tuturdu,
Çətin imaklayıb, çətin oturdu.

Sultanda vəfəli qədə Gülnara,
Könlük bağlamadı başqa bir yara.
Əhsan mahəbbətə, əhsən iləzə,
Evlənmədi daha bütün ömür boyu,
Onun arzusu idil Saranım işiyi.

Mahabbat doğrudur, deyildir yalan,
Onu anlamazdır ayağı salan.
Gülnardan Sultan'a yadigar qalan
Sara idl ona könüll bağladı.
Hərdən baxdı-baxdı, hərdən ağladı.

Saraya süd üçün axtardı Sultan
Tapdı südlə, doğmuş bir qaşqa ceyran
Körpə ikon sara süd əmdi ondan.
Sara əmdi-əmdi ceytanın südüün,
Sultan yastırımadı kotanın cütün.

Sultan işləyirdi, yerini sürürdü.
Çilləri bol sarı süməl bürürdü,
Saranın saçların yuyub hörürdü,
Hərdən bəcərirdi Sara süməlü,
Hərdən Sara saç sunbuldan dolu.

Sutanın işi lap cox çətin oldu,
Özü məmmətla, dözümüla dolu.
Gah işlə qızardı, gah qəmlə doldu,
Körpə Sara ağır günər gecirdi,
Falay ona ceyran südü içirdi.

Hökəm etdi tabiat, hökm etdi dövran,
Süd anası oldu Saranın ceyran.
O, həz böyüdükçə sevindi Sultan.
Onu şallayırdı dalına hərdən,
İsinə gedirdi kələğə yerlərdən.



XEYRULLA HƏQBƏYQİ SAPLAQ (1943-2009)

Xeyrulla Həqbeysi Saplaq 1943-cü ildə Heris şəhərində akıncı silosunda doğulmuşdur. İndiyədək şeirləri üç cilddə çap edilmişdir. O, gənclik illerində doğma yurdu Herisdən Kərcədə azərbaycanlı qəliyəmdaşlarını toplayaraq adəbi məclislər təşkil etmiş. Tehranada yaranan "Arzu kərvani" adlı adəbi dərnəyə qoşularaq ilər boyu Azərbaycan şeirinin və adəbiyyatının keşiyində durmuş və gənc nəslin tərtibiyəsinə xüsusi qayğı göstərmidir.

Saplağın şeirlərini oxuyanda bir çox şairlər kimin onunda poeziyasının ustad sanətkarların yaradıcılığından qaynaqlandığını gərtirirük. Bir qanadında ciddi, bir qanadında satirik şeirlər, adəbiyyat göylərinde yotulmadan qanad çələn, zəngin dünvəgörüşə malik şair Saplaq fikir dərinliyi ilə seçilmiş şeirlərində çoxsaylı oxuculara çatdırılmışdır. O, uzun illər M.Ə.Sabir, M.Məcüz və həmyerlişi satirik şair Mirza

Məmməd Hicri Hrisinin qoymuş geddiyi satirik üslubun davamçısıdır. Qaradağın, elcə da Azərbaycanın görkəmli şairlerindən olan Saplağın asərləci nəinki öz vətənində, hətta ölkə xaricində də sevildərək oxunur və adı hörmətlə aralır. Saplaqın öztündən sonrakı nəsillərə müraciət qoyduğu içtimai ruhlu poeziyası daim yaşayacaqdır.

Xeyrulla Haqbeyqı Saplaq 2009-cu ildə 40 il yaşadığı Kərəc şəhərində vəfat etmiş və orada torpağına təşəriflənmüşdür.

Falsəfa və safsəta

Sevdamızın qanı-qanı sırrını.
Safsətəyə sətmayan kim, satan kim.
Sıraq vaxtı güc galanda azablar,
İlqarımı atmayan kim, atan kim?

Tülküllüyün kölgəsinə boşla gal.
Aşlarlığı, kişiliyi xoşla gal.
Aydın-açıq ülvi yolu tuşla gal.
Daldalarda yatmayan kim, yatan kim?

Üzüm üstə yolumuzla sırtlanıram,
Zirvaların dumanına bürünənəm,
Nəzariyətə tox-torpaqlı görünənəm.
Yol tozuna batmayan kim, botan kim?

Qiğdəriməm bir kahərin nalına,
Yatmahyam köhləminin yalma,

İnsanlığım, şərafətin yoluna
Qeyrətilə çatmayıyan kim, çatan kim?

Uçamırsan, qaradım qınama.
Şən Şəplağı fəlsəfəyələrinə nınama.
Söz vermişəm yolum adlı anama
Bu sevdədə uduzan kim, udan kim?

Olaceq

Əşİ dUR bURCU DALIM, dÜNYA NAMAS-NAS OLAÇAQ!
"Əməsəm"⁴¹ hər iŞ deSO, haması bir baş olacaq
"Caz" havan ilə brlik oynayacaq qurdla-qoyun,
Həla bundan sonra dir çalhaçahn, soyhasoyun,
Dünyada hakim olur taza nizam, taza oyun,
Bu oyunda necə gör, pırtıdaşa-pırtıdaş olacaq,
Əşİ dUR bURCU DALIM, dÜNYA NAMAS-NAS OLAÇAQ.

Taza bir nozma düşür gardış-dövran a balam,
Aqlılı pulullara bir yəni dövrən a balam,
Yoxsula baş olunur dardılı-qam arzan a balam,
Varlıklar yoxsul iləm ləp belə qardaş olacaq,
Əşİ dUR bURCU DALIM, dÜNYA NAMAS-NAS OLAÇAQ.

Söylə bir nozmida yoxdur daha şeytanın ali,
Eyiş tənzim edilir səmənay-ədarlıq təməli,
"Ağ saray"dan hamuya, bir bala porsuq deyəlli,

⁴¹ Əməsəm - Amerikanın müəllifi polis idarəetçiliyinə işparadı.

Dam-duvardan yukarı dırmaşa-dırmaş olacaq,
Əşİ dır burcudalı, dünya nanaş-naş olacaq.

Gərçi hər yerdə həqiqət deyan elliər tafanır,
Əmin-aməniq yerinə qan beşiyi yırğalanır,
Hərdə zəhmət çakan ırsan görürsən, ac dolorur,
"Ağ saray"dan hələ çox yerlərə göz-qəş olacaq,
Əşİ dır burcudalı, dünya nanaş-naş olacaq.

Qarabağ, eybİ nədir, Vartara peşkəş çekilir,
Yeni ruzmın balaca toxundur, orda əkilir.
İncimə, eyib elomaz, baş kəsilir, qan töküür,
Varlıcum qisməti bu ortada daş-qəş olacaq,
Əşİ dır burcudalı, dünya nanaş-naş olacaq.

Yoxsul

Əla, ya eychəl ymcəl!²⁹ Eşİ bu sözər, bili hal
Bu mətiablar biza göydən olubdur vahyi-nazıl hal
Kiraya evdə aylagşan, hamışa ehtirəm eylə,
Əyil ev sahibin görçək, tapılmaz yoxsa mənzil hal

Görəndə maliki baş ay, amandır eyləmə qafşat,
Onun şənidən artıq olmasın bir ayn söz-əbbəbat,
Gərək yoxsul ayılsın oğniyyəyə³⁰, eylossın hörmət,
Təzəfil eylosən, işlər olar bundan da müggül hal

²⁹ Ya eyuhəl yoxsul - səniniñiyəm ox şəxsi piyətəyan

³⁰ oğniyyəyə - varlıclar

Yaratmış xalıcı-sübhən bütün dünyarı əvarə,
Onun var başqa bir kütüfə cahanda pullu insana.
Gözətən dinini, çəp baxma oğlanı malika, xana.
Vəger nə⁴⁷ başşa daş yağıdırat göydən Əba bil ha!

Deyərlər oğrıyının var fəqat azər bu dünya,
Əgərçi vardı onların tavuzluq nazlı Leyvləsi,
Olammaz pullunun yoxsul kimini bir şəhər liqəbəni,
Xəbar var, huri olmaz onlara üqibadə samil ha!

Əgər qoysan qədəm bir gün, əyagın çatça bazara,
Dərinəndən hörmətin olsun həmişə qovmə-tüccar⁴⁸,
Casar eyləmə onlardakı üç nöqtə (...), kirdary,
Dolaşma tacirə haşa, belə iş görməz aqlı ha!

Əgər dehqansan, ömrində tavazü eyla fövdala⁴⁹,
Qazaya etiqad eyla görün dik şansı, iqbalı.
Aparsa məhsulu malik ürəkədən, eyləmə nalo,
Bela nallallar angindən, durarsan durbalsaq mil ha!

Bu dünya fənidir, yoxsul garok də huşyar olsun,
Məzən yadına salıñ, işi ah ilə zar olsun,
Məbada fimeyi-fikrin bu manadən könər olsun,
O dünyada soxərlər gözərinə atığın mil ha!

Bu dünyada zəbur olsan, təhəmməl eylasın dərdə,

⁴⁷ Vəger ne - yoxsa belə olsası

⁴⁸ qovmə-tüccar - tacil təyfəsi

⁴⁹ Fövdala - böyük kundaların malikəsi (yədəliklərə gələnlər təxər)

O damadən ki vafat etdiñ, gözündən götrülər pardə,
Bəhişti hopbanırsan, xoş yaşarsan o gözəl yerdə,
Yazılıb bu mətbəbi hata bizo Türatü-lincil ha!

Ürayın istəcək, orda yeyərsən gülbəsər, qarpiç,
Birib hər gusəsininə qazayağı, ağcabəş, yarpız,
Kəbab bir gusədə hazırlanı, o yanında qovruluruz ciz-biz,
Ağacılar xudbəxşid cah-cah vururlar misli bülbül ha!

Çalış san dünyada qoyma gedə sövm o salat əldən,
Bu dünya fənidir, ancaq çoxar bir gün həyat əldən.
Bir işlər görmə üqbədə uça quş tek necat əldən,
Asar ərbəbi-xuzin... odlu donbil ha!

O qovmı istoyib Allah, dolaşma pullu insano,
İnanma hət sözə, onlar nağıldır, cümələ ofsana.
Danışma bəzi mətbəblər, toxunma dins, imana
Yəqinən dinsiz insanlar səzə öyrətdilər dili ha!

Ravayat eyloyır ravi: eger çap baxsan ayana,
Çakırlar insanı duzəxdə bir dəhşətli meydana.
Düdülmüş gözlori odlu lənlər orda yan-yanı,
Təkurlar mücrümün lap ağızına duzəxdə filif ha!

Ölündə atşın gürz¹⁰ davarmış malki-duzax,
Adamu görək hırsından çökir nuro, edir vox-voc.
Dillindən kimse baş tapmaz ki, guya söyləyir ya hax
Eşit bu sözleri, qardaş, amandır, olma qəfil ha!

¹⁰ atşın gürz - odlu gürz



MƏHƏRRƏM PƏRİZAD SÜRGÜN (1943)

Məhərrəm Pərizad Əlimərad oğlu 1943-cü ildə Sulduz¹ bölgəsinin Nağada şəhərinin Fərçuzad kəndində dünyaya gəlib. O, Borçalı Qarapapaq elinin tövəmələrinindəndir. Məhərrəm Pərizad ibtidai təhsilini Rexahma kəndində başa vurub, orta təhsilini isə Nağada, Urmiya və Məhabad şəhərlərində başa çatdırmışdır. Sonra Tabriz Universitetinin coğrafiya fakultəsini bitirmiştir. Ali təhsilini başa vurduqdan sonra Nağada şəhərində otuz il müəllim işləmiş və təqəlidi çıxmışdır.

Məhərrəm Pərizad gənclik illərindən başlayaraq "Sürgün" təxəllişü ilə şifahi xalq adəbiyyatı qəliblərində və sarbast şeir formalarında poetik və məzmunlu şeirlər yazıtmışdır. O, şeirlərində yaşadığı mühitin arzu və istəklə-

¹ Sulduz - Cənubi Azərbaycanda Urmu yaxılığında bir vilayət. Qarapapaq dilinin rəsmi dilidir.

tini, çağdaş insan yaşayışında törədilmiş ağrı-acıları, Azərbaycan insanların maddi və manavi yetersizliklərini məhsətələ aks etdirmişdir.

Uzun illar boyu el dərdini poetik dil ilə yazılı mətbuat vasitəsilə oxucularına çatdırıran Sürgün Azərbaycan xalq folklorunun toplamasına da başlamışdır. O, "Atalar sözünün inkisafı" adlı kitabunda Mahmud Kaşqarının divan sözlerindən 250 zərbə-masəl çıxarmış və bu aforizmləri müasir ifadələrlə vermişdir. O masəlləri o taylı, bu taylı Azərbaycanın bugünkü oxşar aforizmləri ilə müqayisə etmiş və Kaşqarlı Mahmudun "Divan lugatü-türk" kitabında olan atalar sözünün 2000 nümunəsini çağdaş dövrümüzə çatıb ağz adəbiyyatımızda dəlanmasının faktiki rüsumunu etmişdir.

Ustad şair Məhəmməd Parizad Sürgünün çap olan kitabları: "Hicran dağı" (şəhər, Təbriz, "Zeynət" nəşriyyatı, 2001), "O sislərə gəlməz" (folklorik möğüllər, Təbriz, "Əmər" nəşriyyatı, 2009), "Öğuzname" (atalar sözləri, 2014), "Atalar sözünün inkisafı" (atalar sözləri və zərbə-masəllər, Təbriz, "Əmər" nəşriyyatı, 2017).

Vətənim

Ay manım vətənim, düz vicedən kimi
Yaçşın yanından seçərəm sanda.
Səndə şəhərin ucalınmasına
Bütün varlığımızdan keçərəm sanda.

Görəndə pozğunsan, qalanur qat-qat
Ay manım vətənim, türkədə qəmim.
Çılpağı, yoxsulu unudanırmızam,
Els bil dənizdə qarq olub gamim.

Ay manım vətənim dünəndə iyənc
Bəğüm iştir qovsun el ulusumdan.
Yasayış olsa da dər qalıv manıa,
Keşmərəm Babakdan, Təmrişsumdan.

Ay manım vətənim, nələr çalxocaklı
Səndən ötrü manım hələhə başım?
Şəmin öz qoynunda bir "sürgün" kimi
İstirələr qalmasmış daş üstə daşım.

Lala

Dağ düşündə bitən lala,
Aşıqların qanışanı?
Çiltlik[®] vursan damar qarun
Yoxsa, lalin karusunu?

Kimin amıbsan qarundan,
Qara balonmış carundan,
Pörtübsən bu yaz danıncan,
Od tutubsan yanıbsanı?

Goran soni heyran olur,
Cəşgün üzək dərələ dolur,
Bəstə boyşan, gardan bülür,
San ellerin şansanı?

Çekmə gardən zığa-səla,
Piyalalar dois-dois,
Gözəllər mehmanın ola,
Yaylaqların xanusanı?

San amdiyin qənlə torpaq,
Kima maskan, kima ovlaq,
Sürgün gəzmis varaq-varaq,
Bu aşığı tanışanı?

[®] Çiltlik - cılıtlı surətli (dostluq həvəskən qanı arx, ali zəfərənifçiliyi).

Yad eylə

Araz suyundan keçəndə,
Vüsal camundan içəndə,
Göz, yarı yaddan seçəndə,
Məni yad eylə, yad eylə,

Qəm çılğasa qırbat eldə,
Yar nağməsi coşsa dildə,
Qar küləkdə, daşqın seldə
Məni yad eylə, yad eylə.

El hissəti qəm doğanda,
Üzvini dard ovanda,
Kədot səni lap boğanda
Məni yad eylə, yad eylə

Aşiq Pəri çaldı sazı,
Qulaqlarda xoş avazı,
Sürgün gözlöc güllü yazı,
Məni yad eylə, yad eylə.



SƏTTAR GÜLMƏHƏMMƏDİ (1943)

Hacı Mirzə Ali oğlu Səttar Gülməhəmmədi Qaradağ mahalının Xudafərin bölgəsində yerləşən Mafruzlu kəndində anadan olmuşdur. Şeirlərini "Səttar" təvallüsü ilə yazar. O yemyətməlik illarının üçün illərində bir neçə il təhsil almaq üçün şəhərdə qalsa da, ömrünü başdan-başa doğma kəndlərində yaşadı. İndi həyatının 80-ci ilini yaşamaqda olan qocaman şair XX asır Qaradağ bölgəsinin böyük el əsərlərindən biridir.

Ucuz-bucaqsız, sırlı-səhirli xoyal dünyasını real həyat həqiqətləri ilə bağlayan Səttar Gülməhəmmədi xalq həyatındar, xalq düşüncəsindən qidalanan, əz məzliyyətləri ilə başqalarından seçilən və sevilən şairdir. Səttar modernizmin tam quruluşunu gedmişə yox, düşüncə xəttini məniməməmiş və o xətt bacardıqca klassik qəliblərimizdə yer-ləşdirmişdir. O, yaşadığı mühlitin istoyi və zövqüna uyğun olaraq çağdaş təfakkuru klassik şeir qəliblərində göstər-

bilmiş ve uğur qazanmışdır. Xalqımızın folklorik düşüncəsinin öz yaradıcılıq dünyasına ana xətt götürən və onu əsas möhvar kimə saxlayan şair həm də, milli ideallı aşiq və xalq mətnlərinin müəllifidir. Səttar Azərbaycanın dilbər güləşərinin biri, qədim tarixi orənəngiz gözəlligi olan Qaradağ mahalının dünənsəyə görə aqib, tica dağları, qalın meşələr, gözəl yaylaqlar, darın dərələr qoymunda boy-a-başa çatmışdır. Şəhər keçmişli, istiqanlı insanlı, münbət təbiətli Qaradağ yurdumuzun tacı sayılan aşiqlar beşiyidir. Səttar səz sadalarının, aşiq havalarının beşiyində böyüüb, doğma yurdum insanları arasında dünyanın həyatın sırlarına vaqif olub və xalq ilə sevincli, qəmli günlər keçirə-keçirə şair olub. Söz qəsəb, didim-dilə düşübdür. Indi inə el şairi kimə təylib-seçilənlər strasuna daxil olubdur.

Daha arzun nədə qaldı!

Çox da belə olma uşaq,
Həqiqətə gol yanaşaq!
Əyni durub düz dənişaq,
Satan satdı, alan aldı.
Daha arzun nədə qaldı?!

Vaxt olub ki çox sənə da,
Axıb zaman fərsinə da,
Haqq boğulub hər sinədo,
Şənəmə burişir bir masalı.
Daha arzun nədə qaldı?!

Top tufenginiz vaxşı satdın,
Gör kəndinə nalar vəpdün,
Şər içində xeyir tapdin,
Ac nə bilir həyva kaldi,
Daha arzun nödə qaldı?!

Ömrün boyu döna-döno,
Həsrətdiydin bir ağ gına,
Günəş doğdu qış ömrinə.
Son gül açdın, gül saraldı,
Daha arzun nödə qaldı?!

Oxunışamış yazı yazdin,
Hər qəmənə qəbir qazdin,
Hiç özün de inanmazedin,
Tale verdi, baxt ucaldı,
Daha arzun nödə qaldı?!

Bir palasa bürümərdin,
İlan kimi sırıruşardin,
Hər qapıda görünərdin,
Hayat sənə lindi baldı,
Daha arzun nödə qaldı?

Bir gecədə sevadlandım,
Lüt quş idir, qanadlandın,
Keçmişinə inadlandın,
İndi malin, başqa maldı,
Daha arzun nödə qaldı?!

Var istardin, varə çatdin,
Çatmaz arzulara çatdin,
Gör hardaydin, hərə çatdin
Son qalandin, el boşaldi,
Daha arzun növbə qaldı?

Məcüzədir qərsin işi,
Erkək olur baxan dişi.
San da bu gün oldum kişi,
Geyindiyin tırma, şalda
Daha arzun növbə qaldı?

Şəhə Səttarı süzənə belə,
Urşyini üzənə belə,
Məğrur-məğrur gezinə belə,
Dünya yaman halbahaldı,
Daha arzun növbə qaldı?

Görməmişəm ki

İllərdir vəslində can atsam da mən,
Hələ heç üzünü görməmişəm ki.
Dərman üçün hicran vuran yarama
Bağından bir çiçək dorməmişəm ki.

Pirqətindən dördüm çatib yüz-yuzə,
Qoyma məni hastəfində qəm üza.

Qardaş deysə bir dayanıb üz-üzəs,
Qolumu boynuna hörməmişəm ki.

Ahim tutar öten ömrün şahdini,
Aşıq olan unudarmı şahdini?
Dodağumla vüsal damlı şahdini,
Şökər dodağından sənməmişəm ki.

Sıttar dözər qış qohtına yaz kimi.
Çağlar eşqin sinəni üsta sax kimi,
Halo bu sinəni payandaz kimi.
Gələn yollarına sənməmişəm ki.

Sevəcayam mən seni

Baxışların iz salıb, türəyimdə başğı tok,
Eşqimin quçığında xatirən var bir atək,
Ağzımda qurusa da, dilodiyim son dilək,
Hor il bahar galonda, dağlara çən düşəndə
Sevəcayam mən seni, sen məni sevməsan da.

Safəqlərdən al günəş, pəncərənin açəndə,
Dağlar qızıl lalədəm, gül döşəni saçəndə,
Tarlalarda sünbüllər, yelkən klimin uçəndə,
Sərin yollar üzəndə, gül yanagın çəməndə -
Sevəcayam mən seni, sen məni sevməsan da.

Buz bulaqlar çıxışlardan, boyun bağlı düzəndə,
Zümrüd donlu soyütlər, göy suillarda üzəndə,
Yanacıarda bonovzə dodaqların búzonda.

Bülbüller oxuyanda, qaranquşlar ötəndə
Sevəcəyəm mən səni, sən məni sevməsan da.

Yaz gecisi göydən ay son işığın yayında,
Barmağında intizar lohzaleti sayında.
Yarındadır xəyalım, sən olsan da hayanda,
Şəhər yəli hər şəhər bağçamıza əsəndə
Sevəcəyəm mən səni, sən məni sevməsan da.

Mələk kimi

No döyürsən pəncərəni?
Vaxtsız əsan kulak kimi.
Başın üstü dərdi-qəmi.
Əlayirsan alov kimi.

Adın qızıl, özün missən!
Qara dəbən üzü pişən!
Aldadıcı bir iblisən!
Görünsən da mələk kimi.

Həqiqətə inanmazsan,
Əyri yoldan usanmazsan,
No qandırıb, no qatırmazsan!
Das bağırlı ürok kimi.

Sordır arzu-əməllərin,
Gündə cılçılar qarı əllərin,

Xeyir verməz zinəllərin,
Şirosi yox potək kimi.

Omrlün-günlün ötsə da yaz,
Dünya mənə deyitsən az,
Qatmır acdır, gözün doymaz
Bərəkətsiz atək kimi.

Vüsət yolun bağlayan çən,
Qaçar bir gün, gələr gedən,
Döñar sonın da döñərgən,
Çarçı dönmüş falak kimi.

Səttaram, andığım günlər,
Oduna yandığım günlər,
Sənə inandığım günlər,
Dağıldı bir kelək kimi.



İBRAHİM İBRAHİMİ (1945)

"Kalanlı İbrahim" taxotlus edən el şairimiz Hacı Qüdrət oğlu İbrahim İbrahimî 1945-ci ildə Kaleybar bölgəsinin Kalan kəndində dünyaya gəlmış və gənclik illərini doğma kəndində aksinçilikla möğul olmuşdur. O sonralar Tabrizə köçür və orada yaşayır. Sədə və səmimi, xalqvari şeirlər yazar. Yazdıqları şeirlər aşqşalar tərafından xos qarşılanar və şəhərliklərdə oxunur. İndiyədik aşiq adəbiyyatına məxsus olan bir şeir kitabı çap olunubdur.

Olar oğul

Tüfəngin boşun da çaxma dostuna,
Ballıca lillasında tır olar, oğul.
Hər yetən ağacı doğranısaq olmaz.
Nişanqah ağacalar Pir olar, oğul.

Səri namord adanı düşməndən seçmə,
Na ona bel bağla, na da sırr açma.
Asian yatağından yaraqsız keçmə,
Asian yatağında sırr olar, oğul.

Kalanlı İbrahim, aşısa sinesin
Görənən qıssadın yanarı nafasın.
Aqil ol, illətmə gövhar çeşməsin.
Gövhər çeşməsində dürr olar, oğul.

Bağlamişam

Əyrini görürom düzün üstündə,
Dema ki, xotadan göz bağlamışam.
Qasım çillasında yanır ürəgim.
Yayın istisinda bux bağlamışam.

Qamçı düğün düşdü, kohlon canıxdı.
Qamçı vuran qamçıdan da qanıxdı.
Na deyim, esgimin ucu yanıqdı.
Özüm öz, esgimo köz bağlamışam.



SƏDRƏDDİN AQAYI ATİF (1945)

Sədrəddin Aqayı Atif Məhəmmədin oğlu 1945-ci ildə Qaradağ bölgəsinin Kaleybat mahalində Kalan kəndində bir əkinçi ailəsində anadan olmuşdur. Qədim məktəbşəhər üsulu ilə idarə olunur Mirzə Məhəmməd Təvakkili-Avarsızın məktəbində təhsil almış və 1964-cü ildən 1974-cü ilədək Təhranda ev-tikinti dizaynu ilə məşğul olmuşdur. Sonra 1974-ci ildə Tabrizə köçüb və İndiyədək Tabrizdə yaşayır. "Atif" taxəllişli ilə yazıcı-yaradıcı ağsaqqal şair el-əbonin sevgi və sayqılım qazanan mehribanınsıdır.

O, Təbrizdə xalq ədəbiyyatı üçün yaranan şeir məclislerinin faal iştirakçılarından olmuşdur. "Şeir güzgüsü" və "Həsrət məktubları" kitabı onun ilk nəşr tacribəsi olsa da, ehtiyasında olan şeirlər onun klassik şeir qəliblərinindəki məharətini göstərir.

Hasrat

Bu fələk bir köynək toxuyub mənə,
Sayanı dağ-düğün, naxışı hasrat.
Urayılm çırpmır dalgahı çay tək,
Sükutu qəm-kadar, axıqı hasrat.

Sonun görmək olmur ulu dünyamın,
Közündən çox olur külək dünyamın.
Sınarı təntidir yolu dünyamın,
Erişi ahi-zar, yexugu hasrat.

Zaman qovrasında sürtülür dəmir,
Hasrat kurasında su olur dəmir.
Urak alosından od alır komur,
Yaruş od-alov, yaxşı hasrat.

Tərsinə firdanır çörxin gordisi,
Zülümdan qızılır yavın kiriş.
Atıl, bələdir dünyamın işi,
Az işi sevindir, çox işi hasrat.

Etsin

Nisgil ürəyini qoy yataq etsin,
Sırıñ demə her vafasız yara, dan.
Namərd məlhamının bitişməsindən
Mərd oxuna, qən slızılıə yaradan.

Niya gərək insan dözə zülmə, ta
Basa üzəngisin minə zülmə, ata
Dosta xanı namərd düşə zülmə,
Mərd üzünlə işiq saçə yaradən.

Atif, dostu azəl başdan sına, sən,
Hər nəkəsə qalxan etmə sına, sən,
Mərd yolunda ölüb getsən sına sən,
Orda sənə imdad olar yaradən.

Ha sərt

Könlüm kusub daha səndən barışmaz,
Uçulubdur məhəbbətin hasan.
Ürayımın sapın çəkib qırıbsən,
Düzəlmir ki; ha çəngələ, ha sərt.

Memar idim, zəhmət çəkdim bu təqə,
Bağban idim, həsrət qaldım butağa.
Billoğlu idim qonanmadım bu dağa,
Gül esqindən rəngim oldu ha, sən.

Gel Atifin sunq könlük, səri sən,
Yençevirinə yad kimşayə səri, sən.
Şux torlana qonim etmə, Səri, sən,
Ömür boyu gel ucałma hasarı.



SÜLEYMAN SALIS (1945)

Uzun illar Təbriz şəhərində öz poetik duygularını Qaradəğ şəirinin yaygın forması olan qoşma qəlibində oxucularına çatdırıran şairlerden biri də ince xayallı Süleyman Salisdir.

Məhamənnəd Əli oğlu Süleyman (Cənai) Salis 1945-ci ilde Təbrizdə Qaradəğ bölgələrinin bir-birinə qovuşduğu nöqtədə yerləşən Arpadozəsi adlı kənddə anadan olmuşdur. Onun ibtidai təhsilini bitirdikdən sonra, inqilab illərində mətbuatda çap olan şeirləri göstərir ki, o, aydın düşüncəli, el-oba qayğısı çökən vətən övladlarından bəridir. Gülerizli şair samimiyyətilə da sevibr. Yozduğu fəlsəfi və ictimai şeirlərində daha çox zahmetkəş kütüloarin monafeyini güdən milli şairidir. Salis Təbrizdə sahnyə idarəələrinde işləmiş və təqaüd yaşına çatmışdır. Onun şair dostu Məhaməmət Qaradəğli ilə birlikdə olan "Məmət Arzum" adlı bir şer kitabi çap olunubdur.

Iştayı var

Güneş şənədə saçlarını
Ağacıların buddağına,
Bahar fəslə bəzək vurur
Çiçəkələrin yanagına.

Şeyda bülbül şən-şen ötür
Yaşıl yarpaq budəqlarda,
Qanım kimi qaynarlıq var
Çeşmələrdə, bulaqlarda.

Sinəm dolub boşaldığı
Yazın bu saf havasından,
Könlük doymur göz oxşayan
Yavlaqların səfəsindən.

Bu bəsatla yer üzündə
Əbədi qal, son ey bahar,
Şairin da üzəyində
Bela arzu-iştayı var.

Səhər

Ağdırın gözlerini bu dünyaya sen,
Boradı, şaxtalı bir qış axşamı.
Küləkler payladı bu xoş xəberi
Atan tek, arian tek sevindi həm.

Sevindi el-oba, sevindi vətən,
Dağlar çal papağın yanına qoydu.
Boşərin həyatı belədir, ancaq
Bir evdə yaş olsa, birində toydu.

Körəl sevindirən, dodaq güldürən
Bu evdə son oldun, sən olacaqsan.
Qorusarınamısu, arı anan tək
Dan Ulduzu kimini parlayacaqsan.

Böyü, get məktəbə, dərs oxu düşün.
Votonin keçmişin, galəcəyin qar.
Dardına şorik ol elin-obarın,
Sevinanda sevir, lazım olsa yan.

Çalış hayatı boyu ey aziz bala
Qeyma şər qatışın tabiatını.
Qəlibində ellərə hörmət bəsləşən,
Ömürəm zaval yax saadətinə.

Sənin bu dünyaya gəlişin ancaq
Sildi iraklılarından qomu-kodori.
Mənim də könülmün arzusu budur,
Olşan əllərin xoşbəxt sahəri.

Vətən

Başdan-başa bu vətan
Bizimkider tüşaqlar;
Vətənsizi həmişə
Yoldarı ötan ayaqlar.

Bulaqları, çayları
Qanımızdır, qanımız,
Dənizləri, çölləri
Ürəyimiz, carimiz.

Düşman hücum edərsə,
Dağlarına dayaruuq.
Bir acı zəhər olub
Xərəyinə salanuq.

Hayat boyu vətənsiz
Olmasın bir anımız,
Onu aziz sənəvə
Hökəm edir vicedamımız.

Palaç olam yoxsun evə salınam,
Qısaç olam zalimlərdən alınam.
Bir səz olam macılıorda çalmam
Onda şirin olar bu həyat mənə.

Bahar olam qış qəhrəni çəkənə,
Quvvat olam xolqa ruzi akana,
Məslək olam sıruq kəməl tikənə,
Onda şirin olar bu həyat mənə.

Müjde olam istəklisi itənə,
Çəşmə olam susuz yerdə bitənə,
Çitrağ olam işiq şəlam vətənə,
Onda şirin olar bu həyat mənə.

Bir oğ olam cəhaləti yandırıram
Qanmayam düşündürəm qandırıram,
Yol hansıdır, arkan nədir andırıram,
Onda şirin olar bu həyat mənə.

Günəş olam bar nə buz var aridəm,
Bülbül olam bayquşları kırıdəm,
Riyakanın ömrün-gümüş çürükəm,
Onda şirin olar bu həyat mənə.

Cehiz olam yetim qızı-galına,
Əşə olam qocalarmı alına,
Daraq olam bacılarım telinə,
Onda şirin olar bu həyat mənə.

Fərhad kimi çapam uca dağları,
Bahar olam güllənditəm bağları,
Birleşədirməm qaraları-ağları,
Onda şirin olar bu həyat mənə

Açar olam qırıllarınış dillərə,
Mərham olam qabar çalan əllərə,
Çənla-bağla qulluq edəm ellərə,
Onda şirin olar bu həyat məna.

Yoldaş olam arzusunu çatana,
Ölüm olam öz yurdumı satana,
Zindan olam dost arası qatana,
Onda şirin olar bu həyat məna.

Qanadlı quş olam göylərə uçam,
Gecələr Ay olam yera nur saçam,
Bir nəfər demiyə cılpağam, acam,
Onda şirin olar bu həyat məna.

Cöhar olam əllər qanun yazalar,
Kılıçlıq olam mədənləri qazalar,
Yaylaq olam dərinxanlar gəzələr,
Onda şirin olar bu həyat məna.

Qonaq gedəm uzaq elə-obaya,
Ellər məni bərkədə-boşda sinaya,
Yaxşı olsam pis de olsam tanrıya,
Onda şirin olar bu həyat məna.

Hər yerdə var uça zülmün binası,
Silahların hətə səsi-sədası,

Gözolləşə yurdumuzun nəməsi⁴⁹,
Onda şirin olar bu həyat mənə.

Qoyam xoşbəxotliyin taməl dağını.
Ağlayan gözlərin sıləm yaşını.
Boz dumana almasa dağlar başarı,
Onda şirin olar bu həyat mənə.

⁴⁹ nəməsi - zədəli, qəhrəmənlik



İMAMVERDİ SAMANI (1946)

Azərbaycan aşiq adabbiyatının tanınmış səz və söz ustalarından olan Aşıq Əli Kaleyberlinin⁴⁰ tərəmlərindən olan el şairi ustad İmamverdi Samani İman 1946-ci ildə Kaleyber şəhərində ökinci allasında anadan olubdur. Şeitlərində "İman" təcəlliis edən el şairi İmamverdi Samani qötəman ədəbiyyat xadimidir.

Arifaro, xalqvar, sadə və səmimi şeirlərində dərin manalar və duygulu məzmuniylar olur. Aydın düşüncəli el şairi ustad İmamverdi Samani İman 20 ildir ki, Kaleyber şəhərinin mödaniyyət sayayında yaranan "Hakim Nabat" adlı şeir ançüməninin södridir. O dörd şeir kitabı və 101 şairdən ibarət olan "Qaradağ ulduzları" adlı bir cild kitabı çap etdiribdir. Uzun illardır ki, şeirləri Güney mətbuatında möqr olur. Bir çox qoşmaları toylarda və milli tövənlərdə aşiqiar tövəfindən oxunur. Həzirdə omuruńu başdan-başa

⁴⁰ XVII. asır olsalar da.

yaşadığı Kələybat şəhərində yaşamaqdadır. Milli rühi, azadlıqyurğunu bir şairdir.

Pir bulağı

Öylənibon Pir çəşmənin başında
Sordum, nalar anılmışan yaşında?
Ağrı izin səzdim onun qəşində,
Dedi sorma, manum tek odlanarsan,
Ağrım arusun, alaylanıb yanarsan.

Bəslərmişən Cavidənlər, alaylar,
Ulu Babak, Nəbi, Həsən, "Sərry"lər,
Xançoban, Koroglu, Nigar tek aylar,
Hər birisi məni ana bilsədi,
Halim sorub shivalımı dildədi.

Görməz olub ilqəriatın gözəldim.
Hicran odu yaexdi könüm közəldim.
Nec oldular axatımla izledim.
Ana kimi man də bala, qanardım.
Göz yaşlarım axmasayıdı, yanardım.

Söylə gənim babək oğlum hardadır?
Añb man? Ya tutulub dardadır?
Bir deyan yox, "Pir bulağ"ın zardadır,
Ana sanan olkasını urutmaz.
Ağrı izin el qığma qutudmaz.

Gözər dolub daş dolandı başına,
Ağrı süzüb başdan endi qasına.
Bavdı bulaq gəzəndən axan yaşına,
Sordu: Yoxsa Babak ölüb? Dədim - yox,
Dalğalınlıb gurlan, seviri, şayın ax.

Babak kimi igidlərə ölüm yox,
Ölkəsinə elladına bölüm yox,
Qaradağda zalimlərə qahm yox,
El qoruyur ölkəsinin ana tek,
Şino gətib oyaq qalır, hama⁴⁹ tek.

Dedi-duydum, gecə-gündüz cosaram,
Hayatım bəz yurduna qosaram,
El ağrısın üregindən boşaram,
İndi bildim, el zənanlar sağdilar,
Zalimlərin üsüyində dağdilar.

Şair olsan İlqarım yazarsən,
Cəhlin kökün qələmli qazarsən,
Qazmam desən, göz ömündən azarsən,
Dədim bir-bir dediklərin yazaram,
Hər yazardıqca cəhlin kökün qazaram.

Məni də sənün Babak zənan oğlunam,
Qaradağ yurduna yanan oğlunam,
Koleybor də irfan qanan oğlunam.

⁴⁹ han - xörək han, xəzəncəli hava işqiqənən vəqfi han vəziyi deyərlər

Aşıq Əli sözüldən pirimdir,
Şeir yazan sözlülərdən birimdir.

Sözlerindən soy ilhamın almışam,
Soyla sözü dildən elə salmışam,
Nəşənəni şeirimlə nala çalmışam,
Koleybor el pirim, qaradəghiyam.
İmanımla ellərimə bağlıyam.

Səfərəxan

Şücsət məzherin axtarıb anşan,
Ulu insanları qırımla sansan,
Zalimi xırlayıb məzluma yansan,
“Səfərəxan” tek böyük şucadan damış.

Devrim icin surənməyə anlıdan,
Bəndə bısan, novaları bənlədan,
Haqq almağa haqlını sahmanıadan,
Şişəvan arılı ucadan damış.

Otuz iki sənə şənli həyatın,
Sürüb zindanlıarda, qocaldırıb atm,
İradəsin bükənməyib şəyatin*,
Şənli ömür süren qocadan damış.

*şeyat - şeytanlar

"Öləşraf" qəlam ustası yazmış,
"Səfərvan"⁴⁴ sırrını qələmle qazmış,
Lövhin anası, mənəni rəzmış,
Eli satmam deyən xocadən dairə.

Gərək

Hər zamanı ölkəni qorumaq üçün,
Zamandan irəlli yürümək gərək.
Yeni duyguları duyub, duymağın
Köhnəni bəyindən kürümək gərək.

Arayıban elm izlərin yapınaga,
Köhlən minib dönümlərin çapınaga,
Ölkəmizin hər gərəyin yapınaga,
Duyğunu önlərə sürümək gərək.

Baş uca yaşayıb lap ucalmağa,
Keçmiş yorgunluğun tövşün almağa,
Yağrı ölkədən uzaq salmağa,
Cahili cahlidə bürümək gərək.

⁴⁴Səfərvan - Azərbaycanda yaşayan milli Hökumətin fəzillərinən id. Şah nejini tərəfindən tutulub 32 il zindan çəkməyidir. İran İngiləbində atəzə oldu. İndi əldə arxivində milli qəhrəmanlardan sayılır.



İLDİRİM BEHCƏT
(1947-2006)

Şeirlarında "Behcət" və "İldirim" taxallüs edən el şairi İldirim Behcət 1947-ci ilde Xudafərin nahiyyəsində Araz qırığında yetişən Mafruzlu kəndində bir akingçının evində işqılı dünyaya göz açmışdır. O milli ruhi və ictimai məzmunlu şeirlər yazarı. Şeirlərinin tam əksariyyəti aşiq ədəbiyyat qəliblərinindədir. Bəzi şeirlərini bələgə aşqları toylarında oxuyar. 2006-ci ilde yol-noqlıyyatı qozasında dünyasını dəyişmişdir. Məzəni doğma kəndindədir. 2007-ci ilde şeirlərinin bir qismi "Məni Arazum gözləyir" adlı kitabında çap olunmuşdur.

Ay kəndim

Hicran dərdi oydlı qəddim, qamotim,
Hasrətdən bükülen belim ağlayır.
Ay morum sur yerim, şirin söhbətim.
Ürəyim ağlayır, dilim ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

Səndə imaklayıb nəmişəm dili,
Gülşənlə bağından dərimişəm gülü,
Gəzmışəm çəməni, gəzmışəm çülü.
Çəmənim ağlayır, çülüüm ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

Səndə illər boyu sərdüm şən həyat,
Səmsiz yaşamağım heyhatdır, heyhat,
Önüşündə çapırardım köhlən at,
Budagım ağlayır, qolum ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

Səndən keçməz inanıram xan Araz,
Heç vaxt səni ayaqlayıb tapdamañ,
Dərd ağırdır, yaram dərin, çaram az.
Gözündən çar olan selim ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

Durna göz bulaqlar, gözündən axar,
Tartıdan gül-çiçək əfri qoxar.
Nəğməkar Xan Araz əmündən axar.

Arazum ağlayır, Kürüm ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

Cən deyib bir-birə eşitmışık cən,
Qardaş kimi yaşamışaq mehriban,
Nədən avarahq, cüldə sərgərdan,
Üzülmə bağlanan yolum ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

Azən vaxtı olcaq Moşadı Qurban
Çıxardı dam təstə, edərdi cövlən.
Har kas qonşusuna paylardı ehsan,
Kəsilən baratım, payım ağlayır.
Ay kəndim dağılma, elim ağlayır.

Axır çarçambada bayram günləri
Küf astıb uçardı qız gəlinləri,
Noğmə buruyordı bütün əlli.
Dağılan şənliyim, toyum ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

Man sanda görmədim ixtilaf tanış⁴⁴,
Har işin həll oldu ağsaqqal Mənis.
Höküm sürdü sanda düşünca geniş,
Behcətəm, yazanda olim ağlayır,
Ay kəndim dağılma, elim ağlayır.

⁴⁴ tanış - sevən, dərəcə-dərəcə



AŞIQ HƏSƏN İSKƏNDƏRİ (1947)

Aşıq Həsən İskəndəri Ağaxan oğlu 1947-ci ildə indiki Xudafərin bölgəsinin Kalala kəndində işqili dünyaya göz açıbdır. Onun ailə adı Tarlan, soyadı İskəndərdir. Sonra adı mənində Aşıq Həsən İskəndəri adı ilə tanınır. O 12 yaşından sonra müsici ilə maraqlanır və gizlədikcə səsini görə təvzlarda oxumağa maraq göstərir. 10 yaşında ailəlilər Təbrizə köçmüsələr. O, Təbrizdə fərqli xalı toxumunaqla ailərini keçirməyin təmin olunmuşunda iştirak etmişdir. O ilk olaraq qaval çaimaq öyrənir və 14 yaşında Təbrizin möşhur müsiki salonusu olan "Tərbiyyət" salonnunda qaval konserti keçirmiştir. Həmin il ailəsi ilə Tehrana köçür və orada çörəkçi yanında şəgirdlik edir və həm də müsiki öyrənir. Tehranda evlənir və bir müddət mənzil nəqqaşlığı ilə məşqul olur. 1970-ci ildə yenə Təbrizə köçür. Saz və aşiqılıq rəmzlərini Təbriz aşiq mühitinin ustadları olan Aşıq Hacı İbadyan, Aşıq Əbdülləli Nuri, Aşıq İsa Dəğən və Aşıq Əziz Şəhnaزidən öyrənir. Aşıq Həsən İskəndəri 1971-ci ildən aşiqılıq çox və təvzlara gedir. Onun malabəlli zil səsi vardır.

Həm də mülki rüdülu, derin düşürcəli, azadlıqsevər bir şəxşdir. Ümumxalq tərəfindən saygıları laiyiq görünən bir el sahibi və sonimi sonothkardır. Aşıq havalarının ifasıyla oxuduğu bir gec Azərbaycan xalq dastanlarını kasetlərdə yaya bilmışdır. O, gənclik illərində yoxsul gənclərin toyalarında pulsuz iştirak edər və türklərə şədli qılardı. Yaşadığı illərdə ən məşhur şair aşıqlardan biri oldu.

Aşıq Həsən İskenderinin ilk şeir kitabı "Xatirələr, dastanlar və şeirlər" Elşər Müğənninin redaktörlüyü Tezəndə "Dünya-yi-nov" nəşriyyatı tərəfindən 2016-cı ilən nəşr olubdu.

Bağ-bağçanın gizal vaxtı,
Güllə baxın, güllə baxın.
Çəmənlərdə lala ağib,
Cöllə baxın, çüllə baxın.

Dağ başında yerin işləri,
Doymur gecə-gündüz qalan,
Gəzib səndan ilham alan,
Elə baxın, elə baxın.

Savalanum qarsız olmaz,
Səhənd dağım ocsız olmaz,
Eynalum da yarsız olmaz,
Holo baxın, holo baxın.

Həsən, sazin var hörməti,
Gərək çəkəsən zəhməti,
Deyən həqqi, həqiqəti,
Dilə baxın, dilə baxın.



TEYMUR ATƏŞİ VAYQAN^{*} (1949)

"Vayqan" təxəllişü ilə heca vəznində şeirlər yazan Teymur Atəş Qaradağ mahalının Məmmədçəhəl bəlgəsinde zəlumətkeş ekinçi ailəsində anadan olmuşdur. O, ali təhsilli olan el şairidir. Matbuatda az çıxış edir, yalnız bir toskirə kitabında üç xalqvari şeirinə rast galızik. Təhsilini başa vurandan sonra orta məktəblərdə müallimlik etmişdir. Şeirlərində xalq həyatının acınacaqlı vəziyyətindən yazar və öz milli hissələrini tərennüm edir.

* İsmayılli Samimi, Qaradağ ulduzları, Bəhədərli, Təbriz, 2014

Arazbanadadır

Aşıqlı, Ozanı, şirin Tatarı,
Gözəllər gözəli Arazbanadadır.
"Nəbi" ni səsləyen sildür qayalar,
Gözəllər gözəli Arazbanadadır.

"Vayan" a dayaqdı "Hərəsər" dağı,
Damaqda dad verir, korası, yağı.
"Sətarsən" düşmənə ağıdır, ağı
Gözəllər gözəli Arazbanadadır.

"Aynalı" məşəsi cannetin bağlı,
Çiçəkli bəzənib Xərli yaylağı,¹⁰⁰
Üştübin¹⁰¹ nər bağlı, qoçlar oylağı,
Gözəllər gözəli Arazbanadadır.

Həyf ola düşmüsəm uzaq elinudan,
Urmamış, yaylaqlı, rəsəh gülüməndən,
Sevincimdən, sevimli sevgilimdən,
Gözəllər gözəli Arazbanadadır.

¹⁰⁰ Xərli - Qaradağda Xərli kundında yerləşən yaylaq

¹⁰¹ Üştübin - Qaradağın böyük şəhəri həkim Nobatının diafragma kəndinin adı, nər bağlarıyla təkrarlanır kənddir.

Qaradağ

Qaradağ sevməli sevgim, sevincim,
Marçanlı, sadəfli, bahalı incim.
Vayqandı hər zaman soyköyim, dincim.
Fəl dolandı, ayrı düşdüm elimdən.

Dəmə manə, kusubənmə anadən,
Uzaqdaşan xəbərin yox atəndən.
Nifzətim var el-obsunu qatəndən,
Əl təlandı, ayrı düşdüm elimdən.

Əmnialar¹⁰² ac qurd olub doymadı,
Evda cüca, küpde kərə qoymadı.
Kimse qurdun dorisini soymadı.
Təm calandı, ayrı düşdüm elimdən.

Höküm olub xəstələrin bərində,
Arvad ölüb, uşaq kişi olındı.
Bu köçməyə sözü olmaz şurın da.
Qəm qalandı, ayrı düşdüm elimdən.

¹⁰² Əmniyalər - şəhər neftində fəaliyyət məsulüləri



AŞIQ BAHARƏLİ BALKANLI (1950)

Güneyin maharətli aşığılarından olan şair Aşıq Baharəli Balkanlı 1950-ci ildə Qoşaqay şəhərində anadan olmuşdur. Atasırun yanında şagirdlik etmiş və gəzəl səz çalmağı və aşq dastanları öyrənmişdir. O bir çox şagirdlər yetişdirmiş və əvvəsində tanınan bir ustad şair idi. Toyılarda və şəhərlərdə yazdığı şeirlərinən də oxuyardı. Aşıq Baharəli Balkanlı 2000-ci ildə məsmə qızasında vəfat etdi.

Istərəm

Həq verənə qane olub,
Sağlığına var istərəm.
Mərd oğlunun başçasında,
Alma, heyvə, nar istərəm.

Bir söz deyim gəlsin xosa,
Namərd ilən gözəmə qoşa,
Tez tikəsin çalar başa,
Diniñ çələşin mər istərəm.

Sarı baharı saldırın yada,
Qanbat, ağzın gəlsin dada,
Namərdlərin bu dünyada,
Yerin yurdun dar istərəm.

Dar gündə dostun halıñ
Qaran dosta qurban olum
Alaşında səndən qabaq
Yanan dosta qurban olum.

Nahaq düşdüm bu türməyə,
Bir keşim yox səz deməyə,
Bu haldə səni görməyə,
Golari dosta qurban olum.

Arif olan salmaz dilsə,
Mard oğlan yapışar alo
Süfrosunu gülgüla
Şalan dosta qurban olum.

Vəfali dost yetər dada.
Aldanmaz şöhrət, ada
Şərafətiş bu dünyada.
Qalan dosta qurban olum.

Man görmüşəm çoxu-azi,
Xəzən, bahar, payız, yazı.
Bahar deyir, telli sazı
Çalan dosta qurban olum.



VƏLİ ŞAHMƏHƏMMƏDİ (1951-2022)

Naturalist baxışlı şair Güldürlü Vali Gilməmməd oğlu 1951-ci ildə Qaradağın Kaleybor vilayətinin Güldür kəndində anadan olub, orada boyba-başa çatıb və doğma kəndində ibtidai təhsilini başa vurmuşdur. Daha sonra təhsili buraxıb ailəyə okun işlərində yardımçı olub və 20 yaşından sonra Təhranın kiçib ömürlük orادa yaşayıb.

O, gənc yaşlarından şeir yazmağa başlamış, sədə və səmimi xalq dilində şeirlər vazaraq el arasında sevilən şair olmuşdur. Aşiq ədəbiyyat formalarında yazdığı qosma və goraylıları nüqələrimiz tərafından toyılarda oxunardı. Xalq üçün qayğıkəs olduğuna görə adəbi və içtimai dəməklərin doyولus olardı. Sadıq və səmimi davranış sahibi idi. Təhranda uzun illər nəqqaşlıq sənəti ilə məşğul olmuş, nəqqaşlar sinfinin faal bir üzvü kimi o sinfin sinif təşkilatının yaradmasında səmimiyyatla çalışdı və üzvlərindən oldu.

O, şeirlərində "Güldürlü Vali" taxallüs edirdi. Güldürlü Veli "Sabır ancişmanı"nın təsisindən bir neçə il sonra

"Sabir-əncüməni"nə qoşuldu. "Sabir-əncüməni"nin idarə heyətinə seçilərək onun müsəlmanının müsəlmanlığı bölümündə məsafəli olaraq uzun illər çalışmışdır. O, 2022-ci ildə Təhranda vəfat etmişdir, məzəri Təhrandadır.

Güldürli Valinin beş şeir kitabı çap olunub: "Ağlı dağ", "Qaral qıraqı", "Həsrət güzgüsü", "Lampasız otaq", "Güldürli Vəlli" (dəsnə).

Dostum

Dünya yaxşı ola, yaman olmaya,
Dediləng üz gülə, gülmedi dəstum.
Güyananqlar heç saralıb-solmaya,
Güllü bahar gələ, gəlmədi, dəstum.

Namərd mord oları yuxarı zaməndi,
Qoyub mançınaga sıxarı zaməndi
Gözləndən qanlı yaş axarı zaməndi,
Kimsə göz yaşını silmədi, dəstum.

Güldürli Valinin dilin lal etdi,
Əlif qaddın kaman etdi, dal etdi,
Sinasın tapdadi, naqqı-nal etdi,
Ayaqlarda ola, olmədi, dəstum.

Novruz bayramıdır

Bu gün sizə müljdə olsun
Ellər, Novruz bayramıdır.
Şirin sözlər ilə dölsün
Dillər, Novruz bayramıdır.

Kökliklər xoş nəğmə oxur,
Bağlıarda gül-çiçək qoxur,
Bülbüllər intizar banır,
Güllər, Novruz bayramıdır.

Sevgililər gəzir qoşa,
Sürmə çəkib göza-qoşa.
Siz bozənin al-qumaga
Çöllər, Novruz bayramıdır.

Asqlar düzüllüb dosta,
Mizrab galzin asta-asta,
Ensün sadəlli saç üstə
Tellər, Novruz bayramıdır.

Güldürlü Vəlli iħhami,
Aħib yazar il-ayyam,
Aħiñ haqdan dolu cami,
Ellor, Novruz bayramıdır.

Darolorda aşib-dاشan
Set, gaři unutmasın.

Sərt zirvələrlə loqquşan
Yel, şairi unutmasın.

Eşq bəhrində üzən zaman,
İnci sədəf düzən zaman,
Barmaq üstə gəzen zaman
Tel, şairi unutmasın.

Güldürlü Völli qafası
Koçməlidir son nafasda,
Salmı yada, har məclisə,
El, şairi unutmasın.



HƏCCƏTULLAH MÜVƏQQƏT HƏCCƏT (1951)

"Həccət" taxallusu ilə yazılıb-yaradın şair Həccətullah Rahmatulla oğlu Müvəqqət 1951-ci ildə, Xəbəzin Məzər kəndində dindar bir əkinçi ailəsində anadan olmuşdur. 16 yaşından altı ay kənddə, altı ay İso Tehranda yaşayıb aqbazbəq işi ilə məşğul olan Həccətullah elə gənc çəgalarından oxuyub-yazmayı da öz seyi ilə öyrənmişdir. O, türk və fars dillərinən başqa, arab və ingilis dilləri ilə da tanış olmuş, biliq dairasını və dünyagörüşünü genişləndirmiştir. 1987-ci ildə Tehrənin Naxim-şahər (Əkbərabad) mahalləsinə köçür. Aşıq olmasa da, aşıq müsiqisi ilə dərinlənən maraqlanır və qopuz çalmayı da öyrənir.

Həccətullah ilk kitabı "Ədalət bayraqı" adlı ilə 2007-ci ildə çapə vermişdir.

Nəsihatnامه

Əzəl salam olsun əlli-ibtarı,
Mədiso varanda yetini tanı.
Yüngül olub yüngüllərə qarışma.
Alim ol, uzaqdan cahili tanı.

Cəhələ oturub, cəhələ durma.
Yersiz bəhs eyləyiş özünü yorma.
Namərd qabağında boyununu burrasa,
İnsafazdır, voxdur orun vicedarı.

Naməddən mərd olmaz, nəqisden ağa,
Sərçə bülhül olub qonmaz budaga.
Həccət deyir, hörmət edin qonağı,
Naməddən mohabbət gorubson, hanı!?

Vətən:

Əziz vətən, ayrılmam men səndən,
Ayrılar neçə ki, bülbül çəmiəndən.
Bu əhd-i-peyməni bağlaram səndən,
Həç vaxt adını düşməz dilimidən, vətən.

Döyüş meydanında töküldü qanlılar,
Haqq yolunda fədə oldu ınsanlıar.
Səndən ötrü şəhid oldu cavanlıar.
Ədalət bayrağı elində, vətən.

Dinim İslamdır, vətənim İran,
Rəhbərim Əlidir, Kitabım Quran.
Yaddan qıçırıramam sonu heç zaman,
Mən də aynı düşdüm elimdən, vətən.

Aşnayam daşına, ham toprağına,
Ziyarətə gələm mən ayagıra,
Bülbül tek qonaram gül budağma,
Höccətam, ayrıldım elimdən, vətən.

Deyil

Yaman yerdə sabah açdıq,
Qəm bizi boğlayan deyil.
O yuriddən bu yurdə qaçdıq,
Qəm bizi boğlayan deyil.

Bel ağacı aman kəsir,
Üzüyimde yellər asır,
Çoxalmaga dərd töhsir,
Qəm bizi boğlayan deyil.

Dərd hər gün bir hava çalır,
İxtiyarı aldən alır,
Höccət türmüb motəl qalır,
Qəm bizi boğlayan deyil.



ABBAS DEHQANI MÜŞTƏNİQ ÇOBAN⁶³ (1951)

Şeirlarında "Çoban" taxalhıı edən el şairlerimizin biri də Abbas Dehqani Müştənəq Çobandır. O 1951-ci ildə Ərdəbil bölgəsinini Yurtçu elində yerləşən gözəl təhsili Müştənəq kəndində okınıq ailəsində anadan olmuşdur. O, ibtidai və orta təhsilini kəndində bitirmiş, sonra 1967-ci ildən Təhrana köçnmiş və qurban həyatı yaşamadır. Təhranda dərzilik pəşəsini öyrənib ustəd işi kimni işləmisiđir. Təhranda evlənmiş və orada ixtiyar illarını yaşayır. O, gəndlik illərində şeir yazımağa maraqlanmış və heca vaznında şeirlər yazımdır. Çobanın şeiriñi daha çox xalq molşeti, Azərbaycan xalqının folkloru, arzu və isteklərlə bağlıdır. Gənclik illərindən bu günlədkən yazdığı sədə və səmimi şeirlərindən ikinci cild "Bayat boycası" adı ilə Təhran və Tabrizdə nəşr edilmişdir. Daha çox bir bayat şairidir desək, ya-nılmamış.

⁶³ Abbas Dehqanı, Bayat boycası, Təhrir, Nəşri, 2020.

Bayatlılar

Qarabağdan qar gətir,
Ətek dolu naz gətir.
Yaşlı və bədil gedəndə,
O sevgili yar, fatir.

Qara bağın dağlıdı,
Yol-yolağı bağlıdı.
Düşmənələr yara vurub
Sına, ürək dağlıdı.

Qarabağda qan oldu,
Qan töken düşman oldu.
Rus-ermenisi cinayət
Etdilər, viranı oldu.

Dağları var ucaltı,
Dağlar gündən bacalı,
Rus-ermenisi birleşib
Batchı qana Xocalı.

Qarabağda dumanlar,
Bulud olub qan aqlar.
Böyük, kiçik, qız, oğlan,
Öldü şəhəd cavanları.

İgid aqarlar öldü,
Gözəl, sərvərlər öldü,

Sevgi sevgidən oldu,
Nazlı dilbarlar öldü.

Ela yanalar
Yar dəlisiyam,
sevməlisiyam.
Səndən ayrılm
Sevmeyəsiyam.

Ey dolı dilbar,
Ol manə sərvər.
Olsan müdəm
Dilimə ažbar.

Bir dolı qeytan
Deyir dur, alən¹⁰⁴
Yanagından işp
Gələndə canan.

Çox daliyəm man,
Sevməliyəm man,
Vətən yolunda
Ölməliyəm man.

"Çənlivel" inda,
Dəliller dilləzində,
Dolarur adlar
Xalqın dilində.

¹⁰⁴ alən - bu an, just

Ela yanalar,
Dərdi qanalar,
El sevgisidi
Bax bu cavanlar.

Söz baxcasın

Açıb təkam söz baxcasın,
Siləm körəmün taxcasın,
Şeis qəzəsindən damşam,
Suvaram sevgi baxcasın.

Deyənmirəm sözüm çoxdur,
Inan məndə doğum çoxdur.
Alişmişəm özlüyümdə,
Üregimdə közüm çoxdur.

Dərdimin yexdu dərmanı,
Olmuşam zülmün qurbanı.
Ləlam, dilim bağlanbdır,
Öldürər bñ qəm Çobanı.

Aşıqlar oldu

Əsl - Kərəm
Cən talesdədi.
Kərəm xəstədi.
Cəndən usandı.
Gəl, can əsədədi.
Gəl, Əsl yəndi.

Düşdüm çöllərə
Eldən-ellərə,
Darin göllərə.
Dərdən calandı.
Gəl! Əsl yəndi.

Ölkəmdən təzdim.
Yolları azdım.
Dağları gəvdim.
Yorğun dayandı.
Gəl, Əsl yəndi.

Qüssəm olanda,
Kənlüm dolanda
Ağlar Çoban da.
Sevgini qandı.
Gəl, Əsl yəndi.



MƏHƏRRƏM AZƏREAM (1953)

Şeirlərində "Qaradağlı" və "Məsharəm Qaradağlı" təxəllüs edən el şairi Məhərrəm Azəream Xanın oğlu Kaleyber mahalının çevrasına yerləşən Gündəc kəndində əkinçilikdə işləyən dünənyaya göz açmış və orada boyabaşa qatmışdı. O gənclik illərində Təbrizə köçmüştər və orada yaşa-məqdadır. Aydın düşürcəli bir el şairidir. Gözəl qoşmalar; toçnisi, gəraytları dövri motbu noşrlarında dörc olunur. Dolguntu manalı qoşmularını aşiqlarımız toy-düyününə oxuyar. Bozi şeirləri el şairi Süleyman Salislın şeirlərlilə bir-gə Təbrizdə noşr etdiirdiyi "Menim arzum" adlı kitabında yer alıb.

Şair dərdin alım, götür qələmimi.
Gördülüyün əməli sənətkardan yaz!
Ummam dəlgahıdır sənət dünyamız,
Sənət çox darındır, sənətkar dayaz.

Zər qiymət verilib Ələsgərə tam,
Olam el gülüncü Ələsgər atam,
Məris yol göstərib Ələsgər atam,
Daməmaq yaxşıdır sənətkar, day, az.

Qaradəğlı, bərəz bağdan öz elin,
Zərgər ol ki, zər doğəsmən öz elin,
Xalq araya sənətkarın özəlin,
Payızda görmüşüm sənətkarda yaz.

Şair dostum Solman Səfryana İthaf,
Dağı unvarında gözüm yaşardı.
Axi keçmişinə yaxın ağınayam,
Demək nə lazımdır yaxşı bilişən.
Bir cür mən də sənin özünə tayam.

Hayat belədirmi başımın tacı?
Öz meylimi axır ömrün sayqacı;
Bəzən də təqdirin olmır olacı,
Ya saçımı yolaq, ya başım oyam.

Qara yeller asılı hayatımıza,
Payız köləgə salıb baharımuza,
Ahımız yüksəlib Aya, ulduza
Bax, belə kədatla yoğrulub mayam.

Xəzənlə payızam, şaxtəli çışam,
Dərdinə sarılmışam, qəmisi solmuşam.
Sarastı əllərdə sultan olmuşam.
Sellər üzərində harayam, hayam.

Bir arıq qayıtdım ötan illərə,
Köslilik aiddir biz nəsillərə,
Şair xöyalımla etmə yollasə
Nəğmələr oxuyan Qaradağlıyam.



AŞIQ FƏTHULLA RZAYAN (1953)

Aşıq Fəthulla Rzayan 1953-cü ilde Cərmədüz mahaləsinin Qayabaşı kəndində bir skinçi ailəsində işqli dünyaya göz açıbdir. O, gənclik illərində Qaradağın ustاد aşıqlarından olan Aşıq Xeyrulla Sayoñsun yanında şagirdlik etmiş və aşığıq romzlalarını çox gözəlcəsinə ustadından öyrənmişdir. Yənim əsrdən artıq bir müddəti el içində aşığıq edir və indi doğma kəndləndə ixtiyar ilərini yaşayır. Şeirlər yazır, gözəl səx ifaqı və bacarıqlı ustaddır.

Aşıq Fəthulla Rzayan bir çox gənclərimiz, aşığıq romzlörünü öyrətmiş və onlarla aşiq yetişdirmiştir.

Dağlar

Yenə ömrüm təzoləndi.
Yolum düşdürü sənə dağlar,
Sənsiz günüm qəm, kodardır,
Qəlbim dörnür qana, dağlar.

Qayaların alıbdır çən,
Gədikləri şəhli çıman,
Bir neçə gün qonağam mən,
Üzün tutma yana, dağlar.

Kondımızdır Qayabaşı,
Yayığınız Meşabəsi,
Gül-çiçəkdir dağı, daşı.
Ruh verir insana, dağlar.

Bir bülbülem qofasdayım,
Eldən aralı xəstəyəm,
Gedargiyəm, yol üstəyəm,
Hörmət eyla mana, dağlar.

Fəthullayam, etməm xəta,
Çünkü, ömründə yox vəfa,
Yazanandan cəvri-cəfa¹⁰⁸,
Gotdi məmə cana, dağlar.

¹⁰⁸ cəvri-cəfa - zülfəm və cəfə simik

Dünyanın

Ela ki, göz açıp galdım cahana,
Al eylədi böyük-bəri dünyanın.
Na qəlbim açıldı, na üzüm güldü,
Yordu məri alı-zarı dünyanın.

Qurudu şəmənamum, düşdə tağından,
Əridi cəsədəm hicran dağından,
Bir şah qırqarum¹⁰⁸ uçub bağndan,
Vitənədi rüğzəni dünyanın.

Vədi keçdi, ömrü keşdi, ay həkim,
Yaranmışam al-vay ilə dərd çəkləm,
Şəcəd qılım, bir Xudaya diz çökəm,
Bilir, manəm günahkarı dünyanın.

Galib ömrün sahədina yetirdik,
Yurdı-yuvada covamalar¹⁰⁹ bitirdik.
Huseyn Əsədi tek usiad itirdik,
Baş nec oldu sonetkən dünyanın?

Fatullayam, sonu gördüm yar, andım,
Bilərsən ki, yalan olmaz yar, andım.
Bilmədim ki, heç nə üçün yarandım,
Baş, beləymis etibarı dünyanın.

¹⁰⁸ qırqar-qırqar

¹⁰⁹ covamalar - müsələtə bələdlik (şəhərər, əcəmər yaxınlığı)



KƏNÜL QOCABOYLI (1954)

"Kənül" taxəlliüsü ilə şeirlər yazan Kənül xanım 1954-cü ildə Arazın cənub sahilində verlaşan Muğan bölgəsinin Qocabayılı təyfasında işçili dönyaya göz açıbdır. Uşaqlıq illerində yaşadığı mülkiddə müdrosoların qızları qəbul etmədiklərinə görə təhsil ala bilməmişdir. O, Qocabayılı obasında boyu-başa çatmış və bir enjellimlə evlənmiş, ondan yazi-pozu öyrənmiş və şifahi adəbiyyatla maraqlanıb şeirlə əlifət bağlamış, sinədəidər şeirlər oxubarılmışdır. 1989-cu ildən şeir yazımağa maraq göstərmişdir. Yazdığı şeirlərdə baziləri şeir antalogiyalarında və qazetlərdə dərc olunmuşdur. Kənül xanım indi ailəsilə birlikdə Parzbad şəhərində yaşayır.

A dağlar

Ürkəndən vuruldum sansız hüsmiləna,
Başı buludlara çatan, a dağlar.
İstəmirəm duman gəlsin üstüna,
Gül-ciçəyə yazda batar, a dağlar,

Səndən cari olub axar bulaqlar,
Durnalı sonalar, göllü yaylaqlar,
Sizdən ilham alar gələn qonaqlar,
Zirvəsində qartal uçan, a dağlar.

Bir da qonaq geldim, görəm üzünü,
Sildirəm qayam, yaşlı düzimini.
Duydum gözərindən həsrət sözünü,
Sahiri torpağa qatan, a dağlar.

Buludlar başma qar, yağış vəzər,
Seiro daşmaq üçün Körül də galər,
Marallar irialdar cüyürklər malət,
Qoymunda Ələsgər yatan, a dağlar.

Dağlar

Köklikdərin dəstə-dəstə,
Maralların boyu bəstə,
Aşqalların sərənə üstü
Çalar təlli saçın, dağlar.

Allı-gülü yaylaqların,
Qaynar-qısynar bulaqların,
Gülşün ağları uşaqların,
Eller çəksin nazın, dağlar.

Sürülərin otlar durar,
Ellər səndə şenlik qurur,
Qız-gelinlər halay vurur,
Qısa dönməz yazın, dağlar.

Qan laçaklı lalələrin,
İnts-inci jalələrin,
Ay üzündə haləllərin
Görsün, Körməl qızın, dağlar¹⁰⁸.

¹⁰⁸ Geyyid Məmməd İbad. Məşhur əsərlərin şəhər və idarəət. Təbəq, Yarım, 2003.



SƏLİM İSMAYİLİ (1955-2012)

"Səlim" təvallüs edən Salim İsmayılin 1955-ci ildə Vərzəqan şəhərinin yaxınlığında olan Süngün kəndində əkinci ailəsində anadan olmuş və idtidai təhsili orada almış, sonra yoxsulluqdan uşaqlıq fəz karkənalarında işləmək üçün ailəsi ilə birlikdə Təbrizə köçmüştər və orada həyat sürməşdir. O sonralar mis madani olan Süngün kəndinin dağlığındı görüb ehsasi şeirlər yazmışdır. "Ana Süngün" adlı az hacmli bir şeir kitabı çapdan çıxıb. Yazdığı sədə və ehsali şeirləri aşiqlar tərəfindən möcüzələrdə oxunardı. Salim 2012-ci ildə Təbrizdə vəfat etmişdir¹⁰².

¹⁰² Salim İsmayıli: *Ana Süngün*. Təbriz, Nəzərdə, 2002.

Ağladım

Vətən dağlarıñ gördüyüñ zaman,
Ürəyim qəm ilə doldu, ağladım.
Yada düşdü ittin gedən ellərim,
Saraldı güllərim, soldu, ağladım.

Yandı canım man baxanda çöllərə,
Gözüm yaşı axdı, döndü sellara.
Həsrət qaldım öz yurdumda ellərə,
Bu dərəd manə yaman oldu, ağladım.

Zəlim ovcu yollarını bağladı,
Ana-bacı qəm alındı ağladı.
Salim yandı, sinəsini dağladı,
Vətən oda yanar qaldı, ağladı.

Çağırı

Mən gedirəm, vətən məni çağırı,
Babaların özü qalib bu yerda.
Qan ağlayır torpağım da, dağım da
Anaların gözü qalib bu yerda.

Felak qandan don biçibdir torpağa,
Ör kişilər and içibdir torpağa.
Can veriblər, can keçibdir torpağa,
Döyüşlərin izi qalib bu yerda.

Qanmayaşınlar ömür boyu vuxlayar,
Ömür keçər, 81üm gəlib haxlayar,
Qan verənlər torpağırı saxlayar,
Koroğlunun işi qalib bu yerda.

Səlini Boğru qana döndü nə tayda,
Qardaşların harayıdır bu çay da,
Bacıların naşnidir o tay da,
Anaların gözü qalib bu yerda.

Alemi

Ədalət, saxavət vəxdu dünyada,
Şirtiqlıq aləmi, söz aləmidir.
Düz darmışan düzədə qalib deyirlər,
Şirtiqlıq aləmi, düz aləmidir.

Var kimsənin beş-on qırın patası,
Derman olur, tez sağalır yarası.
Kəsilibdir yoxsulların çarazı,
Cəhennam aləmi, köz aləmidir.

Min üzlüya siyasetçi deyirlər,
Tülkülor da, aslan donu geyirler,
Dünyom dördəlli didib yeyirler,
Selimo deyirlər, diliş aləmidir.

Süngün

Babaların sözü sendə,
Aşqların sözü sendə,
Dünyaların gözü sendə,
Düz ilqarlı, ana Süngün.

Gülzal geylər arxadaşın,
Vüqarlıdır uca başın,
Qızıldır torpağın daşın,
Düz ilqarlı, ana Süngün.

Gülüştərdən sevgi yağsun,
Yal-yamaca şimşək saxsun,
Ətəyində çaylar axsun,
Düz ilqarlı, ana Süngün.

Səlim deyir sözüm qaldı,
Ocağında gözüm qaldı,
Dağlarında izim qaldı,
Düz ilqarlı, ana Süngün.

Bülbül

Xazan galdı, soldu güllər,
Yax sinəni, dağla bülbül.
Həsrət uzun, kənənə yorğun,
Döz hicrana, ağla, bülbül.

Qomlar gördüm hər sinadə,
İşlər gördüm torsına da,
Qar qalanmış tər sinədə,
Zümrüstdən¹²⁰ çəgə, bülbül

Salim deyir hərəksən?
Eşq elindən yaralısan,
Şəhər könüldən atalısan,
Yaza könüllü bağla, bülbül

Salimoğlu

Gülün rəngi qəriçə ikən saralıb,
Yaz çağında bağçaları qar alıb,
Geniş dlinya anlayana daralıb,
Bu qara günlərə dözən istəməm.

Qaranlıq zindanını qapıyan açan,
Zalimin elindən qurtulub qaçan,
Qartal tek qayıalar bayından uçan,
Zirvədən-zirvəyə gəzən istəməm.

Saxlamaq lazımdır məlli qeyrəti,
Uñuda çevirmek, nisql, həsrəti.
Kim versə zalima köndü¹²¹, fırşəti.
Kesəkla başını oxmak istəməm.

¹²⁰ zümrüstdən - qız

¹²¹ köndü - yön, həq, xəmt

Olab Salimoğlu vatan vürganı
Qoy ona desinər elin yorğunu.
Elimi qurulan kələk, qurqunu.
Qəhrəmancasına pozan işərəm.

Nədir

Dağs daşı ağb galsan,
Bulaq kimin coşub galsan.
Axar suya düşüb galsan,
Bilərsən ki, istək nədir.

Urutmasan öz dilini,
Gözdən atmasan elini.
Tutsan bir yazıq alını,
Bilərsən ki, istək nədir.

Bir gül olsan öz kohunda,
Yanılmasan düz yolunda,
Gül bitirən sağ-solunda,
Bilərsən ki, istək nədir.

Salimoğlu xəstə qalsa,
Üroyunu qəmlər alsa,
Bir dest onu yada salsa,
Bilərsən ki, istək nədir.

Həla

Man elçiyam, eli yada salmaram,
El uğrunda ayniq qallam, yatmaram.
İnsanların arasını qatmaram.
Vermərəm heç namərd ilə el-əla.
Sözlüm üstə dayanmışam hələ man.

Ayaq altında ayaqlanıb yaxılsam,
Yaxalınıb qazamata soxulsam,
Güllər kimi tikan üstə yixılsam,
Arzularım çevrilirsa da nisqıla,
Sözlüm üstə dayanmışam hələ man.

"Yusif" kimi quryulara satılsam,
Bir qual kimi bazarlarda satılsam,
Ayaq altında daş-torpağa qatılsam,
Şağlanıv yoluñub veribə yela,
Sözlüm üstə dayanmışam hələ man.

Bayatlılar

Güller biter çəmənda,
Göz qaldı yaşəmənda,
Tanrı belə yazıbdır,
Nə sandadır, nə məndə.

Əzizim dərə gal,
Get saçını dərə gal,
Xoş günstündə gəlmədin,
Çəkilirəm dərə, gal

Ay qız adın "Bağdagül".
Bağçada gül, bağda gül.
Yazda güllər açanda
Galib bizim bağda gül.

Əzizim yada bənzər,
Tənəş var yada bənzər,
Nə sən Şirinə təyəzər,
Nə man Fərhadə bənzər.



ZÜLFÜQAR KƏMALİ (1955)

"Zülfüqar" taxallüsü ilə şeirlər yazan Zülfüqar Kəmalı Azərbaycanın connat guşalarından biri olan Qazadag bölgəsinin Ərəzin kəndində ekinçi ailəsində dünyaya göz açmışdır. Yeniyetməliyinin ilk illarında atası Hüseyn kişi onu yoxsulluq nübatından bir vəli həmşəya rökar vernmişdir. 1963-cü ildə Zülfüqarın atası kənd ağalarının zülmündən yaxa qurtarmaq üçün Təbrizə üz tutmuşdur. Zülfüqar 15-16 il burada fərqli toxumaqla məşğul olmuşdur. O, sonralar traktor fabrikində işlənə-işlənə gecə məktəbində orta təhsil almışdır. 20 yaşından bəlli yaradıcılıqla məşğul olmağa başlayan Zülfüqarın şeirləri içtimai-siyasi məcmüdü ilə diqqəti cəlb edirdi. Onun inqilab dalgaları buriidüyü bir zamanda – 1978-ci il fevral ayının 18-də Təbrizdə baş qaldıran təməmmalıq hərəkatında Zülfüqar inqilabçı dostlarının ön sırasında idi. Müxalif qüvvələri etiraza çağırılan içtinisi-

siyasi qrupların təşəbbüsü ilə yaranan və şah rejiminin devrilməsinə sebəb olan birliğin unutulmaz günlərində o, 24-25 yaşında, sözün həqiqi mənassında, ölümə hazır olan bir dosta fədakar etirazçı qrupunun başında hakimiyyət məmurlarına qarşı ilk yürüşə başlayanlardan olmuşdur. Fədai şair iştirakçısı olduğu o qəndi tarixə "Bəhmanın İyirmi Doqquzu" adlı bir şeir haşr etmişdir. İnqilabın başlandığı gün iller boyu onun Təbriz radiosundan səsləndirilən bu məşhur şeiri ilə qeyd olunardı. Sada və şəmimi dildə yazılan milli ruhlu bu şeir nəlq tərəfindən çox yüksək doyorlendirilmişdir.

Zülfüqarın şeir kitabı: görkəmli həkim-şair Müsbətin Şimşayın yazdığı ön sözü "Qapımız açılır Gündə sarı" adlı ilə çap olunmuşdur.

Bəhmanın İyirmi Doqquzu

Ellər deyirdi Təbrizi,
 Köynək geymişdi qızımızı.
 Azərbaycamıñ özü
 Zülümdan qurtarsın bizi
 Bəhmanın İyirmi Doqquzu.
 Şənbə günü sohər çəğ
 El ela alı çornağı.
 Titradi qorxudan yağı.
 Görəntək horoldı gözü
 Bəhmanın İyirmi Doqquzu.
 Səsləndi azadlıq adı,
 Igidər qordu büsəti.

Damaqlarda qaldı dadi,
Çoşquya gətirdi Tabrizi
Bəhmanın İyirmi Doqquzu.

Hanı ki verdi ol-ola,
Dərbərə düşdü valvelə,
Kondilər də gəldi dilo,
Söyledilər: - "Vur dinsizi!"
Bəhmanın İyirmi Doqquzu.

Dədilər, gəldi Səttarxan,
Nazmiya çəkdi əl-amən.
Laçık örtmüsdü pasibən,
Dövlətin üresiz qızılı¹¹²
Bəhmanın İyirmi Doqquzu.

Bərinç kəndi, yeridi el,
Almışdı əla qazua, bel,
Hırsı daşrdı, məsəl sel,
Qoy düşmanın çəsun gözü
Bəhmanın İyirmi Doqquzu.

Od tutdu bankı-sadirat,
Yandı-töküldü hər bir zad.
Şuşa və tablo qarbaqat
Doldu xiyabanın düzü
Bəhmanın İyirmi Doqquzu.

¹¹² Dövlətin üresiz qızı - həkimiyətin bəzənmiş qızı

Babak babamız oyanıb,
Vüqarlı dağ tək dayanıb.
Azərbaycana güvənib
Sevirdi, ağ oldu ürəki
Bəhmənin iyirmi Doqquzu.

Deyişlər yalandı, yalanı
Xaridi deyil inanı.
Təbrizlidi ki, qoydu canı,
Vətənin uğrunda özü,
Bəhmənin iyirmi Doqquzu.

Cam andıran Qulamalı,
Orucolile Pəncəli –
Hərdan oldu xaric əli?
Təbrizli özüydü, özü
Bəhmənin iyirmi Doqquzu.

Deyir, yatarlar oyana,
Zülüm alındıñ galdıq canı.
Zalıms boyadıq qana.
Qoy hamı bilsin bu sözü
Bəhmənin iyirmi Doqquzu.

Deyişlər ki, pulluları,
Yandırdılar hər nə varı.
Ağlatıdılar üşyankarı.
Göz yaşı güldürdü bizi
Bəhmənin iyirmi Doqquzu.

Gülə səsi guruldadı,
Divlər kimi nərildədi,
Millət İmam gülümsədi,
Diş qicirdi qırda quzu
Bəhmanın İyirmi Doqquzu.

Gülə axı düzüm-düzüm
Milləti qorxutmaq üçün
Düşman bildi elin güclün,
Qatlanılıc süst oldı dizi
Bəhmanın İyirmi Doqquzu.

Arazın öz qəhrəmanı,
Çəkib yaxına zamanı
Rövşən edibdiz caham,
İşqili, parlaq ildüzü
Bəhmanın İyirmi Doqquzu.

Davamıza, doğruldu zamanı,
Zalima vermeyən aman,
Xainə vəlvələ şələn
Bu millatın ürək sözü
Bəhmanın İyirmi Doqquzu.

Bəhman ayl. 1977



AŞIQ YAQUB ÇOBANYAN (BİNİŞLİ YAQUB) (1955)

Şeirlərində "Aşıq Yaqub" və "Binişli Yaqub" taxəllüs edən şair aşıq Yaqub Çobanyan 1955-ci ildə Şəhəristər mahalının Binis qəsəbəsində anadan olubdu. O, Azərbaycan folklorunu dərinlən oxuyub və bacarıqlı aşıq sənəti və folklor ustasıdır. İndilikdə Şəhəristər zəherində yaşayır və orada olan ədəbi dəməklərdə iştirak edir. Son illərdə "Binişli Yaqubun Divani" adlı əsir məcmuəsini çap etdirib. Şeirləri başqa aşıqlar tərafından da toy-düyündərde oxunur.

Deyil

Körül qəflət yuxusunda yatmağın layiq deyil,
Halal-haram bir-birinə qatmağın layiq deyil,
Şən mərdilə darüşanda ahdi-peyman eylədin,
Bir türməni on tūmənə satmağın layiq deyil.

Geldin ziyarət elödin Kabeyi-Beytullahı,
Labbevk dedin hey çağırdın orda böyük Allahı,
Gəzzin Səfəri. Marvəni bağışlatdırın günahı,
Bir də galib günahlara batmağın layiq deyil.

Az qiymətə müftə yersə aldən verme imanı,
Munkür olub¹³ həqiqətə möhkəm tutma dünyam,
Çalış vallah şərük etmə səndo malum şeytanı,
Sondan döntüb şeytanə dəş atmağın layiq deyil.

Aşıq Yaqub, gal oturma, çağır Kirdgarmı,
Aşıq ol! Nəfəsin olma verme ixtiyarını,
Heyi-səla xeyrül əmlə¹⁴, bağla bəhrü-barını,
Bu dünyadan olı bekər getməyin layiq deyil.

¹³ Munkür olmaq - danmış, boyşinəna alınmışaq



HÜSEYN MƏHƏMMƏDXANı GÜNEYLİ (1955)

Şair, yazıçı, tədqiqatçı Hüseyin Məhəmmədxanı Güneyli Əli oğlu 1955-ci ildə Tabrizin şimal-qorbində yerləşən Şəhərət mahalının Meşin kəndində orta durumlu bir akmış ailəsində anadan olmuşdur. İlk məktob təhsilini həmin yerdə almış, orta məktobi Tabrizdə başlayıb Tehranda bitirmiştir. On üç yaşından şeir söyləməyə başlayan gənc şair öz töbünü mərsiyyə adəbiyyatı həm də satirik şeirdə sinmiş, dil və ədəbiyyat elmlərini öyrənməkdə avvalca rəhmətli ustad Əbdülkarim Mənzuri Xamneyinin əzəl kurslarında dərs almağa başlamışdır. Onun davamında ustad Mənzurinin göstərişilə 1984-cü ildən sonra ağır mühalidə və axtarış nəticəsində ədəbiyyatımızdır dozindən öyrənmişdir.

2004-cü ildə o, "Dədə Qorqud" kitabı üzərində aparıldığı derin elmi tədqiqat işinə görə mərhum prof. Hüseyin Məhəmmədzadə Sədiq tərafından "Fəxri Doktor" dərəcəsiనə layiq görülmüşdür.

1985-ci ildən jurnalistliklə məşğul olan Güneyli "Varlıq", "Ümид Zəncan", "Sahand", "Şams Tabriz", "Avay Ərdəbil", "Nəvid Azərbaycan", "Məhd Azadı", "Fəcər Azərbaycan" və s. mətbuat orqanları ilə fəxri sməkdaşlığı etmişdir. O, ədəbiyyatımız və folklorumuz üzrə keçirilen onlarca daxili və xarici elmi kürfranslara çağrılmış, onların sırasına qoşularaq çox etmişdir.

Güneylinin bu günə qədər çap etdiirdiyi əsərləri: "Bilici Bahlılı latifələri", tanınmış ədəbiyyatçıs "Əli Kamalının həyat və yaradıcılığı", "Meşin" (*doğma kəndin monografiyası*), "Dədə Qorqud" kitabı, "Dədə Qorqud boyları", "Aşıq Qəşəmin yaşayış və yaradıcılığı", "Dan səküləcək" (şirə), "Klavuz" (folklor toplama), "Atalar sözü, sözlərin gözü" (*deyimlər abdiyi*), "Nəşillər" (Güney bölgəsi folklorik nəşillər).

Səndir qanadımı, bağla qolumu,
Uçub düşüncəmlə dag aşacəkam.
Dağlayıb dilimi tik dırdağımı,
İçində ötümələ dianışatağam.

Üstümü ört, basdır qara kül ilə,
Seyvəməz ocağam, sönməyen közəm,
Səndir qələmimi, cir dəfərəmimi
Tariх üzərindən silinməz sözəm.

Ey yarasa quşu, gecə sovuşur,
Bu qara pordədon dan səküləcək,
Günəş yaşınağı uşdan atəsaq,
Monim da gülməyən üzüm güləcək.

Sənəmə suamus dağam, səsim-savum yox,
İçim alovhudur, partlayışım var.
Həmişə bar verən bahar deyiləm
Tufanlı payızım, qarlı qışım var.

Zinalı bulağam, qırılmaz gözəm,
Axışam dayanmaz çağlayacağam.
Səni göz yaşında boğana kimi
Qış, bahar, yay, payız ağlayacağam.

Dinim, dinməyim?

Bir mazlumanın göz yuşunu yanaqdı
Axıtsalar, dözüm, dinim, dinməyim?
Gülüşümü dəmdursalar dodaqda,
Baxıb görə, gözüm, dinim, dinməyim?

Dağlarırsa deyəndə haqq söz dilmə,
Dustaq olsa üreyimdə niskilim.
Qoymasalar sevim, ya da sevilim,
Dilə galim özüm, dinim, dinməyim?

Öldürülməndən salınmaqcın uzağa,
Tuş edilsəm yersiz töhmət-qınağa.
Duyan könlüm yaxılatsa dağ yağı,
Olşa dilde sözüm, dinim, dinməyim?

Umüdiarım yarpaq-yarpaq üzülsə,
Yaman yalan sağ-soluma düzülsə,
Baş keşlib qan içarı süzülsə,
Öz qanımda üzüm, dinim, dinməyim?

Varlığımı al, qən, kədər bürüsə,
Arzularım göz evimde çırılsə,
Qara günlər mənə sarı yürüsə,
Alovlanın közüm, dinim, dinməyim?

Bir gül olsam dost adına dərişəm,
Amma sonra qəbir istə sarılışəm.
Qılın olsam naməd əla verilşəm,
Mərd başını tizüm, dinim, dinməyim?

Naməd uvçu ayaq qoysa ovlağa,
Matalları çoxso bəndə tuzaga,
Ərənləti qui ətsələr alçağa,
Göz yaşım süzüm, dinim, dinməyim?



AŞIQ YƏDULLA ŞÖKİBİ (1955)

Təbrizdə yaşayan aşıqlarımız səz və söz ustası Yədulla Şökibini yaxşı tanyırlar. O bir ifaçı şair aşığıdır, gözəl səz bağlayır. 1955-ci ildə Qaradag mahalimün Kaleybar mənzəqəsinin Şuxana kəndində anadan olub. Ürəyi el üçün çırpanan el şairi sadə xalq dilində yazdığı şeirlərində ölkəmizi və doğulduğu vilayətin gəzəlliklərinən söz açır. O, aşiq poeziyanın tələbini uyğun olan mövzulardan və mözmunlardan faydalananaraq klassik aşıqlarımızın qədim ədəbiyyatımızda son nəsillərə qoyub getdikləri bütün qəliblərində gözəl şeirlər yazımışdır.

O, şeirlərində insanları dostluğa, qardaşlığa və məhabbətə çağırır. Onun şairlərlə deyişmələri qədim dövrlərdən beri aşıqlarımız arasında sıraq nüvədəni kimi görünən hümər zirvesinə qəlxan bir iştir. Demək, hər yetər deyişmələrindən yaxa qurtara bilməz. Aşıqlar arasında gedən de-

yışmalər nə qədər dostluq əlaməti olsa da, ikinci el şairi arasında bir növ vari gizli, yarı açıq surətdə gedən yarış və minnəq əlaməti, sınaq meydandasıdır.

Qala-qala

Nanaciba kənül verma,
Salar sən qeylə-qala.
Mərd oduna ürəyini
Çalıq ki, hey qala-qala.

Mərd dünyada pöhrət alıb,
Döyugiardo tufan salıb,
Mərd kişidən nişan qalıb
Koleyber do qala-qala.

Şəkibinin haqqı nidası,
Elə çatar səs-sədan,
Tülkü olmaz şir balası
Dünyada yüz qala-qala.

Əzəlindim yar dördüm yar çekər,
Gel, sona öytəmib, ay üzüm-üzüm.
Gel, sonum əzallı pak eşqmizin,
Yolunda canım, ay üzüm-üzüm

Pər-pər oldu güllərimiz nə yazdı,
Aynılıqdan yar maktuba nə yazdı?

Müjgan oxun bağım başın nə yazdı,
İstirsən alımı day üzüm-üzüm.

Göz yaşından bezikibdi yez, dörya da,
Qaymagilan bax, açılmış dər, ya da,
Qorq olmuşam eşq adında daryada,
Yetiş imdadıma day, üzüm-üzüm.

Miskin Səkibiyəm, sağalar dərdim,
Dərd bilməz canarın canına dərdim,
Yazda buğ bəslədim payızda dərdim,
Göl, zəmə saxladım pay, üzüm-üzüm.

Mirrab vursam səznidəki tələ bayram günləri,
Böhməliyəm sevincimi ella, bayram günləri.
Şadlıq olsun yer üzündə qəm, kədər görünməsin,
İnsan olan şad yaşasın belə bayram günləri.

Hər bir evdə şadlığınan, yağlı plov süzüllərin,
Xain-xobis harda olsa onun bəğri üzüllərin,
Can devarılar, can eşitsin, söz nizama düzülsün,
Onda ataq dərdi, qəmi sela, bayram günləri.

Yer üzündə hər bir evdə, say yeddişim sarılı¹²,
Mahabbətin təbəssümü dodaqlarda gorula.

¹² Say yeddişim sarılı - il bayramında nəmətlerdən "s" harfi işlənən yeddişim süfrəye oyuyuktur (əoğan, sarımağ, aimbəc, amir, sumağ, semən, zökəc pul).

Vüsal ola cəm hasratlar, qol-boyunu hərülü,
Xeyir omollar düşüb dila gəzə, bayram günləri

İlimizdə mübah gölsün, gül-çicəklər ayılsın,
Yaz nəfəsi, bülbü'l səsi təbiətə yayılsın.
İnsanların hörmətləri, dağdan ağır sayılsın,
Yaxşı olar, külli böyük gülə, bayram günləri.

Har çiçeyin üz strindən el-obalar qoxuya,
Seyda bülbü'l bağ-bağatda güldən saray toxuya,
Şəkibi da, ürək sözün el-obada oxuya,
Sevincindən sazi çəkə zila, bayram günləri.

Dostusən

Qişda gedib yazda galsan,
Bağda ki, hanın dostusən.
Yemək üstə kiusu tuşsan,
Şübhəsiz qarın dostusən.

Yavan, yağlı ye, bugünü,
Dost olana aç düğünü.
Daldalanma yaman günü,
Deyorlər varın dostusən.

Har xoş günün var çatını,
Danma elin hörmətini.
Doğrayanda bax otını,
Dayansan darm dostusən.

Buğn burma, telli cavan,
Xəstə düşən derdirə yan.
Bir gün uçar tilək tərlən,
Görərsən, sarın dostusən.

Bela həy sal, dursun yatan,
Xoş söza ixtilat qatan,
Ay varlığın puls satan,
Hankı çıxarıñ dostusən?

Şəkibi yaz, soyla belo,
Söz yaylısin eidən-əla,
Şərifəni atəq selo,
Gel, düz ilqarını dostusən.



ƏLİRZA MİYANALI

(1956)

Şair, yazar, jurnalist və tədqiqatçı Əlirza Miyanalı Hacı Əsəd oğlu 1956-dı ildə Miyana şəhərində orta durumlu bir ailədə anadan olmuşdur. O, orta təhsilini Miyana şəhərində başa vurandıq sonra sorbət işlərdə çalışmağa başlamışdır. Ədəbiyyatla tanışlığı və adəbi yaradıcılığı da ilk gənclik illərindən başlamışdır. Elə o illərdən bəzəcən dilimiz, şeirimiz və nəşrimizin inkişaf üçün sarıldızır İradə ilə çalışmışdır.

Çox sayıda kitab və məqalələrin müəllifi Əlirza Miyanalı ince xövəli şairdir. Yaşadıları arasında özünməssəs dəst-i-xottı seçilən, həmiden tez formalaran Ə. Miyanalı bugün adəbi dilimizdə düzgün təslübda şeirlər yazan şairleridəndir. Onun şeirlərində məhəbbət möcüzəsi, vəzən eşiqi və insansevərlik mövzuları dəha çox yer tutur. Təfakkürün dörnliliklərinə nüfuz edən şair, inciliklər və sevgilərlə yorulmuş təlaşlar şairidir. Şeirimizin klassik və sorbət

formalarında modern şeir sahəsində öz gücünü təsdiqləyan şair həm də şeir təfsircisi kimi de tanınır. Onun ədəbi baxışları hemiçə ohamiyəydi və qiymətli olmuşdur. Daha çox qoşma və gəraylı qəliblərində yazır. Bir neçə qoşma və gəraylısı aşıqlar və xanəndələr tərafından oxunmuş və dil-lər azberi olmuşdur.

Sən yadına düşürsan
Oxuyanda bulbullar.
Sən yadına düşürsan
Çiçək açımda güllər.

Sən yadına düşürsan
Baharım sən, yazım sən;
Gülmərəm sən gülməsen,
Sənsiz həram bilirsən,
Sən yadına düşürsan.

Qızlar saçın hörəndə,
Oğlan salar koməndə,
Mən onları görəndə
Sən yadına düşürsan.

Qayıma qalam yazı tok;
Yaşayara tamarzi tok.
İki homdəmi görcək,
Sən yadına düşürsan.

Bir çıxış yolunun tamarzıstiyam;
Haçandır yol çəkir ürşyim, gözüm.
Daha tükkənibdir doğumum manımı;
Çoxandır gəzirəm dörküne dörüm.

Giley-güzər yen heç yoxdur məmə
Özüm eyləmişəm, nə eyləmişəm.
Hərdən soruşuram özündən-özüm
Günahım nə olub, man neyləmişəm??

Ömür karvanının bir manzılında
Bir gün saçlaruma birca dan düşdün
O haçan dişdusa bilmədim, ancaq
Oru man görməmiş anam görmüdü;

İndi o günlərdən nə qədar ötüb,
Nə qəder yaxşı-pis arxada qalıb.
Ömürdən qopan o fəsillər, illər
Harası başqa bir xatira olub.

Budur ağarıbdı bütün saçlarım,
Anam nə yaxşı ki, heç görməmişdi.
Saçım tek ağarıb buğum-saqqalım,
O yaziq bir dəni dörd eyləmişdi.

Həni iirdiyim o aziz günler?
İndi birdən ölsəm ağlayınum yox!
Tutaq heç ölməsəm, yarah qalsam
Burda bir yan da bağlayınum yox!

Zaman öz işində, gərdişindədi,
Onun ne vəcənə oları, qalan kim.
Bu əski dünyadı, vərdişindədi,
Ona na, həlkin kim, məhkəmə olan kim.

Bir gün bu dünyadan köçəsi olsam,
Bu cırma-qaralar yaşın qalacaq.
Mən deyin olmasa mən yaşayanda,
Mütlaq məndən sonra çox şey olacaq.

Bu gün

Bu gün heç bilmirəm na üçün, nadan
Üzüyim yensə da talan olubdu.
Balka da buda var, bu gün hardasa
Məni də bir yada salan olabdu.

Qulağım səsdədir, gözüm yol çəkitir,
Elə bil inidənən galocəksən!
Heç na olmasada şəksiz, şübhəsiz
Mənim bu halma sən galocəcsən!

Na olar, gül, gülə gülmek yarassır,
Toki elə eyni domun içində!
Elə gal, elə get, elə dolan ki,
Qoy barı alışım yanım içimde!

Yanım öz odumda, öz atışında,
Sonın yandırmağım garak olmasın.
Ham bir həqiqi sevən söylə ki,
Təpədən-dırnağa ürok olmasın!l

İnan bu sevgimə, İnan özüzüm,
Özüm öz içimdə unudulmuşam.
Başqa söz demirəm, demirəm sənə,
Özümü unutub mən sən olmugam.



SAVAD CUDİ MOVLAN (1956)

Savad Cudi Movlan 1957-ci ildə Qaradağ mahalının Gərmənduz bolğasında zyerlaşın Movlan kəndində okinci ailəsində işıqlı dianyaya göz açıldı. O üç yaşında ikon atasını itinib və doğma kəndində ağrı-acılarla bova-haşa çatıbdır. O, üftidai təhsilini Movlan kəndində bitirdikdən sonra imkanlılıq ucbatımdan təhsilini davam etdirə bilməmişdir. Savad Cudi Movlan gənclik illərində okincılıkla məşqul olmuş və sonra Taxalıq İdarəsində işe qəbul olunub və orada 30 il işləyəndən sonra təqəridçü olub həmin kənddə yaşamaqdandır. Gənclik illərindən şeir və müsiqiyə marağı olan şair elo gənclik illərindən hecəh şeirlər yazmağa başlamışdır. Onun əsasən aşiq adəbiyyatı şeir qoliblerində olan şeirlərinin məzmununu votansəvərlik, insanseverlik və el qayğısı təşkil edir. Movlanın indiyadak "Urayımin güzgüsü" adlı bir cild şeir kitabı yayınlınmusdur¹¹⁶.

¹¹⁶ Savad Cudi Movlan. Gərginin güzgüsü. Təbətə, Sumer Nəşri, 2015.

Dağlar

Əstəklərin göy məşadır,
Başı orşa çoxan, dağlar.
Sınan nərgiz, banovşadır.
Ətirlidir yaxan, dağlar.

Sənədə var Babak nişanı,
"Fərizad"ı, "Şöltərcan"ı.
İgidlərin qeyrət qanı
Damarında axan, dağlar.

Vücudiyom, gəldim cana,
Aşıqam Azərbaycana.
Son şanı oldun, man pərvəna,
Ay yandırıb-yaxan, dağlar.

İstəkli dostlarımlı çıxam yaylağa
Körəküm vəcədə gelib hal aña məni.
Dilbilmez, dəmişqan yoldaq olından,
Bəxtim qismət edə ha, lala məni.

Bizim dağlar öz dardına bab alı,
Koroğlu nişanlı, Babak babalı,
Getmasəm boynuma gələr babalı,
Çağrıb qoynuma hal aña məni.

Vücudiyem, qoy eşitsin mozarım,
Naməhtəm gülündə doyanmaz arım.
Səratək ismətim, tükonməz arım,
Çekir ayağımdan halala məni.

İmkanız olsa

Na qədər fəlakədə ömür payız var,
Gərin bu daşlıarda imkanız olsa.
Sixilnəş sinədə hay-harayız var,
Töküm dodaqlardan imkanız olsa.

Yaz fəslidir fasillərin nığıni¹²²,
Alin lenfiarda yazın bu günü.
Çəkin cınaqızda¹²³ hörmət yüküni,
Kegin sınaqlardan imkanız olsa.

Dünya duraz, insan gəldi gedərdi,
Təməh artıq olsa, dərddi, kədərdi,
Sərvət də mülknəl de¹²⁴ bir gün hodərdi,
Şorun yataqlardan imkanız olsa.

Bacardıqca otrın alın zamanıñ,
Dağının xırmanıñ, qırın amanıñ,
Üzünüzde olan həsrət dumanañ,
Sılıñ yanaqlardan imkanız olsa.

Vücudi, eşqilo qırpusuñ ürək,
Çəkilən zahmatın lezzətin görək,
Yelişən meyvəni vaxtında dorək,
Şehirli bağılardan imkanız olsa.

¹²² nığıni - qayı (dərlik qəşər)

¹²³ cınaq - əməz, əylən

¹²⁴ mülknəl - vəz, pol, imkanlar

Bənövşə

Müjda, xabar yetir dosta,
Xoş gəlibdir yaz bənövşə.
Peşvazına dəsto-dəsto,
Çıxar oğlan, qız bənövşə.

Xəm gərdənin çat başbaşa,
Bax eylə strin dağ-daşa
Gül dibində qoşa-qoşa.
Bir-birindən naz, bənövşə

Gözel qızlar səni dərsə,
Sincənin üstə sorsa,
Dostuna armagan versə,
Rəngin saralmaz bənövşə.

Takdir sənilən kararətin,
Güllər içində hörmətin,
Bilmədim burun illətin,
Nədən ömrün az, bənövşə.

Eybi yoxdur heç əslində,
Bitirsəb bahar fəslində.
Vücudi yazar vəsfində,
Dostlar çalar saz, bənövşə.



HÜSEYN SEYF HERİS AĞYARLI (1957)

Gözallılıklar yurdu, qoçqalar beşiyi olan muqəddəs torpağımız Azərbaycan, elcə də hünar və adəbiyyat ocağı olmuşdur. İnce xeyalli, dərin düşüncəli və ümumbeşəriyyət üçün səadət arzulu şairlər yetişdirmiştir. 1957-ci ildə Qaradağın Heris Xatunruud mahallinin Şeyx İshaq Xanqahı türbəsinin adını daşıyan Xanəya kəndində dünyaya gələn bir körpənin adını Hüseyin səsləndilər. Atası Mirza Məhriban kənddə Quran tədris edər və gözəl xatt yazzardı, çevrənin tavadlı adamlarından idi. Hüseyin yeddi yaşından mədrəsəye getdi və onun ilk müəllimi Azərbaycanın və Türk adəbiyyatının dünya şöhrəti alımı prof. Hüseyin Sədiq (Dərgün) idi. Hüseyin ilk təhsilini dogma kəndində, orta təhsilini Herisdə və Təhranda başa çatdırır. O, 1981-ci ildən Təhranda yaşayır. O, Təhranda Atlas hotelinin müdürülərindən olmuşdur və həmin pesəda fəqaihə yaşına çatır. Təhranda evlənir və bir oğlu, bir qızı var. Ehsashi və vətənpərvər qair-

dir. İlk şeirlər kitabı "Günaş Sarı" adıyla 2001-ci ildə Təhranda çap olunubdur. Məftunədici təbiati olan Xəməyo kon-dırında boy-a-başa çatmaqdə olan Hüseyn yeniyetməlik illə-rindən bəri həyatla tabiatın gözallıklarını bir yerde duyar və hiss edirdi. Əkin yerlərində aməkla ana tabiatın səmə-rası birlikdə bar verərkən, uşaqlıq aləminin istəklərinə uyğun olaraq nolər düşüñürdü, eis o illərin, kəpanak misali güñlerinin yumuşaq qənədliyinə qalıdı; o kövrək qənəd-liyin çirpılıb tökülen bir ovuc kəpanakunu kimli ağappaq xatirələr və o illərə aid olan ağ günəşlər oldu. Gənc Hüseyn sənədlər şeir yazdı, hünar və ədəbiyyatda maraqlı göstərdi. Doğma kəndinin yaylaqlarında "Ağyar" adlanan kiçik bir dağın ünvanunu özünsə şeir adı götürdü. Hüseyn Ağyarlı təxəllüsü ilə şeirlər yazdı. Demokrasiyət dönyasından öz payını ala bilən Ağyarlı üçün həyat uğurlu oldu. Pak ad, nəcabət və səmimiyyətlərlə yoğrulmuş tale omur hayatdan ala bildiyi payı oldu. Əton illər ortəндə Təhran, Təbriz və sair şəhərlərin mətbuat orqanlarında poetik duygualtı şeirləri ilə çıxış etdi.

El üçün, vətən üçün, insanlar üçün fərqli və manalı həyat istəyən Ağyarlının şair dünyası geridə və müqəddəs arzular dünyasıdır.

Yana-yana

Bir şam olub arıyaydım,
Dost bağırında yana-yana.
Sevinc olub yeriyyeydim
Yanağında yana-yana.

Bir dumansız dağ olaydım,
Yaşıl-yaşıl bağ olaydım,
Nə olardı, yağ olaydım
Çıraqında yana-yana.

Sarsılmayan el olaydım,
Ela qızıl gül olaydım,
Bir danışan dil olaydım
Dodağında yana-yana.

Al qan olub bələneydim,
İşıq olub ələsəydim,
Votan deya ələnəydim
Quağına, yana-yana.

Ağyarlıyam, galdım rana,
Necə qaldım yana-yana.
Bir şam olub çatam sona
Otağında, yana-yana.

Ana

Dard alındım gözlerimin yağını
Acı hicranda süzərem, ana.
Elinden, obamdan ayrı düşənl
Şeir ilə könlümü bezərem, ana.

Bağında gül açıb, bağında sollam.
Vaslinla gül kimi qonçaya dellam,
Sonin görüşünə müntəzir ollam,
Hasretli fırqətə¹⁷ dözərem, ana.

Sonsız ürəyimi çən-duman alı.
Ayrılıqdan qalbin olub yaralı.
İsti quçağından düşdüm aralı.
Odur, qurban elda gəzərem, ana.

Son oimasan məhəbbətim kim olar?
Qam qəkonim sədəqətim kim olar?
Sondan başqa xoş niyyətim kim olar?
Sonsız bu həyətdən bezərem, ana.

Ağyarlıyam, yena düşdüm hicrana.
Dünyalar bir yana, son da bir yana.
Eşqin ürəyimdə dönüb ümməna,
Coşqun donıziorda üzərem, ana.



ZEYNÖDDİN HERİSİ NƏJAD HERİSLİ (1958)

Zeynoddin Herisi Nəjad Herislı 1958-ci ildə Qaradag mahalının mədəniyyət ocaqlarından biri olan Heris qəsəbəsində ziyah bir ailədə anadan olmuşdur. Atası ustad şair Hacı Musa Herisi Nəjad və ziyahiş sairlerimizden olan amisi Hacı İsa Herisi Nəjad yaqın ki, ziyahiş şairimiz Zeynoddin Herisi Nəjad. Herislının arşaya galməsində təsirsiz olmuşdur. Zeynoddin Herisi Nəjad ilerili ibtidai təhsilini atəşinin müallimlik etdiyi Heris qəsəbəsində, orta təhsilini isə Təbrizdə başa çatdırılmışdır.

"Herislı" və "Hacı" toxumuslu ilə şeir yazan şair gənc yaşlarından öz hünər və istedadımı adəbi məhfillərdə nübuta yetirmişdir. Daha qox veznişli şeirləri ilə içtimai həyatımıza yanaşan Herislı kütüşün marağınu qazanan məsləhlərə dair əsərlər yazar. Onun şeirlərində dorin həyat fəlsəfəsi, insan həyatının gəzelliklərinə lazımlı olan duyğular və düşüncələr yutur.

Öz ana torpağından ayrıla bilməyan şairimiz Azərbaycan vürğunlarındanadır. O, humanist ruhlu, aydın fikirli adəbi şəxsiyyətlərdən biridir.

Yanıq Kərmi

Yorğun xəyalımı yeno bir kərə
Nəğmə qanadına mindir, Kərmi.
Dolandır dağbadağ, darəbədara,
Əşli diyarına endir, Kərmi.

Arzum dustaç olub bədən içində,
Qorxutam çürtiya kafan içində.
Sərhəd əsiriyəm vətan içində,
Şığı sərhədələri sindir, Kərmi.

Hərəz, hərəz çökdim haya gələn yox,
Ağladım gözəmün yaşın əllən yox.
Sevdalı könlükümüz diliñ bilən yox,
Dindir ürəyimizi, dindir, Kərmi.

Mənə pay veribdir vətan, qeyrəti.
Bu yolda xoşlaram hət müssibəti.
Acım, ağrımı, dərdi, həsrəti,
Sizlə canımıza, sindir, Kərmi.

Esqin atəşinə mən vurulmuşam,
Yanaram oduна hət sohar-axşam,
Sonin ocağımda yanmaqla xoşam,
Yandır, Hərislimi yundır, Kərmi.

Səni unutmaram

Bir yuvasız qışa dönsəm,
Gözdən axan yaşa dönsəm,
İntizardən daşa dönsəm,
Son vərsənə, mən də varam,
Bir an səni unutmaram.

Harayılmən, həyun sənsən,
Məhabbat alayılmən sənsən,
Mənim sevgi payının sənsən,
Son vərsənə, mən də varam,
Bir an səni unutmaram.

Sənsən mənim qaranquşum,
İlk bahara vurulmuşum.
Sənsiz çəsarəqəlim, hüşüm,
Son vərsənə, mən də varam,
Bir an səni unutmaram.

Məni unutsan, ay gözəl,
Arzularım olar xəzəl.
Qan ağlaram qızıl-qızıl,
Səni vərsənə, mən də varam,
Bir an səni unutmaram.

Sevgidir başımuñ tacı.
Olmaram namərd möhtacı.
Səninlə yol birdir Hacı,
Son vərsənə, mən də varam,
Bir an səni unutmaram.

Ölüm

Kim akdir bu ağacları?
Ağadaların bari ölüm.
Bu ağaclar kəlgəsində
Yarı qorur, yarı ölüm.

Ağacuların budağı yox,
Yaşıl-yaşıl yarpağı yox,
Qəbiği yox, qanpağı yox,
Öynində paltarı ölüm.

Bütün quşlar sanki uymuş,
Bir qoca bayquş oturmış,
Ulayır hər saher bayquş,
Dilində güzəri ölüm.

Bu ağaclar ölüm izi,
Gül deyə çağırır bizi,
Başda görünür qırımnı,
Ayaklında san ölüm.

Əl götürmür insanlardan,
Doymur tökülen qanlardan,
Na istayır cavamlardan?
Qan ölüm, qarşı ölüm.



AŞIQ QAFAR İBRAHİMİ (1960-2018)

Şeirlərində "Qafar" taxallus edən Aşıq Qafar İbrahimî Cəfər oğlu Kaleybat mahalının Naptığa kəndində okinçι ailəsində anadan olubdur. On yaşında ikən ailəlikdə Təbrizə köçmiş və ömrüünün sonuna dək orada yaşmışdır. O 18 yaşından saz götürüb aşığığa çox. Darin düşüncəli, milli ruhlu bir şair aşiq idi. İndiyədək "El qoşmaları" və "Mü-qaddas sevgi" adlı iki cild əsir kitabları işq üzü görübdir. Qoşma və geraylılarnda daha çox xalq hayatının ağrı-acılarını və arzu-istaklarını tapmaq mümkündür. Təbriz aşiq mühitinin tanınmış şimalardan id. Ustad aşiq və el şairi Aşıq Qafar İbrahimî 2018-ci ilde Təbrizdə vəfat etdi.

Ay üzüm-üzüm

Könlüm təpdaq olub yaqqı-yamana,
Dinmədim, utandı, ay üzüm-üzüm.
Yarpağına gizar¹²¹ etdim Seyrana,
Darmədim qanadan, ay üzüm-üzüm.

Yar bağında oda yandım, dad Əli,
Xəsta kömül yar läbindən dadah,
İndi yetər bu sevdada dad əli
Eşqin daryasını, ay üzüm-üzüm.

Mən Qəfaram, tuş olmuşam yanara,
Ay insafsız sən də mənsə yan, arı.
Qonaq eylə alma, heyva, ya nara,
Yetgin budaqdan ay üzüm-üzüm.

¹²¹gizar etdim - yələm dizişli, onadan kaçdım



DƏSGİRƏLİ ABDULLAHİ ELLÖR (1960)

Şeirdə "Ellör" toxallılış edən Dəsgirəli Abdullahı 1960-ci ildə Kələybar mahalimdə Şahgaldı kəndində anadan olmuşdur. Uşaqlıq illerini öz doğma kəndində böyümiş və gənclik illerində iş üçün Tehrana köçməşdir. Vatansevər və insansevər bir el şairidir¹²². Sədə və xalqın danışığı dilinə yaxın şeir dili var. Hazırda Tehranda yaşayır. Aşiq ədəbiyyatı qaliblərinde şeirlər yazar. Bəzi şeirlərini aşqlar toy-dündündə oxuyurlar.

Qara çaydan

Bəhman ucağında, şücaş odur,
Zəlimxan qonağın, ay qara çaydan.
Alavlı ahuşın ocağıñ, odur,
Qızarsın yanağın, ay qara çaydan.

Əzoldan ocağa oda vuruldun,
Şənlikdə quruldun, qəmədə quruldun,
Tufanda quruldun, dəmədə quruldun,
Hər galon qonağın, ay qara çaydan.

Ocağıñ sənüləsa, canın sizildar,
Yaş odur yanmasa, canını gizildar.
Xəsta yar, yarına elə sizildar
Xəstədir qonağın, ay qara çaydan.

Ellərin qonağı, vəfali qardaş
O taylı-bu taylı sofali qardaş
Bize qonaq gəlib cəfali qardaş,
Tələsir qonağın, ay qara çaydan.

Məni

El köçüb yaylağa, yurd yerindədi.
Bayənmir bu dağlar, ay ata məni.
Gözəllər oylarıb güle-çiçəgə,
Bayənmir bu dağlar, ay ata məni.

Düşüm yurd yerində qurdum alaçıq,
Dua etdim, ruhuna mən əl açıq.
Cəmi üryan, ayaq yalın, baş açıq,
Mindirib çəparaq, ay ata məni.

Şimşək çaxdı, dolu döydü zəmini,
Tuşan qalxb, aşırıbeli gəmini,
Düryalarda tutu bilməz qəmini,
Az qahib tuşına, ay ata məni.

Qurulub yaşında dostların cəmi
Çəkənmir bu zaman bu ab, bu dəmə.
Elləri yatardıb ayriñq qəməi,
Gal, oyat yuxudan, ay ata məni.



BƏXTİYAR ƏLİMURADI MUĞANOĞLU (1961-2016)

Bəxtiyar Əlimuradı Muğan oğlu 1961-ci ildə Farsabad yaxırlığında yerləşən Firtzabad kəndində anadarı olmuşdur. Doğma yurdunda boyra-başa çatan Muğanoğlu Araz sabilində yerləşən Muğan bölgəsində yetişən şairlərdəndir. İndiyadək klassik aşiq ədəbiyyatının müxtəlif qaliblərində yazdığı üç şeirlər kitabı un və aşiq dastarının müəllifidir. Muğanoğlu poeziyası Azərbaycanın milli və mənəvi dayarlarının daşıyıcısı kimi oxucuların böyük sevgisini qazanmışdır.

Öz adəbi mühitində sevilişin bir şəxs olmuş, müxtəlif ədəbi-mədəni qurumlarda fəaliyyət göstərmişdir. Çox sömimi və xeyirxah bir insan, kövrək türökli gair kimi vaddələrdə qalmışdır. O, 2016-ci ildə 55 yaşında dönyasını dayışmışdır. Mərhum şairin "Ay Savalan", "Şair ürovim" və "Ömrümün ağacından bir yarpaq" adlı kitabları işlə üzü görmüş kitabçıdır.

Oğlum

Qananın ayağının külü toprağı,
Qanmatın başının daşıyam, oğlum.
Zalimin qalbinə sünگüyəm oxam,
Məzilimün gəzənin yaşayam, oğlum.

Sevib-sevilenin ürəyi canı,
Qoşmanın, qazanın şöhrəti şanı,
Başdan-başa ulu Azərbaycanı
Gəzənin könlükünün qışuyam, oğlum.

Yetən eysə bilməz, poladəm, daşam,
Yurdun sevən gözsə kipriyəm, qəşəm,
Xalqın qoruyana dostam, qardaşam,
Nəməmən, qeytətin başıyam, oğlum.

Muğanoglu, Ələsgərəm, Aliyam,
Vəzəninin dərkindən əzəm həliyam,
Göz bebəgi kimi qorunahiyyam,
Müxənnas deməsin naşıyam, oğlum.

Qanan haqqı arar, xəsis var istər,
Qanımaz şər yaradat, igid nr istər,
Muğanoglu ziüümkarlı xar istər,
Elində yekalib akəlonmaya.

Qardaş:

Ehtiyat işidin yaraşıcıdır.
Çəndur bu dönyanın tələsi, qardaş!
İnan ki oyunbaz, oğru, yolkəsən
Yaman çoxalıbdır eləsi, qardaş!

Coxları dənizgit yorulmur engi,
Quzu canavara basır üzəngi.
Sincasını döyan şiri, poləngi
Aldadır göllərin dəkəsi, qardaş!

Tülkü sürü çəkib dağa aparır,
Dovani xicirdib bağa aparır,
Nökorin muzdunu ağa aparır,
Artır yazıqların şəlesi, qardaş!

Durna qanad çalır bulağ'a çatmır,
At dörd nala qaçır ulağ'a çatmır,
Elə spəşqurırsan qulağ'a çatmır,
Muğanoglu, yarut beləsi, qardaş.

Ömrümün

Baxışım yoluna düyünlənibdir,
Əlindən töküldü dəni ömrümün.
Çekilmir yolunun dolaylarından
Dumanı ömrümün, çəni ömrümün.

Dəlilik sevgimin başında qaldı,
Arzumun alları qışında qaldı.
Ayrılıq gözümüzün yanında qaldı,
Aldı əllərinən səni ömrümün.

Yandım bu dağlarda, gözü nam oldum.
Eşqin bazarında baxı kam oldum.
Gah Lələyo dondum, gah Koram oldum.
Muğanoglu, yarlı dini ömrümüñ.



BEYTULLAH ƏFSOR
(1961-2017)

Şeirdə "Tamış" taxallus edən Beytulla Əfsor 1961-ci ildə Qaradagın Xudafarin bölgüsündə yerləşən Hümidiyə kəndində ekinçi ailəsində anadan olmuşdur. O, gənclik illərində Təbrana köçmüş və orada arsitektor-dizayner işləmişdir. Tamış qürbət hayatı yaşayarkəm adəbiyyatımızla da məşğul olur və şeirlər yazmağa başlayır. O, insansevər, Azərbaycansevər və töbət aşiqi bir el şairidir. Tamış Tehranda yaranan adəbi dərnəklərə qəhlir və şeir axşamlarında iştirak edirdi. İndiyədək "Açar", "Yollar", "Balkə də" adlı üç cild şeir kitabı çapdan buraxılmışdır. Şeirlərinin okşəriyyəti aşiq adəbiyyat qəliblərindəndir. 2017-ci ildə Tehranda vəfat etmişdir, məzarı Təbrəndədir.

Ana yurdum

Bulağından bir gilə görə almağa,
Ocağından bir içim köz almağa,
Dodağından bir kəlmo söz almağa,
Ana yurdum, qısqına galıram.

Gala-gala sənə görəm deluxur,
Yollarını gaza-gaza yoluñur,
Dua eylə mənə olsun yol uğur,
Ana yurdum, qısqına galıram.

Ana yurdum, analarmın anası,
Məhabbatın, hürriyyətin qalası,
Behiştinə yer üzündə qalası,
Ana yurdum, qısqına galıram.

Xırmandan gen düşən başaq doniyam,
Sahilə gör tikən aşiq gamiyam,
Anaszlıq çəkən uşaq kimiyam,
Ana yurdum, qısqına galıram.

Getma

İndi ki galmışarı muradım, arzum,
Günsəş camalıru üz eyla, getma.
Yoxunu üreyim düzüno yordu.
Şən də bu yorumu düz eyla, getmə.

Dür ayaga menim ürkək məralım.
Pozulsun nisgilim, durulsun halim,
Baçib camalına man heyran olum.
Şən də hərdən dörüb göz eyla, getmə.

Pozmaq olmaz tanrı yazan yazını,
Günü gündən artıq eyla nazam.
Özürlə gətirdin illə yazını,
Bağrımı yandınb köz ilə, getmə.

Dindir Tamşımatı, nə olar bir də,
Aramızda nə duvat var, nə pərdə.
Ayrılıqdın savay desən, nə dərda,
Dözətem, dərdimi yüz eyla, getmə.



ARİFƏLİ RƏFI BAĞROV (1961-2019)

Şeirlarında "Bağırov" taxellüs edən şair Arifeli Rəfi 1961-ci il Ordubadı vilayətinin Poladlı bəlgasında yerləşən Bulqavar kəndində bir akińci ailesində dünyaya gəlmışdır. O ibtidai təhsilini öz dogma kəndində almış və orta məktəbi isə Ordubadı şəhərində bitirmiştir. Gənclik illerində şeirə həvəs göstərmış və həmin illərdə sevgi şeirləri, sonra nullü, vətonu şeirlər yazmışdır. Şeirləri sadə və xalq anlayışındadır. O asgarlıq illərində İraq-Iran savaşında olarkən yaranmış və asgarlıkdən sonra Təhranda yaşamışdır. O, atpyardında dünyaya gəldiyi Bulqavar səra dağlarının sevərkən qurban ellərdə öz dogma vətonının eşqilə yaşadı. Həcmə az olsa da, üç şeir dəftərinin Təhranda çap olunduğu söylənilir. Arifeli Rəfi 2019-cu ildə Təhranda vəfat etmişdir. Maxarı dogma kəndindədir.

Azərbaycanım

Yurdumdan, yuvamdan arabyam mən,
İstəsən bilişm, hərəhiyam mən?
"Xançoban" elliyəm, "Sara" hiyam mən.
Votəndir Ərəyim, Milm, Muğanım,
Təbiəti təyiz Azərbaycanım.

Dogma vətənimdir Gənica, Daşmaki
Qoşaçay, Tufarqar, Şirvanla Baki
Urutmam Səvaharı, Qumu, Ərəki,
Həz zaman Səttarxan başlayır yurdum.
Xəini pisayır, qınayız yurdum.

Elimin həz zaman olsun tizi ağ,
Yaşasın Şirvanın, dogma Qarabağ.
Lankaran, Sumqayıt, Xiyav, Qaradağ
Zəngən, Uzun, Qəzvin, Ərdəbil, Təbriz,
Hər biri Bağrova çəmündən özü.

Öldü...

Uca dağlarından keçmişəm,
Eşqin badoşın içmişəm,
Gözəl sevgili seçmişəm,
Alanmadım gedər oldu,
Monim omurum hədər oldu.

Siz fərətə geldim daşlar,
Üzüm gülməz, gözüm ağlar,
Bağrov dağı qara bağlar,
Gözel yarım gedər oldu,
Mənim ömrüm hədər oldu.

Savalanı solmaz gördüm,
Çayları dolmaz gördüm,
Çox işləri olmaz gördüm,
Yarım köçüb gedər oldu,
Mənim ömrüm hədər oldu.

Bayatlılar

Xalxalı ağlar gördüm,
Dövrosin daşlar gördüm.
Votan şahidlərinin
Yarosm boğalar, gördüm.

Hərəy salaq hər yana,
Ərdəbilo Gələna,
Urmu gölü can verir,
Xəbar verin İvana.

Bağının tacı manam,
Ocağın sacı monam,
Can verir Urmu gölü,
Qarışqam, bacım, monam.

Qarabağam, gülməram,
Göz yaşımı sılmərəm,
Türk eli-obasıyam,
Yadlara öyləməram.

Səhəndəm, başım uca,
Sal qayam, daşım uca,
Savalan mənim arkam,
Aşanım, sırdığım uca.

Güneyliyə

Bağrov dağlatmı qalib gəzəndə,
Gördüm ellsər deyir, var ol Güneyli.
Baxanda Bağrovun bostanıanna,
Gördüm ellsər deyir, var ol Güneyli.

Yaşayışda izlər qoydum ellərə,
Günər kecdi, aylar döndü illərə.
Gündü-gündən adın düşdü dillərə.
Gördüm ellsər deyir, var ol Güneyli.

Oeturur ellsənəs sözərin sonin.
Bağrova Mıgovda izlərin sonin.
Kim deyir sönübdür kızlötin sonin.
Gördüm ellsər deyir, var ol Güneyli.

El qayğısı tez ağardı başını.
Aynılıq yandırdı qolomdaşını.
Göl, Bağrovun yaza dondər qışını.
Gördüm ellsər deyir, var ol Güneyli.



AŞIQ FƏRƏCULLA MURADİ (1961)

Aşıq Fərəculla Muradî Əfşar elinin aşıqlarındandır. O 1961-ci ildə Tikan (Qara Tikan) şəhərinin yaxınlığında yerləşən Yəzə kəndində anadan olub. Gənclik illerindən şeir və müsiqiyə məraq göstərmış, aşiq ədəbiyyatının müxtalif növürlərində şeirlər yazımışdır. "Mən vətəm aşiqi, el aşığıyam" və "Sazın işığında" adlı iki cild aşiq ədəbiyyah formalarında olan şeir kitabı çapdan çıxmışdır. İndi Karac şəhərində yaşayır və toyılarda aşılıq edir. Gözəl səsə malik şair aşiqdır. O şeirlərini "Aşıq Fətəc" taxallüsü ilə yazar.

Cahş el içində hörmətin olsun,
Heç zaman özünü öymə, qardaşım.
Allah nəzəralsa, bir az uçalsan,
Amandır döyüne doyma, qardaşım.

Həqqi, həqiqəti eyləyib soraq,
Şər işlən kətar dur, bəhətəndən İraq
Qiymət gününe göndərin çəraq,
Namərdilik donunu geymə, qardaşım.

Xoş eyləmə cəhənmənin narından,
Zahmat çək, yegilən bahar-barındar,
Dünyada pək doyan, diiz ilqarından,
Nakəsə boyrunu öymə, qardaşım.

Aşıq Faroc, sözün tamama yetir,
Atış insənlərdən söz, söhbət yetir,
Bacarsan dost qazan, dost-əla gətir,
Bir kəsin qalbinə doyma, qardaşım.



RƏHMAN ARAZ
(1961)

Rəhiman Cəfəri Araz Məhamməd oğlu, 1961-ci ildə Qaradağın Dikla bölgəsinin Yuxarı Ağcaqışlaq kəndində anadan olmuşdur. Dördüncü sinifə kimə doğma kəndində oxumuş və 1971-ci il ailəsi ilə birlikdə Təbrizə köçmüştür. Rəhman orta məktəbi Təbrizdə bitirir. 1981-ci ildə Kərəcə köçür, orada corab toxuma sevi açır və 25 il bu işdə çalışır. 2011-ci ildən isə yalnız müftüllü və oxuyub-yazmaqla məşğuldur.

1991-ci ildən Azərbaycan ədəbiyyatı, dili, tarixi və mədəniyyətinə maraqlanaraq "Araz" təxəllüsü ilə şeir yazımağa başlamışdır. O, bu müddədə heç bir ədəbi dərnək və qurumlarda olmayıb, yalnız öz dorin müftüllülərinə dayanaraq güclü əsərlər yazub-yaratmışdır. Rəhman Arazın ilk şeir toplusu "Kəməl yolun sal Təbrizə" başlığı altında 2015-ci ildə "Avay Muncı" nəşriyyatının tərəfindən nəşr edilmiş, oxucu kütleginin rəğbatini qazanmışdır. 2016-ci ildə

yənə də həmin nəşriyyat tərəfindən "Yaddan çıxmaz Ağca-qışlaq. Sarıbulaq" adlı ikinci kitabı çap olunmuşdur. Röhmən Arəzən üçüncü möhtəşəm "Dədə Qorqud boyları" kitabı 2017-ci ildə, "Ozan Dədəm" adlı dördüncü kitabı isə 2021-ci ildə nəşr edilmişdir. Oluş əsərləri poetik, etnik, tarixlik, dil və s. baxımından olduqca dolğun və doyarlıdır.

Təbriz!

Varaq-varaq, oxuduqca,
Qoşma şeir daftaramı,
Kuya-küçə dolaşram,
Təbriz körül zəhərim!

Eynalının ətəyindən
Qalxıram el ocağına.
Yal-yanaçdan, dolaylardan
Eniram el bulağına.

Vüqər ilə, dayanayıb
Qartal baxış uca "Dənd" im⁽⁴⁾
"Savalan" la, "Səhənd" ilə,
Göz-gözədi qoca "Dənd" im!

"Soyudlu" nün buz bulağı,
Dağçılara gol-gol deyir!

⁽⁴⁾ Dənd - Çənubi Azərbaycanda bir diaq.

Ocaq çatıb, çardaq qurub,
Gecə-gündüz qal-qal deyir.

"Aci"nın üzün dərəsi,
Dələmür Təbriz bagına,
Gələn-gedən heyran qalır,
Gözü düşər daş-qasın!

Alamın qalbi döytür,
"Tabriz saat meydanı"nda.
Al Günsə salamlayır
"Ərk" i qızıl eyvanında!

El-günümüz yaraşıqlı,
Barmaqları qızıldandı.
Omur boyu, yaratdığı
Ürəkdəndi, gönüldəndi!

Qışmalarda söz zarratı,
Şəhriyara, Səhəndo bax!
Gül-çicəkdan çələng tutub
Ay-ulduzu döşüno tax.

Qarış-qarış torpağında,
Oğuzların izi vardı!
Yer altında, yer üstündə
Kitab-kitab sözü vardı.

"Tabriz", "Hieris" xalçaları,
Azərbaycan naxışıdır.
Türk elinin vərilişində
Anaların baxğıdı!

Ulustumuz ötan çağlar,
Təxədörin daşa yazılmış
Dünyaların dəyişməsi
Arut yapılıb kürqan qazılmış!

Oğul-qızın, ostanların,
Səndən şöhrət, ad alıbdı;
El ocağından yandırmağa,
Səndən çaxmaq, od alıbdı!

Birincilər şəhərisən,
Yurdumuza şəhər Təbrizim!
Süfrən açıq, gözü toxsan,
Fıga, xaqan, xan Təbrizim!

Arzularım göy qurşağı,
Allı-güllü boyamırsan!
Dan ulduzu baimamısdan,
Çox erkəndəm oyamırsan!

Ürək geniş xoyal ince,
Atın sürürlər uzaqlıqları!
Araz, Təbriz bayatısı
Düşür diş-dodaqlara!

Gedirəm!

Çal dağından baş alıb golən bir çayam,
Sellərə qovuşub axıb gedirəm.
Şürgün adasına, qəm oylağına,
Hicran bayraqını taxıb gedirəm!

Aysız gecələrdə sonsuz göylərə,
Yatmış şəhərlərə, uymuş köyliarə
Qumlu sahillərə, daşlı qayılarə¹²⁴
Həsrat gözərlərə baxıb gedirəm!

Zamanın dayışdı axan, yönü,
Dərd adlı yaşamın görünmür somu,
Halahildən¹²⁵ acı ömrü-günü
Başın dağdan-dاشça çaxıb gedirəm!

Buluqlardan damla-damla süzülüb,
Göy dağları yaxşına düzülüb,
Qayaların daşlarını yazılab,
Dönbür ildirme şənib gedirəm!

Boğazımı tutub boğan qəhəri,
Araca çıxdırın açı kədəri,
Yəhərişiyib Qazaqlaşqa kəhəri,
Oçaq çatıb, oda yaxıb gedirəm!

¹²⁴ daşlı qayılar - dağlı sıhətlər

¹²⁵ halahild - əldən vəzifə zələr

Qalsın!

Vətən oğlu, çalışğınan
Torpağında izin qalsın.
El varına gözətçi ol,
Arxaında gözün qalsın!

Gül-cicəkli naxışa dön,
Məhabbatlı baxışa dön,
Gılı-gılı yağışa dön,
Yaşlı çölüm, düzün qalsın!

Yaşatıman el nəğməsin,
Bal stızulsın, dil nəğməsin,
Dilqam, Sarı Tel nəğməsin,
Tər-kəmərin, sazin qalsın!

Danışanda dıl sevinsin,
Bülbül ütüb, gül sevinsin,
Əməyindən el sevinsin,
Halal çörək, duzun qalsın!

Gecələrin ayazdında,
Keçən ömrün yay-yazında,
Aşıqın telli sazında,
"Gözallıma" sözün qalsın!

El-obanın soyagında,
Oxu yayda, kədəğində,

Yurd-yuvanda, ocağında
İğid oğul-qızın qalsın.

Lalanın al yanlığında,
Qızılıgülün çanağında,
Araz elin ocağında
Ela alış, közün qalsın!



MEHDİ ABDULLAHİ YENGABADİ (1961)

Mehdi Abdullahi Yengabadi Həsənbaba oğlu 1961-ci ildə Miyana şəhərinin Yengabad kəndində anadan olmuşdur. İbtidai məktəbi öz doğma kəndində, orta məktəbini isə Miyana şəhərində bitirmişdir. Orta məktəb illərindən türkçə kitablar oxuyan gənc Mehdi həmin illərdən öz ana dilində yazılar, şeirlər yazmağa başlamışdır.

O, 1978-ci ildən sonra dəmir yolunda işləməyə başlayıb və bu səhədə Yaponiya təhsilli müəllimlərindən dars alıb işini davam etdirmiştir. Bacarıqlı işçi 1987-ci ildən Təbranə köçüb və İndiya kimi orada yaşayır. Onun vətən və xalq mövzularında yazdığı milli ruhlu şeirlərində Azərbaycan sevgisi duyalıdır. Ədəbi dərnəkciatın iştirakçısı və adəbiyyatsevər bir şəxsdir. Yengabadi İndiyə qədər üç kitabın müəllifi və müətarəcisi olmuşdur: "Səlcu, ocaq, dan" (grir topluğu, 2015), "Qarancı çayı" (romant, 2017), "Rəhi-bəsüy rüznayı" (farsa farsçına, 2017).

Xayal kaharı

Yeno da türk-yum xayal kəharin,
Çaparaq uzanır Şəhəndə san.
Arayır şuq ilə yarmı şəhərin,
İstəyir Şəhəndi o, Şəhriyəri.

Cülğayıb zirhın bir qatı dumanı,
Elo bil durubduur, axmazır zamanı.
Na Vurğun səslənir, na da Süleyman,
Olmayla danıblar köhnə ilqarı!

Ağladır bir ağır kadar obanı,
Oxşayır Səvalan Hidirhabanı.
Qəm basılı Arası, Kuru, Muğamı,
Sankı qan yağdırır can alan qan.

Çənlibel odlanıb, yasdadır hamı.
Sönubdiür gūnoşlor, yandırın qamı,
Səslovin həstəkar çalın müğamı,
Şətiriyar umudub odlu Setarı.¹²⁸

Dur yeno çalginan mizrabı telsi,
Ayılışın el-oba yatmışsa hala,
Əlanır gözümündən yaş gila-gila,
Çal "Yanıq Kərmi", çal "Gilonarı".

¹²⁸ setar - üç tell olan fars bişəsi

Cöynayır ürəyim acı qüssədən,
Cənnəmayır Eslayıñ çarxi bəs nadən,
Varsa gör, Gancaya, Bakrya gedən,
Söyləsin Qorququn soldu diyarı.

Bükdülar baxtımı qara İpəya,
Na oldu, saldılar şanuma İaka.
Onda ki Şəhriyar qəm çəkə-çəkə,
Yurduma qazandı şanlı vuqarı.

Qoy yansın yamaclar, qorulsun qaya.
Qarğamış Feisayın verdiyi paya.
Qoy kədər burğusu köksümü oya,
Qoy çənə payızça ömür baharı.

İslanır yanaqlar göz yaşımızdan,
Ayrılıq görəndə sirdəşəmizdan,
Yüksələ bu harayı baş daşımızdan,
Birliyə can alaq, birliyə barı.

Çatımaşsan bahara payız olmasa,
Sayrimaz ürəyin eşqə dolmasa.
El özün tapşığa fikirə dalmasa,
Zamanlar qatında yuxarı aşan.

Ucalar heykəlin bir vuqar kimi,
Bəslərəm eşqini nazlı yar kimi,
Bassa qəm bağrına bir mözər kimi,
Atmərəm könlüldən vətoni-yarı.

Dilin qayğısa

Yağmura düşmişəm, hərəyim batıb,
Çulqayıb könlümü selin qayğısi.
Ölkədən aralı, yurdumdan uzaq,
Köksümü oymaçda elin qayğısi.

Özdüyüin itiron, özgəsin təpər,
Özgələr kam aüz, köklərin çapır.
Ənidir gəm kimti ömründən qapır,
Ayların qayğısi, ilin qayğısi.

Sarinib böynuma hasratın qolu,
Bürüyb çıxınlar sağ ilə solu.
Bir yandan çayırta, bir yandan dolu,
Sarsıdb bağbanı gitlin qayğısi.

Zor ilə deyirlər zalima adıl,
Başqınçı yerlidir, yerliler zəlil.
Odladı güleşni, yandı qətanfil.
Zülüm ilə bağlanan dilin qayğısi.

"Mən" səsi ucaldı "biz" qabığında,
Əyri baş qaldıñız düz qabığında.
Çökdüüb namərdin diz qabığında
Iğidi, qandalı qolun qayğısi.



İDRİS AĞAZADƏ QƏMGİN (1961)

Şeirlarında "Qəmgin" taxallüs edən el şairi İdris Ağazadə İbrahim oğlu 1961-ci ildə Vərəzən şəhərinin dağlıq nahiyyələrindən olan möşhur "Süngün" kəndində anadan olmuşdur. O, 14 yaşındakı ailəsi Tabriz şəhərinə köçür. İlkədai təhsilini başqa qaldırıv və ailəyə yardım üçün işləməye məcbur olur. Ehsali el şairiimiz Qəmginin geirləri vəten, dil, insansevərlik məzmunlarındadır. O çağdaş həyatının ağrı-acıclarını, xalqımızın arzu və istəklərini aks etdirir. Qəmgin 30 yaşından sonra şeir yazmağa başlamışdır. İki dəfə doktörlük kitabı çap olunmuşsa da, şeirləri toylarında aşığılar tərəfindən oxunur.

Muğana bah, bah

Səzün həqiqəti şair vətəndaş
Məhabbat baslayır Muğana bah, bah.
Başqa bələgolardan oğuz əllərin
Na gəzəl saşlayır Muğana bah, bah.

Şairin şəiri tək çəçəklənəydi,
Dürəsi Muğanın, düzü Muğanın.
Gözlərim dolub tilvalənəydi,
Tartarı Muğanın, özü Muğanın.

Gelin, gelin deyir, girin qoynuna,
Sevgi düməyinə batın Muğanın.
Çaxır, royalarda seyr edin bir an,
Şirin laylasına yatın, Muğanın.

Ulduzlar parlayır mavi göylündə,
Büğdə zəmiliyi al yanagında.
Xalqın hayatımda xeyir, şərində,
Bığır ağ lavaşı el ocağında.

Çiçeklər bəzəyit səri, qırmızı,
Kənülələr oxşayan cananı dörüb.
Dillər ozboridi Sarı tək qızı,
Xançoban nağıla, dəstəni dörüb.

Fikri Səvalanda, qarda, boranda
Muğanda güllorin yanagındaşı.

Arazdan su içir gözləri hala
Bir yeni vusalın sorağında.

Nə yazdır vusal, nə yay, na payız,
Nə də ki, qarlı qış үşüstün ali.
Beyninda çoğlaysır hey gecə, gündüz,
Bir olsun torpağı, obası, eли.

Bərli dodaqların vusal rüştəsi,
Pashı qulaqların pasını silsin.
Ürəklərə damşın sevgi, məhabbat,
Dünyanın üzünlərinə sevgi çilərsin.

Gəlin, gəlin deyir, ay elliş gəlin,
Yarınan dərixdür bù hicran məmə,
Vusala can atın güllər solmanmış,
Dövma elim, odam axtarız sanı.

Qışmat ola bir an gəzəm sətin təlc,
Muğan çölləzində mən de vətondaş.
Arazın suyundan dadam doyunca,
Qovuşam ellərə Qənginəm, qardaş.

Ay Allah

Mət qalmışam, ay Allah
İşlərinə zamanın.
Ayağınır, altını
Dəşir inanıv-inanın.

Zaman tərəfə dolanır,
Əyriyi düz devirilər.
Baxa-baxa gözətlərim,
Haqqı didib yeyirlər.

Tonqalların içinde
Sizildiyir qananlar,
Bu hay-küya baxan yok,
Deyir-gülür nadanlar.

Satqınların gözündən
Yağır fitnə xəyanat,
Qurtaracaq bos haçan,
Xəyanatdan bu millo?

Nə vaxtacan qalacaq
Gözlərimiz intizət?
Haçan uzaq güləcək
Bilon varmı, bu diyar?

Ayaqların altında
Tapdağlarıñ insanlıq,

Ədalət yox, son qoya
Bu işlərə bir anlıq.

Yerdən göya uçanlar
Məzhlumların ahudü.
Göydən yera yağanlar
Kımlorın gürnaludi?

Bu sırrı özün, Allah
Aç, anlasın bu millet,
Bundan sonra etməsin
Bir-birimə xayanət.

Gələm, dağlar

Çox tələsdim bənövşələr
Səlməmişdən galəm, dağlar.
Söyüdlərin saçın yellər
Yolməmişdən galəm, dağlar.

Qədir bilməz hər ağılı kəm,
Dəruşanda yanır sinəm.
Kəş yad əllər sizo həmdəm
Olmamışdən galəm, dağlar.

Saxlamsan zillə dəmi,
Yandırılsan xan Kərimi,
Can atıram qalba qəmi
Dolmamışdım galəm, dağlar.

Başım üzərə əsir kılık,
Alovlanır, deyir ərəc
Cözürümədə arzu-dilək
Qalmamışdan galəm, dağlar.

Görürənimi bu yağrı,
Şoxur gəzə barmağını
Qəmginini keşkə ağlım
Alınamışdan galəm, dağlar.

Inanın yox

Qoca dünya fitnəkardı özaldan.
Fitnəsinə inanın yox, ay Allah.
Golbagoldı, getbagetdi bir anda
Geri dönen, dəyənan yox, ay Allah.

Zəlm bilir, zülme qarşı duram.
Hakim sanır xalqın gözün oyam.
Vurub yiyib dağıdırlar hər yanı.
Bu hay-lüyü oyanan yox, ay Allah!

Nazər qıldırm bu zamana, bu çağ'a,
Ağa gəzədən qan yaş axır yarığa.
Bu xilqətdə min bir cüro boyaga.
Dünya kimin boyanan yox, ay Allah.

Yetişən yox bu miliotin dadına.
Həzin-həzin yanır zülmün oduna.

Yanatılan bir an şalib yadına
Tonqallara qalnan yox, ay Allah.

Dünya üçün nalar yaormaq, nia demək,
Uşayımında dardı, qəmi bir atək,
Doğma vətan həsrəti tak, qəmi tak,
Gözərimə calanan yox, ay Allah.

Dönsə, dönsə gözalların ovlağın,
Dolanmışam qış aranı, yaz dağın,
Həsrətindən bu sevginin, bu çağın,
Mənim kimi qəçalan yox, ay Allah.

Mat qalmışam bu işlərə caharndı.
Haqqı danan hökm eləyir divanda,
Yazılıq Qərugin alıovlanır bir anda,
Küllə döñür inanın yox, ay Allah.



AŞIQ MƏHBUB XƏLİLİ (1962)

Zamanının adlı-sanh aşıqlarından biri də Aşıq Məhbub Xəlildir. O 1962-ci ildə Kaleybor mahalının Oyrı kəndində okincı ailəsində anadan olmuş və orada boy-a-başa çatmışdır. Orta məktəbi bitirməsdən aşılıq həvəstənə düşmüş və Aşıq Kamandar Əfəndiyevin kəsətlərini dirləyərək ondan aşılıq sənətini mənimşəyir. Olduqca gözəl səsə malikdir. O İran-İraq savağına gedir və orada yaralanır. Əgərlikdən sonra ustad Aşıq Farux Mehdi Purun və ustad Aşıq Cingiz Mehdi Purun öyrətmələrlə bacarığını daha da artırır. İndi əlkədə və xaricdə tanınmış ustad aşığıdır. Şeir kitabı çap olunmayıb. Təbrizdə yaşayır.

A dağlar

Kənlüm yasa batıb, ağlayır gözüm.
Alişb yanırıam, qızarıt közüm,
İncimə san Allah, dərdlidir sözüm.
Ayniq töbüni çalm, a dağlar.

Yanasan, ay monim bolalı başım.
Özəldən olsadı manım sırdaşım,
Çatılıb qaşılarım, axır qan yaşım,
Gedirəm sağlıqla qalm, a dağlar.

Kənlüm şəhri viran olub taları.
Hər şey yalan bir vaxşılıq qaları,
Ancaq deməyəcəm dünya yalandı,
Sinəndə dönməsin valm¹⁷, a dağlar

Oxşama ay çiçök, ağlama bulaq,
Sıvırı ürəyim, titrəyir dodaq,
Hayif anam yoxdur, bir halallaşaq.
Siz monim körlümü alın, a dağlar.

Necoki ömrüm var urtulmaram mən,
Sizdən ötrü saçlarıma düşər dan,
Sizi bürüyəndə duman, yağış, çən,
Mahbubu da yada salın, a dağlar.

Cüfəli təcnis
Sina-sina

Bu günləri bir gözələ tuş olçurum,
Məni vurğun edib, ay sina-sina.
Aşq deyir, ay sina,
Gözü səndə, ay sina,
Bu gün-sabah ölesi,
Getməliyik, ay sina.
Dardımın dərmanı var sinañ üstü,
Gələm ayağına, ay sina-sina.

Sinəndə var darin-darin yaralar,
Aşq oları sevib-seçib yar alar.
Aşq deyir, yaralar,
Tonali söz yaralar,
Qayda budur azaldan,
Yar qadasın yar alur,
Bir gün də öldürər məni yaralar,
Məni san danı eyla, ay sina-sina.

Aşqda qaydadsı dastanlar yaza,
Məhribən qış işini qoymasın yaza.
Aşq gərək ha yaza,
Sözün deyir hayara,
Fəsillorin içində
Bax san, çiçəkli yaza,
Gör nəcə söyklənilib qışınan yaza,
Gəl biz də söykənək, ay sina-sina.



HÜSEYN SİYAMI (1963)

El şairi Hüseyin Siyami Hacı Masum oğlu Bostanava mahalunun Tikmədaş qəsəbəsində 1963-cü ildə dünyaya galmış, ibtidai və orta təhsilini orada başa vurmuşdur. O, həmin qəsəbədə yaşaması və ədəbiyyatla uğraşarken ulu babalarından olan məşhur aşiq Tikmədaşlı Xəst Qasımın şeirlərini toplamağa başlarkən şeirlər yazımağa da başlamışdır. Onun poetik və zəngin şeirləti gəncikən ədəbiyyatsevərlərin marağını qazandı. O, dogma kəndində nüfus qurmuş və orada ilk fotografxana təşkil etmişdir. Sonra qəsəbə "Şura məclisin" dən Şərqi Azərbaycan Vilayətinin Şurasına yol tapmış və xalqma xidmət etmişdir.

O, 1918-ci ildə Şamaxı və Azərbaycanın digər ərazilərində ermənilər tərəfindən törədilən cinayətləri və soyqırımları indiyə kimi əzə çıxmayan sənədlərə və fotosəkillərə istinad edərək oks etdirmişdir. Həmin kitabı və Siyaminin digər tədqiqi əsərlərini nazara alan "Avropa nəşr evi" tərəfindən "Qızıl medal" və "Qızıl qələm" mükafatı ilə təltif

olunmuşdur¹⁰⁹. H. Siyami həm də ictimai xədim kimi tanınmış bir şəxsiyyətdir. Xəstə Qasımun məqbarəsinin təkilməsi və üç yerdə heykəlinin ucaldırılması, ustad Şəhriyarın heykəlinin berpa olunması, Təkmədəş Universitetinin işə başlaması onun səmərəli fəaliyyətlərinin nəticəsidir.

H. Siyamının inq ilzümə çıxan əsərlərindən: "Xəstə Qasım" şeirlər toplusu (Təbriz, "Yarar" nəşriyyatı, 1373), Xəstə Bayramnəli "Marim Goyçəm" (Təbriz, "Ələt" nəşriyyatı, 1382); "Şəhər dönen duygular" (Təbriz, "Ələt" nəşriyyatı, 1382); "Quru gölün dalğası" (Təbriz, "Nedər Şems" nəşriyyatı, 1390); "Şəməxi 100 il tam məddi qrifə altında" (Bakı, Azərbaycan Dövləti Elmlər Akademiyası nəşriyyatı, 2014).

¹⁰⁹ "Azərbaycan nəşriyyatı" hər il mənşəti İndiyanın qəbul nümunələri tətbiq edir.

Uzaq

Gedirik, gözlerdə yaş gilo-gilo,
Baxırıq, arkada hər dalğa bir dağ.
Bos indi yalvaraq hanət sahilə?
Tutubdu duman da tam yol-yolacaq.
O tayda uzaqdı, bu tayda yzaq.

Qalmışam qırbotda, sansızlamışam,
Bir geyarçın kimi dənsizlamışam,
Uzun hicran yolum sansızlamışam,
Qeribəm, yalnızam, görünəndən iraq.
O tayda uzaqdı, bu tayda uzaq.

Şan manı, man səni izlayırtık hey,
İstə qan damarda, dərəbü oldu key,
Həsrətdən, vüsalдан olursa giley,
Mahabbət bozmini gal, burda quraq.
O tayda yzaqdı, bu tayda uzaq.

Yol boyu baxıram, böyüñ yolçudur,
Orta baba görmürəm, sağçı-solçudur,
Bir yanım alovdır, bir yanım sudur,
Burda ki, tapmırəm bir daldanacaq.
O tayda uzaqdı, bu tayda uzaq.

Şuşa

Yolum bağlı qaldı, gələ bilmədim,
Qolsən hər zaman, bəd olsun, Şuşa.
Hayırıa hay verir Səvaları, Sahand.
Üzəkdən ürəyə yol olsun, Şuşa!

Mədəni yaşamdır, sandəkli bilim,
Yetişmər olma həsilik, olum.
Götürir ilhamı xarı bülbülüüm,
Dağların bağlarının gül olsun, Şuşa!

Qurulsun həmişə, şadlıq yağınağut,
Qaynarın bulğan, axın ırmağın,
Cəndan da azı dır dağın, torpağın.
İstor çəmən olsun, yol olsun, Şuşa!

Tikmedəşdən galır Şuşanın səsi,
Bürüyüb hər yeri zəfər nəğməsi,
İlahi cənnətdir dilbər güşəsi,
Xoş günün milyonlar il olsun, Şuşa!

Saqıl Dür ayaga, dolandır zamı,
Dəhilərdən alım, bu gün illərim.
Bir ömür diloyib Huseyn Siyami
Eşqinə odların, kül olun Şuşa!

Vətəndaş qarib

Men hələ ölümə boyun əymədən,
Həndəsa tabutum çiyini ördədir.
Hələ də çox yerde bilmirəm nədən,
Pash düşüncələr beyninərdədir.

Baikə bu dünyaya vaxtsız galmışam,
Tale ulduzumun yüksəsi golir.
Yoxsa bu torpağa haqsız galmışam?
Vatanımdan qırhot qoxusunu golir.

Bu gecə yənə də qaribləməmişəm,
Tikmədəş çevrilib daş bir tabuta.
Vətəndaş vatanə qırbat demmişəm,
Yənə də dalmışam sonsuz süküntə.

Otağım kiçilir, sanki getbaget,
Duvarlar yeriyyir, üx-üzə durur.
Dil açıq üstüma macallə, qazet,
Qaranlıq fikriti eləyir terror.

Gündə milyon mezar qazılarsa da,
Hələ də cəhalət axır dunyaya.
Bu xalqın özünüñ gözü varsa da,
Özgərinin gözüyle baxır dunyaya.

Könül

Soy atsa köksündə köhnə bir kodar,
Qatlaşmaq yolunu, zəmə öyrədər,
Bu dönya belədir, gün gələr, gedər,
Əlindən heç ürək sırməsin, könül!

Yol aç ziryalara, ətəmə düzərlərə,
Çalış hərəkət eylə yolu düzərlərə,
Üzəq gəz, üz vermə iləñüzlərə,
Su kimi qaynayıb donmasıñ, könül!

Harda vicdan gördün, başına dolan,
Soyuq məhəbbətdən olma pərişan,
Bir ömür sinəndə alıgb-yanan,
Atəşin gur yanım, sırməsin, könül!

Adam var dərdlərə derman yaradır,
Adam var şəf yaxır, bəhtən yaradır,
Adam var haqq yuzir, iman yaradır,
Şəf galib xeyiri danmasıñ, könül!

Günəş mürgülös, ulduzlar sönsə,
Ömür parçalanısa, yarı böñirisa,
Lap belə təleyin üzü da dörisə,
Siyamidən üzün, dönəsin, könül!



HÜSEYN ATABƏK QAYITMAZ (1963)

Şeirlərini "Qayıtmaz" və "Çoban" təxəllüsü ilə yazar Hüseyin Atabək Xudaqulu oğlu 1963-cü ildə Güney Azərbaycanın Qaradağ mahalının Göymədəz bölgəsinin Girdəzaylı kəndində okinçi və xym zəməndə sənətkar olan bir ailəsində anadan olmuşdur. Qayıtmazın ana tərafı şeir və aşiq müsiqisine çox bağlı olmuşdur. Anası və nənesi müxtəlif bayati, oxşama və dastanları özħar söyləyirmişlər. Da-yısı: Yumus Ümmi şeira çox maraq göstərmış, özü da şeirlər yazmış, lakin kitabı çap olunmamışdır. Bu gün Güney və Quzey Azərbaycanın tanınmış şairlərinənən olan Ədalət Ümmi Duman, Qayıtmazın dayımı oğlu Qaradağın məşhur şairlərindəndir. Qayıtmazın qardaşı Həson Atabək Güney Azərbaycanın böyük ustalarındandır; o həm tar düzəldir, həm də Tehranda "Hünar evi" adlanan məkanda şagirdlər yetişdirir. Hüseyin Atabək Qayıtmazın atası Xudaqulu kişi öz dövrünün bacarıqlı dülgerlərindən olmuşdur.

Hüseyn Atabək Qayıtmaz 1979-cu ildə ailəsi ilə birlikdə Qaradağın ennət güzəsi sayılan, Üçqardaş dağının etəyində yerləşən Şahyurdu kəndinə köçməş və orada usta atası ilə dülgarlıq mağazası açmışdır.

Qayıtmaz ibtidai təhsilini Girdəznyli kəndində almış, daha sonra Qaradağın inarkozi sayılan Əhər şəhərinə galmış və 1981-ci ildə orada orta məktəbi bitirərək diplom almışdır. Gənciliyi inqilab dövründə düşdüyüntən görə ali təhsil alı bilmir və bir çox soydaşları kimi Tehrana köçmək məcburiyyətində qalır. Tehranda səz ustası Hüseyn Əsədiddən səz qalmığı öyrənir. O, gəncilik illərindən şeirlə maşğıl olur. 35 ildir ki, Tehranda yaşayır və Tehran mühitində fəaliyyət göstərən Azərbaycan ədəbi dərnəklərinin üzvü və davatçılarından biridir. Şeirlərindən ibarət bir kitabı çap olunmuşdur. Hüseyn Atabək dəhta çox klassik aşiq ədəbiyyatı şeir formalarında yazıb-yatadır.

Telli saz

Keqmiş dünənlərə, ötm çağlara,
Tarixo bağlayar telli saz məni,
Ulu Turanlıyam, alımdə sanad-
Sübutdur, haqlayar telli saz məni.

Tarixim, özülüm, ulusum, elim,
Dilim yasaqsa da, dırısan dilim,
Etnə qabağında çağlıyam selim,
Çağlayar, zəldayar telli saz məni.

Laylanı elleri oyadan səsi
Narasi hayatı, isti nafəsi.
Boğmaqdı səsimi düşmərinin qəsdi,
Susarsa, dağlayar telli saz məni.

Belkə də yaranıb Adəmdən qabaq,
Cismimə ruh olub, sözünmə dayaq,
Üstümə galəndə qəm qucaq-qıcaq
Tabibdi, sağlayar telli saz məni.

Qayıtmaz, səzündür könülümü anan,
Saz qırur manbayım, saz mənə türvan,
Əllerim dünyadan üzülen zaman
Nağmədə ağlayar telli saz məni

"Yarıq Kərami"

İlahi bir eşqin zümzümasıdı,
Canlı bir dastanı "Yarıq Kərami",
Yanan bir groyın döyüntüsüdü.
Bütün hayacanı, "Yarıq Kərami".

Odlu məhabəbdən həkayət eylər,
İnsafız keşidən şikayət eylər,
Hər nə hükm edərsə, ədalət eylər,
Özü haqq divandı, "Yarıq Kərami".

Həqiqətin öz səsiylə oyanan,
Xan Kərəmin nəfəsiylə bəyanan,
Haqsızlığın qarşısında dayayan,
Əhdəti üşyəndi, "Yarıq Kərami".

Eşqin atasından bağrı sökülen,
Arzusu-istayı külə bükülen,
Tel-tel ohub, tellət üstə tökülen,
Şəhəri əslivəndi "Yarıq Kərami".

Düz işləri torso qanan keşigin,
Haqqın dediyindən dənan keşigin,
Əhdə-ılqərimi dənan keşigin
Qətləmə formandı "Yarıq Kərami".

Sevanların ürayıdı, üzlayır,
Yerin göyün moloyıdı, üzlayır.

Pir İolanın harayıdı sizləyir,
Süesuz axan qandı "Yaniq Karası".

Həmi qəndi, həmi dəmədi birbaşa,
Odur gözlarını qarq edir yaşa.
Qayıtmaz sazunda çəkilib başa,
Emlək sultandı "Yaniq Karası".

Ölməz sevgimiz

Kötülsüz cəziləndən bir külək asdı
Titradi varlığım dodaqlarını tek.
Göz yaşının aynasında görünür,
Üzüyin közərib yanşalarını tek.

Kəsdi gürünəməti uğursuz külək,
Sənsiz həyatmdan ölüm qoxuyar.
Daha sevgimizə bu çəxçi-falak
Ayriqliq sıyıla kəfən toxuyar.

Gözlerinin saxlancında balıka do,
İtən gənciliyimi tapa bilərdim.
Dönbüb xatirəyo ölməz ölümdə,
Şənin gözlerinə hope bilərdim.

Başımı qatsa da, zamanın hayatı,
Şənmiş eşqin soyumusudu könfümdə.
Dünyaya sığmayan eşqin harayı,
İllər boyun uyumuşdu könfümdə.

Qorxuram bir şəhər zülmət götir,
Sevgi dolu qəlbim çürüya gedə.
Qorxuram ömrümüzü folek bitirə,
Adın tərəyimlə ariyə gedə.

Odur ki, sevginiz ölməsin deyə,
Üzəyiñi misralara bölmüşəm.
Yar nərə vəfəsiz bilməsin deyə,
Söz-söz olub misralara dolmuşəm.

Darıxitam

Gözümde həsrötin ağır şəlesi,
Yohumda zamanın hicran tolosı,
Qorxuram kə, günler öte beləsi,
Göldikcə üst-üstə il, darcıram.

Qayıtmaz, ömrümüz gedibso boşa,
Açmadım bu sırrı dosta, tanışa.
Təki sən dünyada arxayın yaşı,
Yetər ki, uzaqdan bilsə, darıxıram.

Araz

Ağrıdağın sırasından sıyrılıüb,
Turan ləprəğuna baş ayır Araz.
Sırasında min ağrıcı ağız var,
Bir xalqın ağrısını daşıyır Araz.

Ozaldan can olub vahid bir canı,
Sanki şah damardı Azərbaycana.
Bir sevhəd adıyla düşüb böhürları,
Soyuq baxışlardan üşüyür Araz.

Axtış گroyına qəm şalalası,
Susmuş dodağında vətən nəğması.
Qayıtmaz, tükenməz, ölməz həvəsi,
Galacık eşqiyla yaşayır Arz.

Vətan nəğması

Bitem bir gül kimi, bir lala kimi
Ayrılıqdan solmuş yanagında mən.
Muştuluq gatıran tabassüm kimi
Par-par parıldayan dodağında mən.

Zəfərli sahərin doğan günəşin,
Şadlıq ürəklərə yağan günəşin,
Günəşin zülməti boğan günəşin
Orivib yağ olam çrağında mən.

Sənindən çağışayam axar çay kimi,
Sevinci paylaşam şirin pay kimi,
İşiq saçam ulduz kimi, ay kimi,
Əbədi yaşayan bayraqında mən.

Paralımuş ürəyin də birloşo,
Köməkləşə, köməyin də birloşo.
Gerçekloşo, diloyin də birloşo.
Qalmayıam Arazin qırığında man.

Vətən nəğməsinə xey avazında,
Çoban neyda deyo, aşiq sazında,
Fərshdan dil aça lal Arazin da,
Bürünəm nəğməyə qurşağında man.

Qayıtmaz

Qayıtmaz qaranquşum,
Qaldım bahar həsratında,
Qişın bitməz, qaranquşum,
Dəndüm hicran şaxtasında.

Dən, qayıtmaz qaranquşum,
Durnalarla bu bahardı.
Qayıt, qoyma intizarda.
Son gelməsan, bu diyarda
Bahar olmaz, qaranquşum.

Hər gəlində sənin səsin,
Topraq abı yaz nəfəsin,
Bu əllərin şən nəğməsin
Kimse ölməz, qaranquşum.

Qayıtmadın, harda qaldın?
Üroyimin səbrin aldin.
Son baharı dönməz oldun.
Man Qayıtmaz, qaranquşun.

Xəbərin olsun

Ela qarq olmuşam qayğılarda ki,
Özümdə itmişəm, xəbərin olsun.
Hələ başlarım məni örtün yoxsun,
Düzündə itmişəm, xəbərin olsun.

Daha çiçək kimi qəxumur sözəm,
Kənlümü könlünsə toxumur sözəm,
Özümü özümə oxumur sözəm,
Özüm də itmişəm, xəbərin olsun.

Odur, intizərdi gecə-gündüzümüz,
Neylöyim, aşıtmaz olub ulduzum.
O qədər yollara dikilib gözüm,
Gözümüzde itmişəm, xəbərin olsun.

Xatirayla dolu itmiş varğam,
"Qayıtmaz" səraqlı fırçık dodağam.
Hasratdan çanlımsı, sənməz ocağam,
Közümüzde itmişəm, xəbərin olsun.



HƏMDULLAH MƏDƏDİ YETİM (1963)

Həmdullah Mədədi Eymullah oğlu 1963-cü ildə Araz çayının cənub sahilində yerləşən Xudafərin bəlgasının Laləli kəndində anadan olmuşdur. O beş yaşında atasını itirmiş, uşaqlıq illarından ailənin maddi yükünü daşımış olmuşdur. 23 yaşında ailə qurmuşdur. Üç oğul atası olan Həmdullah 30 yaşından etibarən Tehranin yaxınlığında yerləşən Nəzirabad şəhərciyində köçgün həyatı yaşayır. Həmdullah Mədədi seir yazmağa 40 yaşına çatandan sonra başlamışdır. Bir şair kimi seviliş Həmdullah "Sabir", "Nəbatı", "Şəhənd", "Qaradağ" və s. kimi adəbi dərnəklərlə amakdaşlıq edir. Ömrü boyu dard çəkən, yetimlik oduna yanmış şair seir yazmağa başladığı ilk günlərdən özüne "Yetim" toxellüsünü seçmişdir. Oluşca məhrəban, kövrək, səmimi və zəhmətli bir insandır.

"Kondimizin bulağı" adlı kitabı 2016-ci ildə çap olunmuş və oxucuların marağını qazanmışdır. Yetim hal-hazırda Tehranin yaxınlığında yaşayır.

Göndər

Əllerim üzüllüb elden, obadan,
Vətən torpağından az manə göndər.
Şadlıq xəberini ata-babadan,
Durnalar geləndə yaz, manə göndər.

Ulu babalardan nişanı ver birin,
Yaddaşda izi var hər iyit arın.
Yazanda yazgınan manası dərin,
Daruşdit, onlardan söz nüma göndər.

Mən Yetiməm,nakam ölübdü dədəm,
O gedən yolları istəm gedəm.
Uzaqdan məzətin ziyarət edəm,
Olmuş ahvalından tez manə göndər.

Kəndimizin bulağı

Sən bilməli yəğι həli-xuyu var,
Al qırmızı gil-nartək çayı var.
Yayda soyuq, qədə isti suyu var,
Na gözəldi kəndimizin bulağı,

Qulaq batır qız-gəlinin həyindəm,
Birçox mayar doymaq olur çayından!
İnsanlara ləzzət verir suyundan,
Na gözəldi kəndimizin bulağı.

Məhsul aken biçib gedər o sudan,
Karvan galib keçib gedər o sudan,
Araçlılar içib gedər o sudan,
Na gözəldi kəndimizin bulağı.

Ağaclara can verirdi o bulaq,
Suyundan ehsan verirdi o bulaq,
Dinsizə iman verirdi o bulaq,
Na gözəldi kəndimizin bulağı.

Bağlarını alım dedi, görənlər,
Kölgəsində qalam dedi, keçənlər,
İmamlara salam dedi, içənlər,
Na gözəldi kəndimizin bulağı.

Na üzlayır çoban çalan bir tutak,
Qızlar yığar yemliyindən bir otok,
Orda bitir xoşa galan hər çiçək,
Na gözəldi kəndimizin bulağı.

El itirməz şair yanzarı varlığı.
Kim tutacaq mən Yetimdən zorağı?!
Orda düşər adaxlı qız: darağı,
Na gözəldi kəndimizin bulağı.

Görmədim

Çoxlar geldi, həkim dedi özüna,
Dərdləri dərindən bilan görmədim.
Kimse döydü, yaşı silzildi göründən.
Urakdan şad olub gülən görmədim.

Ağrılarım beş özündən ağırdı.
Dərd alırdan başımbaşa yağırdı.
Kimse gedir, dərd sahram çağardı.
Şərik olub qanlılar alan görmədim.

Bələ niskil ürəyimi dağıdı.
Kimsə yardım, özü üçün bağladı.
Dolan kəsəc özü üçün ağıdı.
Yetim üçün gözüdolan görmədim.

Görəydim

Körpəcə oğlumun körpə epizimin.
Bəxtavar günlərin görəydim Allah.
Əlimlə skadiyim bağçanın, bağın.
Solmaz güllərini dərəydim Allah.

Bala dönür bala, bala deməkdan.
Bala aynılarımı sevən urakdan?
Özüm qazandığım halə smakdan.
Atamın borcunu verəydim Allah.

Ellərə qurbəndi ay Yetim, canun,
Vətərin yolunda təkələşün qəsun.
Eqi ilə rəyimdə uçan evvarun,
Əlimlə daşların hövəydim, Allah.

Qaradağda

Qurtarmaz çöroyi, azalmaz tamı,
Qaymaq Qaradağda, nən Qaradağda.
İçildilər oylağı, bəylər yatağı.
Şöhrət Qaradığda, şan Qaradığda.

Tükkəməz xəzino, kalan sərvətlə.
Qızlar həyalidir, qadın ismətlə.
Yaman hörmətlidir, ham də qeyrətlə.
Canan Qaradağda, can Qaradağda.

Kakdiklər oxuyur hər an daşında,
Gözlərim qalibidur "Üşçəqardaş"ında.
Bulutlar dolanır dağlar basındı,
Duman Qaradağda, çən Qaradağda.

Sümüyüm sumuyū, əhim də atı,
No manə ağrısı, no də minnəti.
Həç danmaq olarmı düz həqiqəti,
Ohub böyülmüşüm man Qaradağda.

Könülümü hicrənin bədi yandırdı,
Qohumu yandırdı, yadi yandırdı.
Yetimi yoxsulluq eddi yandırdı,
Yanırsanım könülü, yan Qaradağda.



GÜLŞƏN QOCABƏYLİQİZİ (1964)

Gülşən Nuriyyənə Kərbəlayı Ağaxan qızı Qocabəylı 1964-cü ildə Parsabad şəhərinin շevrəsindən olan Lini kəndində anadan olmuşdur. O, körpe ikan aləsi konidən şəhərə köçüb və Gülsən xanum Parsabad şəhərində boyabaşa çatıb elo orada da təhsil almışdır. İbhədə və orta təhsilini bitirdikdən sonra evlənmüşdür. On yeddi yaşında ilk şeitini qələmə alıb. O şeirlərini "Qocabəylıqızı" taxallüsü ilə yazar. Hayatında baş verən müayyan səbəblərdən bir zaman şeir aləmündən uzaqlaşır, dərzilik peşəsinə yiyələmir və indi də dərziliklə mösguldür. Həzirdə Təhranda yaşayır. Şeirlərindəki folklor çətləri və tez-tez rast gəlinən xalq deyimləri Qocabəylıqızının şifahi xalq ədəbiyyatından yararlandığını və sadə irtənlərin dəniziq dilini özünə yaratıcılıq üslubu götürdüyünü göstərir. Hələlik kitabı çap olunmasa da, ədəbi dərnəklərdə və türkçə təşkil olunan şeir axşamlarında iştirak edir.

Uca dağ

Dinlo dardim, son ol sırdas
Deyim dardim bil, uca dağ
Dağ da olsan ağlayarsan,
Bürür soni sel, uca dağ,
Deyim dardim bil, uca dağ.

Sökülib yurdum, sarayum,
Pozulub halim, alayım.
Odsuz ucalır harayım,
Men olurum kül, uca dağ,
Deyim dardim bil, uca dağ.

Köklo qam ile qal tarı,
Dardim sərlo büküm yarı.
Olsun usaf səndə barı,
Aç dərdimden dil, uca dağ,
Deyim dardim bil, uca dağ.

Necə dözüm belə darda,
Qovruldum qəmədə, kodarda.
Məni kim süzələn verdi,
Son ol arxa, el uca dağ,
Deyim dardim bil, uca dağ.

Təbib olsa yara bağlar,
Söz var nəşər, sino dağlar.
Qocabayılıqızı ağlat,
Göz yaşımı sil, uca dağ,
Deyim dardim bil, uca dağ.

Neyime gərəkdir

Bir yanarın söndürməsən odumu,
Neyime garokdır bu insanlığın.
Təmsühməsan qom qüssəsinin dadunu,
Mənəcə ki yalnızdı bötün varlığın.
Neyime garokdır bu insanlığın?

Yaradan veribdi sənsə hüz, ürək,
Dar gündə olsan dəriliyə gərək,
Bu dünya boyunda haqq yolun gedisk,
Baş oysan qarşında hər qaranlığın
Neyime garokdır bu insanlığın?

Qayıt haqq yoluna, gen ol kələkdən,
Əmal xeyir olsa keçər ələkədən,
Yardım et mələtəca sıdçı ürəkdan,
Olmassa bağışın, unutqanlığın,
Neyime garokdır bu insanlığın?

Qoçabeyliyizin qom-kodər alıb,
Qəzov qədər ayıb min dərdə sahib,
Əl tutmaq, ay ellət, Əlidən qalıb,
Ver alıb yoxdurşa, no sultanlığın,
Neyime garokdır bu insanlığın?

Gazirəm səni

A tığşyan dordimin tokca alacı,
Gedişin gör necə acıdır, acı.
Varlığın başının tacıdır, tacı,
Desən unud məri sən, unut manı,
Unuda bilmirəm, gəzirəm səni.

Baxtum qaralanıb tərsinə dönüb,
Zülümotda qalmışam ulduzum sömüb,
Gedişin qalbimi ikiyə bölib,
Cökdürdün baxtuna düşmanı, çəni,
Unuda bilmirəm, gəzirəm səni.

Bir sevmakdan başqa syna neylədim?
Hansı sohv eylədim, bili bilmədim.
Sənsiz hey ağladım gülo bilmədim,
Bil sənin yoxluğun çox üzür manı,
Unuda bilmirəm, gəzirəm səni.

Qocabaylıqızın na darda saldım,
Derdin tükönmezdi yeni dord aldım
Köz olub könümədə abədi qaldım,
Derdin bir-bir saldı saçımı deni,
Unuda bilmirəm, gəzirəm səni.

Ölüm Allah

Bu yaşamda, ölüm nədi?
Kəs ömrümlü, ölüm, Allah.
Günahum noydır, sinadın?
Kas diyəson, bilim, Allah.
Kəs ömrümü, ölüm, Allah.

Keçinirəm yavarı-yağıt,
Dərd əlindən sinəm dağıt.
Çarəsizəm yolu bağlı,
Dil ağızda külüm, Allah.
Kəs ömrümü, ölüm, Allah.

Mənə nəmərd oldu zaman,
Yollarım aldı duman.
Hər işqədən mədəd tuman.
Buran vuran güləm, Allah.
Kəs ömrümü, ölüm, Allah.

Qocabsyılıqızı zardı,
Yolum çığırı, duman, qardı.
Gen dünya başına dardı,
Bit qadaxı dilam, Allah.
Kəs ömrümü, ölüm, Allah.



PƏRVİZ BƏSAVƏT KEYVAN (1964)

Pərviz Bəsavət Keyvan Hüseyn oğlu 1964-cü ildə Azərbaycanın Qaradag bölgəsinin Keyvan mahalının Qalaçı kəndində anadan olmuşdur. 1971-ci ildə ailəsilə birlikdə Tabriz şəhərinə köçməşdir. 1987-ci iləndən şeir yazmağa başlamış, 2003-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 2007-ci ildə Məhsəti Gəncəvi adına Fəxri Diploma layiq görülmüşdür.

Pərviz Bəsavət Keyvan Tabriz və Tehran şəhərlərində yaşamış, eləcə də İraq-İran mül haciblərində iştirak etmiş və ağır yaralanmışdır. Başdan-ayağa lirik şairdir. Şeirlərində duygù dərinliyilə yanaşı məzmun müxtəlifliyinin olmasına diqqəti cəlb edir. O Qaradag irşənlərinə maxsus bir ruha və davramış sahibdir. Vətən mövzusu onun şeirlərində da haçox öncə çıxır. Onun yaradıcılığında çox saylı klassik şeir nümunelerlə boradır asıq adəbiyyatı şeir formalarına da təz-tez rast galmak ələr.

Gol darixmişam

Didargin düşmüssəm evdən-eşikdən,
Deyəm yox hardıssan, gol, darixmişam.
Yoxsullaq başına qalib toxusğın,
Yanıb ehvalıma el, darixmişam.

Gedib var-dövlətim, fəxtidən emrişam,
Qariblik aridib muta dönmüşəm,
Alovlanıb neçə daşə sənmüşəm,
Qalmayıb ocaqda kül, darixmişam.

Öləm-diril nəfəs çəkirəm yarsız,
Gözlico göz yayan tək lifəm yarsız.
El-əba içində tek manəm yarsız,
Danışmır arından dil, darixmişam.

Çararı yox qırbatıdə darda dözzüsəm,
Keyvan kimi öz canimdən bezmişəm,
Çıraq işiqinə ölüm gəzmüşəm,
Göstəren olmayıb yol, darixmişam.

Axi

Var galmır üzümdən yazam dərdimi,
Çörək təhnəmizdən üzülür axı.
Uşaqlar acından Qızılı tek mölür,
Gözümüzdən qanlı yaş süzülür axı.

Ustad-nası hamı galır meydana,
İş yoxdur işçilər yatıb yan-yanı;
Baxdıqca ürəklər çevrilir qına,
Vicdan tabdalarını azılırlar axı.

Bahalıq güləşgün qapılıb təlayit;
Qanalar varlıqın oda qalayı;
Çoxlar bir-birinin qanını yalayı;
Quzqunlar da şəfa düzülür axı.

Qardaş da bacının tutmır sorağı,
Alçaqlıq eridir kənüllər yağın,
Yaramazlar yetə döyür çomağı,
Sırrımız get-gedə çözülür axı.

Hər kəs öz başına çəhr qavalın,
Güclülər zorlayır zorsuzun malın,
Yoxdayan tapılmır Şəmsulla halın,
Keyvan haqsızlıqdan pozulur axı.

Gəlin anamız

Tapşırır uşağı Aşıq Novruza,
Asta-asta gəlin köçür Anamız.
Gən verir Novruzun qolları tışta,
Ovladının dərdin çəkir Anamız.

Sanki gəlin köçür gülər tiz ilə,
Tələsmür darıqur şirin söz ilə,
Sırr açmır sırrını deyir göz ilə,
Ayriqliq şərbətin içir Anamız.

Qohum-qardaş gazır can vera-verə
Puç olur gözündə bütün manzara,
Elə bül göylərdən galibdir yero,
Qol-qanad acıbdır uçur Anamız.

Ösir yarpaq kimi söz tutmuş dodaq,
Halalıq verməya dayanırmıq qonaq.
Ay Keyvan, nə işə səndürür ocaq,
Sirdəş tək ölümü seçir Anamız.



SÜREYYA BƏXŞİ AYLAR MİYANALI (1964)

Süreyya Bəxşı Aylar Mıyanalı Yunus qızı 1964-cü ildə Güney Azərbaycanın Miyana şəhərində anadan olmuşdur. "Aylar Mıyanalı" toxollus edən Süreyya Bəxşı atasının demir yolunda İslədiyinə görə iki yaşına çatmadan ailəsi iş ucbatından Marağa şəhərinə köçür və Şəhənd qatar yolu duraqında dövlətin verdiyi bir evdə yerləşir. Yeddi yaşmadək orada yaşayır, yenidən Miyanaya köçürür. İbtidai və orta məktəbi bitirəndən sonra 1981-ci ildə Zəngəzur köçür, yedinci sinif qədar Miyanada "Qubba Nane" və "Pərvin Etişəni" mədrəsəsində oxuyur. O səkkiz və doqquzuncu sinfini atasından gizlinə Zəngəzanda oxumuşdur. Aylar xanım üç il müallimlik edir, sonra evlanır və daha islamır, evdar qadın həyatı sürlür.

O, şeir dönyasına 1991-ci ildə qədəm qoymuşdur. Şeirləri ana dilində (Türkçə) qəzel, qoşma, gəraylı, dördlüklə və sorbaslı şeir şəkillərindədir. 2006-ci ildə "Sənə xatir" və 2016-ci ildə "Fəq alifbəsi" adlı kitabları çap olunmuşdur.

Bu İki şeir kitabından başqa çalışmaları da vardır. Aylar xanım illordır ki, Azərbaycan folklorunu – atalar sözü, laylahar, təpincələr, işlər, peşələr, inancın və s. toplamaca masnuldur. O, bir çalısqan şairə kimi yazılarını ana dilimizdə çap olan "El dili və adabiyyatı", "Ərməğan Azərbaycan", "Nəvid Azərbaycan", "Ümild Zəncan", "Sədayi-Zəncan", "Bayram", "Xudafərin" kimi dərgilərində çap etdirirdi.

Farscadan türkçəye uşaq şeirləri da çevirmiş və dərgilərdə çap etdimişdir. İllordır ki, hər ayın müəyyyan bir günlündə Zənganda yaşayan qadın şairələrlə birgə öz evində qadın şeir axşamı keçirir.

Zənganın mədəniyyət sarayında "Qızıl özəm" adəbi dərnəyinin müdafiə müavini olaraq ədəbiyyatımız üçün çalışmışdır. Aylar Miyanah uzun illordır ki, bir el şairi kimi Azərbaycanumuzın bir çox şəhərlərində keçirilən şeir gecələrinin davətlisi olaraq ədəbi məclislərdə faal iştirak edənlərdən biridir. O, bir vətənsevər ziyanlı kimi dilimizin və folklorumuzun qayğısı ilə ömür sürür.

Dağlar dumanda qaldı,
Həsətəm canda qaldı.
Şəhər oldu galmodın,
Çay istəkanda qaldı.

Söz çıxat söz içindən,
Doxsan doqquz içindən.
Bu məsəldir: "Qurd yeyət
Ağacı öz içindən"

Bağlara baş vuran var.
Ağacda quş vuran var.
Gizli dolanı, gizli uç
Amanlı daş vuran var.

Men ölüm, sen qal dizi,
Adın bürünün hər yeri.
Ayaqların altında
Men yol olum, sen yeri.

Iştar yaz gol, iştar qış
İştar Güneş, qar yağış
Hankı zaman qayıdsan,
Başlanacaq yaşayış ...

Qalib döndüq külliyclarda,
Ocaqda köz ola-ola.
Ağır yumduq demoklarda,
Dodaqda söz ola-ola.

Ayağımız dəydi daşa,
Qəbur vurdù qoşa-qoşa.
Yolu saldıq hey youşa,
Bu boyda düz ola-ola.

Qara gördük ağ dedilər,
Təpə gördük dağ dedilər.
Solumuza sağ dedilər,
Baxmağa göz ola-ola

Düşüb sindi ürayımız,
Zəva getdi omayıımız.
Dadsez bişdi çörayıımız,
Dozdanda doz ola-ola.

Aylar-illər böyük-uşaq
Düşürməyo o dağ, bu dağ
Bir almanı gözük, təpaq
Ağacda yiyə ola-ola.

Man gediram, amma könlüüm bağdakı
Yarpaqdan nigarən, güldən nigarən.
Bu dərədə, bu yerdəki, dağdakı
Torpaqdan nigarən, çoldon nigarən.

Bundan belə durnaları köçən yəş,
Buluqlardan yağış alıb içməyon,
Deniz fikri xəyalından keçməyan,
Bulaqlardan nigarən, göldən nigarən.

Besikləri torsəsinə yüronor
Səbahları qapqaranhq görünən,
Öz dilindən səvəy har dil öyronor,
Uşaqdan nigarən, dildən nigarən.

Güven içəre güvənsizlik daşıyan,
Öz belini ööge ali qasıyan,
Vəton içəre vətənsiz tak yaşıyan
Ocaqdan nigarən, eldən nigarən.

Bu zirvalar tox dumandır, gal gedək,
Bağban ölüb bağ verəndir, gal gedək.
Bu səssizlik arxasında gizlənən
Fırtınadır, yel-tufandır, gal gedək.

Bu sevgisiz ürəklərin içində
Şaxta, qrov, qar-boradır, gal gedək.
Burda nələr sufrasından bossa da,
Tox qazınlar pay umandır, gal gedək.

Burdan belə göyarçınlar uçmağın
Göydə görmək boş gumanndır, gal gedək.

Tutub verən şəngülü qurd ağzına,
Yalan deyan bir çobandır, gal gedək.

Gələn-gedən, gələn-gedən çəkirlər
Əl amandır əl amandır, gal gedək.

Tər məmələrlə¹²⁹ kötük üstə doğrur,
Qorxuludur pis zamandır, gal gedək.
Əldə bağın saxla, başda bəymini
Bura dolu jan juvarıdır gal gedək.

Bələ bilmə, işiq vardır sohordır,
Bir az sonra gün batandır, gal gedək.

¹²⁹ məmələ - ədəri, bəzə əhdilər adı.

Burda sevmək gürünər, aylar, ildir ki,
Sevənlərə ayib-marıdır, gol gedək.

Sümüytüm sümüyü, stim də atı,
No mənə ağrısı, no də minnəti.
Həç dənmaq olarmı düz həqiqəti.
Ohub böyüümüşəm man Qaradağda.

Könlümü hicramın bədi yandırıldı,
Qohumlu yandırıldı, yadı yandırıldı.
Yetimi yoxsallıq odu yandırıldı.
Yarutsanmı könlüm, yan Qaradağda.



ƏLİ FƏRZİZADƏ SELOĞLU (1965-2010)

Əli Fərzizadə Səloğlu Lütfüllah oğlu 1965-ci ildə Araz qıraqında yerləşən Cəfərqulu Uşağı adlı qışlaqda bir köçkər ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini doğma kəndlərində oxuyub başa vurmuş və sonra silaya kömək üçün təhsilini buraXB işləməyə başlamışdır. Əsgəriyikdən sonra evlənib Tehran ətrafində olan Pakdəşt şəhərinə köçmüş və ömrünün son gününədək orada yaşamışdır. Məhir naqqas kimi evləri bəzəyib ustalıq eden Əli gənc yaşılarından şeir yazmağa başlamışdır. Körpalık və yeniyetmalık illərini çis-dumanlara bürünmiş, allı-gülli Yaralıca yaylaqlarında yaşayan şair, o günləri öz şeirlərində qabarıqcasına oks etdirmişdir. Onun işarolarında ana tobiotin rolü olduğu üçün Səloğlunu naturalist şair kimi də deyərləndirmək olar. Səloğlunun dünyagörüşü də əli qabarlı milyonların fəlsəfi haxıçıdır. Səloğlu vurgunu olduğu el-əbanın söz xəzinəsindən maharətla bəhəzələnmış, atalar sözü, zərb-məsəl

va deyimlərini işlətməkdə öz fikirlərinə də ulu babaların dünya görüşündən dayaq almışdır.

Seloglu yaratdığı iki səməlli dəstənlə müasir aşiq adəbiyatımızın zənginləşməsinə kömək etmişdir. O, Tehran ətrafındaki kiçik şəhərlərdə yaşayan Azərbaycanlı şair və mədəniyyət xadimlərini bir araya gətirib onların iştirakla ilə "Qaradağ Ədəbi Oncüməni" ni yaratmış və onun başçısı olaraq İranın mərkəzi vilayətlərində yaranan möşhur ədəbi dərnəklər iştiriliyi yaratmaqla XIX əsrin ilk onilliyində önməli addım atmışdır. O, çağdaş illərdə ədəbi jurnal və nəşriyyatlarında sadə və ehsasi şeirləri ilə təz-tez çıxış edir, ədəbi dərnək və məclislərin davatlısı olardır.

Seloglu 2010-cu ildə 44 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir. Məzəri Tehranın cənub-qərbi tərəfində olan Pakdəşt şəhərindədir.

Yoxlamadım

Dizo çökdüm, yena da səm
Məni görzdə saxlamadım.
Min yol galib yoxlamdım mən,
Bir yol galib yoxlamadın.

Vəzifədi dedin bu da,
Saldın məni sönmez oda,
Çox yalvardın bu dünyada,
Bir səgümü həxlamadın.

Derdli olan hey bağın,
Duyanmadın man fağın.
Çatdin mənənə hey ağın.
Düşmərimi oxlamadın.

Satdin manı, satdin ucuz,
Öz yerində qeyymadın üz.
İlqarında olmadın düz.
Həq bir vaxtı vaxlamadın.

Hər nə dedin ona bittim,
Səloğlunu ağah etdim.
Man kökümdən səla getdim,
Şən yurindən laxlamadın.

Bahar gəlir

Dedilər ki bahar gəlir,
Qanad açdı uçdu ürək.
Dedilər ki payız gəlir,
Xəstoliyə düşdü ürək.

Dədim urak, hər baharın
Payızı da, qışı da var.
İl boyunda fosillorın
Dəhusu da, boşu da var.

Dedi axı, payında qış
Nədəndir ki səxir manı?
Aşkar deyir oğ tut, aşıq,
Yanıan yıxır, yıxır manı.

Ay Səloğlu, bahar uman
Payına da dözsün gərək.
Bəharların qışına da
Dözməllyik nə eyləmək?

Yat

Keçdi dövran, yandı hast,
Neylamalı, yat ki yat!
Gətdi inan, getdi təxt,
Oldu vəzir pat ki, pat.

Az bağımı tovla səti,
Oldu xətac, pul voton.
Qıl olmağa şəhər man
Şəhərlmişaq, yat ki yat!

İl üzümü sarbatır,
Haylayınlar hər sahər.
Dur, yeməyə qat zəher,
Qatmalısan, qat ki, qat!

İl gəlir ildən betər,
Gözlerimiz oldu tər.
Sat, alacaq baxtovor!
Şalvarını sat ki, sat!

Höküm eyleyir sərmizə¹³⁰,
Pay olub ölmək biza.
Seloglu torpaq gözə
Gəmişə yeri, at ki, at!

Alsalar aghını, əlsəm da curan,
Qabın yalamadım mən onun, bunun,
Hakim də olmasam, amcaq çoxunun
Yetişmiş yarasın deşmişəm, dağlar.

Kimso baxanmayaş, gəzimində yaşa,
Sör aub, özümü sahib ravaşa.
Hayat min oyun da götirsə başa,
Yenə də bugumu eşmişəm, dağlar.

Bir acız görəndə olmuşam dayağ,
Yatam torpedib etmişəm oyağ,
Külələr¹³¹ içinde Seloglu sayağ,
Tapdanıb gup altında bışmışəm, dağlar.

¹³⁰ sər hizi - türkçə səngidə

¹³¹ külələr - költə, silvi adəmlər, zəhmutterlər, qara cəmənlər

Ay insafsız şahma oda, alava,
Onun kimi tapılışaq az alım.
Getməməli o ölümcə, o dara,
Alma bizdən qohtaməni, a zahim.

Sən da man tek vətənə yan, elə yan,
Zalimləri at o yana, eylə yan.
Eline yan, gəl çevirmə elə, yan.
Qoyma eldə simq düşüm, a zalim

Qurban olum rişanına, dağma,
Seloğluyam, qar saparəti dağına.
Derman gəzim toprağına, dağma,
Bollu alım, dəmə mənə, az alım.

Şah və qarışqaların nağılı

Yerliz göldi deyirlər,
Yerli çəçün hər tohər.
Ha, belədir uşaqlar,
Belənci bir nağıl var.
Qarışqaların şahı
Eşitdi dad və ahi.
Gördü uca qalmaqla
Təkrar olur dalbadal.
Çağırıcı bir dil bilən,
Soruşdu: Bu hay nadən?
Söylədi o dil bilən,

Öz elinin vazindan,
Dedi: Qurban olum şah,
Talan olub elim, ah...
Şama bizi bir neçə
Qarışqa goldı gecə.
Bir yer istədilər tek,
Sabah açılsın görək
Verdiq onlara pənahı,
Gedəcəkdlər sabah.
Bir gecilik qaldılar.
Ağlımızı aldılar.
Keçdi neçə il belə,
Saldı bizi müşküla.
İndi köçün, deyirler,
Dilləməni döyürlər.
Ruzumuzu alıblar,
Bizi gölə salıblar.
Biz deyirik: Yurd bizim,
Onlar deyir: Var izm.
Qonşular da onlara
Arxa durur hər zaman.
Deyirlər ki, siz çıxın,
Hər nayızi tex yığın.
Biz bu yolda yorulsaq,
Hamılıqla qırılsaq,
Həqimizden keçmərik,
Yurd bizimdi, köçmərik.
Hər nə olur, qoy olsun,
Qara qızə toy olsun.

Eşitçək bu sözü şah
Dedi sizindir günah.
Təxtdən qəbəb bağladı,
Naərə çəkilb çıçırdı.
Fərمان verdi siz köçün,
Başqa yerda ev tildin.
Haq onların haqqıdı,
Haqqı açar haqqı ashı.
Gədin köçün dinməmiş,
Çırağlarınız sönməmiş.

Eşitdikcə bu sözü
O dil bilinir özü
Umudun kəsdi şahdan
Darbardan çıxdı o an
Gəzlib yetişdi elə
Yurda düşədü vəlvələ
Çaçırdı yurd达şlarının
Birdə yol-yoldaşlarının
Açıdı bu cur söz dedi:
Ddaş bize şahdan dövdü
Şah özü zülüm edəndi
Zülüm yol öyərdəndi
Yad golib uriamıza
Biziərə fərمان yaza
Əl bir olaq keçəmiş tok
İş görmeyək tok bo tok
Ta içi kesək yad olin

Güç birlikəsadir bilin
Hümmət edək birlige
Səs verəyin diriliş
Hər nayı aydın görək
Böyük bizdə gün görək
Qurulşan düzgüm Divan
Axsada gor çoxlu qan.

Əl bir oldu hamı el,
Döyüşə bağlındı bel.
Qəsəbkarlar qovuldu,
Zülmin gözü ovuldu.
Çıxdı hamı kölgədən,
Qovuldu yad ölkədən.
Uğdu Şahın dərbən,
Çudi alındı van.
Təxtdan yero əlində,
Ondan ipasə alındı.

Birlik ilə uşaqlar
Haqqın alar qoşqıllar.
Birlik gücü səldə yox,
Əməldədir, dildə yox.



ƏLƏDDİN SEYİDZADƏ ELŞƏN (1965)

Ələddin Seyidzadə Elşən Güney Azərbaycanın dilbər güşələrindən olan Sarab şəhərində dünyaya göz açıb. İbtidai və orta təhsil dövrlərini keçirdikdən sonra qısa müddət Təbriz Teletəqsilatunda çalışıb, sonda ali təhsil almaq üçün Tehran Universitetinin adəbiyyat fakultetinin nəzdindəki coğrafiya kürsüsinə daxil olmuşdur. Hələ 17 yaşında ikon şeir yazımağa başlamışdır. Teləbəliyi dövründə prof. Hüseyn Məhəmmədzadə, Sədi Düzgün, Dr. Aydin Təbrizli, prof. Hamid Məhəmmədzadə və b. ilə tanış olması onun yaradıcılıq yolunda həlliədici izlər buraxıb. O, universiteti bitirdikdən sonra daima görünüşə tələsdiyi doğma Sarab şəhərinə dönmür, ancaq orada ali hayatı quraraq şair bir dəha Təhrəra qayıtmalı olur. Elşən ilk öncə müəllimliyə başlayır və eyni zamanda bəzi mətbuat organları ilə emakdaşlıq edir, sonra Keyhan mələssəsi tərəfindən yenice nəşr edilən "Yol" dərgisi ilə emakdaşlığına cəlb olunur, həmin

dergide yazıcı, töşqidçi, tərcüməçi və reportyör kimi fəaliyyət göstərir. "Yol" dərgisinin nəşri dayandırıldıqdan sonra, Elşən Keyhan müəssisənin ümumi əlaqələr şöbəsinin xəbor bölməsində öz fəaliyyətini davam etdirir və nəhayət, farsca nəşr olunan Keyhan qəzetiinin yazıçılarının üzvlüyü nə seçilir. Şair 2021-ci ilədə 30 illik sənətdən sonra bir dəfə öz ana yurduna döniib qoçaman Səvalan dağının qorşuluğunda yaşayır.

Elsan öz şeitlerinde doğma xalq yaradığınına ter-terz tıbiracılık edir, manevi şereflimizden iltisan alır.

Könüldə xatırən tufan qopanır,
Şər mənzil rək vər sansızlaşmaya.
Dalğalar qabanır, sahili sanır,
Dəniz övrasını vadi sansızlaşmaya.

Süzlürem üñüqda Güns doðuguñ,
Sama buludlara açır zëgusun,
Sanki yox havasi yaðan yaðuin,
Na dumyan oimaða, na sislesmeye.

Dağlara dayaqdin deniz güclünde,
Nalari götürdün son öz köşünde,
Balka bir denizden deniz içində,
Avıldın denizden denizlaşmaya.

Bilmədik

Mavi yelkan olub, batdı dənizdə
Sürüldü uğruma, illədi düzədə.
İtirdik neçər dumanhı gözədə,
Yollar yumnaq oldu, gələ bilmədik.

Töküldü yarpaqlar həyat dahindən,
Yerüldü tükənməz qeylö-qalindən,
Günahsız günlerin istiqbalindən
Silinməz taleyi səla bilmədik.

Ömür qaçaqaçda, ürək tolaşda
Fərə kekklik kimi iləşdi daşda.
Sorgu işarəsi qaldı baxışda,
Nöqtəni, vergülü bila bilmədik.

Dilək ağacında çəkildik dəra,
Şəndü gecəlikdə yanarıñ əypara.
Bolundü bağımız parçacıqlara,
Niskilin dördünü böla bilmədik.

Torpaqdadır

Torpaq çökür, göy yüksəlit,
Sal qayada gül dirçəlit,
Sevincimiz göydən gallit,
Kodarımız torpaqdadır.

Uçurduruq hasarları,
Quylayıraq azarları,
Qaldırıraq divarları,
Çəpərimiz torpaqdadır.

Bağımızda qaynar umut,
Əllərimiz tutmuş qurut,
Yağışımız bulud-bulud,
Bəhərimiz torpaqdadır.

Qoşulmuşsaq əsan yelo,
Çilənmişik qum sahila,
Bir gün köçüb getsək bəla
Əllərimiz torpaqdadır.

Göyəririk buğda-buğda,
Kökü yerda, gözü haqda,
Yollarımız ulduzuluqda,
Səfərimiz torpaqdadır.

Quş sahili

Ağladım dənizə ağrılarmı
Çökdi hıçkırığı daş sahilinə.
Aldı dalgalara balıq bağrum
Sardı, dityuinlədi yaş sahilinə.

Sandı soyüddə əsan yarpağı,
Şığndı dağ-dəro coşgün bulağə.

Yamandı suzular soğun quçağı,
Döşəndi gecənin boş sahilinə.

Yenə dordlarımla urenk didişdi,
Bir an diştindüm ki, yaram bitirdi.
Dumanlı gözərim pəncərələşdi,
Düzüldü arzular işq sahilinə.

Səsləndi küləklər diləkərimi,
Sevgiyo verdiyim işəklərimi.
Götürüb quşçığaz işəklərimi
Apardı örtüyle işq sahilinə.

Üsta

Bir ayrılıq yeli asdı,
Yenə qaldım üzüm üsta.
Alovıambah, köz-koz oldum,
Kabab oldum közüm üsta!

Hasratında yana-yana,
Ömür-gürüm yetdi sona,
Döz dedilər bu hizvana.
Ölüüm bitdim, dözüm üsta!

Çəpəriyi yaranmadım
Yar bellini saranmadım,
Düzənumi qaranmadım
Folak düzən düzəm üsta.

Sözləşirəm öz sözimlə,
Gecəlaşan gündüzümü,
Bəs nə qədər öz-örümə
Çəngələşim özlüm fışta.

Bu külək

Düşəvib köksüne dumanı, çəni.
Durayıp-oxşayır gülü, çəmoni.
Bəsir ürayına solan qonçarı.
Hər solan çıxaklı solur bu külək.

Ezulayır süsənnən alınının təri,
Çulğayıb qar-dumanın bütün hər yeri,
Söndür işqələri, yiğ pərdələri,
Balıq da gecəni qalır bu külək.

İzlayır uğrunca galib-gedəni,
Sandı yoxluğununda axtarır sənlə,
İstorsən bir azəməq aç pəncərəni,
Kıskun ırəyini alır bu külək.



OKBER BOZURGÖMIN (1965)

Şeirdə "Cunun" toxellüs edən doktor Əkbər Bozurgomin 1965-ci ildə Urmıya şəhərində moderni bir ailədə işiqli dünyaya göz açdı. Azadlıq və ədalət, eləcə də Azərbaycan vurğunu olan atası mərhum usta Abbas Bozurgominin ədəbiyyat vurğularından iddi. Aşiq Cunun gənc yaşılarından saz öyrənməye başladı və bu şənəti gəndikdə kamil öyrənənlərdən oldu. O, eyni zamanda ali təhsilini davam edib diş həkimliyi oldu. Gəzəl səsi var və dolğun manalı aşiq şeirləri yazar. Şeirleri dövrü mətbuatda və ədəbi təskirlərinde çap olur. Çox mütləq bir ədəbli-ərkənli el şairi və el aşığıdır. Daha artıq aşiq ədəbiyyatı şeiri yazar. "Yaza aşiqəm" adlı ilk şeir kitabı 2000-ci ildə Urmiyədə noşr etdi. O, qoşmalar, gəçayklar, təcnişlər və mürxəmməslər şairidir. Şeirleri xalqın arzu və isteklerini, uğur və uğursuzluqlarını iştirak edir. Milli ruhunda Azərbaycan sevgisi həmişə dəlganlanır. İndi Urmiyədə yaşayır və həkimlik edir. Xalqsevər bir insandır.

De galsin

Aşq götürəlli sözü, "Baş divam" de galsın,
Mənifatə yollar açaq, bir "divarlı" da golsün.
"Baş sarıtel" sizildəşin yerdən mətbəb alanda,
Qəm yükünü dəşyanda "Naçicivanlı" de galsın.

"Qurbatlı" da tuzaldasın qarış canın ağlasın,
"Döbeytin" ni dilo götür, yaraları bağlasın.
"Dilqəmli" da yara yalvar, qoy sıvanı dağlasın,
Sel Saranı apazanda "Xan Çobanlı" de galsın.

"Cunun" qaldır, "Çəngi" səsin, meydan oxu düşmanı,
"Təhlili-cəngi Xoroğlu" çal, ürək olson qoy sona,
"Misi" böyük bir döyüşdən xəbor verir vətənə,
El-əbanın dar günümdə "Qohramanlı" de galsın.

Bir çiçək var ürəyimdə,
Na açändir, na soländir.
Bir təmud var bəbəyimdə,
No gedändir, na qalandır.

Man giliürəm göz yaşınında,
Məhabbat var savaşında,
Bir arzı var bu başımda,
No olmayan, na olandır.

Bir nəğməm zıl, bir nəğməm bəm.
Həm şorlik var, həm də ki qəm.
"Cunun" deyir: bu na alom?
No doğrudur, na yalandır.

Çəkacayam

Dost yolumun zəhmətini
Çəkmışəm da, çəkacayam.
Yar camına ürək qanını
Tökmüyəm da, tökəcəyam.

Yaşamışam dılıklarda,
Dil açmışam küləklərdə.
Umud gülün üzəldərdə
Əkmışəm da, əkəcəyam.

Adım "Cumun", özüm elin,
Vurğunuşam sarı telin,
Telli sazla qəmin belin
Bükmişəm da, bükəcəyam.

Yenə geldi yaz avları,
Qoy sazında tel oynasın.
Çalınanda el malınuş,
Dodaq gülsün, dil oynasın.

Dilo qoşın uçan quşlar,
Xəbər yayşın qarancıqlar.
Vəsmələnsin qərim qışlar,
Sığallarıb tel ovnasın.

"Cumun" deyar şadlıq olsun,
Hamıçə azadlıq olsun,
Yurdumda abadlıq olsun,
Qoy sevinçin el oynasın.

Hani?

Ela yarahdır sevdalı qolbim,
Dərdimi darmana yetirən hanı?
Ela nəşter doyib qınlı sıromu.
Məlikomla yaramı bitiren hanı?

Yarına söyləyin can verir yarın,
Hanı baş verdiyin əhdin, ilqarın?
Halo dövrəndür yadın, eğyarmı.
Yarı başım tısto gətirən hanı?

Telli səz yaradır "Cümən"da yara.
Dəd dardin üstündən vermayır ata,
Gül boyun ayıbdır tikana-xara.
Bu dardin yükünü götürən hanı.

Mənə

Əyri-əyri na baxırsan,
Axşam mənə, soher mono,
Üz əvirmə, ağır golit
Qusqa mənə, kədar mənə.

Yanar kömül, yanar ürək,
Sənsiz gülüm ölüyədək,
Bir olursaq neyləyəcək
Qoxa mono, qədar mənə?

Ömür qissa, arzu şirin,
Cunun yarın zırın-zırın.
Sonsız keçir ey nazənin
Ömür-günüm hədər manə.

Sevdalı bağbanam xəzən içəridə,
Çıçaya vurğunam, yaza aşığam.
Bir dilsiz ozanam səssizliyimdə,
Nağmaya vurğunam, saza aşığam.

Bir gözəl telində tora düşmişəm,
Möhəmətə düşmişəm, zara düşmişəm.
Aleva, zəfər, nara düşmişəm
On dək qəmzəyə, naza aşığam.

"Cunun" am, düşməna oxuram cəngi,
Dan vaqtı qızarsın qanumun rəngi.
Şəhər yolçuları alıb kültürgü
Gecənin qəbrini qaza, aşığam.

Dardımız

Dogmayaş şaherdir dərdimiz bizim!
Xəzənli fəsilər qoy, uzaq olsun.
Bağlıarda bohədir dərdimiz bizim,
Uyuyan şaherdir dərdimiz bizim!

Yaman guno qalib qardaş-bacımız
Savını aşılıdır pulsuz, acımız,
Bir türli devildir ağrı-acımız.
Hər gün bir təherdir dərdimiz bizim!

Gecələr dəhşətli, yatmaq olmayırlar,
Bu dardi qopardıb atmaq olmayırlar,
Min kiliy bai ilən udmaq olmayırlar,
Aci bir zəhardır dərdimiz bizim!

"Curiim", elə dəriddir, fil istər döza,
Ömun vəsəfi-hali nığışmir töza,
Biz iki üç olsa, golməzdi göza,
Uyuyan şaherdir, dərdimiz bizim!



BASİR İBADI QARAXANLI (1966)

"Basir" təxəllüsü ilə yazılıb-yaradan şair Basir İbadı Qaraxanlı Nəsimullah oğlu 1966-ci ildə Araz kanarında qüllələşən köçəri tayfalarından olan İbadı Qaraxanlı tayfasında anadan olmuşdur. O üç yaşında eləndə ailəsi Təbriz şəhərinə köçür. Körpo Basir Təbrizdə boy-ağsa çətir. Basir İblidai və orta təhsilini Təbrizdə bitirdikdən sonra Təbriz Universitetində Sənaye Mündürüyü üzrə təhsil alır. 1987-ci ildən Təbrizin Traktor Qayırma fabrikasında işə başlayır və 2005-ci ildə taqquidə çəsr.

Basir 1999-cu ildən başlayaraq Təbriz, Tehran və Zəngəzur şəhərlərində nəşr olunan türk dilli nəşriyyatlarda Azərbaycan şəhəri xalq adəbiyyatı və aşiq adəbiyyatma aid yaradığı əsərləri ədəbi ictimayıyata qatmış, eləcə da, şeirlərini və yazılarını "Məhd azadı", "Əsr azadı", "Ümid zəngəzur", "Əhrar", "Fəxti-Azərbaycan", "Yol", "Xudaforin" kimi geniş yayılmışınan mətbəə orqanlarında nəşr etdirmişdir.

Bəsir Azərbaycanın tanınmış xalq şairi Hüseyn Arifin "Gülüş dünyası" adlı kitabını 2011-ci ildə və "Dedim, deməmiş olum" adlı kitabını 2016-ci ildə kürək elifbasından oski elifbaya köçürüb Təbrizdə "Əxter" nəşriyyatı tərəfindən nəşr etdimişdir. Həzirdə Təbriz şəhərində yaşayır. Onun yazılarında və əsirlərinə valqın danışığı sadə və səmimi dil hakimdir. Poetik əsirlərinə daxil çox Azərbaycan inşaatının yaşadığı və təmənsevədlik duyularını ifadə edir.

O sahildən bu sahila

Na baxısan xumar gözlü,
O sahildən bu sahila?
Hər baxışda min sözün var,
O sahildən bu sahila.

Gözü yaş, kənlü dolu,
Yollar sırılgım kolu,
Açıq gördüm bağlı yolu,
O sahildən bu sahila.

Həsrətlilər yovuşacaq,
Aynılıqlar qovuşacaq,
Azad karyan soyuşacaq,
O sahildən bu sahila.

Hicran uzun, ömür gödək,
Bu həsrətə necə dözək?

Bosır deyir, bir do üzək
O sahildən bu sahila.

Üstə

Araz qırağında bir vüsal üçün,
Süründüm sahila dizlərim üstə.
Tutiya topraqdan bir ovuc göndər,
Şəfiadı sürtərəm gözlərim üstə.

Araz üstən çəkilibdir çən-duman,
Həsrətlər gevrilib vüsalə, inan.
İtkinlər sərgilindən gavidən zaman
Sürünəm qarşına uzelim üstə.

Galmışık gecməyə cəggün Arazi,
Aşqlar kökləsin o telli sazi,
Oxyaq birlikdə hizmət avazı,
Göl iz qoy gardaşım, izlərim üstə,

Aqlıb üzülmə hicrənən yolu,
Üroyım sevində, hesrətə deli,
Körpü cılayaram bu simq golu,
Bosırom, duraram sözlərim üstə.

Allah

Yaylaqlar hoşroldır elə, obaya.
Beyguşlar barlavır çölündə, Allah!
Ləl olub bülbüllər oxumur daha,
Kəsilib ney səsi dilimdə, Allah!

Kəsilibdir sel-suların axarı,
Quruğu çöl-çəmən, bulaq, a Tərr!
Payız olub yaylaqların baharı,
Bəd gəldi ayıñ da, ilim da, Allah!

Kəhər atılar yeno gələ səs-səsə.
Şeh istündən bir balaca meh asa,
Qoç atılar qorauqlara qoç kəsə,
Tapa şadlığını elim də, Allah!

Yazlıq Basır el qəmindən saralar,
Qartal yatça, dağ həşəri sar alar,
Dasqınsız bogulur bu gün Saralar,
Quniyub kökündən selim da, Allah!

Dünya

Oğul doğub darda-qəmə salınca,
Na kəş göbəyini, na bala dünya.
Sanki doğub itirirsən beş gündə,
Na omu doğ, na də ki mələ dünya!

Bu əmür dediyin yarımqəş şəfər,
İstaklar, ərzular səri gəzdişər.
Atalar-babalar doğru deyiblər:
Kim biliş kim gedə, kim gələ dünya!

Əzəl aldadırsan, tutursan dila,
Sonradan volunda qurursan təla.
Bəsir də əlindən galibdi zilla,
Har na varsa üzüla, şələla dünya.



SƏXAVƏT İZZƏTİ ƏNDƏLIB (1966)

Şeirdə "Əndəlib" taxəllüs edən əhsaslı qair və jurnalist Səxavət İzzəti Abdulla oğlu 1966-ci ilin yayında Qaradağ mahalının Əhər şəhərində doğulmuş və iki yaşırda atasını itirmişdir. 1977-ci il silsilə Təbrizə köçür, bir il sonra yenidə Əhər şəhərinə qaydır. Təhsilini isə Əhər şəhərində bitirir. Qaradağ mahalının başqa uşaqları kimi adəbiyyata marağın anasının besideyində ona çalınan laylalarla, nağıllarla, dastanlarda başlarur. İran türklərinin en güclü aşq şənəti mərkəzi olan Qaradağ mahalında qeir və müsiqilə böyüyür, boyabağ çatır.

17 yaşında ikan iştirak etdiyi bir qeir yarışmasında birinci mükafan alır. 22 yaşında aşq dastanlarından ibarət "Nağməli dastanlar" kitalşını nəşr eddir. Bir il sonra "Məhəbbət dastanları" kitabı nəşr buraxılır. Bu işlərin ardınca aşq şeirlərindən ibarət "Aşqlardan işqilər" kitabı nəşr eddir.

Çağdaş el ədəbiyyatının uğurlu nümayəndələrindən oları şair Səxavət İzzəti Əndəlib bugün bizim Aşıq Əhsər kimi, Zəlimxan Yaqub kimi el şairinin həqiqi davamlılındandır. Yəqin ki, gələcək illarda daha da sənəbəli əsərlər yaradacaqdır.

Səxavət İzzəti Əndəlib film çəkməkdə maaşını təmin etmiş və Azərbaycan dilində yayılan dərgilərdə dərc etdirdiyi şeirləri və məqalələrilsə həmisi gündəndə olan qabaqcıl bir şair və ədəbi şəxsiyyətdir. O indi Şəhərda yaşayır. Bugündək Səxavət İzzəti Əndəlibin nəşr edilən kitabları: "Nəğornalı dastanlar", Tabriz, 1989; "Məhəbbət dastanları", Tabriz, 1991; "Aşıqlardan işqilar", Tabriz, 2000; "Yaxşı ki sen varsın", "Ay sədəlli səz" (Zəlimxan Yaqubun şeirləri), Tabriz, 2005; "Hərəmat oldu, bir səz oldu, bir də man", Tabriz, 2008; Peygamber (Zəlimxan Yaqub), Tabriz, 2011; "Aşıq dastanları", Tabriz, 2015; "On bir budaqlı ağac" (Qarvalı şeirlərinin şəhər məcməsi) 2017; "Ömürdən qalan səslər", 2021; "Şeirlərim, "Ədəbi körpü" internet ədəbiyyat dərgisi.

Dur gedək

Oyunlar daha udulmaz,
Şesin qalmadı, dur gedək.
Gözünü verdin dumana,
Qaşın qalmadı, dur gedək.

İbrdin, götür-qoyunu,
Saldın nafəsənən hayatı,

Təpmazsan birçə tayırlı
Tuşun qalmadı, dur gedək.

Gün gedir sənə çatmağa
İmkan yox onu tutmağa.
Dəli seytana almağa
Daşın qalmadı, dur gedək.

Yubarma dala qalarsan,
Yubarmaqla nə qılarsan,
Tərənn, acıdan ölürsən
Dişin qalmadı, dur gedək.

Dürubsan vətəsən çən kimi,
İçi qurunuş dan kimi,
Şənən də burda mən kimi!
İşin qalmadı, dur gedək.

Başın soyuğu

Soyuq söz kimi göynatmaz
Adama qışın soyuğu.
Adam var ondan yaxşıdır,
Torpağın, daşın soyuğu.

Başında duman görünü,
Gözərin qəhrə bürünü,
Zəhərə çöker şirini,
Ağzında dişin soyuğu.

Ot bitməz düzə döndərər,
Uğursuz işe döndərər,
Bir ölçim buza döndərər,
Sənə şərdişin soyuğunu.

Yed qəçər, təməş yan durar,
Gör kimlər soni sindürər,
Vaxt olar lələ, yandırər
Ağzını aşın soyuğunu.

Cəm çürüdüb puç edər,
Ömrün lazzatın heç edər,
Zor deyib cana güc edər.
Sevgisiz işin soyuğunu.

Yanan kövşəni qurtarmaz,
Batan yelkəni qurtarmaz,
İnanma səni qurtarmaz,
Ağlın, huşun soyuğunu.

Ruhunda acılar qalar,
Toz olar gözüne dolər,
Beynündə ağır yük olar,
Yolda yoldaşırı soyuğunu.

Şeytan akib cin töredər,
Fışığı min-min töredər,
Qan töküb qırğın töredər,
Hardasa başın soyuğunu.

Ne güneyəm, ne quzey!
Bilmirəm hayanam man!
Gözlərdə yarımşa
Ne boyaga boyanam man?

Güç edir yuxu manə,
Çalır çaxçaxı manə,
Bir nəşil oxu manə,
Yatınmış üyanam man.

Görüşü buz dünyada,
İldən quduz dünyada,
Bu adamsız dünyada
De, kimə dayanam man?

Gətirin

Bu çoban yaman darsıx,
Tez olun neyin gətirin.
Başına hava galmamış,
Olmanmış oyun gətirin!

Qış uçub yuva dağılib,
Sas batib hay-kuy yığılib.
Sükudla kövşən boğulub
Bir malar qoyun gətirin.

Boşalıb yüngül olmağa,
Özümü yada salmağa,
Baş qoytıb dincim almağa
Mənə bir çiyin götürün.

Zaman toxuduq

Kadaro ałçak olduq.
Qəmə tuman toxuduq!
Ah çakdik, aman etdik,
Başa durman toxuduq!

İnamıb samanına.
Bütündük dişvanına.
Günlerin yamaruna,
Hər gün yaman toxuduq.

Ağlara cam olduq,
Səmə pis dram olduq,
Dil aşıb müğam olduq
Aman-amən toxuduq.

Duzsuz duzlaqda bitdik,
Bitməmiş toza batdıq,
Kim deyir ömür etdik,
Yalnız zaman toxuduq!

Açıq qapıları

Yeno daş dibində köyərdi dişo,
Şaxta da qurtardı, qışda qurtardı.
Həzin nafəsilə deyir bənövşə.
Açıq qapıları gələn bahardı.

Har budaq başında bir dəstə gül var,
Güllərin üstündə na gəlib-gel var,
Qədim babalardan belə masal var;
Soyuğam şaxtanın meydarı dardı,
Açıq qapıları gələn bahardı.

Yasti çəmənlərda otlayır quzı,
Bulşqlar bağrına basıb yarpızı.
Dügün dağ döşündə oriyən buzuz,
Har bir qaranlığın dan yeri vardi,
Açıq qapıları gələn bahardı.

Kəşmə türnidini, kəşmə bahardan,
Ümidiir qurtaran insani dardan,
Dəmə bir da çiçək bitəcək hardan,
Əsənsə küləkdir, yağınsa qardı,
Açıq qapıları gələn bahardı.

Əndəlib, bu gələni nə xoş qoruaqdı,
Təbiət yoluna çıxıklär yağdı.
Hayqırarı dərədi, kişinəyan dağdı.
Dəmə nə hay-haray, nə şərhasardı,
Açıq qapıları gələn bahardı.

Nə tələsirsan?

Hələ görkəmindən gözüm doymamış,
Ay duman, bu dağa nə tələsirsan?
Ruhumun sefəsi, məxmerli çənen,
Sarahib, solmağa nə tələsirsen?

Münəvvər üzündən ağıbbı bəçək,
Dünyada səmən tək de varmı göyçək?
Ruhuma oxşayan ay gözəl çiçək,
Solub-saralmağa nə tələsirsen?

Başının duşanı qovzarur göylə!
Aman deyə-deyə, ah deyə-deyə,
Soruşa bilmədiim, ay ömür niyə -
Bəla qocalmağa nə tələsirsan?

Ədadəlib, bir aşağı orda səz çalır,
Eşidcək kənlükündən bir səs ucalır;
Aşağı "Yallı" çalır, "Vağzalı" çalır,
"Qırbotı" çalmağa nə tələsirsan?



AŞIQ HÜSEYN SAİ (1966)

Şeirlərində "Sai" taxallüs edən Aşıq Hüseyin Sai 1966-ci ildə Kaleybat şəhərinin uca yaylaqlarında yerləşən Mahmudava kəndində əkinçi ailəsində işıqlı dünyaya göz açıb. Gençlik illərindən aşiq ədəbiyyatının vurğunu olub. Bir çox aşiq dastanlarını toplayıb və onları çap etdiribdir. Aşıq ədəbiyyatını əksər şeir formalarında xalqvari, ehsaslı və əməmi şeirlər yazuşdur. "Qaradag Aşıqları" adlı ənənəvi bir şeir məcmuəsi toplayıb çap edibdir. 40 ilə yaxındır ki, Təbrizdə yaşayır və toylarda iştirak edir, bir çox gənclərə aşiq-həq rəmzlərini öyrədir.

Dodaqdəyməz

Sodrin alı çəkdi, çöken neqqasın
Təllərin gardanda ay üzə-üzə.
Gözəllər içində elə gözəlsən,
Xuda nəzər saldı ay üzə, üzə.

Ay güləşlər, sen Allahı, dərə saçını.
Saçların qarışar, arı saçını.
Xuda nə yaratdı qara saçını,
Aradın, saldın sen ay üzə-üzə.

Sai yarı nadən dayandı yanda?
Ataş hicanunda alış da, yan da.
Yarın atasında alış deyəndə,
Eşqin daryasında ay üzə-üzə.

Ay nəzənin cəvan canı
Nedən saldım oda səm, sen?
Qoydun avarə göllərdə,
İndi yetiş dada sen, sen.

Ürək sözin edə soylo,
Şığın olsun ada soylo,
Qahr içində ada soylo,
Verdin sırrı yada sen, sen,

Sat, dordin al eyləyen,
Al dordini, al eyləyen.

Cənə inanı al eyləyan
Ya xəryatdı, ya da sansən.

Unutma

Vaxt gələz ay dostum, son qocalarsan,
Dünyanın axın pücedür, unutma,
Dünyanın ahdinə əslə inanma,
Rəqında ağaran saçdı, unutma.

Verildi Adəmə haqqdan bir imkan,
Təməh zor eylədi, o döndü bir an,
Əmə da aldatdı, nəhayət şeytan,
Axırda connatdən qaçdı, unutma.

Səi, çoxu baxsan həfini sirdi,
Dünyanın ləzzətin gözlə görədü,
Çoqları bu yolda ömrünü verdi,
Ruhları göylərə uçdu, unutma.



BƏŞİR FƏRZULLAHZADƏ (1967)

Şeirlarında "Dərdoglu" taxallüs edən Bəşir Fərzullahzadə Lütfüllaoğlu mərhum şairimiz Səloğlunun qardaşıdır. Dərdoglu yaşadığı mühitdə tanımış ol şairlerimizdəndir. O 1967-ci ilde Xudafərin nahiyyəsinin Arz qızığında yerləşən Cəfərqulu Uşağı adlı qışlaqdakı köçəri okinçi ailəsində işıqlı dünyaya göz açıbdı. Gənclikdən şeirlə maraqlanmış və aşq ədəbiyyatı qobiliyətində ehsaslı və məzmunlu, sadə və xalqvari əsərlər yaratmışdır. "Biza ne bayram" və "Gəlin-gəlin uşaqlar" adlı iki şeir kitabı işq üzü görübdir. O 25 ildir ki, Tehran strafında yaşayır. Milli ruhi, vətənsevər, nəcib davranışlı bir el şairidir.

Dağlar

Qışda qoca, yazda cavan,
Yayda yarı yaşıdı dağlar.
Payızda elə görünür,
Zamanla sırdaşda dağlar.

Qayaşında gəzər ceyran,
Qamatına baxan heyran,
Döyüşlərdə olub meydan,
Tariado yaşıdaşı dağlar.

Bağı duman, sərt qayalı,
Düşərgədir hər bir yəli,
Yayda qonaqlı, obalı,
El ilə tanışdı dağlar.

Sarın sulu buğaqları,
Gazan ölməz o dağları,
Dərdəğlu öton çəğləri
Xatırlayıb aşdı dağlar.

Qiymatlıdı

Börk başı saxlamaz, baş börkü¹²² saxlar,
 Börküñ altındakı baş qiymatlıdı.
 Hərdəş ləl sayılmaz yer aldan çıxsa,
 Ləl tek tanınan daş qiymatlıdı.

Hər itəndə olmaz mərifət kamal,
 Bihüdə dolanma, dünyadan kam al.
 Bir dəfə doğuldu Atatürk Kamal,
 Tarixdə yaşarkon yaş qiymatlıdı.

Hur yetən dost çıxmaz, dost çıxa gərək,
 Dostun düşmərini dost yıxa gərək,
 Dost xəsta düşündə dost baxa gərək,
 Dərdənəli ölando vəq¹²³ qiymatlıdı.

Səns

Ömrümün ikisi surf olub getdi,
 Birində qocalıq həxiyib hayif.
 Cavanlıq mərzinin gadıklarında
 Keçmişim yixilib, yuxlayıb hayif.

Uşaqlıq, cavanlıq okılıb getdi,
 Mirvarı dığolrim rökülüb getdi,
 Bu ömür karvanum çəsilib getdi,
 Qılamın bu fələk yoxlayıb hayif.

¹²² börk - peşəq; Nüshərin bəsphoşa olar, qochınlannıñ yüylıq olar.

¹²³ vəq - vəq, nəməniñ həzicço türkçesi (vey-vey = vəq-vəq)

Gözəlrim day seçmər qayımi-dası,
Yaman ağarmışam saqlı-başı,
Dərdəğiu həyatda olubdu nəşri,
Bu dünya aldadib saxlayıb həyif.

Atalar

Allahdan sonradı, ariadan qabaq
İkinci yer tutub inan atalar.
Ömründə daşıyır qəm şəlasını,
Hicranın odunu yanarı atalar.

Cox görünər həyatın payızın, yazar,
Vurğunu olubdu oğulun qızı.
Atamın, atanın çəkibdi nazır,
Allahın əmrinə qaran atalar.

Çalğıb soharden axşama qadər,
Dayanınamaz bir yerde, ömür-gün gedər.
Dərdəğin, bu hayat hadərdi, hadər,
İz qoyub yollanar bir an atalar.



XOSROV SƏRTİBİ (1967)

Uzun illər boyu aşiq ədəbiyyatının, şeir və müsicinin inkişafında, xalq arasında geniş yayılanmasında unutulmaz xidmətləri olan, darin bılıkli və duygulu şair Xosrov Məmmədəxan oğlu 1967-ci ildə Kaleyber şəhərinin qeyrəsində, Bahək qalasının ataklarında yerləşən Şucabad kəndində anadan olub, ibtidai və orta məktəbi Kaleyberdə qurtarıb Tabriz Universitetində fars ədəbiyyatı üzərə ali təhsil almış və yəni Kaleyber şəhərinə qayıdırıb orta məktəblərdə müallim işləmişdir. Sonra Təbrizə köçmüvərəda da müəllimliklə möşgül olmuşdur. Xosrov Sərtibə kövrək qalbli, usta şair və Azərbaycan folklor vurğunlarındandır. O, seirin bütün növlərində yazsa da, qoşma və garaylıları qotluq təşkil edir. Şeirlərində "Xosrov", "Sərtib", "Saçı" toxollus edən bu el şairimiz uzun illər boyu el şəhəklərində, müsici festivallarında, Azərbaycan müsici salonlarında bir möhtəşəm aparıcı kimi xalqımıza

zəvq və şovq verən ədəbiyyat xadimlərindən olub. Xostov Şəhidi ötən 30 ildən bəri Qaradağın böyük şairi Həkim Əbüllaqasım Nobatının tanınmasında və onun əsərlərinin yayılmasına ağır zəhmətlərə qatlaşır və onun əsərlərinin çap olunmasında dəyərdi zəhmətlər çökibdir. Həzirdə Təbrizdə yaşayır.

Mey doldurub gözlərinə dilbərim,
Versə içəm ölməram ki, ölməram.
Yaman sevib gözərini gözlərim,
Başqa gözü sevməram ki, sevməram.

Necə düşdüm o gözərin toruna,
Man aşiq-əm o gözərin covruna¹²⁴,
İncunerəm zəherinə, qoruna
Allah bilir, küsməram ki, küsməram.

Xumar gözlüm, aldi canım, ay Allah,
Eşq oduna saldı canım, ay Allah,
Şahmar zülfü çaldı canım, ay Allah,
Ayn bir söz bilməram ki, bilməram.

Ruhum sanki, ruhum olib məndədi,
Bu Xostrovun filki-zilkri səndədi,
Ver içsin meyini, sonu bəndədi,
Içməyinca getməram ki, getməram.

¹²⁴ covruna - zilindən, silindirdə, qəhvəna

Kəndimizin

Min bir dərdin davasıdır
Göy torası kəndimizin.
Gözalliyin sədasıdır
Hər torası kəndimizin.

Hələ səsi qılığında,
Həls adı dodağında,
Hələ dadlı damağında,
Bal-karşı kəndimizin.

Nə gözəldir o manzara,
Cənət görünür gözlərə,
Vallah dayar min şəhərə,
Bir darası kəndimizin.

Görnədim dağından gözəl,
Gazmədim bağından gözəl,
Şəherin ağından gözəl
Lap qorosi kəndimizin.

Meni bir dastan eylədi,
Məchislərə can eylədi,
Sənəp qıldı, can eylədi,
Bağ-borəsi kəndimizin.



AŞIQ ƏHƏD MƏLİKİ ƏLİŞAH (1969)

Əhəd taxallus edən Aşıq Əhəd Məlik Əlişah 1969-cu ildə Şəhristan ətrafında yerləşən Əlişah kəndində anadan olmuş, orada boyra-haşa çatmışdır. İstedadlı şair əsərlərdən-dür. 20 ilə yaxındır ki, Tehran yaxınlarında Quds şəhərində yaşayır. Şeir və musiqi məclislərində çıxışlar edir. Milli ruhlu, səmimi şair aqoqdur.

Bila-bila

Namərd elde xənçəl-qılınc,
Mənə vurdु bila-bila.
Yaralandım axdi qatun,
Yənə vurdु bila-bila.

Gedir durur, baxır hərdən,
Zəhrin məna töküt birdən,
Qıvdu dəro-tapalarдан,
Məni yordu bila-bila.

Gül anamdan olmağımı,
Qızıl gül tək solmağımı,
Dard içində qalmağımı,
Goldı, gördü bilo-bilo.

Öztüm kənülələr açanam,
Namərdəm kanar qaçanam,
Gördü, qot açıb uçanam,
Tələ qurdı bilo-bilo.

Mım Əhədəm, qaya saldım.
Namərd ilə bir at aldım,
Düşdüm, yarı yolda qaldım,
Mindi, sürdü bilo-bilo.



AŞIQ ƏLİ XUDADAD MƏDƏDLİ (1969)

Muğan bölgəsində qışlaq salan və Savalan yaylaqlarında yaylayan köçəri Mədədli tayfasında 1969-cu ildə işiq-hədə dönyaya göz aşan Aşıq Əli Xudadad Mədədli körpəlik-dən siləsilsə Təbrizə köçməmiş və şəhər hayatı yaşamamışdır. O, çox sevdiyi saz sənətini ustad Gənceyidən mükəmməl şəkildə öyrənmiş və bir qəxəltirma da öyrətmmişdir. Bəcənqli şəhər aşaq ham də istedadlı tədqiqatçıdır. Aşıq Əli Xudadad Mədədli 2000-ci ildə "Qopuzum ilkin məktəbi" adlı saz və saz həvaları haqqında bir kitab yazmış və noqr etdirmişdir. "Talay" adlı bir saz düzəltmiş, tədqiqi məqalələr yazmış və mətbuatda çap etdirmişdir.

Dardimi

Gecələr sırdaşım telli səz oldu,
Ah çakdım söylədim tələ dardimi.
Teller hərəkət çəkdi, yandı ahşadı,
Alovlandı, dedi tələ dardimi.

Ahşadı, shumdan tellər ağladı,
Oxşadı dardimi yollar ağladı,
Eşitdi nəşmi əller ağladı,
Saldular dastan tək dillə dardimi.

Əliyam, sinəmdə qaldı bu dağlar,
Orayimdə məskən saldı bu ağlar.
Duman tək könlümü aldı bu dağlar,
Olmadı kimsənəm bili dardimi.



ƏDALƏT UMMİ DUMAN (1970)

Ədalət Kamran oğlu Ummi (Duman) 1970-ci ildə Güney Azərbaycanın Qaradəğ bölgəsinin Girdəzal kəndində anadan olmuşdur. Əmir və Həmid adlı iki oğlu və Kamran adlı bir nəvəsi var. Otuz ildir ki, ailəsi ilə birlikdə Təhran şəhərində yaşayır.

Ədalət hələ uşaq yaşılarından Azərbaycan şeir və müsiqisinin poəstikəni olur və şimali Azərbaycan radiosunda gedən ədəbi verilişlərin hamısına derin maraqla qulaq asır. Elə o zamanlardan şairlik duyğusu Ədaləti xiyallar dönyasına apardı və o, kiçik yaşılarından şeir yazmağa başlayır. Onun şeirlerinin əsas mövzularını vətənsevərlilik, insansevərlilik, təbiət və həyata qayğı kimi humanist ideyalar təşkil edir. Şeirləri toylardı və şeir möcüzələrində sevgi və ehtiramla qarşılanan şairlərdəndir. Çeyrəsində olan ədəbi məclis və dərnəkərin faizi üzvlərindən olan Ədalət Dumanın "bir çəti boyunda ömür" (2005), "Ətrini daşlardan aldım"

(2006) "Dayırmanın alt daşı" (2009) üç şeir kitabı çap olunmuşdur.

İlk gənclik illerindən başlayaraq əşiq adəbiyyatına bağlanan, folklorumuza yaxından bələd olan Ədalət Duman çağdaş Azərbaycan adəbiyyatının yaradıcılarından biridir. İnce xəyallı bir el şairi kimi tanınan Dumanın indiyədək Qızılı Azərbaycan rədia və televiziya verilişlərində müxtəlisf çıxışları olub və qəzetlərində çox sayıda şeirləri dərc edilib, eləcə də Cənubi Azərbaycanda yayımlanan adəbi mətbuat orqanlarının çoxundakı çap olurubdır. Ədalət Duman 2015-ci il yazmə son ayında Bakıda Dr. Cəvad Heyət medalına layiq görüllübdür.

Şirin yalan

Səndən yaman xoşum geldi,
Şirin yalan danışsan.
İvan görən şəkk eləməz,
Birin yalan danışsan.

Arasını bir kəsmirən.
Nə titrəyib, nə əsmirsən.
Heç təntiyib-təlosmirən.
Şərin yalan danışrsan.

Xalqın gözü baxa-haxa,
Qulğına yalan tixa.
Maaşallah de, çətin çəxi,
Darin yalan danışrsan.

Ədalətin tapısında,
Özün məlek yapısında,
Bir ayağın qapısında
Gorun, yalan damşırsan.

Lala xanım

Təravatın bənəşədi,
Üzün xallı lala xanım.
Adını dəmi bənövşədi?
Ya çağırıım Lala xanım?

Kipriklərin aparır san,
Üroyimi aparırsan,
Məni hara aparırsan?
Araz kimi lal axanım?!

Yoxdur keçəm sərvətimdən,
Əl üzmişəm şöhrətimdən,
Duman kimi həyrətimdən
Dönmüşəm bir lala xanım.

Səni axtarıram

Dənə, gülde nə işin var,
Gülde səni axtarıram.
Məcənun əlub neçə lildir,
Cöldə səni axtarıram.

A xan Əslimi, a Xan Saram,
A könklümü yixan Saram,
A gözümdən axan Saram,
Seldə səni axtarıram.

Ay desmansız, kocən parım,
A könklümündən keçən parım,
Ay sazımıda uçan parım,
Tələdə səni axtarıram.

Yad diyar

Yad diyarın dağlarını dolandırın,
Nə çiçək oxşadı, nə gül könklümü.
Yad elda yaz günü, kütlək işləndi
Bu şair xəyalli zənbül könklümü.

Məşə da özgədir, bubaq da özgə,
Qaya da özgədir, torpaq da özgə,
Oba da özgədir, ortaç da özgə,
Yaman çuğayıyibdir nisgil könklümü.

Burda ağızmdakı dilim yadlaşır,
Beynündə düşünca bilim yadlaşır,
Gedirom getdikcə yolum yadlaşır,
Yetirməz vətənə bu yol könlümü.

Dumuniam, dağları man seyr edirəm,
Kökətümü qayada-daşda didirəm,
Qışəndi golmişdim, dördli gedirom,
Açımadı bu çimən, bu göl könlümü.

Gülüş

Gülüş gülə xoş yaraşır,
Gülüm gülə-gülə danış!
Qoy yayılın nafəsinilə
Ətir, güldən-gülə danış.

Mon qəltinə güllə dolan,
Şənəq qoyma güllə-dolan,
Güllə gəzib, güllə dolan,
Güldən öyrən, güllə danış!

Hey an dəyib qara baxdım,
Döndü buza, qara baxdım,
Birçə dəfə qara baxdım
Balkə üzə, gölə danış.

Heç

Yollarına qızı kəsin,
Yolan bəri düşənlərni heç?
Könlə qışın ləşəyim tak
Bir çırpımb uçmurməni heç?

Arzum kimi böyüyürsan,
Bəxtim kimi uyuyursan,
Niya belə soyuyursan,
Orta Günsə düşmurməni heç?

Sevinç qəmidən o yaradı,
Yüz üzündə bir gumanadı,
Bir Ədalət Duman adı,
Xəyalından keçmirməni heç?

Göz baltası

Odlu məhabbatdan doğan duygunu
Ayaklığın buz baltası qurdum?
Halal baxışlardan sevgini
Kal dilimin söz baltası qurdum?

Na varmış biz yazığın həxtində,
Oturmadıq sevgilişər taxtında,
Göz duası yazdırmadıq vaxtında,
Bəd nəzarətin göz baltası qurdum?

Mərdünəzər bizzən aynıq qədim?
Sözlərimiz içi soyuq çədim?
Taleyimiz üzü soyuq çədim?
Baxtimızın üz baltası qədim?

Şadlıqlara yan-yan baxan fələyin,
Vadələri bomboş çıxan fələyin,
Sevenlörin könlük yuxarı fələyin
Simmış ehn, öz baltası qədim?

Daşı töküldü

Ağlamaq fikirim yox idi vallah,
Nədərsə gözümün yaşı töküldü.
Babamın yurdunda daşları gördüm,
Könül sarayının daşı töküldü.

Tapmadım evmizdə birin, ağladım,
Boş gördüm hamının yerin, ağladım.
Evmizin aslanı, şirin ağladım,
Höküküma qorun-qorusu töküldü.

Yuxuymuş nəjali, bəhəh günlər,
Yuxuymuş atalı, analı günlər.
Havaya sovtıldı, havah günlər,
Birin yaşadımsa, besi töküldü,

Ela bil xeyala dəlib evinəz,
Qalbim tek tutulub, dolub evinəz,
Ay Allah, nə günə qalib evinəz?
Başına düyanın işi töküldü.

Kül oldum duman tek, yayıldım dağa,
Sindim, dözmədim ağır aşağā.
Yayın qızmarında qız yağı-yağı,
Üstüme dağların qızı töküldü.

Sovüşuruq

Yaşamınıq gürümüzi,
Yela verib sovüşuruq.
Qoyun kimi yunumuzu
Kola verib sovüşuruq.

Bağınız key keçə kimi,
Say bilmirik üçə kimi,
Quş beynik serçə kimi
Sala verib sovüşuruq.

Duyan yoxdur qorumuza,
Sayan yoxdur sorumuzu,
Gucümüzi, zorumuzu
Qola verib sovüşuruq.

Bixə qarşı duranlara,
Yela tələ qurşulsra,
Qanımızı soraşlara
Ala verib sovüşuruq.

Bozartınıq üzümüzu,
Çatdırınıq sozümüzu,
Duman kimi özümüzu,
Yela verib sovüşuruq.



MÜRTƏZA MİRZAYI SALİK (1970)

"Salık" toxollusü el şairi Mürtəza Mirzayı 1970-ci il də Miyana şəhərinin Qoşabulaq kəndində kasib bir ailədə anadan olmuşdur. Uşaqhıq yaşırdı atası vəfat edən Mürtəza ibtidai və orta məktəbi həmin kənddə başa vurub, 1988-ci ildə Marağa şəhərinin Tarbiyyat Məsallim Mərkəzində daşıl olmuədər. 30 il Çaroymaç, Kağazkūnan və Miyana bölgələrinin məktəblərində dars demiş və 1996-ci ildə Tabrizin Şəhid Behişi Universitetində təhsil almışdır. Yeniyetmalik illorından şeirə çox maraqlı göstərmisdir. İlk şerini 19 yaşındadır Marağa şəhərində yaşadığı illərdə yazımışdır. Kitabları 2019-cu ildən sonra Tehranın "Suruş-Sipehr" nəşriyyat evinin vəsiyyətə çap edilmişdir. İndiyədək yeddi şeir kitabı arəb alifbasında nəşr olunub – "Çiçaklı yıllar", "Saz mahmisi", "Çağla sazam", "Gözü yolda qalan dağlar", "Koçan kərvan", "Dümanlı günler", "Men ağlaram, sen ağlama". Şeirlərində yaşadığı mühiti, real xalq hayatının güzgү kimi əks etdirən Salikin misralarından zəngin təcrübə sahibi olduğu

anlaşılır. Onun sada və səmimi məsralarında elimizin yaşadığı tale özünü apaydan göstərir. O sənət xalq üçündür deyişini amali olaraq doğrulayırlardandır.

Oy

Felak yerən dərd-qəmin əlindən
Baş qaldırib deyanmadım, başım oy!
Dövlətimdən qazancımdan malimdan
Kəsməmedi, yeyənmedi, dişim oy!

El qəmindən ürəyimi dagladım,
Aqlamaçda nisan aym bağladım
Gecə-gündüz dərd əlindən ağladım,
Axız düşdü gözüm üstə qəşəm, oy!

Kürəklərə dərd şəlesi çatıldı,
Xörəklərə soyuq sular çatıldı,
Ömür daşım qurban elə anıldı,
Dayanımađı daşım üstə daşım, oy!

Qəmli konkum barışmadı o demənen,
Kor gözərim ayrılmadı o namden,
Na həsrətdən, na hicrandan, na qamdan,
Gözərimdən qurumadı yaşım, oy!

Şadlıq qaçıb acı həsrət yoxladı,
Qəm qüssələr ürəyimi odađı,

İqbəl oydi qara çoxa vuxlaçı.
Kazıməindən¹¹¹ bitib oyri işim, oy!

Səlik, ömrüm oldu hədərdən hədər,
Zühümər görmüşəm, sevdiyin qədər
Bulayıb qaruma amansız kədər,
Qəm oduna yamarı bişdi aşım, oy!

Bala

Zəmənə dəyişib, zyyam cəvrlib,
Xan gəlib xırmamı şəxiamır bala,
Olmasa atamın varı dovləti,
Oğullar atamı şəxiamır, bala.

Çxa carı el qaydası qatamı,
El hörmətin zər-zivərə satanın,
Bir yoxsal kumədə kasib atanın
Sözlündü bir nəfər haxlamır, bala,

Həni suzır şar-səltanın fellindən,
Dara gediz düz danışın dilindən,
Oğrunun-ayrinin, hərin alındən,
Gecəni yazıqlar yuxulamır, bala.

¹¹¹ Kazıməindər - Kazım soydıl yerdən (Cənubi Azərbaycanlı xalq arasında bir deyində).

Deyəsən başlamış elin zilləti,
Təməhdı, həsədət onun illəti.
O cür ki, dost qırıq yaxıq milləti,
Düşmənər, yağışlar ovdanmur, bala.

Məqama, mənsəbə yetənda qırıq
Çekir öz dostuna, elinə sıriq.
Tənişlər galirlər elinə burraq,
Özgələr bu yüksü ruxlamır, bala.

Bu adət Səlikə tutüb saxlayır,
Na işin qələmlər yatıb yuxdayır?
Yoxsuhı qariblər gaib yoxlayır,
Yaxın, doğması yoxlamır, bala.



RİZVAN HACIQASIMLI (1971)

Rizvan Hacıqasimlı Həsən qızı 1971-ci ildə Xoy şəhərində anadan olmuşdur. İbtidai və orta məktəblə həmin şəhərdə oxuyardan sonra doğma şəhərində ədəbiyyat üzrə təhsil almışdır. Rizvan Hacıqasimlı 15 yaşından Canay təxəllüsü ilə şeir yazmağa maraqlı göstərmışdır. 24 yaşında müallim olub və Miyana bölgəsinin müxtəlif mədrəsələrində tədrisla məşğıl olaraq Azərbaycan folklorunun yeni nəsil arasında tanıtmağa çalışıb. Bir çox ədəbi-folklor nəşriyyatlarında, o cümlədən məşhur "El bilimi" folklor nəştiyyatında şeir və məqalələri çap olunmuşdur.

1995-ci ildə Zəngən şəhərinin "Bilim Yurdu" universitetinə daxil olmuş və ədəbiyyat üzrə yüksək təhsil almışdır. 2000-ci ildən 2006-ci ilə kimi "Miyana Ədəbi Dəməyi"nin təqdimçisi olmuşdur.

Nəşr əsərləri kitab olaraq "Sənsizliklərim sənində" (*mifik nəşirlər*) adı ilə şeirləri isə "Qızımızı kəponək" adı ilə çap olunmuşdur. Canay xanum "Almadan oda" əsərini

"Əhə-Karəm" dastanının, "Arzurian təmənzə"ni, "Leyli-Məcnun" dastanının və "Qəranfilli Şirin"i "Xosrov-Şirin" dastanının motivləri əsasında nəşr əsərləri kimi yazmış çapçı vermişdir. O, klassik və sarbast şeir formalarında şeirlər yazmaqla yanaşı, fars dilindən ana dilimizə tərcümələr da etmişdir. Müxtəlif yönüllü adabi-iqtimai faaliyyətlərlə xanum yazar adəbiyyatımızın və mədəniyyatımızın çıxışlanmasına layiqli xidmət göstərir.

Leyli

Adım dillərə salanda bildim,
Qırmızı kəfənlər galındır Leyli.
Dəlincə xoyala dalenda bildim,
Qırmızı kəfənlər galındır Leyli.

Qarayla yaşıldı bu qızın baxtı,
Zülmafərə qoşuldu arzusunu taxdı.
Şəvəyo düzüldü hər günü, vaxtı
Qırmızı kəfənlər galındır Leyli.

Çalları dolanmaq Məcnuna qaldı,
Doldu qam-qahara, soldu, sarıldı.
Bu eşqin şöhrəti dünyamı aldı,
Qırmızı kəfənlər galındır Leyli.

Bu necə yazıdır, bu necə yazdır,
Bu dərdi dağlarınn dəğinə yazdır.

Leylinin göz yaşı sanki Arazdır,
Qırmızı kafonlu galındır Leyli.

Gecenin səsidi qara saçları,
Sahbdır Macnunu tora saçları,
Canayı çəkibdir dara saçları.
Qırmızı kafonlu galındır Leyli!

Səni haçan unutmuşam

Qırx pöhrəli patayımsən,
Doğu otək çıçayımsən,
Sevgi doğu babayımsən,
Səni haçan unutmuşam!

Yad önungə arxam olañ,
Dar gümündə monlo qalan,
Dəniz kimi daşib dolan,
Səni haçan unutmuşam!

Dizlərimin gicü səndo,
Manı ara göy çəmənda;
Göl oxuyaq son da; mon da
Səni haçan unutmuşam!

Səni saçlı al çıçayım,
Öz könklimo dönoçayım.
Zirvələrdən enoçayım,
Səni haçan unutmuşam!

Məşə olsun, yoxsa qaya,
Səsin dolsun gülə-aya.
Bir gərəyli yaz Canaya.
Sonı haçan urutmuşam!

Dəqəndi xoyalım yoluma çiçək,
Gözəldi ulduzlu dolasan gözə.
Nə oldu sığmadın yuxuma bir an
Sarsılıcı duygular, can verdi közə.

Diləklər beynimdə öldü bir-bibir,
Gözərim asildi lal baxışlara.
Əllərin acımadan yoldu çiçəklər,
Bir çiçək qalmadı xos naxışlara.

Gözərim tar tükür, nafəsden düşür,
Bağımı göynədir qaçab durmalər,
Quş izi dağların döşündə itir,
Göylərdən köçmədə yena durnalar.

İslanır qırmızı balığım yeno,
Qanadın bağlayır sarı kapanak.
Odlanır duygular, düşüncələrim,
Yuxuda dolanır Canay yena tek.



AŞIQ ƏLİ İBADI QARAXANLI (1972)

Mugan-Qaradag bölgelerində yerləşən köçəri Qaraxanlı tayfasından olan Aşıq Əli İbadi Qaraxanlı 1972-ci ildə anadan olmuş, bir yaşında iken atası Təbrizə köçməş və körpə Əli Təbrizdə boy-ağsa çatmışdır. Oluşqa gəzəl səsə malik bir aşiqdir. Saz çalmığı və ifa etməyi Ağiq Hüseyn Kırışanlıdan öyrənmiş, 25 yaşında toyılarda və el şənliklərində unudulmaz çoqları ilə iştirak etmişdir. 55 aşiq dəstənim Təbriz radio verilişlərində efir vasitəsilə yayımlamamışdır. Beş cildlik lük Azərbaycan nağıllarını köçürerek Təbrizdə çap etdirmiştir.

A dağlar

Baxırsan üstündə sürürlür duman,
Ösir həzin-həzin yellər, a dağlar.
Maloşir qoyunlar, kışnıyır allar,
Düşibidir həryanda ellsər, a dağlar.

Bir nişanlı oğlan atını oynadır,
Bir uşaq örişdə çayın qaynadır,
Bulağın üstündə sanki aynadır,
Bir galin dərniyic teli, a dağlar.

Bir qaz oturub inəgin sağır,
Baxırsan vüçarı dağlardan ağır.
Yamı-yaqıl çöllərdən bərəkət yağır,
Şairi al edir göllərin, dağlar.

Bir elində qolyan damıqır qoca,
Bir galin yuxarı döşeyir saçca,
Bir çoban sürüsün yayıb yamacca,
Al-yaşıl geyinib çöllərin, dağlar.

Əli Qaraxanlı yazsun-yaratısun.
Toy olsun, sevgilər mətləbə çatısun,
Gelinin başından bay alma atsun,
Homərə xog keçsin illərin, dağlar.



MƏHƏMMƏDƏLİ OCAQI NIYARƏQ (1972)

Şeirlərində Ocaqı toxullus edən Məhəmmədəli Ocaq Niyarəq 1972-ci ildə Ərdəbilin yaxınlığında olan Nirmahalımda yerləşən Niyarəq kəndində zəhmətkeş akınçı allasında anadan olmuşdur. O ibtidai təhsilini doğma kəndində bitirmiş və orta təhsilini başa çatdırmadan çorakpulu qazanmaq üçün təhsildən ol çıkmaya məcbur olmuş. Ocaqı gənclik illərindən əlkənin çox şəhərlərində fəhişlik etmək allasına yardımçı olmuşdur. O, allas evər bir şəxsdir. Ocaq çətinliklərə sinəgəlib ömrünün yarısını qırbat hayatı sursa da, ürəyi Azərbaycan torpaqlarındadır. Ehsasi və milli döşüncəli bir el şairidir, şeirlərini çevrəsindəki insanlar sevə-sevi oxuyur. Onun şeirləri başdan-başa öz oxucularına insansevətlilik və vətənpərvərlik aşplayırlar. 2005-ci ildə 64 sahifədən ibarət "Yaşadığım məstalar" adlı şeir kitabı işıq üzü

görübüdür. O indi doğma kəndi Niyarəqdə illoslu birlikdə yaşamaqdadır¹¹⁸.

Yatibdir

Bir gün yolum düşdü mazarstana,
Gördüm ki, neçə min cavan yatıbdır,
Uşaq-böyük yatıb hamı bir yerde,
Qocanın yanında cavan yatıbdır,

Süratlı gedirdim man sola-sığa,
Səcləndi qılağım, eşitdim: Ağal
Ayağı altında qalan torpaga,
Yavaş qoy qədimi insan yatıbdı.

Həzər qıl özünü, məqəndən-cahdan,
Uzaq olmagılan bir an Allahdan,
Gedalar, yoxsullar seçilmir şahdan,
Sultandın yuxarı çoban yatıbdır,

Neçə min nefarde bir kəlmə ses yox,
Durub danışmağa daha nəfəs yox,
Elə aramdır ki, elə bil kəs yox,
Sanki zaman yanıb, döyrən yatıbdır.

Biri dünnyaya hala galmomış,
Biri qəm-kadır, qusso bilməmiş

¹¹⁸ Məhəmmədəli Cəsidi Niyarəq. Yaşadığı müənnin. Erdəbil: Nizamiyəz, 2006.

Birisi ağılayıb gökün zinamış,
Üzüy olubdur şan-şan yatıbdır.

Her kim ki, dünyazı dörd-əlli tutdu,
Gedəndə doyarın daymaza satdı.
Görsəz Cənəj de torpaqda yatdı,
Deyarsız, yorulan bir can yatıbdır.

Istayır

Kötülüm qarad çahib qurban ellər,
Gözəl el-obamı gəzmək istayır.
Tez yetir, ay Allah məni elimi,
Canum bədənimdən bezmək istayır.

Neyliram qurbanı olsa ad-sənim,
Zarla dolu olsa evim, eyvanım,
Qərib vilayətdə kül olan carum,
Sərin sularında üzəmək istayır.

Dəma, qəm yemiram mən səndən ötrü,
Bülbül nala ədar əməndən ötrü,
Taləsmayım, neylim vətəndən ötrü?
Hər bir çətinliyə dözmək istayır.

Yaşayıram

Qəm-qüssəlli olsam da mən,
Saralıban solsam da mən,
Bulud kimi dölsəm da mən,
Gülə-gülə yaşayıram.

Gecə olubdur yoldaşım,
Qəlam olubdur sirdinəm,
Tökülləndə da göz yaşım,
Sılı-sılı yaşayıram.

Dünyanın yox etibarı,
Qocaldacaq həmə van.
Ay qocalıq sənə sanı,
Gülə-gülə yaşayıram.

Dilləndir bir sanı simi,
Aşıq çal, oxu "Dilqəmi".
Tonlu sözələr qalbimi,
Dəla-dala qocalıram.

Deyirəm, a döşələr Azərbaycanın
Torpağına qurban, elinə qurban.
Balaca usağın, cavan, qocanın,
Müqəddəs dəruşən dilinə qurban.

Vətənin eşqində yanın qalbimi.
Dardızların suyu soyuda bilməz.
Yolumu taruram öz dadam kimi,
Həç kimse yolumdan döndərə bilməz.

El üçün yurd üçün yaşayınları,
El də özü kimi yaşadaçaqdı,
Öz kökün kimliyin unudanları,
El də özü kimi umidacaqdı.

Çoxdardır Ocağı el hasratında,
Gözəmün yaşını silə bilmirəm.
Balkə də ölməye naqabiləm mən,
Odur ki yolunda öle bilmirəm?



BAHADIR MÜTƏHƏVVİR (1972)

Şeirlərində "Bahadir" təxəllüs edən el şairi Bahadir Mütəhəvvir 1972-ci ilde Xudafərin bölgəsinin Səfərlı kəndində kişiçi-əkinçi siləsində anadan olmuşdur. Gəncikən Tehrana gedib və orada mənzil noqqasılığı pəşəsilə məşğul olmuşdur. O, elə gənc çağlarından peira, xüsusilə də aşıq şəollarına maraqlı göstərib və həmin illərdə də şeir yazmaya başlayıbdır. Bahadir Tehran ədəbi mühitində türkçə şeir dənəklərinin topantılarında iştirak edib, yazdığı qoşma və gəraylılarını bəzən mətbuatda çap etdirib. Sadə, ehaashlı qoşma və gəraylıları yazar. Hal-hazırda Tehranda yaşayır.

Sevgidir

Yaranıydən suyuq kömiller ilə,
Özüm tək həyatda alan sevgidir.
Ölməz abida tək, sörünəz ocaq tək,
Dünyada əbədi qalan sevgidir.

İşığın Gürneşdən, ulduzdən əlib,
Tanrı kimi yerdən göya ucalib.
Şallığı dövdürü çaylarda qalib,
Birliyin səzini çalan sevgidir.

Qiymaz heç kimseye sarsılıq, çəqa.
Dərdi dəlğalana, başendantan aşa.
Gösterib özünü baxmayıb yaşa.
Dillərin sebzəsi olan sevgidir.

Eşqində Fərhadə, Məcnuna tayam,
"Bahadır" deyilon, sarsılmaz ayam.
Elimə, obama harayam, hayam.
Yarananı eysə salan sevgidir.

Ay əllər

Bir insənni üşyini dinlodim,
Qohac boğdu, hissəm çəşdi, ay əllər.
Qarabağın faciosin söylədi,
Gözlərimdən sellər daşdı, ay əllər.

Dərdidərim yazmağa qaldı qələmdə,
Xoşal çəşdi, alım qaldı çənəmdə.
Alovlandırm, dərd alıñdı sinəmdə,
Əli yüksəldi, başdan aşdı, ay əllər.

Bu dəhşətə heç bir insan dözənməz,
Perik düşən qəm-qüssədən gülməz,
Yaşamında bir gün azad gəzənməz,
Deməyin Bahadır daşdı, ay əllər.

Ana

İsmətin, qeyratini qurbanı olum,
Göl qoyma, biziñri özüñə həsrat,
Çoxdanlı qalmışam fırayı pası,
Şirin laylayma, sözüñə həsrat.

Aynılıq çotındır, dözənməz bala,
Ananız gözlərdən yüksələr nala,
Yorgun gözlərimi tıkıldırmə yola,
Məhabbet çəşməsi gözüñə həsrat.

Yapış əllerimden, kəsmə ülfətin,
Hayatda oyūdsuz yaşamaq çətin,
Halal eylo, Bahadırə zohmotin,
Qalmasın heç zaman üzüñə həsrat.



ƏKBƏR HƏMİDİ ƏLİYAR (1973)

Əkber Samed oğlu Əliyar, 1973-cü il Qaradağın Əliyar kəndində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə 1992-ci ildə Urmiya şəhərində nüvəziyyat və fizika üzrə bitirmiştir. 1995-ci ildə Təbrizdə elektrik mühəndisi diplomunu alıbdan sonra Tehrana köçmüştür.

"Həmidi" və "Əliyar" taxallüsü ilə şeirlər yazan Əkber Əliyar ilk rəsmi şeirini 16 yaşında qızıl ilə başlamış və elə o vaxtlardan da "Urmiya Ədəbi Əncəruməti"nin təzvü olmuşdur. Onun ilk şeirləri Azerbaycan Respublikasının istiqətli ilə əlaqədar İranda nəşr olunan "İslami Birlik" qəzetini və "Yol" dargisində çap edilmişdir. Əliyar hal-hazırda Tehranda fəaliyyət göstərən "Həkim Nobati" dərnəyinin idarə heyətinin üzvüdür və bir neçə kitabın redaktoru, önsöz yazarı, tərcüməçisi və müəllifidir. Onun bir neçə şeiri Naxçıvanda nəşr olunmuş İran-Naxçıvan şəhərlərinin "Dostlar töhfəsi" adlı ortaş şeir antologiyasında çap edilmişdir.

Həmçinin Bəkida nəşr olunan "Kaspı", "Ədəbiyyat" qəzetlərində və "Ozan" jurnalında şeirləri, məqalələri dərc edilmişdir.

O, 1999-cu il Baxtiyar Vahabzadənin "Payız düşüncələri" kitabıni erəb əlibasına köçürüb Təhranda nəşr etdirmişdir. Hüseyn Cavidin "Peyqəmbər", "Şeyx Şəhən", "Məral" əsərlərini fars dilinə tərcümə edərək orjinal metnili birgə nəşr etdirmiştir (Bu Cavidin əsərlərinin fars dilində ilk tərcüməsi sayılır). Rəhmətlik Dərviş Cavanşirin "Hərəkət mani divarlıları" kitabından, yazarı-publisist Sabir Şah taxtının "Böyük Ermanistan xülyaları, sübutlar" başlıqlı kitabının farsca tərcüməsi də ona məxsusudur.

Əlyarın Süsən Rəzi ilə birgə yazdığı "Güləşən Bağı" başlıqlı bədii əsəri İrandan başqa, 2019-cu ildə Baloda da "Zərdablı" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Uşaq şeiri sahəsində otun "Ana dili", "Mənim qərimiz gərxim" və "Süsüz güllər" adlı kitabları işləquzū görmüşdür.

İran Aşıqlar Birliyinin təsisçi heyəti üzvü olan Əlyar həzirdə bir neçə qəzet ilə də omakdaşlıq edir, o cümlədən Urmuyada burasıdan Deniz qəzetinin redaksiya heyətində çalışır. Şeir, yazarı, publisist Əlyarın indiyə qədər tərtib, tərcümə, köçürmədən ibarət otuza yaxın əsəri nəşr edilmişdir.

O, aşiq ədəbiyatının bir çox formalarında şeirlər yazırdı. Muzemnincə dolğun olan əsərləri ədəbi məclislərdə və dərgilərdə həmişə maraqla qarşılantı. Ustadanə qoşma və gəraylılar müəllifi bacarıqlı aşiq qələmini qazal jannında da sınanmışdır. O, Azərbaycanın keşiyində qələmilo duran, sevilən asgar şairlərdəndir.

Bahman Vətənoğluna

Tənridən gileyənəmə,
Dünya əla beləsidir.
Qanarına qəş-qabaqlı
Qanmayara gülsidir.

Gəzən mürvət, gəzən vicdan,
Tapılmaz halına yanarı,
Olşa sənə bir ağlayan,
Gözərinin giləsidir.

Düzdur həyat olub zülüm,
Yaşamadan çalış gillüm,
Tələsmə ölüma, ölmə
Özü bir gün geləsidir.

Boşalmağa qanlı ürək,
Bir vəfah sirdiz gerok.
Axtar birin Həmidə tok,
Dərdi dördli bilişidir.

Gözə manı

Balka bu yerlərə bir də goldım manı,
Bujud gözəs manı, yağ, gözə manı.
Balka sendə birdə səcəd qılçım manı,
Torpaq gözə manı, dağ gözə manı.

Gəlmışdım min arzu, min dilək ilə,
Gədirəm tutulmuş bir ərək ilə,
Doldur qocağımı gül-çiçək ilə,
Bostan gözlə məni, bağ gözlə məni.

Bu uca dağların öz oğluyam mən,
Şeir oğluyam mən, səz oğluyam mən.
Yamyaşlı yaqmurlu yaz oğluyam mən,
Şimşək gözlə məni, çax, gözlə məni.

Olyamın gözəlli, kövrəldin niya?
Qoyma ayrılmışdan qalbin inciyə,
Yollar - sevgilim döyücök - deyyə,
Boylan, gözlə məni, bax, gözlə məni.

Aşıqların sazı

Kənolların yurd-yuvanı
Aşıqların sazındadır.
Yurdumuzun hər havası
Aşıqların sazındadır.

Hakimlərdə olan şəfa,
Tabiblərdə olan dava,
Molla baba vətən dua
Aşıqların sazındadır.

Şəlalənin gözəl səzi,
Yazın atılı nəfəsi,
Bülbüllərin şux neğməsi
Aşıqların sazındadır.

Yaplı həyatın gözəsi.
İrfanın, eşqin məzəsi.
Şeirin da ən təzəsi
Aşıqların sazındadır.

Ataların nəşihəti,
Annaların məhabəti,
Korogluular şücaəti
Aşıqların sazındadır.

Gözəllerin cəzibəsi,
Vurğunların xatirəsi,
Ağ günlerin abidəsi
Aşıqların sazındadır.

Həmidi, yassı ver quləq,
Öz elindən düşmə uzaq,
Aydınlıqdan türşən səraq
Aşıqların sazındadır.

Nə bilirsən, nə çəkirəm!

Gərək manı qmayaşan,
Nə bilirsən, nə çəkirəm!
Ham güləşən, ham tumasan,
Nə bilirsən, nə çəldirəm!

Nə yixəlan dirayın var,
Nə gövəzən dirayın var,
Nə də oza gərəyin var,
Nə bilirsən, nə çəkirdəm!

Sən işxan qafasın yox,
İçdə boğulmuş səsin yox,
Uğnaga da həvəsin yox,
Nə bilirsən, nə çəkirdəm!

Sol ilə sağı seçmirsən,
Qaradən ağı seçmirsən,
Nə olacağı seçmirsən,
Nə bilirsən, nə çəldirəm!

Göldün sənə gülən ilə,
Sən darda salan ilə,
Aldandın həz yalan ilə,
Nə bilirsən, nə çəkirdəm!

Gözündən ay ölyar, iraq
Beləsindən biz nə umaq?

Özüna yad, yada yamaq,
Na bilizsan no çəkirəm!

Neyləyirəm yatmağı!

Gecənin göziñə bətməğüm golir,
Gecəni dəyüb də atməğüm golir,
Gecəni Günsə çatmağum galır,
Neyləyirəm yatmağı!

Soyub soyunuram geyimlərimdən,
Ulduzlar asılr çiyinlərimdən,
Gecəni aşçam döyünlərimdən,
Neyləyirəm yatmağı!

Gecənin qızılında sancıyam sankı,
Bir deniz boyunda damcıyam sankı,
Yuxuya virulan qamçıyam sankı,
Neyləyirəm yatmağı!

Ela bil ki, sahər qapımı cəhr,
Duyutəm gecənin qanı qaralır,
Əlyarsa gecədən kamını ahr,
Neyləyirəm yatmağı!



SÖYYAD ZİYADPUR (1974)

Şeirlorunu "Seyyad" taxallüsü ilə yazan, göçəl qoşma-
lar və garaylılar müallifi Söyyad Həsən oğlu Ziyadpur
1974-cü ilin yaz fəslində Xudaforın bölgəsinin Kərdən kən-
dində bir zəhmətkeş okınıçı ailəsində dünyaya gəlib. Söyyad
yeniyetməlik illərini Araz sahilində yerləşən dogma
kəndlərinde bəyə-başa çatdırır və ilk gəndlik illərindən baş-
layaraq şeir yazımaqla məşqul olur. O, vatan – Azerbaycan
sevdahı, dərin ehsaslara qapılan kövrək duyguların şairidir.
Çağdaş şeir cərçivələrinə yerləşə bilən, əzlinəməxəsus yara-
dişılıq şivəsi olan, təcrübəli el şairidir. Ədəbi dərnəklərin
üzvü, şeiri defələrlə "Sancaq", "Şəfəqi Azerbaycan", "Xuda-
forın", "Şadab" dərgilərində, eləcə də "On bir İmadaqlı
ağac", "Xan Kəməndə", "Gündünükün Güney ədəbiyyatı"
və "Buta"nın ikinci, üçüncü, dördüncü sayı kimi antologiyarda
çap olunub. Hal-hazırda doğma kəndində və Tehran-
da yaşayır.

Toxunma sözüma

Qılıncdan kəsərlə deyiblər sözü,
Toxunma sözüma, toxunma mənim.
Döyüşa mən sözə çıxıram düzü,
Toxunma sözüma, toxunma mənim.

Sözüm setir-setir, varaq-varaqdı.
Flar varaq üzü bir sirdi, soraqdı.
Mərdən sonralar da hey qalacaqdı,
Toxunma sözüma, toxunma mənim.

Babalardan qalan ırsimdi moşuzı,
Ədəbim, kamalım, dərsimdi mənim.
Açığım, qazəbim, hırsimdi mənim,
Toxunma sözüma, toxunma mənim.

Hay vursam dəlilər tükülər gələr,
Bağlı band-boralar söküller gələr,
Paşaların beli büükülər gələr,
Toxunma sözüma, toxunma mənim.

Pərdələr qoynunda gəzən əlimdi,
Kömüllər oxşayım inca telimdi,
Şirin layla qalan ana dilimdi,
Toxunma sözüma, toxunma mənim.

"Kəramı", "Dilqəmə" qalan səzündü,
Eşqim, məhəbbətim, aılm yazdım.

Orartıma, gürünə hər an lazımdı,
Təxunma sözüma, toxunma mənim

Harda qılı oldum sözlü dönyəmin,
Orda şirin duydum ömrümü təmən.
Səyyadiyam həddən galan ilhamın,
Təcunma sözüma, toxunma mənim.

Gözərinin qarasından
Gözərimə qədən düşüb.
Xatirələr sırasından
Yadına bir ədan düşüb.

Biza səzi yol ayəndə,
Dodaq büzüb, dil oyəndə,
Şirin-şirin yar deyəndə
Qalbimə xoş sadən düşüb.

Həsratında sırrəli var,
Ölüm-itim aməli var,
Kəməndində bir dəli var,
Səyyad kimi nadan düşüb.

Qafasda tek quşu dindirən olmır,
Güzgündə özüne baxıb danışır.
Tay-tuşların geri döndərən olmır,
Quşlar cərgəsindən qısbı danışır.

Sixilər neylərin qəfəs dardı, dər,
Qəfəsə sığmayan arzuları var.
Əl çatmaz olduqca hərəkət arzular,
Gözündən üşünən asib damışır.

Quşun quş dardi var, adamın adamı,
Onu qəfəsəsər, məni dər odam.
Təklik hal-havasın qoymur unidam,
Hey məni yandırıb-yaxıb dənüşür,

Səyyadam, ömürlük qaldı yadımda,
Taleyn qılıhymuş quş da, adam da,
Quşu düşünörkən kığık odamda,
Duyğular gözümdən asib damışır.

Həm sevinç, həm da qəmə tanışdır,
Nə var hamisəna şorikdi duygum.
Qəndəməndə, sanki yaralı quşdur,
Görürsən yuvadən perikdi duygum.

Gahda baxıram ki, mağtur durmadi,
Adı quş olmağa yaxın durmadı!
Qoy batmasın deyə Kərəmin adı,
Göydən ləlek salıb par tökdü duygum.

Bazon də nənə qıgam, o mənə səyyad,
Sərdan dən umuram, xayaldan qanad,
Güzelində tələyə çevrilir həyat,
Görürəm, dünyama gər ekdi duygum.

Harda zəfər çalıb uğur qazanar,
Orda bayraq olub yersə sancılar.
Çökdürub dixüstə ağladar zar-zar,
Hərfin cətənə salar sancılar
Yarışa girəndə bu idmançılar.

Glicinti duryanda yarış günündə,
Susub öz vicedənn görər önlündə.
Daha manom-manom deməz dişəndə,
Saxta şöhrətçilər, bog ad-sənçilar
Yarışa girəndə bu idmançılar.

Bir qadına bala, birinə yardım.
Yar mehriban, ana təməm oyardır.
İkisində ortaq bir dua vardır,
Əlləri həx deya, göye açılar,
Yarışa girəndə bu idmançılar.

Kodər dajdalanıb qalar kölgədə,
Xayal umud tapar şirin balkədə,
Milyon-milyon ırək adlı ölkədə,
Sevinc müydəm¹² atın qamçılар
Yarışa girəndə idmançılar

Ruhunun çantası bomboşdur kindəm,
Kini şorden bilir, insafti dindəm,

¹² müydəm - həmisi.

Mərəmən görəndə yaxındarı-qəndən,
Qəndən ol götürür qoddar qançılard
Yarışa girəndə bu idmançılar.

Düşdüm tələsinə mahir Səyadın,
Yoldu xəyalumin qolun-qəradın,
O üzəndə vəsf edə bilmədim adın.
Məni "Traktör"çu saysın səngilər
Yarışa girəndə bu idmançılar.

Zəhmətə qatlaşış durub galmişdin,
Gecapın birində yuxuma mənim,
Yolların damarın qırış galmişdin,
Qızın dincə yerində yuxuma mənim

Kış deyilan adılm adadır ada,
Çevrasın gamila dolandıq suda,
Sevinc araczydi gamii da, su da,
Ürək al-verində yuxuma mənim.

Bos şeydir hey umu, hey küsü yaxdı.
Yuxuma bir cütlük öyküsü yaxdı,
Tarihi yazısıydi olı çatmazdı
Ər oğlu atın da yuxuma mənim.

Yuxuda görüşdük biz handan-hana,
Macal tapdıq hərə öz payın suna,
Keşgə yata biləm dev yuxusuna,
Hər gırhagirinda yuxuma mənim.

Hörmətla verdiyin imzalı kitab,
Sevgimə pay oldu saygıma cavab,
Görəl tapıntıydı, nafis da bir çap,
Səzin söz varında yuxuma manım.

Sirdəm oyandım ki, yer içindəyəm,
Bürküya uğramış ver içindəyəm,
Təpədən dırnağa tər içindəyəm,
Çalayıb tərin da yuxuma manım.

Çox yozumu olur az gəlişimin,
Qadın galışının, qız galışının,
Dedim ya rəbb, özün yoz galışının
Xeyrin da, şərin da yuxuma manım.

Salxım söyüd

Çotır saçlarım hey salxım-sabum
Ciynino tökdürsan, ay sabum söyüd.
Goran yersiz demir, baxdıqca bacum,
Dığqotün çekirson, ay sabum söyüd.

Yamyasılı tavandır qohun-budağın,
Altında dinçelir yelçu qonağın,
Sanki öpocoksan yorgun dodağın,
Üstüne çökürson, ay sabum söyüd.

Nə ev ruhumcadır, nə da çıl-bayıc,
Kölgondə man boyda manə yer ayır,
Yatsam yaşlı yataq, olsam gor ayır.
Rüha ruh bökürsan, ay salom soyüd.

Sağam, tam varlığın sağ sirdaşındır,
Öləm iki tikən hep gordasındır,
Cənubet nişanəsi, çöp gordasındır,
Çərəlmez fikirsən, ay salxım soyüd.

Yüz yönə yörəldib fikrin Suyyadın,
Şair etdin ovçu anınlı adın.
Ölümdən deşə de, yaşlı boyadın -
Şeirini glikür, sen ay salxım soyüd.

Sənə bənzətdim!

Daldum gözlərinə qəm yeyə-yeyə,
Dürrən bir qadını sənə bənzətdim!
Göyəllik atmu tak çapım deyyə -
Minən bir qadını sənə bənzətdim!

Bənzətme sonatın harda qullanıb,
Şair ruhum orda tok səni anıb.
Gözəni sayınsan ulduz tak yamb -
Sənon bir qadını sənə bənzətdim!

Şah solə salub, çətaru səga,
Çiyinində uydurdu qəzənə ağa,
Geyimi, görkəmni əzəl varlığa -
Dönen bir qadını sənə benzətdim!

Anlamadım dardı nedir sırrı nə?
Dayanmadı bir az artıq görünə!
Etkisiz sözümün hərdən birinə -
Dinanın bir qadını sənə benzətdim!

Dünyadan duygumu ovcuna yiğib,
Bu sayaq sorular boğduqca boğub,
Məməni yarulmuşam ekizmi doğub -
Nanən? Bir qadını sənə benzətdim!



IZZƏT TƏHMASİBİ (1978)

İzzət İsa oğlu Təhmasibi 1978-ci ildə Gənəy Azərbaycanın Qaradəğ bölgəsinin mərkəzi Ələtərəf şəhərinin qeyrişəhərdəki Qışlaq mahalının Qaraçorlu təyfasından olan Qorçulu kəndində bir köçəri ailəsində anadan olmuş və elə orada boyabasa çatmışdır. O, kəndlilərin dərdlərinə, sevincərinə ortaq olaraq gündəlik işlərində də iştirak etmişdir. Gəndlik illərinin ilk günlərindən bəri ana dilimizdə şeir yazmağa başlamuşdur. Şeirlərlə sadə və qalbi temiz insanların sevgisini qazanmışdır. Hal-hazırda ailəsi ilə birlikdə Tehran atrafında yaşayır. İzzət bir zaman sürücü işləmiş, indi isə mühəndis-sənətkar kimi dülgərçiliklə məşğuldur. Onun "Bir ulduz dəlis" adlı ilk şeir kitabı 2016-ci ildə çap olunubdur. Daha çox yeniliyi meyllidir. Şeirlərində folklor çəslərini də gözə dəyir. Şeir sənətinə mösaliyyət hissi ilə yanaşan şair yaradıcılığında yetkinlik mərhələsindədir. Bəzən modern

şəir formalarında qədəmini etməsə da, şeirləri daha çox klassik aşiq ədəbiyyat qaliblərinindədir.

Yazdığım şeir

Sevgilimin yurd yeridi
Yazdan yaza yazdığım şeir.
Üzüvimin qan-tarıdır
Qışda buza yazdığım şeir.

Təkliyimin kimsəsidir,
Gözlerimin nəfəsidir,
Bir şərin qız səsider
Son payiza yazdığım şeir.

Haqq yolumu haqlayacaq,
Gör evimi yoxdayacaq,
Sevgidən iz saxlayacaq
Dəli qızı yazdığım şeir.

No dördi var?

Çiçək açız, gül damşız,
Görən yuzün no dördi var?
İtib öyri dəngolordu,
Düzən düzün no dördi var?

Bu sən nadır, dilsə dönür,
Pörsələrda gülə dönür,
Yanır, yanır, külə dönür,
Ah, bu sazan nə dərdi var?

Sağın yalqız, solum yalqız,
Güne çıxıdı, məndə payız,
Mənim dərdim, bir dəli qız,
Dəli qızın nə dərdi var?

Vermişam

Gül açıñıram nüñ yüz gala,
Mən payiza söz vermişam.
Solacağam pərdələrda
Şeirə, saza söz vermişam.

Yordı salıncım ağ kağızda,
Donacağam qarlı buzda,
Çiyənənəməm hər ağzda,
Ağ saqqıza söz vermişam.

Dağı-düdüyü qaçacağam,
Yerdən göye uçacağam,
Başlı qapı açacağam
Ay-ulduzu söz vermişam.

Ağrı-əci uda-uda,
Bağlanmışam son umuda,
Yatınaram heç bir yuxarı da,
Dəli qızı söz vermişəm.

Qoxusu

Ulduzlar yuxulayır, Glinəş oyanır,
Yayılır köynəyini bilit¹²⁸ qoxusu,
Bilirəm gedirson, qalan deyilsən,
Bürüyür şəhəri moyit qoxusu.

Tökülsün ovçuna paxdin gözü,
Gördü bir seçimdə eyrini-dürzü,
Düşəndə araya ayrıraq sözü,
Dağlırlar kütçəyə tabut qoxusu.

Sağcların, saçların, şova saçların
Kimiñi ölçürrə, sevo saçların,
Hovxurur ölümü evə saçların,
Venit min ağaçdan barıt qoxusu.

Qorxulu üreyim qorxudan dolu,
Deşəcək ağrılardan şagumla, soğuq,
Qayıdır gəlinca izlətəm yolu,
İtiməz allərimdən qunu¹²⁹ qoxusu.

¹²⁸bilit - bilst

¹²⁹qunu - nəməz çələndə alları apıq Əzəvel olsunaq

Dördimi

Yapışış olından aparım hərə
Bu yuritəsiz-yuvasız boğaz dərdimi?
Özümə qoyarsız torpaqda gora,
Odamez bir parça kağız dərdimi.

Tapşım qəbrimi ağ yağıqlara,
Ruhumuz oxşayan üçün quşlara,
Şirindən pay tutun qarənqışlara,
Oxşum "Şanad" o Araz dərdimi.

Oymədüm başımı bir öregəsinə,
Na heç bir məshəbə, na heç bir dina.
Özümüz durasız çiyin-çiyinə,
Qılarsız qıbolayı namaz, dərdimi.

Hürdü

Aylar ötdü, illar keçdi,
Bu it de bir itə hürdü.
Neçə ildi hürməz idi,
Bolka gözdan itə, hürdü.

Saga-sola hey domirdü,
Bolka gözü-könlü toxdu,
Ya səmüklik diş yoxdu,
Qassab görcək atı hürdü.

Ela sandı yol bağladı,
Bu daruşan öz ağladı,
Gördü gələn çərəğdi,
Sütül ütə-ütə hərdü.

Dayanmadı heç ölkədə,
Vəngildədi hey kölgədə,
Demək olmaz o həlka də,
Bu turpaqda bitə, hürdü.

Na dəliyəm, na ağılı!

Əsim-əsim alım anı,
Na dəliyəm, na ağılı!
Dilimi öz düşmən kəsir,
Na dəliyəm, na ağılı!

Sağ görəmə sol ol yumur,
Bir-birindən işiq umur.
Hər ikisi haya cümur,
Na dəliyəm, na ağılı!

Ayaq dorur, başım pörfür,
Dünya məndə sütül ütür.
Məni tez aradan götür,
Na dəliyəm, na ağılı!

Yol önündə qat-qat ilir,
Yanağında qarınş bitir,
Mənə bir içim kəl gotır,
Na dəliyəm, na ağlı!

Lal dirünəz bir sərç qayayaş,
Alınmaz gerçək qalayam.
Mən biləram zirjamayam,
Na dəliyəm, na ağlı!



MƏHƏMMƏD İBADI ALİŞİQ (1979)

"Alişiq" taxəlliisi ilə tanınan istedadlı şair. Azərbaycan el adabiyatı araşdırmaçısı, gənc alim Məhəmməd İbadı Qaraxanlı 1979-cu ildə Təbriz şəhərində anadan olmuşdur. Atası Araz sahillərində Qışlaqşalan Qaraxanlı elindən olub, əlli il öncə Təbriz şəhərinə köçüb otada məkərdəşmişdir. Təbrizdə ibtidai və orta məktəbi bitirib, 2009-cu ildə ali təhsil almaq üçün Türkmençay şəhərindəki universitətə daxil olur, 2013-cü ildə tarix ixtisası üzrə diplom alır və həmin il Şəhəstar şəhərində Azad Universitetinin magistraturasına daxil olur və 2015-ci ildə orası bitirir. Sonra Azərbaycan Respublikasında Bakı Dövlət Universitetində Azərbaycan adabiyatı və folklor üzrə doktorantura da oxumağa başlayır və mezun olur.

M.I. Alışiq ilk şeirlərini 14 yaşında yazmağa başlamışdır. Həmin vaxtdan şeirləri Təbrizdə çexan "Məhdə-azadı" qəzeti ndə çap olunurdu. Gənc şairin düyğulu və məzmunlu şeirləri aşqlar tərafından sevila-sevíla oxunur.

Alışq 2015-ci ildə İran Aşıqlar Birliyinin müavini seçilir və eyni zamanda Təbriz, Qaradağ, Əhar, Kaleybar və ətraf şəhərlərin Aşıqlar Birliyinin sədri işləyir. Şair-tədqiqatçı Bakıda Azərbaycan Yazıçılar Birliyinin və Aşıqlar Birliyinin təzvüdüdür.

Hələ şeir kitabı çap olunmasa da, tanınmış el şairlərindəndir. Latin olıfbasından əski olıfbaya köçürüb çap etdirdiyi kitablarından: Aşıq Qurbanı (*peirət*); Aşıq Xəsto Qazım (*peirət*); Səri Aşıq (*peirət və dəstəm, rəmziyyətlər*); Ağ Aşıq (*peirət və dəstəm*); Aşıq Əlaşgar Goyçəli (*peirət*); Aşıq Şəmsir (*seçilmiş peirət*); "Dədə Qorqud" (*muzakir mətn*); Baxtiyar Vahabzadə (*yənni peirət*); Hüseyn Arif (*seçilmiş peirət*); Bahman Vətənəoğlu (*seçilmiş peirət*); Kərəm Küçərəkli (*seçilmiş peirət*); Zəlimxan Yaqub, "Mən bir dağ çaviyam"; Zəlimxan Yaqub, "Mən öz dəstanumu yazıb galmişəm" (*büyadalar*); Nüsrət Kəsməndli, "Gülə-gülə ağlayan gözəl"; Bahman Vətənəoğlu (*II cild*, bütün *peirət*); Sunad Vurğun (*seçilmiş peirət*); "Dünya xalqlarının seçilmiş məsəlləri və atalar sözü"; Şahmər Ələkbərzadə "Apar məni o günlərə".

Oğlum

Süründən ayrılib atan qoyunu
Qued tutub parçalar, yeyər, oğlum
Boxtırın quşunu oldən uçuran
Hey döyar başına dard yeyər, oğlum.

Oğurkuq mal, dağ da olsa talaran,
Pak insan Pir olar, düz tek yalanlar.
Namərd peyşər bəslir, arsuz dolanar.
Dardin xinavasın¹⁴² mərd yeyər, oğlum.

Aħşıq tek aħsq, sónsan da min yol
Bilmádiyin iše quymagınan qol
Son öz kolgəndən da ehtiyatlı ol,
Ağacrıçından qurd yeyər, oğlum.

Nə umum

Fərli oğul daşdan çörək çoxardar,
Forasotsiz, pis oğuldan nə umum?
Ağlıllar yeyib-içən dünyada,
Malm yemək kəm ağlıdan nə umum?

Dəmir muma dənor alın torindən,
Kişi olor, minnət çökmez birindən,

Ela söz var dağ oynadır verindəri,
Yalan sözdən, boş nağıldan nə umum?

Ay Ahşiq, bil ağlidan ağlayar,
Dəmci dən çər dorya olar, çağlayar,
Mərd kisilər əlləşər qarı bağlayar,
Araçdan bir qüğündən nə umum?

Əksən da

Şorən yerdə bitməz toxum,
Yüz xıslayıb əksən da.
Bədən il at eşil olmaz,
Qızıl qəşov çəksən da.

Dağılan su qaba dolmaz,
Söz var, eşi boyaq solmaz.
Qızıl galib zibil olmaz,
Ayaq altına töksən da.

Ay Ahşiq, doğru söz yaz,
Bıçağa da getsə boğaz.
Yurtiç ağız söz saxlamaz
Qızıqnan tiksən da.

Ehtiyat eyla

Dünamıdı gah bu gün nökor da deyil,
Mərisəbdəri, moqamdan ehtiyat eyla.
Bu böyük dədiyin çiy süd amibdi,
Odur, qox adamdan ehtiyat eyla.

Tutanda alomı qaflot dumaru,
Göz işter ki, seçə yəşşə-yamanu.
Bağıntızda orik biten zamanı
Verılan salamidarı ehtiyat eyla.

Alışiq, haqq varsa, xivanəst do var,
Qurulub qəsdinə hər addimda dar.
Bələdayan xoruzu yumurtadırlar,
Belənçi syyamdarı ehtiyat eylo.

Keçirdirlər

Mərdlərin boynuna edam kandırı,
Satqunun boynuna gül keçirdilər.
Öğürluq haramdı deyan adamlar,
Özganın cibinsəl keçirdirlər.

Halolik udgunan, demə sözünü,
Qarğalar oyalar, ağma gözüvün.
Na dəvə görmüşlik, na do izini,
Çünki görən göza mil keçirdirlər.

Ahşaq, haqqı yaz elin gücüyle,
Orhab, orbab olub qulun gücüyle.
İndi bu zamanda pulun gücüyle,
İynanın gözündən fil keçirdirlər.

Gördüm

(Zəlimxan Yaqubun 60 illik yubileyinə)

Şair Zəlimxanı bir gün oturduq,
Hətəm səxavətlə, xeyirxah gördüm.
Dodağında gül açmışdı gülüşlər,
Yanan tırayında nurbır ah gördüm.

Türk oğluduz, o bəllidir zəhindən,
Bir an düşmür ilhamının atundan.
Xəbər verir yerin yeddi qatından,
Gizli sırratından çox agah gördüm.

Vələn boyda dörd yükü var çıymında,
Tabriz adlı həsrət domu synında.
Min kitablıq şeir daşıyır beynində,
Canlı möcüzədi, Qiblogah gördüm.

Ahşaga ahş deyir, yan deyir
Dindirisen cəvabında can deyir.
Xalq onun adına Zəlimxan deyir,
Ancıq ki, men onu Zəlimxah gördüm.

Man

Durum minim xəyalimin ağ atarı.
Gedim, bir az o daşlıra baxun mən.
Yəstiq edim, bir daşına söykənəm,
Çığayından öz yakama taxım mən.

Əl eyləyim qatarnıa quşlarım,
Başa düşüm göldə yaşıl bağlarım,
Köklik olum, o xinalı daşlarım,
Xinasından allərimə yakum mən.

Daşlar olsun qoy beşiyim, bolayım,
Bulağınə yohun salısmalayım,
Ayri düşəm görəşəm olayım,
Çaya dönüm dərəsində axım mən.

Ay Alişiq, körül sevməz viranlıq,
Koçun çata, çıxıb gedə qaranlıq,
Güneş ağar olmasam da, bir anlıq,
Şimşek olub güylərində çəmi mən.

Keçirdirlər

Mərdlərin boynuna edam kondırı,
Satqının boynuna gül keçirdirlər,
Öğurluq haramdı deyan adamlar,
Özənin cibinə ol keçirdirlər.

Hələlik udgunanı, dəmə sözünü,
Qarğalar oyalar açma gözünü,
No dəvə görmüşük, no da izini,
Çünki gören gözə mil keçirdirlər.

Alışq haqqı yaz elin gücüylə,
Orbab ərbab olub qulun gücüylə,
İndi bu zamanda puhun gücüylə,
lynə yırtığından fil keçirdilər.

İSTİFADƏ OLUNMUS ƏDƏBİYYAT

Azərbaycan türkçəsində (kiril və latin əlifbaları ilə)

Mümtaz Salmanı El şairləri. I kitab. Bakı: Azərnəşr, 1933, 368 s.

Mümtaz Salmanı El şairləri. El şairləri. II kitab, Bakı: Azərnəşr, 1936, 483 s.

Mümtaz Salmanı. El şairləri. Bəsi: Səda, 2005, 292 s.

Mümtaz Salmanı. El şairləri (2 cildlər). Bakı: Bəki, Nurlar, 2005, 461 s.

Qarayev Yaşar. Poeziya və nəşr. Bakı: Yazuçı, 1979, 198 s.

Muradəli Qüreysı Qaflanlı. Ulu Çınar. (Tərtiq müstəqil. Qandab Əliyev) Bakı: Elm və təhsil, 2020, 252 s.

Anıl Hüseyn. Dönya fikir dünyasıdır. Bakı: Yazuçı, 1992

Aşıq Pəri məclisi: aşqlar, el şairləri. Kollektiv. Bakı: Yazuçı, 1991, 440 s.

Qasimov Cəlal. Azərbaycan folklorşünasları (1920-1950), Bakı: Elm, 2015, 456 s.

www.ishiq.net

https://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d_Rzazad%C9%99

Azərbaycan türkçəsində (arab əlifbası ilə) və fars dilində

قاینقالار:

مخد مدلا رضا "ابن شاعر لرس" تئفس: 1920 / 1338 هجری قمری
ابن شاعر لرس (تولیاییب ترتیب آئدن ملتمان مختار). 1- جی جلد. بکى
آخر تشر. 1927، ص- 397

- اىل شاھىزىرى (توبلايىپ تىرتىپ ئەلن مىشان مەنال) 1-جى جىلد. باكى
آفر نشر، 1929، ص-208.
- يىھى شەدا، ادیتات او جاماعى تىرىزىز توبلايىپ تىرتىپىسى 1364 / 1985
- جواد درېندى، عائىقىلار توبلاسلىق تىرىزىز خروغ از ادىن 1383 / 2004
- محمد عيادى، معان بىن يازلاق او لۇرلارى داران تىرىزىز 2002 / 1381
- حىيار و خلیفه (اىل او غلو) ایتلارىن قىلغىدىدا (ئىخىر التولۇزىسى) .
انتىشە تو، تهران 2002 / 1381
- املىمۇرىدى سامانلىق، قاراداغ او لۇرلارى دەنلىرى، بەھارىخت، تىرىزىز
2014/1393
- علي بىلاد - محمد عيادى (الشيق)، دالشىنامە هەز عائىقىلار، بەھارىخت،
تىرىزىز 2021/1400
- سعید مۇھىتلىق، ئەنلىرى دارىختىر، (ئىخىر التولۇزىسى) تىرىزىز يالىمىق
1386 / 2007
- حسين محمدخالى، گۈلنى مەدىت او حاجى، تهران ئەنلىرى- مۇھىتلىپ
1383/1994
- حىيار و خلیفه (اىل او غلو) ئون سەھىسى ارخىولەنى، تىرىزىز.
- جواد درېندى، عائىقىللىرى، تىرىزىز 1387 / 2008 خروغ از ادىن
- صلخه : 49

MÜNDƏRİCAT

Azərbaycan ədəbiyyatlığında "el şairi" möslumu va güneyli el şairlərimiz	3
Aşq Dullu Əbzar	20
Dullu Mustafa	23
Balovlu Miskin	30
Aşq Nəbi	35
Miskin Əməd	37
Binisi Nəcəf	43
Aşq Məmməd Qənizadə	45
Aşq Qəşəm Güneyli	48
Aşq Əli Rəyzullahid Vahid	59
Aslan Tahbi	62
Aşq Hüseyn Cavanı	66
Abbas Barız	74
Hüseyn Xanım Beribudi	79
Əliqulu Kəlibi	83
Aşiq Hüseyn Naməzi	89
Mir Həsim Həsənzadə Tərlan	91
Əli Moysəmi Tabrizi	95
Seyid Solman Hüseyni	102
Abbas Abbaszadə	107
Əbdülrahman Tayyər	111
Qulamirza Məcdəfar	118
Cəmşid Şeybani	124
Məmməd Hüseyn Mühəmin Şimşək	129
Karim Məgrutoğlu Sönməz	135
Aşq Əziz Rameş Şəhnozı	140
Məmməd Nacafı İaq	143
Murzadlı Qireyi Qıflantı	147
Allahverdi Ahanı	158
Baxtiyar Nüsrət	161
Əbdüləli Mücazi	165
Aşq Rəsul Qurbeni	169

Qəndab Haqqıvarı Əliyaya

Rəcəb İbrahimini Fərhad	171
Nurulla Haqqıvarı Mərdoğu	175
Bürçülü Qureyşil Türkoglu	178
Bahruz Dövriştəbədi Çayegoğlu	185
Aşıq Müslüm Əsgəri	186
Bəliman Zəməri	192
Həson Məcidzadə Səvalan	196
Xeyrulla Haqqıvarı Şaplaq	203
Mehməram Parizad Sürən	209
Səttar Gülməhəmmədi	214
Ibrahim İbrahimini	221
Sədroddin Aqayı Atif	223
Süleyman Salis	226
İmamverdi Samimi	233
İldirimi Behçet	238
Aşıq Həsen İskəndəri	241
Teymur Atıçı Vayyan	243
Aşıq Bahar Əli Balkanlı	246
Veli Şahməhəmmədi	249
Hiccatullah Müvəqqət Höccət	253
Abbas Dehəqəni Müstəniq Cəməni	256
Mehməram Azəfirəm	261
Aşıq Fəthulla Rəzayev	264
Kənlül Qocaboyıl	267
Səlim İsmayılov	270
Zülfiqar Kəmali	276
Aşıq Yaqub Copanyan	283
Hüseyn Məhəmmədəxani Güneyli	285
Aşıq Yodulla Şəkiyi	289
Əlirza Mıyanash	294
Səvad Cudi Məvlənə	299
Füzərvən Seyf Heris Ağıyarlı	303
Zeynoddin Herisi Nəjad Herisli	307
Aşıq Qafar İbnəhimi	311
Dəgirdəli Abdullahu Ellər	313

Baxtiyar Əlimuradlı Müğənnioglu	316
Beytullah Ələşor	320
Aziz Rəfi Bəyrov	323
Aşıq Fərəcullah Müradi	327
Rəhman Araz	329
Məhdi Abdulla Yengəbədi	336
İdris Ağazadə Qomçın	340
Aşıq Mahirbəb Xəlili	347
Hüseyn Siyami	350
Hüseyn Atabək Qayıtmaz	356
Həmdullah Mədədi Yetim	365
Gülşən Qocəboyluquz	370
Pərviz Bəsərat Keyvan	375
Süreyya Bağı Aylar Miyanah	379
Əli Fərzəzadə Səloğlu	385
Əlaeddin Seyidzadə Elçən	394
Əkber Bosnigəməm	400
Bəsir İbadı Qaraxanlı	406
Səxavət İzzəti Əndəlib	411
Aşıq Hüseyn Səi	419
Bəsir Fərzullahzadə	422
Xoşrov Sərtibə	426
Aşıq Əhad Məlik Əlişəh	429
Aşıq Əli Xudadad Məmidli	431
Ədalət Ümmü Duman	433
Mürtəza Mirzəyi Salik	442
Rizvan Hacıqasimli	446
Aşıq Əli İbadı Qaraxanlı	450
Məmmədəli Ocaqı Niyatəq	452
Bahadır Müləshəvvir	457
Əkber Həmidi Əlyar	460
Səyyad Ziyadpur	467
İzzət Təhmasib	476
Məhəmməd İbadı Ahişq	483
İttiladə olunmuş ədəbiyyat	491

Kompüter tərtibçisi:
Bədii tərtibat:

Rəsulov İsmayılov
Şalalı Məmməd

Formatı 60x90 /1/
Həcmi 31,5 ç.v.
Tirajı 300

"Əlin və təhsil" nəşriyyatının direktoru:
INAL MƏMMƏDLİ

Kitab "Əlin və təhsil" nəşriyyat-pəhəqəfəyə
məlumatlaşdırıcı möqəddəs mövzusudur.
E-mail: eim.vetehsil@gmail.ru
Tel: 497-16-32, 050-311-41-69
Ovuz: Bakı, İcarlışlar, 1-ən Məşəməyev 3/4